

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ**

---

**PAŞA ƏFƏNDİYEV**

**AZƏRBAYCAN  
FOLKLORŞÜNASLIĞININ  
PROBLEMLƏRİ**

**VI**

**“Elm və təhsil”  
Bakı – 2014**

*Redaktoru:* Mahmud Allahmanlı  
filologiya elmləri doktoru, professor

81(09)  
+ 034

**Paşa Əfəndiyev. Azərbaycan folklorşünaslığının problemləri.**  
**Bakı, "Elm və təhsil", 304 səh.**

Kitabda Azərbaycan folklorşünaslığının müxtəlif problemləri, Sarı Aşıq, Molla Cümə, M.P.Vaqif, M.F.Axundov və s. haqqında folklorşünaslıq kontekstində araşdırılmalar vardır. Eyni zamanda folklorşünas P.Əfəndiyevlə bağlı elmi məqalələr də kitabda özünə yer almışdır.

290641

**Bakı Dövlət Universiteti**  
**ELMİ KİTABXANA**

4603000000  
N098 - 2014 qrifli nəşr

© «Elm və təhsil», 2014

*56 il ömrümün, günümün yoldaşı,  
pasibani Cəfərova Lyudmila Yusif  
qızına ithaf edirəm*

*Müəllif*

## **I B Ö L M Ə**

### **OXULARIMÀ**

Ulu Tanrı mənə yazmaq, yaratmaq kimi nadir və müqəddəs bir vergi vermişdir. Bu vergi ömrüm boyu məni rahat buraxmir. Yadıma nə düşdü. Mən 1-9-cu sinifləri Qax rayonunun İlisu kəndində oxumuşam. Onuncu sinifi isə Qax rayon mərkəzində olan nümunəvi orta məktəbdə oxumuş və oranı da medalla bitirmişəm. Məktəbdə bizim iki ədəbiyyat müəllimimiz var idi. Abdulsalam Abbasov və Mehdi Mehdiyev. Mehdi müəllim nə vaxtsa Bakıdan gəlmişdi, gözləri irağı yaxşı görmürdü. Hələ İlisuda ikən mənə dərs demişdi. Sonra o, rayonun mərkəzinə gəlmişdi. Bir gün o, bütün onuncu sınıfə belə bir sualla müraciət etdi:

*Təbiətdən sordum ki, mən,  
Nə olacağam öləndə mən?  
Cavab verdi mənə həmən,  
Əzəldən nə idin sən.*

Biz çox fikirləşdik, mübahisə elədik və axırda tapdıq, cavabı torpaq idi.

Biz ədəbiyyatdan Cəlil Məmmədquluzadəni keçib qurtarmışdıq, yaxşı da öyrənmişdik. Bir gün Mehdi müəllim bizi tapşırıq verdi, dedi ki, sizə müstəqil iş tapşırıram. Evdə yazüb gətirin, ancaq xahiş edirəm kitabdan köçürməyin. Mövzu belə idi: «Qaranlıqlar içərisində parlayan «ulduz». Müəllim dedi ki, mövzu «Molla Nəsrəddin» jurnalına həsr olunur. Yadınızda nə qalıbsa, nəyi necə öyrənibsinizsə

jurnalın məzmunundan istifadə edərək müstəqil surətdə yazıb gətirin.

Mən çox fikirləşdim. Əlbəttə, kitabın heç üzüne də baxmadım, oturub fikirləşdim. Çox təəccübələndirici cümlələr bir-birinin dalınca axıb gəlirdi. Öz aləmimdə yaxşı, müstəqil bir iş yazıb Mehdi müəllimə verdim. Yazım Mehdi müəlliminin çox xoşuna gəlir, onu müəllimlər otağına aparıb. Orada tərifləyir. Təsəvvür edirsinizmi, yalan olmasın məktəbdə 10 gün mənim «əsərim» haqqında söhbət gedir. Əlbəttə, indi mənim yadımda heç nə qalmayıb, işin özü də yoxdur. Mən orta məktəbi medalla bitirib Bakıda Pedaqoji İnstytutun dil və ədəbiyyat fakültəsinə gəlib oranı da 1950-ci ildə fərqlənmə diplomu ilə başa vurdum. Aspiranturaya hazırlaşirdim. İmtahana getmək üçün referat yazmaq lazımdı. Professor Mikayıl Rəfili mənə referat üçün aşağıdakı mövzunu tapşırdı: «Nəcəfbəy Vəzirovun «Müsibəti-Fəxrəddin» əsəri Azərbaycan ədəbiyyatında ilk faciə kimi». Mövzunu götürüb necə deyərlər düşdüm kitabxanaların canına. M.F.Axundov kitabxanası o zaman indiki Milli Elmlər Akademiyasının prezidentinin binasında idi. Hər gün orada işləyirdim. Nizami adına Ədəbiyyat İnstytutuna da getdim. İlk dəfə olaraq məşhur alimlərimiz Kamal Talibzadə və Kamran Məmmədovla görüşdüm, məsləhət aldım, hətta bəzi rus mənbələrini də oxuyub qeydlər götürdüm. Bütün qeydlərimi götürüb tətil günlərində doğma kəndimiz İlisu referat üzərində işlədim. Öz aləmimdə yaxşı bir iş yazdım. Sentyabrın əvvəllerində Bakıya gəldim. Professor M.Rəfili referatı Sədi Əfəndiyevə rəyə verdi. Sədi müəllim referata yaxşı bir rəy yazdı. Referatımızı müstəqil elmi-tədqiqat işi kimi qiymətləndirmişdi. Deməli, bu referat mənim ikinci müstəqil «əsərim» idi.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü professor M.Rəfili məni özünə aspirant götürdü. İndi aspirant olmuşdum. Qoy məni oxucular bağışlasın, elimizin dili ilə deyim, indi başladı əllərim qaşınmağa. Axı yazmaq istəyirəm nəyi, necə, nə vaxt, nədən başlamalı, necə

qurtarmalı. Təxminən bir il mənim rahatlığım pozuldu. Yazını hara aparım, kimə verim. Azərbaycanda Məmməd Arif, Məmməd Cəfər, Əkbər Ağayev, Kamal Talibzadə kimi korifeylər var, onların qarşısına çıxmaq olarmı? Bütün bunlara baxmayaraq yenə də yazmağa başladım. Əvvəlcə təzə çıxan kitablara rəy yazdım. İlk məqaləm 1952-ci ildə çap olundu. Ciğir açıldı. Sonra məqalələrim hamısı folklorə həsr olunurdu. «Koroğlu» haqqında dissertasiya yazmaq lazımdı. Büyük bir dastanımız haqqında dissertasiyanı tamamladım. Beləliklə, Ulu Tanrıının bəxş elədiyi vergi ilə və ilhamla respublikada və ondan kənardə da tanınmış bir alim oldum. Yazdığını monoqrafiya, dərs vəsaiti və dərsliklərin sayı 30-u keçdi. 200-ə qədər elmi-metodiki məqalə işiq üzü gördü, «Azərbaycan folklorşunaslığının problemləri» adında 5 kitabı çıxdı. İndi bu təqdim elədiyim 6-cıdır. Belə kitablarım adətən 2 bölmədən ibarət olur. Birinci bölmə mənim əsərlərimdir, ikinci bölmə isə mənim haqqımda yazınlardır. Həmin ənənəyə bu kitabda da riayət olunmuşdur. Əziz oxucularım, əlbəttə mənim əsas oxucularım tələbələr, müəllimlər, təhsil işçiləridir. Həm də mən respublikamızın folklorşunasları üçün yazıram. Bilirsinizmi, ömrü verən də Ulu Tanrıdır, alan da. Mən belə hesab edirəm ki, bu kitab mənim axırıncı əsərimdir. Yenə yazmaq üçün mənim həm fiziki və həm də mənəvi cəhətdən imkanım yoxdur. Əziz oxucularım, bu kitabla mən sizinlə vidalaşıram. Əlvida deyirəm, əzizlərim...

*Paşa Əfəndiyev  
Filologiya elmləri doktoru, professor,  
Əməkdar elm xadimi  
27.01.2014*

## 86 YAŞIMIN İLLƏRİ

Yönüüm Ulu Tanrıyadır. Ey yerin, göyün, cümle məxluqatın yaradıcısı. Ey sirlər xəzinəsi, möcüzələr dəryası, xeyirxahımız? Ey mənim xalqımın himayədarı, pasibani olan Rəbbimiz. Ey mənim xalqıma ulular ulusu, kahinlər kahini Zərdüştü bəxş edən böyük yaradıcı. Türk dünyasının ən böyük ozanını da xalqıma bəxş edən yenə müqəddəs Ulu Tanrıdır. Allah Taala!!! Böyük ozanımızın yazısını orta əsrlərin odları, alovları, dağııntıları içərisindən sənin kəramətin sağ-salamat saxlamışdır. Ey Ulu Tanrımız! Xalqımız dahilər yetirib. Onlar sənin vergin, ilhamınla dahi olmuşlar və onlar bəşər mədəniyyətinin müəyyən bir hissəsini yaratmışlar, dünya mədəniyyəti xəzinəsinə öz layiqli paylarını vermişlər və onu daha da zənginləşdirmişlər. Onlar Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, Vaqif, M.F.Axundov, Cəlil Məmmədquluzadə, M.Sabir, H.Cavid, C.Cabbarlı, S.Vurğun... hamisini saymağa ehtiyac yoxdur.

Ulu Tanrı yalnız dünya xalqlarının ayrı-ayrı nümayəndələrinə vergi verib onları dahi etməklə kifayətlənmir. Ay Allah, sən həm də dünya xalqlarının böyük bir qisminə də vergi bəxş etmişən. Ulu Tanrı, Sənə dua edirik, tapınıriq ki, bizim xalqımıza da vergi, ilham vermişən. Ona görə də Azərbaycan xalqı öz mədəni sərvətləri, zəngin mənəviyyatı, dahiliyi ilə seçilir.

Ulu Tanrı, mən bütün gücüm və bütün varlığımla elm, təhsil, mədəniyyət fədaisi kimi çalışmışam. Xalqımızın mənəvi sərvətlərinin doğma balalarımıza çatdırılması üçün hətta mənəvi varlığımı da sərf etmişəm. Bütün bunlarla bərabər mən yerinə yetirdiklərimi, elədiklərimi, canımı, ürəyimi, qanımı fəda etdiklərimin bəzilərini aşağıda ey Ulu Tanrı, yalnız və yalnız sənin qarşında şərh etməyə hazırlam.

Ulu Tanrı, sürdüyüm 86 ildə heç bir günah işlətməmişəm, tərtəmiz, ədalətlə çalışmışam. Bununla da fəxr edirəm, qürur hissi duyuram. Sənin hikmətinə baş əyir, varlığına tapınıram. Mən bütün şüurlu həyatım, ömrüm boyu ən çətin, ən gərgin, heç kimin görmədiyi və görə də bilmədiyi məsul və xalq üçün əziz olan işləri yerinə yetirmişəm. Başladığım heç bir işi yarımcıq qoymamışam.

86 il böyük ömürdür, özü də mənali keçmiş bir ömürdür. Doğma xalqının mənəvi-mədəni sərvətlərinin keşiyində dayanan bir ömürdür. Böyük şarımız Xəlil Rza Ulutürk doktorluq dissertasiyasının avtoreferatını mənə hədiyyə verib lütfən aşağıdakı sözləri yazmışdı: «Professor Paşa Əfəndiyevə, folklor xəzinədarımıza qardaşlıq yadigarı». Yenə mənə hədiyyə verdiyi başqa bir əsərində şair belə qeyd eləmişdi: «Azərbaycanın qüdrətli oğlu, böyük folklorşunas alim, qardaşımız Paşa Əfəndiyev həzrətlərinə dost yadigarı. Xəlil Rza.» Bütün bunlarla fəxr edir, qürur hissi keçirirəm. Bu dünyadan üzüm ağı, alnim açıq köcürürməm. Ulu Tanrı, sənin varlığına and içirəm, sənin qayğıın, sənin eşqin, sənin kəramətinlə 66 il yazıb yaratmışam. Çoxlu əsərlər məhz sənin himayənlə yazılıb və doğma xalqımıza çatdırılmışdır. Mən Allah eşqinə, Ulu Tanrı eşqinə ilahidən alındığım vergiyə söykənərək yazıb yaratmışam. Bütün nailiyyətlərimi Ulu Tanrının adı ilə bağlayıram. Elə indi də 86 yaşında Xalıq mənə qol-qanad, qüvvət verir ki, ürəyimdə olanları yazıya köçürüb saxlaya bilim. Onları o biri dünyaya aparmayım, çünkü məhz bu dünya üçün vacibdir.

Filologiya fakültəsi mənim həyatım, varlığım, doğma məkanımdır. Mən buraya 1946-ci ildə gəlmışəm, özümlə Qax rayonunda alındığım ilk medali da gətirmişəm. Mən filologiya fakültəsində tələbə, aspirant, dosent, professor olmuş, Əməkdar elm xadimi kimi şərəfli bir ada layiq görülmüşəm. Mən filologiya fakültəsinə əməyimi, zəhmətimi, vicdanımı, ləyaqətimi, istedadımı, ürəyimi qoymuşam. Bütün işlədiyim müddətdə, rektorluq, dekanlıq tərəfindən nə tapşırılıbsa, ləyaqətlə yerinə yetirmişəm. Fakültədə illərlə tələbə

elmi cəmiyyətinin sədri, kafedrada partiya qrup rəhbəri vəzifələrini aparmışam. Hər il tələbələrin elmi-tədqiqat işlərinin yekunlarına həsr edilən konfrans keçirmişəm, fərqlienən tələbələri mükafatlaşdırmışam. İnstitutda Ali Sovetə, Azərbaycana seçkilər zamanı Təşviqat Kabinetinin sədri və s. vəzifələrini canla-başla yerinə yetirmişəm. Qiyabi və əyani şöbələrdə dekan işləmişəm. 16 il institutun ən böyük, ən çətin və məsul kafedrasına rəhbərlik eləmişəm. Müdafiə şurasının katibi və həm də sədr müavini vəzifələrini aparmışam. İndi 2014-cü ildir, hesablayanda mən bu doğma ocaqda 69 il ömür sürmüşəm. Bu fakültənin həyatı və bütünlükdə mənim həyatımla sıx bağlıdır. Ona görə də «63 il institut divarları arasında» adlı 18 müəllif vərəqi həcmində kitabımda burada gördüyüüm gün və illəri yazmışam. Bu kitab institutun tarixində bu mövzuda ilk əsərdir. Mən böyük fəxrlə, ilhamla müxtəlif xatırə şəkilləri ilə bərabər çap eləyib həmkarlarımı hədiyyə vermişəm. Təsəvvür edirsiniz-mi, gözlədiyim nəticəni ala bilməmişəm. Burada Azərbaycanın dilbər guşələrindən böyük, milli pedaqoji məbədə gələn bir kənd gəncinin həyat yolu var. Bu gənc adı, sadə tələbəlikdən bu məbədin divarları arasında öz gücү, iradəsi, səyi nəticəsində kimsəsizliklə Əməkdar elm xadimi adına qədər yüksəlib. Bu möcüzəni kafedra, dekanlıq fakültənin tələbə orduşuna çatdırmadı. Bu inkişaf yolu tələbə orduşu üçün bir görkdür, məktəbdür, dərsdir. Kafedra müdürü Tərlan Novruzov mənim üzümə dedi ki, mən sizin kitablarınızı oxumuram. Buludxan Xəlilov da ona səs verdi ki, mən də oxumuram. Mənim əzizlərim, mən kitablarımı sizin üçün yazmiram. Baxmayaraq ki, oxumalı və təbliğ eləməlisən. Tələbələrim üçün yazıram, tələbələrin oxuması üçün şərait yaradasınız, əksinə onu eləməkdən imtina edirsınız. Bələliklə, ömrümün güzgüsü, fakültənin tarixi olan bu kitab elə bil bütün fakültədə heç bir əks-səda doğurmadı. Səbəbi isə kafedra müdürü və dekan idi. Ancaq mənim 30 kitabımın içində ən çox sevdiyim və fəxr elədiyim kitablardan biri olaraq qalmaqdadır.

Mən dünya şöhrətli dastanımız «Koroğlu» haqqında bütün türk dünyasında ilk dissertasiya yazmışam (1953). Böyük bəstəkarımız Üzeyir Hacıbəyovdan sonra Koroğlunu Azərbaycan torpağına, tarixinə möhkəm tellərlə bağlamışam. «Koroğlu» dastanının türk xalqları içərisində çoxlu variantları var. Mən tarixi, etnoqrafik ədəbi faktlarla sübut eləmişəm ki, «Koroğlu» məhz Azərbaycanda dünyaya gəlib. «Koroğlu» haqqında yazan bəzi alımlar onun iki böyük versiyası olduğunu göstərmişlər. Zaqqafqaziya, Kiçik Asiya və Orta Asiya versiyaları. Zaqqafqaziya, Kiçik Asiya versiyalarının qəhrəmanı Koroğlundur, yəni Kor kişinin oğlu. Orta Asiya versiyalarının qəhrəmanı isə Goroğlu, yəni qəbir oğludur. Dünya şöhrətli türkoloq, akademik Samoylov 1910-cu ildə demişdi ki, Koroğlu – bu çox qədimdir, əsasdır, ilkindir. Goroğlu – qəbir oğlu isə sonra meydana gəlib. Mən dissertasiyamda belə bir məqama toxunmuşam ki, türk xalqlarının olan variantlar vaxtilə böyük dastanımızdan qopmuş çarpanalardır. Hər bir xalq bu kiçik hissədən, variantdan istifadə edərək öz dastanlarını dünyaya gətirmişlər. Çox maraqlı bir cəhət var. Tarixi, ədəbi, etnoqrafik faktlardan başqa bir də dastanda Çənlibellə əlaqədar təsvirlər var. Çox ibrətamızdır ki, bütün türk xalqlarında Çənlibel yox, Cambel, Camlibel, Şanbil, Şamlibel kimi göstərilir. Yalnız Azərbaycan «Koroğlu»sunda «Çən» beldir. «Çən» sərf Azərbaycan sözüdür. Osmanlıda, Krim dilində digər türk xalqlarının dillərində «çən» sözü yoxdur. «Koroğlu» dastanında vətən «Çənlibel»dir. Şamlı bel (şam ağacı) deyil. «Çənlibel» Koroğlunun göz bəbəyi kimi qoruduğu müqəddəs vətəndir, Azərbaycandır. Təsəvvür edirsinizmi, «Koroğlu»ya ilk dəfə mən elmi müraciət etmişəm. Azərbaycanda sonralar «Koroğlu» haqqında nə qədər yazıblar. Ancaq cəsarətlə deyərəm ki, heç kəs zəhmət çəkib mənim dissertasiyamı oxumayıb, oxuyublarsa da aşkar eləməmişlər. 1970-ci ildə Moskvada türkmən alimi akademik B.A.Qarriyevlə tanış olduq. O məni tanıyıb sevindi və dedi ki, Paşa müəllim mən sizin dissertasiyanızın sorağı ilə Bakıya gəldim. Üç gün

Pedaqoji İnstitutun oxu zalında oturub əsərinizi oxudum, mənə çox köməyi oldu.

Onu da deyim ki, mən 1953-cü ildən sonra heç bir gün də olsa, «Koroğlu»dan ayrılmamışam. Dastanımız haqqında çox qiymətli elmi məqalələr yazmışam. Ən gözəl oçerk ali məktəb tələbələri üçün yazdığını «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyindədir. Mən istəyirdim ki, doktorluq dissertasiyamı da «Koroğlu»dan yazam. Ancaq Moskvadan tələb gəldi ki, namizədlik və doktorluq dissertasiyalarının mövzusu eyni ola bilməz. Mən ürək ağrısı ilə «Koroğlu»dan ayrıldım.

Professor Mikayıl Rəfili kafedra iclasında dedi ki, Paşa müəllim dissertasiyasını uğurla müdafiə elədi. İndi biz fakültənin birinci kursunda Azərbaycan şifahi xalq ədəbiyyatını Paşa müəllimə tapşırı bilərik. Birinci kursda iki birləşmə var idi. Hər birində 75 tələbə oxuyurdu. Mən indi nə etməli idim. Dərslik yox, program yox, heç bir dərs vəsaiti yox, uzun illərdir xalq ədəbiyyatı da nəşr olunmurdu. Hər şeydən əvvəl təqvim-tematik plan tərtib elədim. Mühazirə 42 saat idi. Hər mövzunu kitabxanada mövcud olan mənbələr əsasında mühazirə kimi hazırlayıb tələbələrimə yazdırıldım. Beləliklə, ilin başında məndə mühazirə mətnləri hazır oldu.

Mən böyük səy və iradə ilə dərslik üzərində işlədim. Respublikanın tarixində ali məktəb tələbələri üçün ilk dərsliyi hazırlayıb 1970-ci ildə ilk nəşrini həyata keçirə bildim. Bu dərslik mənim ilk pedaqoji fəaliyyətimin böyük qələbəsi idi.

İndi məni başqa vəzifələr gözləyirdi. Doktorluq dissertasiyası üzərində işləməli idim. «Koroğlu» əlimdən çıxmışdı. İndi mənə doktorluq dissertasiyası üçün mövzu lazımdı. Çox fikirləşdim. Məni zəngin və rəngarəng folklorumuzun inkişaf tarixi düşündürdü. Mədəniyyət tariximizdə folklor sahəsində ən məsul, ən böyük və ən çətin mövzu folklorşunaslıq elmimizin tarixi idi. Mən hələ təzəcə aspirant olanda kitabxanada işləyəndə nə hiss elədim. Son

illər folklorumuz demək olar ki, çap olunmur. Nə çap əsərləri, nə də elmi-tədqiqat işləri qətiyyən yox idi. Ona görə oturub böyük bir məqalə yazdım. «Şifahi xalq ədəbiyyatının nəşri haqqında bəzi qeydlər». «Ədəbiyyat qəzeti»nə apardim. Onlar məqalənin bir hissəsini çap elədilər. Mən indi belə hesab eləyirəm ki, bu məqalə mənim folklorşunaslığımızın tarixinə həsr elədiyim ilk məqalə idi. Elə bil gələcək dissertasiyamın kökü, mənbəyi idi.

Doktorluq dissertasiyamın mövzusu haqqında çox fikirləşdim. Heç kimin də məsləhətinə ehtiyacım yox idi. Özüm bu problemi həll etməyə qadir idim. Təsəvvür edin, Azərbaycan folklorunun qədim, zəngin və maraqlı bir tarixi var idi. İki əsr XIX və XX əsrlər. Zəngin folklorumuzla dolu əsrlər. Bu əsrlərin mətbuatı (rus və Azərbaycan dillərində), müxtəlisf dövrlərlə çap olunan kitablar. Onların tarixi, nəşr prinsipləri üç qrafika – kiril, ərəb və latin qrafikləri. Folklorşunaslıq elmimizi yaradan yüzlərlə şəxslərin fəaliyyət dairəsi, həyat və yaradıcılıqları, əlyazmalar, arxivlər. Folklorşunaslıq elmimizin dövrləşdirilməsi, prinsipləri. Mən öz aləmimdə deyirdim ki, bu çətin və şərəfli vəzifənin öhdəsindən yalnız və yalnız Hənəfi Zeynallı gələ bilərdi. Oxularım məni bağışlasın, qeyri-təvazökarlıqla təqsirləndirməsin. Fikirləşdim və fikirləşdim respublikamızda məndən başqa bu işin öhdəsindən folklorla məşğul olan heç kəs gələ bilməzdi. Folkorşunaslıq haqqında çox geniş miqyasda hər şeyi öyrəndim və özüm-özümə qərarlaşdırıldım ki, indiyə qədər heç kəs toxunmadığı və toxuna da bilmədiyi tarixi yazmaq üçün çox çətinliklərlə rastlaşdım, bəzən də yorulub mövzunu dəyişmək istədim. Ancaq dedim ki, necə başlamışam, elə də qurtaracağam. Beləliklə, ilk dəfə mədəniyyətimizin tarixində zəngin və böyük tarixə malik mövzunu tamamladım. Özü də yalnız və yalnız Ulu Tanrıının vergisi və kəraməti ilə öhdəsindən gələ bildim. Əvvəlcə Azərbaycan alimlərinin qarşısında müdafiə elədim. Sonra da Moskvada Ali Attestasiya Komissiyasının nəzdində olan böyük ekspert şurasının iclasında müdafiə elədim, necə deyərlər, onların

sağolunu aldım. Doktorluq diplomunu da mənə Moskva ekspert soveti verdi. «Azərbaycan folklorşunaslığının tarixi» kitabı ayrıca çap olunmuşdur. (Azərbaycan folklorşunaslığının tarixi. Bakı, 1994, 30 m/v.)

Bir gün mənə dedilər ki, səni Cəmil müəllim axtarır. Cəmil Əlibəyov görkəmli jurnalist və görkəmli yazıçıdır. Cəmil müəllim o zaman Radio verilişləri komitəsində müavin işləyirdi. Mən Cəmil müəllimi «Azərbaycan gəncləri» qəzeti redaktoru olandan tanıyıram. O, mənim bir neçə məqaləmi qəzətdə çap eləmişdi. Yanına getdim. Cəmil müəllim dedi ki, bir neçə aydır burada işləyirəm, bir veriliş haqqında söhbətlər gedir. Hər şeydən əvvəl onun adı haqqında danışırlar. «Bulaq», «Çəşmə», «Qaynaq» və s. Veriliş isə açılmır ki, açılmır. Paşa müəllim, səninlə bu verilişi açaq. Açısaq, veriliş davam eləyəcək. Bu verilişi elə hazırlamaq və vermək lazımdır ki, dinləyicilər müğamat saatı kimi onu hər gün gözləsinlər. Siz 15 dəqiqəlik bir veriliş hazırlayıb gətirin. Dedim mövzu nə olsun, Cəmil müəllim dedi ki, Vətən haqqında bayatılardan yazın, istəyirəm ki, torpaqdan başla-yaq. Oxudu, bəyəndi, dedi verilişi belə adlandıraq: «Xalq yaradıcılığı bulağı». Mənim materialımın üstünə verilişin vaxtını da yazdı. Veriliş hər səhər saat 7-yə 15 dəqiqə qalmış efirə gedirdi. 7 tamamda isə Moskvadan son xəbərlər verilirdi. Beləliklə, 1970-ci il noyabrın 22-də verilişin ilk nömrəsi efirə çıxdı. Düz 7 ay mən «Bulaq» verilişini təkbaşına aparmışam. Zəngin və rəngarəng xalq yaradıcılığımızın ən gözəl, parlaq nümunələri ilə dinləyicilərimizin ruhunu oxşamışam. Bir-iki verilişdən sonra redaksiyaya məktublar gəlməyə başladı. Verilişi bəyənir, ancaq xahiş edirdilər ki, onun vaxtı dəyişdirilsin. Əziz oxucular və dinləyicilər, 40 ildən artıqdır ki, hər həftənin istirahət günləri saat 8-in yarısında sevinc və həvəslə dinlədiyiniz «Bulaq» verilişini Paşa müəllim açmışdır.

Mən kiçik yaşlarından belə Molla Cümə haqqında eşimmişdim. Hətta onun öldürülməsi barədə rəvayəti də bilirdim. Tale elə gətirdi ki, Qaxdan aldığım ilk medali da

götürüb xalqımızın fəxri olan Pedaqoji İnstituta gəldim. Dil və ədəbiyyat fakültəsində fərqlənmə diplomu aldığım üçün rektor Cəfər Xəndan Hacıyev, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü, professor Mikayıl Rəfili və Azərbaycan dilçiliyi kafedrasının müdürü, məşhur türkoloq alim professor Əbdüləzəl Dəmirçizadə məni aspiranturada saxladılar. 1953-cü ildən əmək fəaliyyətinə başladım. Bir gün o zaman Azərbaycan ədəbiyyatı kafedrasının müdürü olan akademik Feyzulla Qasimzadəyə dedim ki, mən Molla Cümə yaradıcılığını tədqiq etmək istəyirəm. O dedi ki, əvvəlcə bu sənətkarın şeirlərini əldə eləmək, toplamaq lazımdır, sonra da tədqiq eləmək vacibdir. Çünkü F.Qasimzadənin dediyi kimi Molla Cümə çox maraqlı bir şəxsiyyət, həm də böyük sənətkardır. İnstitutun rektoru Mehdiyan Vəkilov, elmi işlər üzrə müavin məşhur fizik alim Abasqulu Abaszadənin məsləhəti və razılığı ilə 1961-1962-ci illərdə Molla Cümənin vətəni olan yerlərə Şəki, Qax, Zaqatala, Balakən rayonlarına fərdi ekspedisiyaya getdim. Çoxlu şeirlər topladım və 4 əlyazmasını əldə elədim. Bu əlyazmaları üzərində 35 il özüm sərf etdim, aşığın əsərlərindən ibarət 4 kitab hazırlayıb böyük çətinliklərle çap elətdirdim. Axırıncı kitabı Prezidentin sərəncamı ilə Prezident Administrasiyası çap elədi. Beləliklə, indiyə qədər bir neçə şeiri məlum olan böyük sənətkarın 40 müəllif vərəqi həcmində kitabı işıq üzü gördü. Mən bununla həm Molla Cüməyə və həm də özümə heykəl ucalddım.

Ulu Tanrı, 86 yaşında bir gün də olsun səndən ayrılmamışam. Həmişə, hər daim sənin varlığına, kəramətinə möhtac olmuşam. Hər dəfə dara düşəndə əllərimi sənə tərəf uzadıb rəhmini, köməyini istəmişəm. Ən faciəli günlərimi də sənin sovqatın kimi qəbul edib, yenə də sənin verdiyin vergi ilə sinə gərmışəm. Son nəticədə yenə sən öz kömək əlini uzadıb məni xilas eləmisən. Sən heç zaman öz kəramətini məndən əsirgəməmişən. Hazırda 86 yaşimdada qələmim işləyir. Ona görə ki, sənin vergin, ilhamın məni qanadlandırır. Elim, xalqım üçün qələmim itidir, yenə də

işləyir. Mən xalqım üçün gördükərimin hamisini sadalaya bilmərəm. Bunların hamısı Ulu Tanrı sənin kəramətinlə vücudə gəlib. Mən xalqımın xırda balalarını da unutma-mışam. Onlar üçün də qələm çalmışam. Xalqın özünün yaratdığı qiymətli inciləri toplayıb şirin-şəkər balalar üçün «Xalqın söz xəzinəsi» adlı müntəxabatda bəhs olmuşam. Onları da sevindirmişəm. Ürəyim rahatdır, sakitdir, şükür olsun sənin birliyinə, ya Rəbbim. Hələ canımda qüvvətim var. Allahın kəraməti ilə bu yaşda da xalqım üçün çalışıram. Sarı Aşıq və Molla Cümənin şeirlərindən ibarət o qədər də böyük olmayan iki kitab hazırladım. Hər iki kitaba müqəddimələr də yazdım. Bu kitabları şair və folklorşunas Vladimir Qafarov rus dilinə tərcümə elədi. «Yazıcı» nəşriyyatı hər iki kitabı 1984-cü ildə çap elədi. Hər iki sənətkarın seçilmiş şeirlərindən nümunələri rus oxucularına hədiyyə kimi bağışladı.

Bundan əlavə mən folklorşunaslıq elmimizin tarixini yazarkən ayrı-ayrı nümayəndələrin Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında müxtəlif dövrlərdə deyilmiş çox mühüm mülahizələri maraqlandırırdı. Ta XIX əsrдən başla- yaraq Azərbaycanın görkəmli şəxslərinin folklor haqqında fikirlərini toplayıb bir kitab hazırladım. Adını da «Azərbaycan folklorşunaslığı» (müntəxabat) qoydum. Məmməd Vəli Qəmərli, Eynəli Sultanov, Mahmudbəy Mahmudbəyov, H.Zərdabi, M.F.Axundovun folklor haqqında çox qiymətli mülahizələrini toplayıb kitaba daxil elədim. Azərbaycanın ədəbiyyatşunas, yazıçı və müəllimlərinin də fikirləri toplandı. F.Köçərli, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Seyid Hüseyn, Nəriman Nərimanov, Əhməd bəy Ağayev və başqalarının fikirləri kitabın əsas nailiyyətlərindəndir. Yazıcı və şairlərimizdən Üzeyir Hacıbəyov, C.Cabbarlı, Mehdi Hüseyn, Səməd Vurğunun da dedikləri kitəbdə özünə yer almışdır. Folklorşunaslığımızın tarixində ilk dəfə 1930-cu illərdə repressiyaya uğrayan Hənəfi Zeynallı, Əmin Abid, Salman Mümtaz, Y.V.Çəmənzəminli, Vəli Xuluflu, Əli Nazim, Cabbar Əfəndizadə, Hümmət Əlizadə

və başqalarının folklorşünaslıq fəaliyyətini mən tədqiq etmişəm. Onların da ən yaxşı məqalələri toplandı. Həmid Arashı, M.H.Təhmasibin folklorşünaslıq fəaliyyəti eks olundu. Özümə cəsarət gəldi, namizədlik və doktorluq dissertasiyaları haqqında H.Arashı, M.H.Təhmasib, Ə.Dəmirçizadə, Kamran Məmmədov, Əlyar Qarabağlı, Xalıq Koroğlunun röylərini də müntəxabata daxil edib yaşatmışam. Nəticə olaraq deməliyəm ki, «Azərbaycan folklorşünaslığı» (müntəxabat) kitabı folklorşünaslıq elmimizə xüsusi ilə də gənc folklorşünaslara mənim adımdan qiymətli bir hədiyyədir.

Allah Taala, mənim sənin verginlə yaratdıqlarım çoxdur, hamısını deyə bilmərəm. Ancaq bəzilərini yenə də yada salmaq istəyirəm. Mən çətin ağır həyatımla bərabər yaradıcılığı da unuda bilməzdəm. Mənə öz yaradıcılığımı bəyənən və davam etdirən varisler lazımdı. Mən düz 14 alim – folklorşunas yetişdirmişəm. Onlar doğma xalqımızın yaradıcılığını toplamaq, tədqiq etmək və tədris etməyi məndən öyrənmişlər. Mən böyük ürək rahatlığı ilə o biri dünyaya köçə bilərəm. Çünkü bu dünyada məni və yaradıcılığımı yaşıdanlar və qoruyanlar var. Yetirmələrim içərisində öz istedadı, zəhmətsevərliyi ilə seçilən Mahmud Allahmanlıdır. O, son illər böyük məhsuldarlıqla çalışır, folklorşünaslıq elmimizə əlavələr etmişdir. O bizim folklorşünaslığımızın gələcəyidir.

Institutumuzda müdafiə şurası yaradılmışdı. Onun sədri məşhur türkoloq alim professor Ə.Dəmirçizadə idi. O deyib ki, sovetin elmi katibliyinə yalnız Paşa müəllimi təyin eləmək lazımdır. Ə.Dəmirçizadə dünyasını dəyişdi. Sədr Afad Qurbanov oldu. İndi də Afad Qurbanov dedi ki, mənim müavinim yalnız Paşa müəllim olmalıdır. Mən oldum və düz on il sovetin işlərini demək olar ki, mən apardım. Çünkü rektor kimi Afad Qurbanovun vaxtı çatmırıldı. Respublikamız, doğma xalqımız üçün nə qədər yeni-yeni kadrların hazırlanmasında əməyimi əsirgəməmişəm. Mən bununla da fəxr eləyirəm.

Afad Qurbanov rektor, Bilal Muradov filologiya fakültəsinin dekanı, mən də Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü idim. Biz böyük səy və əmək sərf edərək fakültədə folklorşunaslıq laboratoriyasını açdıq. Başqa fakültədə belə laboratoriyanın müdürü elə kafedranın rəhbəri təyin edilir. Ancaq folklorşunaslıq laboratoriyasının müdürü mənim tələbəm, tanınmış aşiqşünas alim Mürsəl Həkimov təyin edildi. Doğrudan da Mürsəl müəllim çox böyük həvəs və energiya ilə laboratoriyanın təşkilində, inkişafında çalışdı. Laboratoriya kitablar toplandı, hətta tələbələrin özləri müxtəlif mövzularda kitablar alıb laboratoriya hədiyyə verirdilər. Laboratoriyanın yanında folklor muzeyi yaradılmışdı. Bu, respublikada ilk folklor muzeylərindən biri idi. Burada folklorra dair müxtəlif kitablar, qədim əlyazmalar, köhnə-qədim kitablar toplanmışdı. Muzeyi həm də ənənəvi xalq çalğı alətləri (saz, qopuz, tar, tütək, ney, balaban) bəzəyirdi. Görkəmli folklorşunaslarının və məşhur aşıqların portretləri çəkilib laboratoriyanın divarlarından asılmışdı. Tezliklə gənc kadrlar laboratoriya işə cəlb olundular. M.Allahmanlı, R.Qafarov, Q.Umudov, Y.Babayev, T.Cavadov, E.Quliyev və b. Bu gənclər bilavasitə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorlarının rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etdilər və müəllimlər cərgəsinə daxil oldular. Çox sevindirici bir haldır ki, bunlar hamısı hazırda elmlər doktorlarıdır. Laboratoriya folklor praktikasından gətirdiyi yüzlərlə dəftərlə qorunur.

**Folklor praktikası.** Dünya folklorunun tarixində folklorun toplanması böyük bir problemdir. Folklor bir xalq sənəti kimi kəşf olunandan sonra toplanması qarşıda duran əsas məqsədlərdən biri idi. Dünyada folklorun məqsədyönlü toplanması məhz XVIII əsrin sonu və XIX əsrin əvvəllerinə aiddir. Folklorun toplanması müxtəlif ölkələrdə müxtəlif üsullarla aparılmışdır. Keçmiş Sovet məkanında bütün respublikada tədris planlarına daxil edilmişdir. Əvvəlcə bütün sovet məkanında yalnız universitetlərin tədris

planlarında illərlə həyata keçirilmişdir. 1978-ci ildən isə folklor praktikası pedaqoji institutların da tədris planına salılmışdır. Beləliklə, folklor praktikası bizim doğma institutumuzun da tədris planına düşmüşdür. Praktikanın məzmunu, keçirilməsi, hazırlığı və əhəmiyyəti haqqında institutda heç bir təsəvvürüm yox idi.

Bizim Azərbaycan ədəbiyyatı tarixi kafedrasında da folklor praktikası haqqında söhbətlər gedirdi, ancaq aparılması üçün elə bir iş görülmərdi. Nəhayət bunu mənə həvalə elədilər. Mən folklor praktikasının təşkili haqqında hamidən çox düşünməli oldum. Hər şeydən əvvəl praktikaya hazırlıq, keçirilməsi haqqında kiçik bir vəsait hazırladım. 15 makina yazısında olan vəsaiti praktikaya rəhbərlik edəcək müəllimlərə payladım. İlk praktikamız Bakının kəndlərində keçirildi. Az bir zamanda müəyyən təcrübə qazandı və Azərbaycan rayon və kəndlərinə praktika üçün hazırlığa başlandı. Beləliklə, Azərbaycan Dövlət Pedaqoji İnstytutunda folklor praktikası ilk dəfə müntəzəm olaraq keçirilməyə başlandı. Ümumiyyətlə, Azərbaycanda folkloru necə toplamaq məsələsi idə əlaqədar müəyyən vəsaitlər yaratmaq təşəbbüsleri olub. Mənə görə bu təşəbbüsün ilk müəllifi Hənəfi Zeynallı olub. Ancaq mən çox axtarış Hənəfi Zeynallının kitabçasını tapa bilməmişəm. «Yeni yol» qəzeti bir neçə dəfə öz səhifələrində folklorun toplanması üçün göstərişlər çap eləmişdir. 1922-ci ildə «Yeni yol» xalq ədəbiyyatının toplanmasının əhəmiyyətindən danışaraq yazırıdı: «Özgə dillərin təsirindən qurtarmaq istəyən millətlər el sözlərini toplamaq yolu ilə məqsədlərinə çatmışlar. Türklerin folkloru toplanmayınca dilimizin zənginləşib mədəni dillər cərgəsinə girməsinə heç bir ümidi yoxdur.» Folkloru toplamaq haqqında məsləhətlər yazan qəzet kənd ziyanlarına, xüsusilə müəllimlərə folkloru toplayıb qəzetə göndərmələrini yazırıdı. Göndərdiyi programda qəzet nəyi, necə və hansı yolla toplamaq haqqında tövsiyələr də verirdi. Qəzet həmin müraciəti 14 yanvar 1925-ci il nömrəsində yenidən çap eləmişdi. Ancaq bu barədə heç bir kitabça çap

Bakı Dövlət Universiteti  
ELMİ KİTABXANA

olunmamışdı. Folklorşünaslıq tariximizdə belə bir kitabçanı mən hazırlamışam (1980). Bir neçə vaxt kafedranın müəllimləri bu vəsaitlə bağlı fəaliyyət göstərmişlər. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimləri respublikamızın ən məşhur bölgələrində olmuşlar. Hətta bir il bir qrup tələbəmiz Ermənistən azərbaycanlılar yaşayan rayonlarına da getmişlər. Sonra nankor qonşularımız bizim yolu bağladılar. Bir müddətdən sonra «Folkloru necə toplamalı» kitabının təkmilləşdirilmiş ikinci nəşrini də çapa hazırladım (1991). Bu kitab ümumiyyətlə respublikamızda folkloru toplayan müəllimlərə bir hədiyyə oldu.

Yeri olmasa da Hənəfi Zeynallı ilə əlaqədar kiçik bir xatirə danışmaq istəyirəm. Hələ pedaqoji institutda oxuyanda bizim fars dili müəllimimiz var idi. Cavad Bağırov. Dilçi alimdir. Çox hazırlıqlı, çox görkəmli dilçilərimizdən biri olmuşdur. Klassik ədəbiyyatımızı, ərəb və fars dillərinin görkəmli bilicisi olmuşdur. Mənim folklorşünas olduğumu bildikdən sonra belə bir xatirə danışdı. Dedi ki, Azərbaycan aşıqlarının birinci qurultayı gedirdi. Mən də orada iştirak edirdim. Hənəfi Zeynallı rəhbərlərdən biri kimi tez-tez otaqları dolaşır, iştirakçılara məsləhət verirdi. Mənim üçün də bir masa qoymuşdular. Oturub yazı-pozu ilə məşğul olardım. Hənəfi Zeynallı mənə yaxınlaşdı, necə deyərlər tapşırıqlar verdi. Cavad müəllim, aşıqları çağır, onlardan şeirləri, mahniları, rəvayətləri yazıya köçür. Əsas cəhət budur ki, toplanan materiallar səhih, inandırıcı olsun. Hər bir aşığın söylədiyi şeirlərdə ləhcə xüsusiyyətləri gözlənilsin. Cavad müəllim deyirdi ki, mənim yazdıqlarımı oxuyanda gülməkdən uğunurdu. Mənim yazıya aldıqlarımdan çox razı qaldı və əlavə elədi ki, elə həmişə belə olduğu kimi yazmaq lazımdır. H.Zeynallı içəri şəhərdə yaşıyib. İstanbulda oxuyub. Cavad müəllim əlavə elədi ki, mən birdən bir sözün Bakıda necə deyildiyini söylədim. H.Zeynallı mənim tərəfimə döndü və dedi ki, bu söz Bakıda elə tələffüz olunmur. Birdən H.Zeynallı təəccübəndi və dedi ki, məni haradan tanıyırsan. Dedim ki, tanıyıram, siz cuhud Zeynallının

oğlu it Səftərin kürkəniniz. H.Zeynallı bu sözləri eşidib doyunca güldü. Cavad müəllim davam elədi ki, aşıqlar qurultayının protokollarını da mən yazmışam, özü də çox dəqiq yazımişam. Sonda protokollardan ibarət iki böyük qovluq təhvil verdim. Məncə, bu qovluqlar hansısa bir arxivdə saxlanılır, üzə çıxarmaq lazımdır.

Tələbələrimiz ikinci ildən başlayaraq Azərbaycanın, Gürcüstanın rayon və kəndlərinə praktikaya getməyə başladılar. Mən hər il birinci kurs tələbələrini qruplara bölür, hər qrupa xüsusi müəllim təyin edir və rektorun əmrini hazırlayırdım. Beləliklə, tələbələrimiz Quba, Xaçmaz zonasına göndərilmişdir. Başqa qruplar isə Dərbəndə, Şəkiyə, Şamaxıya praktikaya getmişlər. Kafedranın müəllimləri T.Xalisbəyli, M.Həkimov, H.Qasımov Gürcüstanda, Qazaxda, Ağstafada, Tovuzda olmuşlar.

Mən bu sətirləri yazarkən arxivimdən bir vərəq yerə düşdü. Maraqlandım. Heç yadına gəlmədi ki, nə vaxt onu yazmışam. Vərəqi əlimə alıb oxumağa başladım. Akademik V.Qordlevski rəvayətləri yazıb. Rəvayətlərdən biri Həzrət Əli haqqındadır. Mən rəvayəti rus dilindən çevirib oxuculara təqdim edirəm. V.Qordlevskinin yazdığını görə rəvayət Əlini ilahiləşdirmək məqsədi ilə yaranmışdır.

Məsciddə 39 adam mübahisə edir. Hamısı peyğəmbər qarşısında inad edirlər ki, Əli axşam ərəfəsində onlarda olub. Əbübəkr və Ömər də orada imişlər. Ömər özünü saxlaya bilmir və həyəcanla deyir ki, bu, yalandır. Çünkü bir adam eyni vaxtda bu qədər yerdə ola bilməz. Peyğəmbər məsciddən durub öz qızı Fatimənin yanına gedir və soruşur ki, onun əri Əli gecə harada idi. Fatimə isə cavab verir ki, ata o, həmişə mənim yanımda olub səhərə qədər onun dişləri ağrıyb. Peyğəmbər məscidə qayıdır, mübahisə isə hələ də davam edirdi. Elə bu zaman Cəbrayıl gəlir və göstərir ki, Əli gecə göydə dağınıq bir yerdə ibadətdə idi. Ömərin Əliyə təhqiranə surətdə etdiyi şübhə cavabsız qalmır. O, cəzalanır. Bir dəfə Məhəmməd peyğəmbər əmr edir ki, ər və arvad ev işlərini öz aralarında bölsünlər. Məsələn, arvad

xəmir yoğurursa, ər su dalınca getsin. Bir dəfə Ömər su dalınca gedir, bulaq başında o arvada – qadına döndərilir. Bir çoban onu görür və özünə arvad edir. 7 il Ömər çobanın yanında qalır. Ondan bir oğlu və bir də qızı olur. Birdən onun yadına düşür ki, axı arvadı onu evdə gözləyir, arvad onu suya göndərmişdi. Elə o saat çobanın evindən çıxıb gəlir. Çoban da onun dalınca. Onların arasında qızğın mübahisə gedir, ikisi də Məhəmmədin və Əlinin olduğu məscidə qalib çıxırlar. Çoban şikayət edir ki, onun arvadı qaçıb, evdə iki uşağı qalib. Axırda Çoban inad edir ki, uşaqları məscidə buraxın öz analarını tapsın. Uşaqlar Öməri görən kimi gedib onun qucağına çıxırlar. Yalnız bu zaman Ömər başa düşür ki, onu nə üstündə cəzalandırıblar. O, günahını boynuna alır və Allahdan bağışlanması xahiş edir. Onun diləkləri eşidilir. Çobandan olan uşaqlar isə dovşana döndərilir. Əlbəttə bunu Məhəmməd peyğəmber edir. Ona görə də dovşan ətini təriqətçilər yemirlər. Türkiyədə qızılbaşlar da dovşan ətini yemirlər. Kiçik Asiyada dovşan insanların dini etiqadlarını aydınlaşdırmaq üçün bir vasitə olmuşdur. Bu rəvayətdə Əlinin övliyalıqda Ömərdən böyüklüyü göstərilir.

*Bundan sonra Şah İsmayııl haqqında şeir var.*

*Şah İsmayııl fərmudə*

*Adil İsmayııldım gəldim cahana*

*Yürəgim dolu mənəm*

*Bilmən bilsin mən Əliyəm*

*Əli mənəm, Əli mənəm, Əli mənəm.*

*Mən həqqəm, həqdən gəlirəm*

*12 imamın biri yəm*

*Çahar gülşəni mən alıram*

*Zat qüdrət Əli mənəm*

*Kəndi yazar, kəndi pozar*

*Minkirin köküünü qazar*

*Dəli mənəm, dəli mənəm, dəli mənəm.*

*Seyr edib cahani gəzər*

*Zülfüqar qırx arşın üzər*

*Hər kim haqqı arada gözlər  
Ari ordur bali mənəm  
Xətaiyəm pirim şahdır  
Yəqinim var şəkkim yoxdur  
Əlinin Kərəmi çoxdur  
Əli sultan, qulu mənəm.*

(1918)

Azərbaycanı öyrənmə cəmiyyətinin xəbərləri, 1926,  
№2 (rus dilində)

Başqa bir vərəqdə atalar sözləri var. Nə vaxtsa yazı-  
mışam, yüzdən çoxdur. İndi onlardan da bəzilərini burada  
vermək qərarına gəldim.

- 1.Həqiqət incələr, ancaq üzülməz.
- 2.Ustümü unlu görüb adımı dəyirmançı çağırma.
- 3.Acından dəyirmançılıq eləyir, uftanlığından şahad  
almır.
- 4.Nöyütdən də halva olar, ancaq dadı olmaz.
- 5.Keçinin qoturlusu çəşmənin başından su içər.
- 6.Keçi öldü, qoturu da qurtardı.
- 7.Qaşına, qaşına ocaq başına.
- 8.Cəhənnəmdə öküzün cütü beş qəpikdir.
- 9.Öküz olası dana nəcisindən manşırdı.
- 10.Sabah adına, birsügün oduna.
- 11.Ağ otdan balta sapi sınsa birini də qayırram.
- 12.Verən əl alan əlin üstündə olar.
- 13.Eşşək uçandan sonra yol qayırır.
- 14.Atamlı atanı deyincə özümlə özünü de.
- 15.Mənim köküm arıdır, Allah mənə sarı.
- 16.Qonağa get deməzlər altından döşəyi çəkərlər.
- 17.Küsümüz küsüdür gəl yükümüzü çataq.
- 18.Bir gözün işığı o birisinə düşməz.
- 19.Qərib itin quyruğu döşündə gərək.
- 20.Koroğlu ölündən sonra da yüz düşmən öldürüb.
- 21.Kor leyleyin yuvasını Allah tikər.
- 22.Yaz dumanı bar gətirər, qış dumanı qar.
- 23.Oynayıram, oynayıram oynaş yadimdən çıxmır.

24. Anası çıxan ağacı qızı budaq-budaq gəzər.  
 25. Qızlar gündə buğda boyda böyüyür, oğlanlar dari boyda.  
 26. Dam əyridir inək sağa bilmirəm.  
 27. Qoyuna gedən qoca da gedər.  
 28. Yuxarı məhlədən arxayındı.  
 29. Ayıya dayı deyirəm işimin xatırəsi üçün.  
 30. Xalamin şeyi olsaydı dayı olardı.  
 31. Ayıya dayı deyirəm işimin xatırəsi üçün.  
 32. Küsümüz küsüdür gəl yükümüzü çataq.  
 33. Xaşıl daşdı.  
 34. Xurcun düşdü.  
 35. Daş ambara uchar.  
 36. Ulu sözünə baxmayan ulaya-ulaya qalar.

## BAYATILAR

Bayati xalq ədəbiyyatımızın janrları içərisində sadəcə möcüzədir, deyirəm. Bayati böyük xalqın kiçik janrdə göstərdiyi dühasıdır. Mən yazılarımın birində bayatılarımı Azərbaycan folklorunun emblemi adlandırmışam. Nə qədər incəlik, zəriflik, narinliq var bunların mərkəzində xalqımızın böyük dühası. Mən bir sira bayatılarımı çağıranda kövrəlirəm, bəlkə də özümü saxlaya bilməyərək bayatıları kağıza köçürüb kitaba salıb yaşatmaq istəyirəm. Ulu Tanrıya and olsun, heç bir kitaba, mənbəyə, qaynağa baxmamışam. Hafizəmə inanaraq bayatıları buraya köçürürəm. Düzülüşdə heç bir prinsip gözlənilməmişdir.

Dağlar dağlara baxar,  
 Aradan çaylar axar.  
 Bizim yerdə adətdir  
 Sevən sevənə baxar.

Yük üstündə üzüm var  
 Üzüm səndə gözüm var?  
 Bir evdə iki bacı  
 Kiçiyində gözüm var.

Ağ alma allanıbdı,  
Budaqdan sallanıbdı.  
Cavan deyə verdilər  
Saqqalı çallanıbdı.

Arxalığın şaldı yar,  
Dərd canımı aldı yar.  
Mənlə sənin görüşmək  
Qiyamətə qaldı yar.

Bağ'a girdim nar üçün,  
Narı dərdim yar üçün.  
Analar qız bəsləyir  
İgid oğlanlar üçün.

Əzizim gülüstəndi,  
Al oxu «Gülüstan»dı.  
Bülbülün göz yaşından  
Bağçada gül islandı.

Alma atdım nar gəldi,  
Köynək aldım dar gəldi.  
Qapiya kölgə düşdü  
Elə bildim yar gəldi.

Əzizim gül üzüdü,  
Şeh düşdü gül üzüdü.  
Güldün ağlım apardın  
Bu necə gülüş idi.

Dağ başında quzu var,  
Ahu kimi gözü var.  
Bir qəlb bir qalbi tutsa  
Kimin ona sözü var.

Ağ alma qızıl alma,  
Budağa düzül alma.  
Əsil al, çirkin olsun  
Bədəsil gözəl alma.

Qaya altı nərdüğən,  
Kimdi bu yoldan ötən.  
Bu yixılmış dünyada  
Varmı murada yetən.

Əzizim suda yandı,  
Sal gəldi su dayandı.  
Eşq oduna su tökdüm  
Alişdi su da yandı.

Bu gələn yar olaydı,  
Əlində nar olaydı.  
İkimiz bir köynəkdə  
Yaxası dar olaydı.

Araşqının dardarı  
Gəl başımın sərdarı  
Evimizə gəlmirsən  
Qonşumuza gəl barı.

Mən aşiqəm gül gülə,  
Bülbül gülə, gül gülə.  
Yar telinə gül taxıb  
Calaq olub gül gülə.

Bağ'a girmənəm sənsiz,  
Gülü dərmənəm sənsiz.  
Bağda ahu mələsə  
Bil ki, o mənəm sənsiz.

Bulağın başı ilə,  
İçinin daşı ilə.  
Yara bir məktub yazdım  
Gözümün yaşı ilə.

Mən aşiq od apara,  
Ay doğdu o da para.  
Varmı bir odu sönmüş  
Sinəmdən od apara.

Əzizim bəxtiyarım,  
Bəxtimin taxitı yarım.  
Üzündə göz izi var  
Sənə kim baxdı yarım.

Əzizinəm gündə mən,  
Kölgədə sən, gündə mən.  
İldə qurban bir olar  
Sənə qurban gündə mən.

Əzizinəm gülə naz,  
Bülbül eylər gülə naz.  
Dünya bir qəmxanadır  
Ağlayan çox gülən az.

Aşıqəm busə dağı,  
Əğyarlar busə dağı.  
Bir ox bəskən Aşıqə  
Nə tökdün bu sədağı.

Ay dolanır batmağa,  
Yuxum gəlir yatmağa.  
Əllərim öyrənibdi  
Şux məmə oynatmağa.

Bulaq səndə daş olaydım,  
Su vurdुqca yaş olaydım.  
Qızlar bulağa gələndə  
Onlara yoldaş olaydım.

Mən aşiq oda yandı,  
Od düşdü o da yandı.  
Yar çekdi mən yeridim  
Mən çekdim o dayandı.

Yük üstündə küçü var,  
Küçünүn 40 ucu var.  
Qızın meyli olmasa  
Oğlanın nə gücü var.

Aşıq so deyib ağlar,  
Sünbül su deyib ağlar.  
Dəryada bir gül bitib  
O da su deyib ağlar.

Qızıl gül olmayıyadı,  
Saralıb solmayıyadı.  
Bir ayrılıq, bir ölüm  
Heç biri olmayıyadı.

Ay doğdu pərli-pərli,  
Yaylığın ucu zərli.  
Girəydim yar qoynuna  
Çıxaydım tərli-tərli.

Ay getdi batan yerə,  
Mələklər yatan yerə.  
Sinəm nişanə oldu  
Yar oxun atan yerə.

Dağlarda biyan olmaz,  
Biyani yeyən olmaz.  
Yüz il çöllərdə qalsam  
Gəlmədi deyən olmaz.

Səyyada bax, səyyada,  
Torun qurmuş qayada.  
Toruna ceyran düşüb  
Kimsəsi yox oyada.

Dağlar marala qaldı,  
Otu sarala qaldı.  
Soyuq bulaq göy çəmən  
Yenə marala qaldı.

Su gələr axar gedər,  
Şimşəklər çaxar gedər.  
Dünya bir pəncərədir  
Hər gələn baxar gedər.

Göy üzü damar, damar,  
Göydən yerə nur damar.  
Qəlb dediyin şışədir  
Sən sindırsan kim yamar.

Ağ at gəlir enişdən  
Sinəbəndi gümüşdən.  
Bizə də qismət olsun  
Heybədəki yemişdən.

Qızıl gül oyum-oyum,  
Dərib sinəmə qoyum.  
Yağış yağar yer doymaz  
Mən səndən necə doyum.

Bulaq başı toz olu,  
Dəstə-dəstə qız olu.  
Əyil yaylığın götür  
Mən götürsəm söz olu.

Ambardarın nənəsi,  
Vurun çıxsın çənəsi.  
İgirmi ton arpadan  
Qalmadı bir dənəsi.

Mən aşiq busə dağı,  
Əğyarlar busə dağı.  
Bir ox bəskən aşiqə  
Nə tökdün bu sədağı.

Əzizim inci məndən,  
Dürr məndən, inci məndən.  
Dedim ki, gəl dost olaq  
Demədim inci məndən.

Mən aşiq qar qalandı,  
Yağdıqca qar qalandı.  
Qarğalar laçın oldu  
Laçınlar qarğalandı.

Bağə girdim nar üçün,  
Narı dərdim yar üçün.  
Analar qız bəsləyir  
İgid oğlanlar üçün.

Araşqının dardarı,  
Gəl başımın sərdarı.  
Evimizə gəlmirsən  
Qonşumuza gəl bari.

Bağ'a girmənəm sənsiz,  
Gülü dərmənəm sənsiz.  
Bağda ahu mələsə  
Bil ki, o mənəm sənsiz.

Dağlar dağımdı mənim,  
Qəm oylağımdı mənim.  
Dindirmə qan ağlaram  
Yaman çağımızdır mənim.

Bu xarı qurum saxlar,  
Od yanar qurumsa ağlar.  
Aşıq deyər ər libasın  
Geyməsin qurumsaqlar.

Aman fələk, dad fələk,  
Heç olmadım şad fələk.  
İçirdiyin şərbətdən  
Özün də bir dad fələk.

Aşıqəm kim bu dağa,  
Kim qurban kim sadağa.  
Mən Məcnun varisiyəm  
Qoymaram kimsə dağa.

Əzizim sarayından  
Xan gəlir sarayımdan  
Gündə bir kərpic düşür  
Ömrümün sarayından.

Əzizim dağ yeridi,  
Sinəmdə dağ yeridi.  
Adam var toz qoparmaz  
Adam var dağ yeridi.

Çay aşağı getmərəm,  
Çadramı yellətmərəm.  
Qıylim-qıylim qıysalar  
Dul kişiyyə getmərəm.

Bu yol yolamı gedər,  
Ceyran kəlamı gedər.  
On beşini kəsən qız  
Evdə yolamı gedər.

Bu dərənin uzunu,  
Çoban qaytar quzunu.  
Get anana deginən  
Mənə versin qızını.

Dərya ollam bulannam,  
Sucaq ollam sulannam.  
Sağ gözüm sənə qurban  
Sol gözümlə dolannam.

Əzizim yarım gilə,  
Yeməyə yarım gilə.  
Baş ayağa minnət eylər  
Getməyə yarım gilə.

Aşıq naçar ağlama,  
Gündür keçər ağlama.  
Qapını bağlayan fələk  
Bir gün açar ağlama.

Əzizinəm yaz bağda,  
Bülbül oxur yaz bağda.  
Yara mehman olaydım  
Qiş otaqda, yaz bağda.

Cüyür dağın binası  
İki inek düyesi  
Hardan baxsa görünür  
Ergən quzun məməsi.

Əzizim süni-süni  
Doldur ver sini-sini  
Mənə öz yarım gərək  
Neynirəm özgəsini.

Əzizim bağda dara  
Zülfünü bağda dara  
Bülbülü gül üstündə  
Çəkdilər bağda dara.

Əzizim yazma məndən,  
Naməni yazma məndən.  
Olaydım qış quzusu  
Əməydim yaz məməndən.

Əzizim bağda dara,  
Zülfünü bağda dara.  
Vəfali bir dost üçün  
Rumu gəz, Bağdad ara.

Əzizim yarım gilə,  
Yeməyə yarım gilə.  
Baş ayağa minnət eylər  
Getməyə yarım gilə.

\* \* \*

86 yaşımın illərini xatırlayıram. Mənim səhhətimdə çoxlu problemlər olub. Onlardan bəzilərini yada salmaq istəyirəm. Anam, atam danışındılar ki, mən hələ lap kiçik yaşlıdımda, bələkdə ikən ağır xəstəliyə tutuluram. Onlar necə deyərlər, ümidişlərini üzüb yerə qoyurlar. Elə biliblər ki, məndə artıq həyat nişanələri yoxdur. Anam ağlayıb. Ancaq bir müddətdən sonra mən tərpənmişəm, valideynlərim seviniblər. Mən isə yaşamağa başlamışam. Anam deyir ki, kiçik yaşlıdımda mən tez-tez xəstələnirdin. Anam fikirləşirdi ki, mənə göz dəyir. Ona görə odunları ocağa qoyub bir neçə qırmızı köz eləyirdi. Közləri dodaqaltı müəyyən sözləri söyləməklə su qabına tökürdü. Sonra mənə verirdi ki, aparıb üç yoluñ ayriçina tullayım. Kəndimizdə Bezagay qarı var idi. İlisunun bütün uşaqlarını o dünyaya gətirirdi, ara həkimliyi də eləyirdi. O, anama demişdi ki, qoy Paşa gündə bir papiros çəksin. Mən bunu eşidib papiros çəkmirəm. Qarğı tapıb özümə tütək qayirdim, çalmağa başladım. Həmişə oturduğumuz otaq balaca idi. Biş-düşümüz çardaqdə

idi. Evdən çardağa böyük bir pilləkan var idi. Mən bir çox havaları, melodiyaları çardaqda çalırdım.

Böyük Vətən müharibəsi ərəfəsində mən hələ təzəcə məktəbə getməyə başlamışdım, mədəmdə bərk ağrılar başladı, quru ağrılar idi. Mən dözə bilməyib ağlayırdım. İlisuda həkim yox idi. Tibb bacısı da heç nə eləyə bilmirdi. Beləliklə, düz 6-7 gün gecə-gündüz ağrılar kəsilmədi. Mədəmin tibbi dildə desək, günəş kələfi olan hissəsi ağrayırdı. Bir gün məni arabaya qoyub Qaxa xəstəxanaya apardılar. Atam da arabanın dalınca gəlirdi. Yolun yarısında mədəmdə qurultu səslər qulağıma gəldi. Elə bil bağlanmış bir düyün açıldı. Mən bir neçə gün xəstəxanada yatdım, sonra məni evə buraxdılar.

Təxminən dördüncü sinifdə oxuyurdum, bir bədbəxt hadisə baş verdi, tətil günlərimizi keçirirdik. Atam Bakıya rus dili müəllimlərinin bir aylıq kursuna getmişdi. Biz uşaqlar doqqazda oynayırdıq. Kəndimiz Qaxdan – kəndin aşağıından gələn ümumi yoldan müəyyən qədər hündürdə yerləşirdi. Gördük ki, kəndin aşağıından bir araba gəlir. Mən yüyürüb aşağı düşdüm. Arabada pomidor və xiyar satırdılar. Tez qaçıb anamdan pul alıb pomidor və xiyar əldə edərək evə apardım. Yenə uşaqların içini qarışdım. Bir də gördüm ki, aşağıdan başqa bir araba gəlir. Bu arabada isə yemiş, qarpız satırdılar. Yenə qaçıb anamdan pul götürüb yemiş və qarpız alıb evə apardım. Yenə doqqaza qaçdım. Bir də gördüm ki, kəndin yuxarısından üç maşın dalbadal gəlir. O zaman İlisuda belə hadisə olmayıb. Maşının biri böyükdür, ton yarı� maşındır. İki kiçik maşınlardır. Uşaqlar hamısı bir nəfər kimi aşağı yüyürdük, maşınların qabağına çıxdıq, başladıq yolu o yana bu yana keçməyə. Yolun bir tərəfində daş hasar var idi, daşların çoxusu yerə tökülmüşdü. Böyük maşın qabaqda sürətlə gələndə mən hasarın yuxarı hissəsində idim. O tərəfə keçib qurtara bilmədim. Sonra huşumu itirdim. Deməli böyük maşın məni vurub təxminən 5-6 metr o yana tullamışdı. Özümə gələndə gördüm ki, al-qan içindəyəm. Yiğilib gəl-

dilər, məni götürdülər. Maşın mənim sağ gözümün üstündən vurmuşdu. Qan axırdı, göz itmişdi. Belə hesab elədilər ki, gözüm də tamamilə yaralanıb. Elə məni vuran maşın anamla birlikdə Qaxın mərkəzinə apardı. Yol boyu anam ağlayıb, mən də fikir elədim ki, gözümü itirmişəm.

Deməsən, Bakıdan Qaxa Əliyev familyalı bir həkim gəlib. Qaxın mərkəzində ambulatoriyaya həkimlərə kömək edir. Tanınmış xirurqdur. Artıq üç aydır ki, Qaxdadır. Bu gün onun vaxtı bitib. Bakıya qayıdır. Heç bu gün işə gəlməyib. Bilirsınızmı, mən bilmirəm necə və nə cür oldusa həmin Əliyevi tapıb gətirdilər. O, yol paltarını soyunub məni müayinə elədi, necə deyərlər gözümü tapdı, anamı sevindirdi və sağ gözümün bir santimetrit aralıda üstündə olan böyük yaranı tikdi. Ondan sonra yola düşdü. Ulu Tanrı, şükür sənin birliyinə anamı sevindirdin. Məni ağır əllilikdən qurtardın. Allah Taalanı köməyi ilə xirurq Əliyevi tapıb sağdan gözlərimlə 35 kitab yazmışam. 200-ə qədər məqalə çap eləmişəm. Allah Taalanın işi belədir. Ulu Tanının özü də, işləri də möcüzədir.

Əlbəttə səhhətimdə həmişə problemlər olmuşdur. Ona görə ki, dolanmağımız çox çətin idi, ehtiyac içərisində yaşayırdıq. İnanırsınızmı, bütün müharibə illərində doyunca yeməmişik. Yemək üçün də əldə eləmək çətin idi, bir şey də yox idi. Elə ki, yaz gəlirdi otla-ələflə dolanırdıq. Cincar (gicitkan) yetişəndə böyük həvəs və sevincə onu yeyib, bişirib dolanırdıq. Bizim evlərimizin qabağında başı göylərə yüksələn dağ var idi. Sol tərəfdə dağın lap qurtaracağında düzənlik var idi. Biz bilirdik ki, orada cincar yetişir. Orada cincar elə yetişirdi ki, elə bil qəsdən əkmisən. Hətta böyük torbalara doldurub dağdan enib evə gəlirdik, bir neçə gün yeməyimiz cincar olurdu. Əlbəttə belə yaşayışda səhhətdə problemlər olmaya bilməzdi, orqanizm tab gətirmirdi, orqanizm çox zəifləyirdi, ona görə də müxtəlif xəstəliklər gəlib tapırdı. Belə bir vəziyyətdə, səhhətdə, əhval-ruhiyyədə mən orta məktəbi medalla başa vurdum. Pedaqoji instituta oxumağa getdim. Beləliklə, ariq, bir qarnı ac, bir qarnı tox,

əməlli-başlı üst-başı olmayan munis bir kənd uşağı kimi xalqımızın fəxri olan pedaqoji məbədin divarları arasına gəlib çıxdım. Burada çətinliklərim ləp çox olub, əzab-əziyyət içərisində yaşamışam. Hamısını deməyə ehtiyac duymuram, ancaq bir neçəsini xatırlayacağam.

Müharibənin ağır illərindən sonra mən bütün 5 ili çörək, yemək problemi ilə qarşılaşmışam. Ümumiyyətlə, mən elə birinci sinifdən inadla, həvəslə oxumuşam. Medal, fərqlənmə diplomu almışam. Artıq böyük və qüdrətli müəllimlərin tələbəsiyəm. Onların dediklərinin hamısını necə deyərlər, qulağında sıraqa eləmişəm. Onların qarşısına çıxmaq üçün hazırlıqlı olmaq gərəkdir. Ancaq yenə də yemək, çörək problemi məni narahat edirdi. O zaman biz tələbələrə çörək talonu verirdilər, gündə yarım kilogram çörək qismətimiz idi. Onsuz da müharibə illərindən zəif orqanizmlə çıxmışdıq. Bizə yataqxanada yer vermişdilər. İnstytutda dərslər səhər saat 8-də başlayırdı. Səhər tezdən durub instituta gəlirdik. Gündəlik qismətimiz yarım kilo qara çörək idi. Hazırda birinci mərtəbədə kitabxananın abonnement şöbəsinin yerində çörək köşkü var idi. Qoca bir erməni arvadı çörək verirdi. Biz səhər 8-in yarısında əlimizdə çörək talonu köşkə yaxınlaşırırdıq. Yarım kilo qara çörəyimizi alıb sement pilləkənlərdə sərcələr kimi sıra ilə əyləşirdik. Çörəyimizi yeyib dərsə girirdik. Bir də sabah səhər bizi yarım kilo qara çörək gözləyirdi. Biz belə dolanır və belə də oxuyurduq. Bakıya yaxın rayonlardan olanların valideynləri tez-tez çörək, fətir, yuxa, pendir, yağ, bal gətirib övladlarını yedirirdilər. O zaman bəzən biza də pay düşürdü.

Tələbəlik dövründə mən tez xəstələnirdim, tez-tez mənə soyuq dəyirdi. Baş ağrıları, mədə ağrıları, qulaq ağrıları, əsəb məni əldən salmışdı. Bir neçə dəfə bədənim də səpmişdi. İndi Sahil metrosunun yanında olan 1 nömrəli poliklinikaya tez-tez müraciət edirdim. Aspirant illəri gəldi. İndi yataqxana yox idi, kirayədə yaşayırdım. Təqaüdüm ilə dolanırdım, ev kirayəsini də təqaüdlə verirdim. Yenə də tez-tez xəstələnirdim. Bunu elmi rəhbərim professor Mikayıl

Rəfili də hiss eləmişdi. Bir gün məni yanına çağırdı. Dedi ki, Azərbaycan yazıçılarının bir yaxşı həkimi var, familiyası Veysovdur. Get onun yanına de ki, mən professor M.Rəfi linin aspirantiyam, professor xahiş elədi ki, məni müayinə edəsiniz. Əlbəttə, mən Veysovun yanına getmədim. Aspirant illərində də çox çətinliklə dolanmışam. Mən yalnız stipendiya ilə dolanırdım. İldə bir aspirantlara 80 manat kitab pulu da verirdilər. Mən bu pula özümə paltar alırdım. Mənim ən çətin, ağır yaşayış illərim məhz aspirantlıq və ilk müəllimlik illərimdir. Məni elə bir dara çəkmişdilər. Bu barədə mən əvvəl də yazmışam. Ehtiyac, məhrumiyyətlər içərisində yaşamaq, bir tərəfdən də institutun tədris işləri üzrə prorektoru Həmid Qədirov məni fiziki cəhətdən dara çəkdi. Hələ sümüklərim bərkiməmiş məni yandırdı-tökdü. Ağır əsəb xəstəliyinə düşər oldum. Bu xəstəliklər xronikliyə çevrildi. Elə indinin özündə də mən bu xəstəliklərin əzabını çəkirəm. Gecələr mən yata bilmirəm. O vaxt göz yaşlarını yasdığımı töküldürdü. İndi xatırlayıram, yazdığını vərəqin üstünə göz yaşından damcı düşdü. Qoy bu damcı Ulu Tanrıdan folklor yanğısı almış 85 yaşı xəstə folklorşunas alimdən əsrlərə yadigar olsun.

1950-ci illərin axıllarını xatırlayırdım. Artıq 30 yaşına gəlib çatmışam, elmlər namizədi, dosentəm. Məqalələrim, kitablarım çap olunur. Ancaq nə evim var, nə də ailəm. 1959-cu ildə nəhayət evsiz-eşiksiz də olsa evləndim. Balaca bir otağı kiraya elədim, yenə də əzab və əziyyətin içində. Dünyaya bir balaımız gəldi, onu bir çarpayı sığan otaqda böyütmək çox çətin idi. Kənddən xəbər gəldi ki, analığım rəhmətə gedib. İlisuya getdim, bir neçə aydan sonra da atam dünyasını dəyişdi. Siz indi mənim vəziyyətimi təsəvvür edə bilərsiniz. Əsəblərim tarıma çəkilmişdi. 8 yetim uşaq mənim öhdəmə düşmüdü. Elə bu arada mənə ev verdilər. Mən günlərlə 39-40 dərəcə istilikdə icraiyyə komitəsinin idarəsinin qabağında növbəyə dayanırdım. Evə köçdük, evin içi isə boş idi. Mebel, digər qab-qacaq yoxdur. Bu günlərdə məni institutun rektoru Mehdi Əliyev

kabinetinə çağırıldı. Mehdi müəllim dedi, Paşa müəllim, sizin haqqınızda çox yaxşı sözlər eşitmışəm. Siz təmiz, işguzar, düzünə cavan bir müəllimsiniz. Mən istəyirəm ki, Sizi dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə dekan seçəm. Mən o saat minnətdarlığımı bildirdim və dedim ki, Mehdi müəllim, size minnətdaram, Sizinlə işləmək mənimcün xoşdur, ancaq mən təcrübəsizəm, həm də təbiətən sakit bir adamam. Özüm də tamamilə bu sahədə heç işləməmişəm. Mənim üçün çox çətin olar. Mehdi müəllim dedi ki, qərarımız olub, mən sənə kömək edəcəyəm. Nə qədər ki, mən burada rektoram, siz də dekan işləyəcəksiniz. O zaman qiyabi şöbədə düz 1250 tələbə var idi. Mən və bir də katibəm Xavər Turabova çox çətinliklə işin öhdəsindən gəlirdik. Mən həddindən artıq narahat idim, bütün işləri elə özüm görmək istəyirdim. Nəhayət ilin axırında çox ağır xəstələndim, ürək ağrısı xəstəliyi ilə xəstəxanaya düşdüm. Xəstəxanada elə ilk günlərdə məni dərmanla zəhərlədilər. Onsuz da zəif, xəstə orqanızm daha ağır vəziyyətə düşdü. Bunun ağırlığı bütün ömrüm boyu məni incitmişdir. Bir gün və gecə huşsuz qaldım. Elə hesab eləyiblər ki, mən dünyamı dəyişmişəm. İnstituta da belə xəbər yayılıb. Mən Semaşkoda yatarkən otaqda 4 nəfər var idi. Birdən qapı açıldı. Bir nəfər müraciət elədi, pedaqoji institutun dosenti kimdir. Mən cavab verdim. Gəlib yanında oturdu. Deməsən bu, bütün Bakını baş kardioloqu professor İsazadədir. O dedi ki, rektorunuz Mehdi müəllim məndən xahiş eşib ki, sizi müayinə edəm. O məni diqqətlə yoxladı. Dedi ki, sizin ürəyiniz salamatdır. Ancaq əsəbləriniz korlanmışdır. Bütün sinir sisteminiz xəstələnib. Sizə uzun müddətli və diqqətli müalicə lazımdır. Siz indi (iyul ayı idi) Bakıdan çıxıb getməlisiniz. Təsəvvür edirsınız mı, mən necə və nə vəsaitlə Bakını tərk edib ailəmlə hansısa bir kurorta getməliyəm. Ömür yoldaşım gedib Kislovodska bilet aldı. Çox çətinliklə gedib heç görmədiyimiz yerə çıxa bildik. Mən çox ağır xəstə idim. Arıxladım, 46 kiloqram olmuşdum. Qərəz yayı orada keçirdik. Mən təzədən gəlib dekanlıq vəzifəsini icra etməyə başladım.

Mehdi Əliyevi Bakı Dövlət Universitetinə rektor apardılar. Mən necə deyərlər tək qaldım. İnstitutdan prorektor Şövqi Ağayevi rektor qoydular. Şövqi Ağayev və qiyabi şöbə üzrə prorektor Məmmədsəlim Tahirlinin mənə münasibəti dəyişdi. Onların canı götürmürdü, paxılıq eləyirdilər. Mən dedim ki, fakültənin tarixində gizli seçki yolu ilə seçilən ilk dekanam, vaxtim gələndə ərizə verib çıxacağam, elə də elədim.

Onu da deyim ki, bütün ömrüm boyu mənim səhhətimdə problemlər olub. Bu illərdə üç dəfə böyrümdən operasiya olunmuşam. Bir vaxt çox ağır xəstəliyə düşər oldum. Gecə saat 2-də vanna otağında huşumu itirdim, qanaxma oldu. Təcili maşın gəlib məni bir saat saxladı. Qan problemi ortaya çıxdı. Maddi çətinliyə düşdüm, qan almaq lazımdı. İnstitutun həmkarlar təşkilatına, mühasibata zəng çaldım, dedim ki, borc verin, sonra əmək haqqımdan çıxarsınız. Heç birisindən cavab gəlmədi. Bir neçə vaxt mənim üzərimdə əməliyyat aparan, Ulu Tanrıdan vergi almış məşhur cərrah Yusif Əliyev qan götürüb bizə gəldi, qurğu düzəldib üç gün mənə qan köçürdü. Məni o biri dünyadan qaytardı. Ay Allah, belə insanlar olmasa bu dünya yaşayarmı?! Məncə yox! Sonralar da xəstələndim, bir ildə üç operasiya – əməliyyat keçirdim. Əlbəttə, bunların hamısı məni çox çətin, ağır vəziyyətə salırdı.

Elə indi də müxtəlif xəstəliklər baş qaldırır. Mən əzab, əziyyətlər içərisində yaşamışam. Semaşko xəstəxənəsində yatanda Bakının ən böyük kardioloqu profesor İsazadə demişdi ki, sizdə xroniki əsəb xəstəlikləri var, onlar uzun çəkəcək. Mən bu yaşimdə da əsəb xəstəliklərindən yaxa qurtara bilmirəm. Yuxusuzluq xəstəliyi məni əldən salıb. İndi belə yaşamağa və hər cür xəstəliklərə dözməyə məcburam.

86 yaşım, Ulu Tanrıının ərməğanı, Allah Babanın diqqəti, qayğısı ilə belə bir ömür yaşamışam. Tanrı məni elə bil müəyyən yükler, tapşırıqlar verib dünyaya gətirmişdir. Ulu Tanrıımız mənə vergi, ilham verib işiq üzünə çıxar-

mışdır. 86 ildir Allahımızın vergisi ilə bağından qopduğum müqəddəs xalqım üçün işlər görmüşəm. Allahın qarşısında mən öz borcumu artıqlaması ilə yerinə yetirmişəm. Bununla fəxr edir, qürur hissi keçirirəm. Ulu Tanrı mənə rahat, əziyyətsiz ömür bağışlamamışdır. Allahım özünün mənə verdiyi ömrün qarşısında məni sınağa çəkmişdir. Mən yaşadığım ömürdə əziyyətlər, əsəbiliklər, keşməkeşliklər, məhrumiyyətlər, faciələr görmüşəm. Bütün bunları Ulu Tanrının qisməti kimi qəbul etmişəm. Belə güman etmişəm ki, bunlar Allahım tərəfindən mənim sınağa çəkilməndi. Bir də onu bilmışəm ki, Allah Taala bu çətinliklərə sinə gərmək üçün mənə güc-qüvvət, vergi də vermişdir. Bunlar isə mənim üçün təskinlikdən başqa bir şey deyil. Ulu Tanrı, hər cəhətdən mən sənin qarşısında borclu qalmamışam. Allahın bəklədiyi bəndəsinə verdiyi ömrü mən də yaşamışam. Ancaq mənali, məzmunlu bir ömür yaşamışam. Yaxşılıq elə at dəryaya, balıq bilməsə Xalıq bilər. Xalıq öz bəndələrini hər şeydən əvvəl yaxşılıq eləmək üçün dünyaya gətirir. Bu cəhətdən mən Ulu Tanrımızın qarşısında üzüm ağ, alnim açıqdır. Allahın sadıq bəndəsi kimi bağından qopduğum xalqım üçün mən nə eləmişəm. Bütün ömrü boyu doğma xalqım üçün işləmiş, xalqımızın elminə, təhsilinə, maarifinə misilsiz töhfələr vermişəm.

\* \* \*

İnstitutda işlədiyim müddətdə çox çətinliklərlə, ağır işlərlə, əsəbi, ziddiyətli hallarla qarşılaşmışam. Belə vəziyyət məni hətta tələbəlik, aspirantlıq və ilk müəllimlik illerindən ayaşuna almışdır. Axı insan nə qədər qara kəşflər alar, çətinliklərlə, ədalətsizliklərlə, özbaşınalıqlarla qarşılaşar. Mən təkrar edirəm, 1946-cı ildən doğma, əziz, məhribən pedaqoji məbədin qucağındayam. Mən pedaqoji institutu öz evim, doğma məskənim hesab eləmişəm. Filologiya fakültəsi məni hələ sümüklərim bərkiməmiş öz ayaşuna alıb, indiyə qədər də saxlamaqdadır. Onu da deyim ki, mənim keçdiyim yol hamar olmayıb, çoxlu əsəbi işlərlə

qarşılaşmışsam, necə deyərlər, mənəvi zərbələr, ədalətsizliklər içərisində boy-a-başa çatmışam. Pedaqoji institutun tarixində ilk dəfə olaraq mən filologiya fakültəsinin tarixini yazmışam. Əlbəttə bilavasitə mənimlə bağlı olan əhvalatların əhatəsində. Gördüyüm, eşitdiyim, şahidim olduğum əsas hadisələri ürəyimdən keçirərək kitabda yazmışam. Bilişinizmi, filologiya fakültəsi müqəddəs ocaqdır. Orada şəxşən mənim şahidi olduğum hadisələri, müəllim, alımları yadına saldıqca kövrəlirəm. Deyim ki, Mikayıl Rəfili, Əbdüləzəl Dəmirçizadə, Əli Sultanlı, Cəfər Xəndan, İsmayııl Şıxlı bunlar Ulu Tanrı tərəfindən biz tələbələrə göndərilən ərməğanlar idi. Əlbəttə, bunlar haqqında qısa da olsa, kitabımда yazmışam. Onu da əlavə edim ki, mən indi də elə bil onların diqqətini, qayğısını hiss edirəm və onunla da təsəlli tapıram. Hazırda belə münasibətlər ceyranın dalına çıxıb.

Mən fakültədə çox çətin yol keçmişəm və bununla da fəxr eləyirəm. Yolum əziyyətli, kollu-kəsəkli olub. Bəzilərini kitabımda qısa qeyd eləmişəm, bəzilərini də indi xatırlamaq istəyirəm. Hələ tələbə ikən mən aldığım yaranı heç unuda bilmirəm, əvvəlcə onu qeyd edəcəyəm, sonra də aspirantlıq, ilk müəllimlik illərində çəkdiyim əziyyətləri də xatırlamaq fikrindəyəm.

Oxucum, yenə təkrar edirəm, bağışlayın. Mən kənd-dən Bakıya 1946-ci ilin avqust ayının 25-də gəlmışəm. Qax rayonunda ilk medali mən almışam, almışam verməyiblər. Ona görə də pedaqoji instituta imtahansız qəbul olmuşam. Birbaşa dərslərdə iştirak üçün gəlmışdım. Təxminən 1947-ci ilin mart ayında, filologiya fakültəsinin dekanı İsmayııl Əsfəndiyevin icazəsilə bir məsələ ilə əlaqədar pedaqoji institutun direktorunun (o zaman direktor adlanırdı) qəbuluna getmişdim. Direktoru Seyidov Əhməd Yusif oğlu idi. Əhməd müəllim bütün Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru idi. Ulu Tanrı şahiddir. Əhməd müəllim məni necə qəbul elədi. Mən hazırda indiki münasibətlər sonunda dəhşətə gəlirəm. Heç tələbəyə belə oxşamayan ariq, sisqa,

sarıyağız, üst-başı tökülen bir qarnı ac, bir qarnı tox bu munis gənci belə qayğı və diqqətlə dinləmək, dərdinə şərik olmaq olarmış. Əhməd müəllim məni hərtərəfli yoxladı, hər şeyi soruşdu, evi, ailəmi, atamı, anamı, kəndimizi, dərslərimi və s. Ərizəmin üstünü yazdı və yola saldı. Elə kabinetdən çıxmaga başlamışdım ki, dedi bir dayan görüm necə oxuyursan. Dedim Əhməd müəllim əlaçiyam. Dedi onda yay sessiyasında bütün imtahanlardan «əla» qiymət al, buraya mənim yanına gəl, mən səni adlı təqaüdə təqdim eləyəcəyəm.

Birinci kursun yay sessiyasında bizim 7 imtahanımız var idi. 6 imtahandan «əla» aldım. Yeddincisi rus dili idi. O zaman dil və ədəbiyyat fakültəsində erməni şöbəsi var idi. Hətta erməni dili və ədəbiyyatı kafedraları da var idi. Dekan İsmayııl Əfəndiyevin müavini erməni idi. Familyası Zorabyan idi. Xırıltı ilə danışındı, ağızından papiros düşmürdü. Bizə rus dilini o keçirdi. Mən hər dəfə dərsə hazırlıqlı gəlirdim, cavablar verirdim, onu da razi salırdım. Mənə «faşa» deyirdi, çünki ermənilər «p» hərfini deyə bilmirdilər. Bir neçə dəfə o, dərsdə məni tərifləmişdi, qrupda da deyirdilər ki, mən rus dilini hamidan yaxşı bilirdim. Güman edirdim ki, mən ondan «əla» ala billəcəyəm. İmtahanda çox yaxşı cavab verdim. Zaçot kitabçasına baxıb 6 «əla»dan sonra bir «yaxşı» yazdı. Elə bil dünya başıma dar oldu. Sinif nümayəndəsi Sara xanım Əmircanlı qızı idi. Müharibədən qalib qayılmışdı. Dedi, Paşa, onun ixtiyarı yoxdur ki, səni əlaçılıqdan salsın, özü də dekan müavinidir. Uşaqlar hamısı Zorabyana müraciət etmək istədilər. Mən icazə vermədim. Sara xanım dedi ki, mən gedib onu başa salaram. Mən yenə Sara xanımı dedim ki, əvvələn o, dekan müavinidir, sonra da ermənidir. Onu fikrindən döndərmək olmaz, o bilir nə edir. Beləliklə, bütün arzularım puç oldu. Hələ sümüklərim bərkiməmiş yarı ac, yarı tox, üstü-başı olmayan məsum bir ev usağı belə bir mənəvi zərbə aldı.

1950-ci ildə özüm qədər sevdiyim pedaqoji məbədin dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Hələ üçüncü kursda oxuyanda dünya şöhrətli alimimiz, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü professor Mikayıl Rəfili bizim dərsimizə gəlmışdı. Mənim məşğələdə çıxışından sonra cibindən bloknot və qələm çıxardıb mənim ad və familiyamı yazmışdı. Mənə tapşırı ki, institutu qurtaran kimi onun yanına gəlim. Sözün qisası, professor M.Rəfili məni özünə aspirant götürdü. Bir gün dedi ki, get aspirantura şöbəsindən şəxsi iş üçün anket götür. Anketi doldurub götürdim, professor dedi ki, əvvəlcə özün yaz, sonra mənə götürərsən. Mən müəyyən faktları anketə yazdım. Hansı namizədlik minimumları nə vaxt verəcəyəm. Aspirantura müddətində hansı referatları hazırlayacağam. Dissertasiyanın mövzusu nədir və nə vaxt tamamlamalıyam. Bir də yazmışdım ki, mən hansı şəhərlərə elmi ezamiyyətlərə gedəcəyəm. Mən oraya Moskva, Leninqrad və Tiflis şəhərlərini yazmışdım. Professor şəxsi anketə dissertasiyanın mövzusunu yazdı və bir də İrəvan, Daşkənd, Aşqabad şəhərlərini də əlavə elədi (Həmin şəxsi anket hazırda mənim arxivimdə durur). Bir vaxt gəldi ki, mənim elmi ezamiyyət məsələm kafedra iclasında müzakirə olundu. Əvvəlcə professor M.Rəfili danışdı və göstərdi ki, Koroğlu böyük dastandır, ancaq indiyə qədər tədqiq olunmayıb. Mən doktorluq dissertasiyası üzərində işləyərkən Leninqradda Şərqşünaslıq İnstitutunun arxivində Koroğlu ilə bağlı materiallara rast gəldim, ancaq onları öyrənmək mümkün olmadı. Koroğlu haqqında ilk böyük məqalə də Leninqradda «Mayak» jurnalında çap olunub. Dastanın ilk kitabça halında nəşri 1842-ci ilə aiddir. İngilis dilindən tərcümə olunan bu nəşrin yeganə nüsxəsi də Moskvada Lenin kitabxanasındadır. Paşanı göndərək gedib bu materiallarla məşğul olsun. Sonra Böyük Vətən müharibəsindən qalib qayıdan dekan Sədi Əfəndiyev danışdı, kafedranın digər üzvləri də növbə ilə danışdırılar. İsmayıł Şıxlı, Kamal Qəhrəmanov, Şıxəli Qurbanov, İmran Babayev hamısı mənim

ezamiyyətə getməyimin zəruriliyini qeyd elədilər. Kafedra iclasının çıxarışı hazırlandı. Professor qol çəkib mənə verdi ki, rektorluğa aparım. Elmi işlər üzrə prorektor botanika müəllimi dosent Həmid Qədirov idi. Təqdimatı ona apardım, Həmid Qədirov professor M.Rəfilinin imzasını görüb dərhal pulumuz yoxdur dedi. Bir-iki ay gözləyin, mən gəlib əhvalatı yenə professora danışdım. Professor dedi ki, eybi yoxdur, bir-iki ay da gözləyərik. Bir müddətdən sonra yenə mənim ezamiyyəm kafedra iclasına qoyuldu. Yenidən təqdimat yazılıdı, aparıb yenə Həmid Qədirova verdim, o əvvəlki sözləri təkrar edərək açıqcasına məni qaytardı, pulumuz yoxdur. Axı mənim gözümün qabağında SSRİ tarixi, partiya tarixi, riyaziyyat, biologiya aspirantları ezamiyyətə gedirdilər. Mənə qarşı olan bu münasibət bəlkə də institutun tarixində olmayıb.

Mənim əziz oxucularım, mənim həmkarlarım, burada bir kiçik haşiyə çıxməq istəyirəm. Biz dövlət imtahanı verəndə dövlət imtahan komissiyasının sədri kimi məşhur professor Cəfər Xəndanı sədr çağırmışdılar. Elə imtahanlar qurtaran kimi Cəfər müəllimi institutumuza rektor qoydular. Yay keçəndən sonra təxminən oktyabr ayında Cəfər müəllimi Bakı Dövlət Universitetinə rektor apardılar. Pedaqoji instituta isə məşhur pedaqqal alim, Mehdi Mehdiyadəni rektor qoydular. Bir müddətdən sonra Mehdi müəllimi də maarif naziri apardılar. Onda söhbətlər gedirdi ki, Həmid Qədirovu rektor qoyacaqlar. Professor M.Rəfili dövlət səviyyəsində olan iclasların birində çıxış edib dedi ki, Həmid Qədirov yaxşı insan, yaxşı alimdir. O, rektorluğu idarə edə bilməz. Əlbəttə, Həmid Qədirov bunu unuda bilməzdi. M.Rəfili ilə üz-üzə gəlməyə də onun iqtidarı yox idi. M.Rəfilinin erudisiyası, məntiqi qarşısında dayanmaq çətin idi. Bütün bunlara görə də H.Qədirov hər cür hərəkətləri ilə M.Rəfilini əsəbləşdirirdi. Mən isə günahsız bir məxluq ortada qalmışdım. M.Rəfili bir neçə aydan sonra yenə də elmi hissəyə təqdimat göndərdi. Mən apardım. H.Qədirov həqarətlə dedi ki, «Koroğlu»nu Bakıda oturub

yazmaq olar. Sənə ezamiyyət düşmür. Beləliklə, mən həmisəlik olaraq ezamiyyətdən məhrum edildim. Üçüncü təqdimat qəbul olunmayanda M.Rəfili çox əsəbiləşdi. Özünü saxlaya bilmədi. Paşa, mən daha yoruldum. Sənin 24 yaşın var, get özün davanı çək. Əlbəttə, M.Rəfili kimi dünya şöhrəli alimin kafedranın adından yazdığı 3 təqdimat ədalətsizliklə rədd edilmişdi. Bu hadisə yalnız mənə deyil, böyük alimimiz də mənəvi zərbə idi. Birdən M.Rəfili duruxdu. Dedi ki, Paşa məndə evdə «Koroğlu» papkası olmalıdır. Elə indicə gedək axtarım, tapım verim sənə sən işini gör! Professor məni evinə gətirdi. Mən geniş bir otaqda böyük yazı masasının yanında əyləşdim. Professor o biri otağa gedib nəhayət bir qovluğu tapıb gətirdi. Orada nələr var idi. Nə vardisa ilk mənbələr idi. Mənim üçün ən qiymətli qaynaqlar idi. 1840-ci ildə Sankt-Peterburqda «Mayak» jurnalında Koroğlu haqqında olan məqalənin fotokopiyası, professorun doktorluq dissertasiyasında «Koroğlu» haqqında tədqiqatın əlyazması. Bir də «Koroğlu» dastanın 1842-ci ildə Londonda çap olunmuş ilk kitabın tərcümə ilə makina yazısı. Mən bunlar üzərində uzun müddət işlədim.

Əziz oxucum, birdən deyərsiniz ki, Paşa müəllim ezamiyyətə getmək üçün pul tapa bilməzdəmi? Pulu yox idimi? Yox idи. Təsəvvür edin, ailəm dağ döşündə, yamacda yerləşən İlisu kəndində idi. Heç bir yerdən gəliriz yox idи. Atam müəllim idи. Biz 8 uşaq olmuşuq, böyüyü də mən. Atam müəllimlikdən aldığı məvaciblə bu böyük ailəni saxlayırdı. Anamı da erkən itirmişdik. Məni indi dəhşət bürüyür. Şərif müəllim o səkkiz uşağı mühəribənin ağır illərindən necə çıxarmışdır? O, tez-tez deyirdi ki, mənim bala-larımın ruzusunu Ulu Tanrı özü verir. Mənim əziz oxucum, belə ağır vəziyyətdə mənim pulum olardımı? Professor M.Rəfili də bunlarla yaxından tanış idи. Bir də axı Sovet hökuməti qanuni olaraq aspiranta ezamiyyət pulunu verirdi.

Mən 4 il institutda «əla» qiymətlə oxumuşam. Əlaçı olduğum üçün müəyyən faizlə əlavə təqaüd alirdim. Həm

aspirantlıq, həm də müəllimlik illərində mən daha bir neçə mənəvi zərbəyə məruz qalmışam. Onlardan bəzilərini kitabımnda yazmışam, təkrar eləmək istəmirəm. Ancaq birini mütləq oxucularıma çatdıracağam. Mənim aspirant vaxtım 1953-cü ilin oktyabrında qurtarırdı. Mən düz iyun ayının əvvəlində dissertasiyamın əlyazmasını elmi rəhbərim professor M.Rəfiliyə təqdim etmişdim. O illər kafedrada vəziyyət ağır idi. Getdikcə tələbə qəbulu azalırdı, müəllimlərin ixtisarı gözlənilirdi. Dil və ədəbiyyat, tarix fakültəsi birləşdirilmişdi. İndi tarix-filoloji adlanırdı. Hər il cəmi 25 nəfər qəbul olunurdu. Profesor mənə dedi ki, səni Milli Elmlər Akademiyasına işə düzəldəcəyəm. Elə oldu ki, Allahın köməyi ilə kafedrada yer açıldı. Professor mənə yarı� ştat dərs verdi. Aylıq maaşım isə 550 manat idi, özüm də kirayədə qalırdım. İkinci il böyük çətinliklə dekan Sədi Əfəndiyev və professor M.Rəfili mənə bütöv ştat ala bildilər, maaşım isə 1050 manat oldu. Mən ilk dərsdən auditoriyada mühazirələr ilə işə başlamışam. Çox çətin, ağır fənnlərdən mühazirələr oxumuşam. O zaman Gəncədən gələn böyük bir qrupu mənə vermişdilər. Dil və ədəbiyyat fakültəsində 2 birləşmədə Azərbaycan şifahi xalq ədəbiyyatı fənnindən də mühazirələr oxuyurdum. Professor M.Rəfili kafedrada ilk dəfə SSRİ xalqları ədəbiyyatı kursunu da mənə tapşırmışdı. İki birləşmədə onun mühazirələrini hazırlayıb oxuyurdum. Tarix fakültəsinin həm gündüz, həm də qiyyabi şöbələrində iki böyük birləşmədə Azərbaycan ədəbiyyatı tarixində ümumi kursu da mən oxuyurdum.

Mən namizədlik dissertasiyasını çox çətinliklə müdafiə etmişəm. Məndən asılı olmayan səbəblərə görə məni incidiblər. Professor M.Rəfili elə birinci oxunuşdan dissertasiyanı qəbul etmişdi, müdafiəyə hazırlamışdı. Yenə də Həmid Qədirov mane oldu. Bir il hazır dissertasiyanı sovetin müzakirəsinə çıxarmadı. Mən bunları kitabımda yazmışam. Ancaq bir cəhəti qeyd etməyi lazımlı bilirəm. O zaman dissertasiyanı müdafiə eləyən kimi rektor əmrlə elmlər namizədi kimi təsdiq edir, təbii ki müdafiə eləyənin

maası da artırdı. Mən bir neçə il idim ki, işləyirdim. Dərslərimin hamısı mühazırə idi. Müdafiədən sonra maaşım 1750 manat oldu. Əgər baş müəllim olsa idim, onda maaşım artıq 2500 manat olacaq idi. Əzizlərim, məni anlayın, mən çox çətinliklərlə qarşılaşmışam. Tələbəlikdən başlayaraq ehtiyac içinde yaşamışam, üst-başım olmayıb, qarnım doymayıb, özgə qapılarda yaşamışam. İndi halal zəhmətimlə, alın təri ilə qazandığım vəziyyəti mən də yaşamaq istəyirəm. Mənim haqqım, hüququm buna layiq idi. Mənə inanın, yenə iki-tüç dəfə professor M.Rəfili təqdimat göndərdi ki, məni baş müəllim keçirsinlər. Baş müəllim üçün isə elə bir problem yox idi. Bu, institutun daxili işidir. Kafedranın təqdimatı ilə həll olunur. Bir neçə ildir işləyirəm, dərslərim hamısı mühazırədir. Yenə professorun təqdimatları cavabsız qaldı. Başqa sözlə, rədd edildi. Bu dəfə professor lap çox hırslandı. Kafedra iclasında Şixəli Qurbanov özünü saxlaya bilməyib dedi ki, professor, mənim gözümün qabağında neçə ildir siz Paşa müəllim haqqında təqdimat göndərirsiniz, hamısına da rədd cavabı alırsınız. Bu nə hörmət, bu nə münasibətdir. Bu böyük pedaqoji məbədin divarları arasında belə işlər olur. Bu qanun pozuntusudur, etik normalara tamamilə ziddir. Oxucuya məlum olsun ki, Şixəli Qurbanov professor M.Rəfilinin aspirantı idi, sonralar hələ tələbəlik illərində o, fakültənin, institutun partiya komitəsinin katibi, MK-in məsul işçisi olmuşdur. Bir-iki gündən sonra professorun acığı soyudu. Mənə dedi ki, Paşa, mən qərara almışam ki, indi başqa cür hərəkət edək. Mən səni birbaşa kafedranın qərarı ilə dosent keçirəcəyəm, qoy institut həll eləmədiyi məsələni Moskva həll eləsin. Yenə kafedra toplandı, məni dosent keçirdilər. Ulu Tanrı möcüzədir, onun bütün işləri də möcüzədir. Bu dəfə profesorun təqdimatı institutun rektoru Cəbrayıl Əlsəgərovun masasının üstünə qoyuldu. Cəbrayıl müəllim elə səhərisi böyük sovetin iclasında gizli səsvermə yolu ilə məni dosent seçdi. Mən sənədlərimi Moskvaya Ali Attestasiya Komissiyasına göndərdim. İşə bax, ikicə aydan sonra

mənim dosentliyimi təsdiq edən protokoldan çıkışım aldım. Bir azdan dosentliyimi təsdiq edən attestatı da aldım. Mənim sevincimin həddi-hüdudu yox idi. Həmid Qədirovun vermədiyi baş müəllim dərəcəsini Moskva dosentliklə əvəz edib qaytardı. Tarix-filologiya fakültəsinin dekanı Şükür müəllim Sadıxov iclasda məni təbrik elədi və dedi ki, Paşa müəllim institutumuzun ən cavan dosentidir.

Sonralar da mən çox ədalətsizliklərlə qarşılaşmışam, mənəvi zərbələri qəbul etmək məcburiyyətində qalmışam. Mən hər bir kitabımı çap edəndə o dünyaya gedib qayıtmışam. Məni aldatmışlar, kobudlamışlar, təhqir eləmişlər. Kitablarımından yalnız birinci çapında məni necə deyərlər çıxılmaz vəziyyətə salmışlar. Xüsusilə Azərbaycan şifahi xalq ədəbiyyatı dərsliyimin 1992-ci il çapı mənim mənəvi zərbələrlə dolu əsərimdir.

Dediklərimlərdən başqa bütün kitablarımı çap elədikcə mənəvi zərbələr də almışam. Ancaq bir kitabımın çapının tarixçəsini oxucularla bölüşmək istəyirəm. Deyim ki, mən respublikamızda şifahi xalq ədəbiyyatından ali məktəb tələbələri üçün ilk dərsliyi yazmışam. Dərsliyimin hər bir nəşrinin özünə görə tarixi var, mənə də müəyyən zərbələr dəymışdır. «Azərbaycan şifahi xalq ədəbiyyatı»nın ilk nəşri 1970-ci ildə olub, çətinliyə düşmüştüm, mənə o zaman mətbuat komitəsinin sədri məşhur yazıçı və jurnalist İsrafil Nəzərov kömək eləyib. Dərsliyin ikinci nəşri 1981-ci ilə aiddir. Ali Təhsil Nazirliyinin nəşriyyat şöbəsindən kitabla bağlı məni düz 5 il aldatdilar. Axırda Ali Təhsil naziri Qurban Əliyevin xüsusi məktubundan sonra kitabı çap elədilər. Birdən dünya dəyişdi, sovet ideologiyası öz təsir və əhəmiyyətini itirdi. Dərslikləri yeniləşdirmək zərurəti ortaya çıxdı. Ədəbiyyat dərslikləri içərisində yalnız mən şifahi xalq ədəbiyyatı dərsliyini dəyişdirdim. İki il yay məzuniyyətimi ona həsr elədim. Hazırladım kafedranın, dekanlığın, institutun xüsusi məktubları ilə yenə məcburiyyət qarşısında nazirliyin nəşriyyat şöbəsinə apardım. Orada dedilər ki, əvvəlki nəşrlərə aid mətbu rəylər varsa gətirin. Professor-

lardan Mürsel Həkimovun, Teymur Bünyadovun, Vilayət Bəktaşının, Azad Nəbiyevin, İmran Abbasovun mətbuatda çap olunan rəylərini apardım. Düz 5 il məni oynatdılar. Axırdı dedilər ki, sizin sənədləriniz olan qovluq itib. Mən şoka düşdüm, ən böyük mənəvi zərbəni onda aldım. O zaman Rafik Feyzullayev Ali Təhsil naziri idi. Onun qəbuluna getdim. Məni tanıydırdı. Dedi elə bu gün nəşriyyata məktub göndərəcəyəm, kitabı tez çap eləsinlər. Doğrudan da elə o il kitab çap olundu. Kitabımı o zaman yenicə «Maarif» nəşriyyatına direktor təyin edilmiş, əziz və sevimli tələbəm Allahverdi Eminov çap etdirdi. Mən bütün ömrüm boyu ona minnətdaram.

Ömrüm boyu ədalətsizliklərə qarşılaşmışam, çətin, mürəkkəb həyat yolu keçmişəm. Bir zaman istədim ki, belə bir məqalə ilə çıxış edəm: «Kimsəsizlik». Mən buna inanmirdim, amma gözümün qabağında elə hadisələr baş verdi ki, elə özbaşınlıqların şahidi oldum ki, inandım, özü də göz görə-görə inandım. Heç vaxt mənim himayədarım, zəng eləyənim, qohumum olmayıb. Ancaq elə hadisələr görmüşəm ki, doğrudan da adama qohum, tanış, pul, var-dövlət lazımdır ki, bu dünyada yaşaya biləsən. Mən İlisdən gəlmış kənd uşağı yalnız və yalnız öz gücüm, öz inadıma söykənib bu dərəcəyə çatmışam. Bununla da fəxr edirəm, qürur hissi keçirirəm. Sonrakı dövrlərdə də mən kifayət dərəcədə mənəvi zərbələr almışam. Mən yumşaq təbiətli, həddindən artıq sakit, mədəni bir insanam. Söyüşün nə olduğunu belə bilmirəm. Mən sonralar da mənəvi zərbələr almışam. Bilirsinizmi, hamısı da ədalətsizcəsinə baş verib. Mən açıq/aydın deyirəm, mənim maşınım yox (heç olmayıb), bağım yox, kooperativim yox, əməlli-başlı evim yox, pulum-varım yox, nə üçün, nəyə görə sənə hörmət eləsinlər. Düz dörd ildir əlaqədar təşkilatlara, idarələrə, ayrı-ayrı nazir və tanınmış şəxslərə ərizə və xahişnamələr yazıram. Təsəvvür edirsinizmi, bir nəfər də olsa bu dörd ildə mənim ərizəmi oxuyan olmayıb. Mən gözümün bəbəyi qədər sevdiyim xalqıma elm, mədəniyyət, ədəbiyyat folklor,

tərbiyə, təhsil sahələrində layiqli töhfələr vermişəm. Mən özümü Ulu Öndərimizin adına olan müqəddəm təqaüdə tamamilə layiq bilişəm. İndi vicdanımla, ləyaqətimlə doğma xalqıma sərf elədiyim halal zəhmətimin bəhrəsini görmək istəyirəm. Mən bu 86 yaşimdə xəstə vaxtında ehtiyac və məhrumiyyətlər içərisində boğulmaliyammi? Mən 20-30 il bundan əvvəllərin adamıyam. O zaman münasibətlər ayrı cür idi. Nə eləmək bunlara da dözmək lazımdır. 68 ildir böyük pedaqoji məbədin divarları arasındayam. Yenə də kafedra müdürü, dekan və başqaları tərəfindən kobudluq görürəm, ədalətsizliklərə dözməli oluram.

Elə hadisələr olur ki, mənim keçmiş tələbələrim bu kobudluğu, qeyri-etik hərəkətləri mənə rəva görürələr. Ancaq mən indi bu əhvalatları onlara qaytarmağı rəva görə bilmirəm. Qoy onlar məni bağışlaşınlar, başqa cür hərəkət edə bilmərəm. Mən də indi rəva görəcəyəm.

Böyük dastanımız «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyinə hazırlıq günlərində dastanla məşğul olmuş və olan müəllim və alımları Ulu Öndərimiz iclasa çağırmışdı. Məlum olsun ki, «Kitabi-Dədə Qorqud» haqqında tələbələrimiz üçün ilk ocerki mən yazmışam. 1970-ci ildən sonra Azərbaycan balaları böyük dastanımızı ilk önce mənim dərsliyimdən öyrənirlər. Dərsliyi 4 dəfə çap eləmişəm, hər dəfə də «Kitabi-Dədə Qorqud» təkmilləşdirilmişdir. 45 ildir Azərbaycan balaları «Kitabi-Dədə Qorqud»u Paşa Əfəndiyevin dərsliyindən öyrənirlər. Prezidentin iclasında olan həmkarlarım məni görüb dedilər: «Sən harada idin, sənə nə olub, niyə gəlməmişdin». Mən də onlara cavab verdim ki, institutumuzun elmi hissəsi mənə icazə verməyib. Əlbəttə bu da mənim üçün hazırlanan başqa bir mənəvi zərbə idi.

Pedaqoji institutumuzda 14 rektorla işləmişəm, bu haqda yazmışam. Bu rektorlardan biri də Cəbrayıl Ələskərov idi. Mən hətta onun sədrlik elədiyi müdafiə sovetində «Koroğlu» dastanını müdafiə eləmişəm. Nədənsə bir neçə dəfə institutun yubileyi günlərində rektorlar içərisində onun

adı çəkilmirdi. Mən yaddaşımı yoxladım, Cəbrayıl müəllim haqqında bildiklərimi toplayıb bir məqalə yazdım. Məqaləni institutumuzun 90 illik yubileyinə həsr elədim və institutumuzun «Gənc müəllim» qəzeti nə verdim ki, çap eləsinlər. Redaktor dedi ki, gələn nömrədə çap eləyəcəyik. Ancaq bir neçə ay gözlədim, məqaləni batırıldılar. Yubiley günlərində Cəbrayıl müəllimi xatırlamaq qismət olmadı. Redaktor mənə dedi ki, məqaləni çap eləməyə elmi hissə razı olmadı. Çünkü siz məqalədə hansısa bir müəllimin ünvanına tənqid etdiyiniz sözlər işlətmisiniz. Bununla 50 il əməkdaşlıq etdiyim qəzeti üzümə bağladılar.

Magistratura açılandan mən orada işləyirəm. Hər il magistraturada oxuyan tələbələrdən biri mənim rəhbərliyiylə dissertasiya müdafiə edir. Magistrlarla gah kafedrada, gah da oxu zalında məşğul olurduq. Otaq çatışmırıdı. Bir-iki ilin söhbətidir. Tələbəm magistr qızı dedim ki, get axtar boş auditoriya varmı? Sonra kafedraya da bax. Qız gəldi ki, boş otaq yoxdur. Kafedrada da həddindən artıq adamlar var. Onda mən dedim ki, gəl laboratoriyyaya gedək. İçəri girəndə müdir Mürsəl Həkimov yerindən durdu dedi ki, Paşa müəllim, mən gedirəm, işim var, gəlin burada məşğul olun. Mən bir künçdə əyləşdim, qız da stul götürüb yanında əyləşdi. Mən sakitcəsinə qızı dərsi danışmağa başladım. Laboratoriyyada qızlar işləyirdilər, onlar da mənim keçmiş tələbələrimdir. Məni heç kəs eşitmirdi. Birdən qapılar açıldı. İki nəfər başımın üstündə dayandı. Buludxan Xəlilov və Tərlan Novruzov salamsız-kəlamsız dedi ki, Paşa müəllim, buradan çıxın. Dedim niyə? Dedilər ki, rektor Bəhlul Ağayevin əmrinə görə magistrler dərslərini yalnız kafedrada keçməlidirlər. Mən dedim ki, auditoriya yoxdur, kafedrani da yoxlamışq, orada da yer yoxdur. Sözümü kəsdilər, buradan çıxın vəssalam, başqa sözlə dirəndilər. Mən yalvardım ki, dərsdən 30 dəqiqə keçib, bu gün məni bağışlayın, bir də bura gəlmərəm. Çox xoşagelməz bir vəziyyət alındı. Buludxan Xəlilov sakitcə dayanmışdı, bir kəlmə də olsun danışmadı. İnadla danışan, özü də kobud danışan Tərlan

Novruzov idi. Mən, magistr qız, laboratoriyanın qızları çox pis vəziyyətə düşdük. Mən fikirləşdim ki, indi onlar məni qolumdan tutub buradan çıxaracaqlar. Qıza dedim (adı Kəmalə idi), dur çıxaq, onlar bizdən əvvəl çıxdılar. Çıxandan sonra mən fikirləşdim ki, bu nə zorakılıqdır, kobudluqdur. Laboratoriyanı açan mənəm. Mən də respublikanın ən böyük folklorşünasıyam, dərs də folklorşünaslıqdır. Beləliklə, mən göz görə-görə alçaldıldım. Magistra da dedim, sən get və mən də hazırlaşış evə gəldim, bir neçə gün özümə gələ bilmirdim. Haqsız yerə güclü bir mənəvi zərbə aldım.

Şəxsən mənimlə bağlı belə əhvalatlar çox olub. Fakültənin sahibləri bunları mənə rəva gördülər. Mən isə həzirdə bu əhvalatları rəhbərliyə qaytarmağa rəva görmürəm və məsləhət də bilmirəm, qəbul edirəm, vəssalam.

**1998-ci il.** 16 ildir Azərbaycan ədəbiyyatı kafedrasının müdürüyəm. İnstytutun ən çətin və məşhur kafedrasıdır. Bütün işlərim normal gedir. Kafedrada 6 professor var. Hamısı elmi, metodiki, pedaqoji cəhətdən uğur qazanmış şəxslərdir. Bir gün institutun rektoru Bəhlul Ağayev məni kabinetinə çağırır, sorğusuz-sualsız bəyan edir ki, Paşa müəllim kafedraları birləşdirirəm, müdir də siz olacaqsınız. «Rus və xarici ölkələr ədəbiyyatı» kafedrasında çox gərgin vəziyyət var. Kafedranın müdürü oranı idarə edə bilmir, dərs yükü də çatışır. Ona görə kafedra bağlanır. Mən dedim ki, Bəhlul müəllim, bu iki kafedra bir yerdə yola gedə bilməz. O biri tərəfdən nə üçün Sizin böyük pedaqoji məbədiniz xarici ölkələr ədəbiyyatı kafedrasız qalmalıdır. Rektor dərhal yox, kafedraları birləşdirəcəyəm dedi. Qoy bir kafedra olsun. Elə bu zaman mənim yadına bir hadisə düşdü. Haqqında danışılan məsələ ilə bağlı olduğu üçün mən onu xatırlamağı lazımlı bilirəm. Mən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü olduğum zaman bir gün rektor Afad Qurbanov məni kabinetinə çağırıldı. Dedi ki, rus və xarici ölkələr ədəbiyyatı kafedrası bağlanır, orada dərs yükü çatışır. Mən çox fikirləşmişəm. Səninlə məsləhətləşmək isteyirəm. O kafedranı bağlamaq istəmirəm. Çünkü mən institutumu o

kafedrasız təsəvvür eləyə bilmirəm, kafedra yaşamalıdır. Mən bunu müzakirəyə vermirəm. Fakültənin, institutun sovetlərinin müzakirəsinə də çıxarmaq istəmirəm. Sən sakitcə öz kafedranın üzvləri Abbas Hacıyevi və Himalay Qasimovu dərs yükleri ilə birlikdə o kafedraya keçir. Qoy kafedra yaşasın. Belə də elədik, sonra o kafedraya müdir seçildi, uzun illər rus və xarici ölkələr ədəbiyyatı kafedrası mövcud oldu. İndi Bəhlul Ağayev həmin kafedrani bağlayır, guya orada gərgin vəziyyət var, özbaşınlıq, intizamsızlıq var (kafedranın müdürü Abbas Hacıyev idi). Bəhlul Ağayevlə səhbətimdən bir neçə gün keçdi. Həftənin altinci günü idi. Saat ikidə mən kafedrani bağlayıb ikinci mərtəbəyə düşdüm, məni saxladılar ki, şəni rektor çağırır. Kabinetinə getdim. Yenə də Bəhlul müəllim salamsız, kəlamsız bu gün 6-ci gündür, sabah istirahət günüdür. Həftənin birinci günü saat 2-də sovetdə kafedralaların işinə baxılacaq. Siz indi düşün, böyük sovetin üzvlərindən özünüzə səs toplayın. Mən qulaqlarına inanmadım, bu 3 gündə nə oldu, mənə Bəhlul müəllim demişdi ki, kafedra müdürü sən olacaqsan. Mən sarsıldım, ürəyimdən keçdi ki, elə bu saat imkan tapıb ərizəmi verib gedəcəyəm. Rəngim qaçıdı, beynimə qan doldu, bu nə səhbətdir, bu üç gündə nə hadisə baş verdi, kim nə verdi, kim nə aldı. Təsəvvür edin, böyük sovetin 75-80 üzvü var, səhərisi də istirahət günüdür, mən necə səs toplayım, bu nə oyundu. Başım hərləndi, dinməz-söyləməz çox ağır bir vəziyyətdə kabinetdən çıxdım. Gecə saat 1-də qan təzyiqim yüksəldi, istiliyim artdı. Təcili yardım maşını gəlib bir neçə saat mənimlə maşğul oldu. Dedilər ki, ürəyiniz işimiya olub, infarkt qorxusu var. 10 gün evdən çıxmayıñ, tərpənmeyin, yatın. İstirahət günü keçdi. Həftənin birinci günü saat ikidə telefon zəng çaldı. Ömür yoldaşım götürdü. Həsən Balyev idi. Dedi ki, Paşa müəllim iclasa gəlsin. Yoldaşım mənim dediklərimi təkrar elədi. Həsən Balyev isə nə olar ki, bir on beş dəqiqəliyə gəlsin, sonra gedər dedi. Bir müddətdən sonra böyük Sovetin elmi katibi Seyidağa zəng elədi dedi ki, Paşa müəllim siz gəlsəniz də, gəlməsəniz də biz

iclası keçirəcəyik. Beləliklə, sovet olur, elmi katib səsvermə qutusunun yanında dayanıb deyir ki, Abbas Hacıyevə səs verin. Mən Paşa Əfəndiyev isə necə deyərlər qutuda qallıram. 86 illik institut həyatımda əlimdə xəstəlik kağızı qutuda qalıram. 86 ilin ağ, ləkəsiz tərcümeyi-halına beləliklə bu cür qara ləkə yaxırlar. Beləliklə, rektor Bəhlul Ağayev institutun yaşıdı olan, 1950-ci ildən üzvü olduğum, 16 il də müdürü olduğum Azərbaycan ədəbiyyatı tarixi kafedrasını mənim əlimdən aldı. Bundan sonra kafedranın başına min cür bələlər gəldi. İndiyə qədər kafedra əvvəlki simasına qayıda bilməmişdir.

Xəstə yatağında olan mənsiz iclasda kafedralar birləşdi. Paşa Əfəndiyevin proqnozu düz çıxdı. Kafedralar bir yerdə yola getmədi. Bir kafedrani dağımış Abbas Hacıyevi kafedra müdürü seçdilər. O isə kafedrani idarə etmək iqtidarında deyildi. Kafedra necə deyərlər qaynamağa başladı. Narazılıq, intriqa, yerlibazlıq, kobudluq, nə desən özünü göstərdi. Kafedra axırda məhkəməyə düşdü. 90 yaşlı böyük pedaqoji məbədin tarixində bu ilk hadisə idi. Məcburiyyət qarşısında kafedraları yenidən ayırdılar. İki kafedra oldu. «Azərbaycan və dünya ədəbiyyatı», bir də «Folklor və qədim ədəbiyyat». Heç kəs bilmədi ki, bu kafedraları kim ayırdı, necə ayırdı, hansı prinsiplərlə ayrıldı. Kafedra, dekanlıq, institut? Birdən hazır kafedralar əldə elədilər. «Folklor və qədim ədəbiyyat» kafedrasının adını eşidəndə mən fikirləşdim ki, respublikada məndən böyük folklorşünas yoxdur və mənim səviyyəmdə də folklorşünas-pedaqoq yoxdur. Kafedrani idarə etmək üçün illərlə təcrübə toplamışam. Dedim indi deyəcəklər, Paşa müəllim, siz folklorşünassınız, uzun illər kafedra müdürü olmusunuz, gəlin kafedrani götürün. Əsla! Əlin dali ilə məni itələdilər, necə deyərlər, qovdular. İndidən sonra bu kafedrani normal vəziyyətə salmaq mümkün deyil. Yeni müdir Tərlan Novruzov səhəri gəlib kafedrada ayaq üstə dayandı və dedi: İndi mən nə etməliyəm, heç nədən xəbərim yoxdur. Kafedranın işini, məzmununu bilmirəm. Mən ona təsəlli verdim ki,

kafedranın bütün işlərini mən yavaş-yavaş sənə öyrədəcəm. Doğrudan da düz bir il açıq ürəklə onu maarifləndirdim. Bəla burasında idi ki, bu gün öyrətdiyimi sabah yadından çıxarırdı. İl in sonunda sağ ol əvəzinə dedi ki, Paşa müəllim, sizin dərsleriniz çatışmir. Təəccüb elədim, kafedrada Azərbaycan ədəbiyyatı tarixinin üç böyük dövrü tədris olunur. Şifahi xalq ədəbiyyatı, qədim Azərbaycan ədəbiyyatı və bir də XIII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı. Hər üç fəndən illərlə tədris eləmişəm. Hazırda kafedra üzvləri olan gənc alim-pedaqoqlar hamısı mənim yetirmələrimdir. Bu fənləri onların arasında bölüşdürüb alim-pedaqoq kimi ixtisaslaşdırmışam. Nə üçün mənə kafedrada dərs çatmasın. Bu, necə deyərlər, təzə kafedra müdirlinin təyinatı idi. Onu da deyim ki, gənc alımlər bu kafedrada çox əziyyət çəkdilər. Təhqir, kobudluq, özbaşınalıqla qarşılaşdırılar. Ulu Tanrı onların hərəsinə bir ömür bağışlayıb. Onu da kafedra müdürü hər an və hər gün zəhərləyirdi.

Səbəbsiz yerdə birdən mənə qarşı da münasibəti dəyişdi. İndi məni qıcıqlandırır, əsəbiləşdirir və onunla da necə deyərlər, həzz alırdı. Folklor və qədim ədəbiyyat kafedrası ən çətin, ən ziddiyyətli, ən bədbəxt kafedra kimi institutda ad çıxardı. Uzağa getməyək, elə mənimlə olan çoxlu əhvalatlardan bir neçəsini deyəcəyəm.

Məni də «Folklor və qədim ədəbiyyat» kafedrasına üzv elədilər. Kafedranın adında folklor olduğu üçün respublikada Azərbaycan şifahi xalq ədəbiyyatından müdafiə olunan bütün dissertasiyalar əlavə rəy üçün bizim kafedraya gəlirdi, kafedrada kifayət qədər ixtisas sahibi işləyirdi. Kafedranın müdürü T.Novruzov bu dissertasiyaları kafedranın cavan üzvlərinə oxuda bilmirdi. Özü də nə dissertasiyaların, nə də avtoreferatların bir sətrini də oxumurdu. Çünkü başa düşmürdü. Müdir avtoreferatı da götürüb mənə müraciət edirdi ki, Paşa müəllim, bu avtoreferata baxın, bir neçə kəlmə danışın. Mən də götürüb vərəqləyirdim, dissertasiyada nə var bilirdim. Seminarın elmi katibi dosent Ramin Əhmədov da mənim danışığım əsasında çıxarış

yazırıdı və dissertanti yola salırdı. Bir gün qulaqlarına çatdı ki, T.Novruzov deyir ki, Paşa müəllim pul almasa dissertasiya oxumur. Mən sarsıldım. Ona cavab vermədim, ona görə ki, ona söz deməyin mənası yoxdur. Heç nəyə də nail ola bilməzsən. Bir neçə gündən sonra Tərlan yenə bir avtoreferatla mənə yaxınlaşdı. Mən heç nə demədən əsəri götürdüm (dissertasiya Əhliman Axundovun folklorşünaslıq fəaliyyətinə həsr olunmuşdu). Mən dissertasiya haqqında çox kəskin danışdım (Doğrudan da əsər zəif idi). Sonra da Mahmud Allahmanlı danışdı. Dissertant səhərisi instituta gəlib məni axtarıb, deyiblər ki, Paşa müəllim yoxdur, onda dissertant Mahmud müəllimi tapıb deyir: Mahmud müəllim, axı mən sənə də, Paşa müəllimə də pul vermişdim. Niyə mənim əsərim haqqında pis danışdırınız? Mahmud müəllim təəccübəninib deyir ki, ay qız, nə danışırsan, nə pul. Qız deyir ki, Tərlan müəllim məndən çoxlu pul aldı və dedi ki, Paşa müəllimə və Mahmud müəllimə verəcəyəm. Əziz oxucum, həmkarlarım, məni bütün respublika tanıyor. Mən 90 yaşı bu qocaman pedaqoji məbədin divarları arasında 69 ildə tarixdə belə iyrənc hərəkət görməmişəm, olmayıb da. Bundan sonra mən daha dissertasiya oxumadım, ayağımı da kafedradan kəsdim. Bir də onu əlavə edim ki, Tərlan Novruzov mədəniyyətsiz bir şəxsdir. Heç bir şeyin üstündə səni təhqir edər, alçaldar. Hələ onun ağızından «bağışlayın», «xahiş edirəm» sözü çıxmayıb. Elə bir gün olmayıb ki, o, məni acılamasın, əsəbiləşdirməsin. «Folklor və qədim ədəbiyyat» kafedrasında həmişə narazılıq var. Bunların hamısını da müdirlərin özü təşkil eləyir. Məsələn, kafedranın professoru Yaqub Babayevə hamının gözü qabağında təpik vurub. Yaxud kafedranın hörmətli bir professoru Mahmud Allahmanlıya dekanın kabinetində, dekanın gözü qabağında biçaq çıxarıb ölümlə hədələyib. Kafedra müdürü cibində soyuq silah gəzdirir. Kafedranın qocaman professoru 16 il kafedra müdürü olmuş, fakültənin qiyabi və əyani şöbələrində dekan işləmiş Paşa Əfəndiyevi ailəsi ilə birlikdə bir neçə dəfə təhqir eləyib. Bu əhvalatların mərkəzində

cinayət işi dayanır. Çünkü hər üç əhvalat Azərbaycan Respublikasının cinayət məcəlləsində müəyyən maddə ilə qeyd olunmuşdur. Bundan sonra Tərlan Novruzov ədəbiyyat kafedralarının iclasını çağırıb, şou düzəldib bu üç nəfəri kafedradan çıxarmışdır. Onlar indi Azərbaycan ədəbiyyatı tarixi kafedrasındadırlar. Bundan sonra da o rahat oturmur. Paşa Əfəndiyev indi neçə vaxtdır Azərbaycan ədəbiyyatı tarixi kafedrasının üzvüdür. Tərlan Novruzov isə öz iclasında deyir ki, Paşa Əfəndiyevi yarılm şata keçirəcəyik. Mən bunu eşidib çox pis vəziyyətə düşdüm. Dekanın yanına gəlib xəbər aldım. Dekan dedi ki, onun deməyiynən deyil ki, onda mən dekandan xahiş elədim ki, onu kabinetinə çağır və soruş. Dekan isə həmişəki kimi onu müdafiə elədi və dedi ki, ehtiyac yoxdur. Üstündən bir həftə keçdi, mənim müdirim prof. Himalay Qasımov mənə evə zəng elədi. Paşa müəllim, sizi yarılm şata keçiririk. Diqqət edin, mənim üzərlərində böyük zəhmətim olan tələbələrim bu yaşda, bu vəziyyətdə məni yarılm ştat eləyirlər. Mən indi aldığım əmək haqqı çörəyə və dərmana çatmır. Məni sarsıdan o oldu ki, Himalay müəllim necə və nə cür mənim adıma yarılm ştatı yazırırdı. Nəhayət məni yenə rektorumuz Yusif müəllim onların əlindən aldı, məni xilas elədi, başqa sözlə, ölümdən qurtardı.

Onu da qeyd edim ki, son bir neçə ildə kafedrada, fakültədə mən neçə dəfə kobudluqla, biganəliklə rastlaşmışam. Məni yaşda, səviyyədə olan bir şəxsi heç çəkinmədən acılayır, incidirlər. Bunları fakültə dekanı, kafedra müdürü eləyir. Dekan Buludxan Xəlilova mən tələbəlik illərindən rəğbətim olub, ona diqqətlə, hörmətlə yanaşmışam. Ancaq son bir neçə ildə Buludxan da məni neçə dəfə kobudlayıb. Mən indi geriyə baxır, bunları fikirləşir, düşünür və təəssüflənirəm. Nəyə görə dekan, kafedra müdürü belə hərəkətləri mənə rəva görürələr. Özü də səbəbsiz yero. Onların mənə rəva gördüklerini mən məhz onlara qarşı rəva görmək istəmirəm. Bunlar olmuş hadisələrdir. Onlar mənim

hafızəmdə həkk olunublar. Mən onları yeri gəlmışkən necə xatırlamayım.

Buludxan müəllim son bir ildə mənə qayğı göstərir, hörmət eləyir. Mən əlbəttə, bunları unuda bilmərəm. Ancaq vaxtilə başıma gələnlər də mənim ürəyimdən çıxmır. Onu da əlavə edim ki, bu qədər fakültədə məni dalayıblar, acılayıblar. Bir nəfərin ağızından çıxmayıb ki, «Paşa müəllim, bağışlayın, üzr istəyirik, bir də bunları təkrar eləmərik».

Neçə vaxt idi, Yusif Məmmədov institutumuzun rektoru idi. Mən onunla hələ tanış ola bilməmişdim. Onun haqqında çox yaxşı səhbətlər gedirdi. Yusif müəlliminin «bilik əsas meyardır» şüarı artıq respublikamızda qəbul olunmuşdu. Mən rektorumuzla şəxsən görüşmək qərarına gəldim. Axı o, mənim işlədiyim universitetdə 14-cü rektorum idi. Bir gün hazırlaşış getdim, köməkçi dedi ki, iclasa gedib, gəlməlidir. Mən qərara aldım ki, mütləq onu gözləyəcəyəm. Təxminən saat 4-dən sonra Yusif müəllim gəldi. Köməkçi dedi ki, indicə icazə alıb sizi görüşdürürlərəm. Mən Yusif müəllimin kabinetinə keçdim, görüşdük. Dedi ki, Paşa müəllim Ali Attestasiya Komissiyasından çox ağır bir iclasdan gəlirəm, yorulmuşam, bir 10-15 dəqiqəliyə səhbət eləyək. Mən özümü təqdim elədim. Yusif müəllimin diqqəti artdı, düz 40 dəqiqə mənimlə səhbət elədi. Axırda mən dedim ki, Yusif müəllim, mən sizi yordum, çox sağ olun ki, məni qəbul elədiniz, diqqətlə dinlədiniz. Rektor dedi ki, Paşa müəllim, birdən xahişiniz ola bilər. Mən dedim ki, heç bir xahişim yoxdur. Yusif müəllim ciddiləşdi və dedi ki, bilirəm xahişin var. Dedim, Yusif müəllim hər il məni incidirlər, rəhbərlik mənə magistr rəhbərliyi vermir. Yusif müəllim əlavə elədi ki, bu məsələni həll elədik. Bu asan bir məsələdir, sonra daha nə xahişiniz var. Durub getmək istəyəndə elə bil Yusif müəllim hiss elədi ki, mənim yenə xahişim var. Bu sözü elə bir təkidlə dedi. Paşa müəllim, utanmayın, deyin. Mən cəsarətə gəldim və başladım. Yusif müəllim, filologiya fakültəsində folklorşünaslıq laboratoriyası var, onu Afad Qurbanovun rektor olluğu zaman

birlikdə açmışıq. Laboratoriyanın rəhbəri mənim çox yaxşı tələbəm, aşiqşunas alim professor Mürsəl Həkimov idi. O, indi dünyasını dəyişib, yeri boş qalıb. İcazə verin, mən gedib laboratoriyada yarım ştat işləyim. Mən laboratoriyada lazı-mam. Yusif müəllim dedi, mən razıyam, ancaq Buludxana deyin. Buludxan sözünü eşidən kimi dalağım sancı. Məndə çox şübhəli əhval-ruhiyyə yarandı. Deyim ki, məndə intuisiya güclüdür. O saat bildim ki, Buludxan bu məsələni həll eləməz. Özümə söz verdim ki, onun yanına getməyə-cəyəm. 3 gün ötəsdü. Birdən dedim ki, rəhbərimizin xahi-şidir, qoy gedib deyim. Getdim, kabinetində tək idi. Məni görən kimi qaş-qabağı tutuldu, ciddiləşdi. Mən bu vəziyyəti çoxdan hiss eləmişdim. Dedim, Buludxan hər dəfə sənin yanına gələndə tutulursuz, xoşagelməz bir hal alınır. Axi sənin çox yaxşı təbəssümün var, bir dəfə də heç nə olmasa gülümşə, dinmədi. Mən mətləbə keçdim, xahişimi deyən kimi daha da ciddiləşdi və necə deyərlər tutqun, kobud bir görkəm aldı. Ulu Tanrıımıza and olsun onun cavabları heç yadımdan çıxmır. İndi oxuculara nöqtəsinə, vergünə qədər çatdıracağam. Ayağa durdu, sağ əlinin yumruğunu düyünlədi, baş barmağı ilə göstərici barmaqlarını birləşdirib sürətlə irəli uzatdı və dilləndi:

O laboratoriya mənimdir.

O laboratoriyanı məni idarə eləyirəm.

O laboratoriyanı heç kimə verməyəcəyəm.

O laboratoriya haqqında qətiyyən söhbət ola bilməz.

İlahi, bu nədir, mən nəyin şahidi oluram. Mən respublikanın ən böyük folklorşunasıyam, 80 yaşım var, ömrümü bu böyük, müqəddəs məbəddə keçirmişəm, labo-ratoriyanı da mən açmışam. Kobud şəkildə deyilsə, sən nə haqnan bu sözləri mənim üzümə deyirsən. Bütün etik və əxlaqi normaları ayaq altına salırsan və məni əsassız kobud-layırsan. Yadımıza salaq ki, filologiya fakültəsi yaranandan bir institut səviyyəsində olub, bütün respublikada şöhrət qazanıb. Səməd Vurğun, Mikayıl Müşviq, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Həmid Arashlı, İsmayıł Əfəndiyev, Əzəl

Dəmirçizadə, Süleyman Rəhimov burada təhsil alıblar. Mən kor-peşiman səsimi çıxarmadan kabinetin tərk etdim. Əlavə edim ki, bir müddət sonra Afad Qurbanovun təklifi ilə Yusif müəllim laboratoriyanın müdirliyini mənə tapşırırdı. Bir neçə il yarım ştat müdirlər vəzifəsini apardım.

Bir gün ömür yoldaşım bərk xəstələndi. Təcili yardım maşını gəlib baxdı, mən də həyəcanlandım, qan təzyiqim artdı, əsəblərim dözmədi. Bir təskinlik, ürək-dirək verən axtarmaq arzusu yarandı. Bir ərizə yazıb, yoldaşımı evdə qoyub instituta getdim, dekanlığa girdim ki, bir az söhbət eləyəm. Elə əyləşmişdim Buludxan yerindən qalxdı, üz-gözünü turşutdu, qəzəbli bir görkəm aldı. Elə bil onun qarşısında dəfələrlə nizam-intizamı pozmuş bir tələbə dayanıb. Mən hələ heç bir söz danişmamışdım. O, qışqırmağa başladı: kafedra batır, kafedra məhv olur, kafedrada heç kəs işləmir, hamısı rüşvət alır (müəllimlərin adlarını da çəkdi, ancaq mən yazmırıam), siz də kafedraya girmirsiniz. Akif Əliyevə demisiniz ki, kafedraya heç kəsi buraxma (dəhşət, faciə). Mən yerimdə quruyub qaldım, kimin acısı, təhqirləri mənim üstümə töküldü. Özü də çox yaxşı bılır ki, mən niyə kafedraya girmirəm. Müdir Tərlan Novruzov dəfələrlə məni kobudlayıb, təhqir edib, gəlib dekana şikayət eləyəndə o, qətiyyən məhəl qoymayıb, heç bir tədbir tökməyib. İndi dekan məndən nə istəyirdi? Bir kafedra müdürü ilə bacara bilmir, ondan çəkinir, mənim üstümə qışqırır. Dekan, sənin buna haqqın varmı? Mən bu böyük pedaqoji məbədə gələndə sən heç dünyaya gözlərini açmamışdım. Bu Afad Qurbanovun, Bilal Muradovun, Paşa Əfəndiyevin fakültəsidir. Onların ənənələrini qorumaq əvəzinə eksinə vurub dağıdırırsınız. Məlum olsun ki, mən zərif, incə təbiətli bir müəlliməm. 45 il respublikada maarif sahəsində çalışan bir şəxsin ailəsində böyümüşəm. Şərif müəllimin döşünü Lenin ordeni, Qırmızı Əmək Bayraqı ordeni, Qabaqcıl maarif xadimi və müxtəlif medallar bəzəmişdir. Respublikanın Əməkdar müəllimi olub. F.Köçərlidən, Rəşid bəy Əfəndiyevdən dərs olub. Mən uzun illər respublikada söhrət

tapmış, institut səviyyəli fakültədə belə etik əxlaq normalarının pozulmasına dözə bilmirəm. Mən dekanın adına yazdığını ərizəni heç qovluqdan çıxarmadım, yenə də sakitcə durub kabinetin tərk etdim. Həmin hadisə ilə əlaqədar bir qeydim var. Cəfər Xəndan Hacıyev institutumuza rektor göndərildi. Səhv etmirəmsə, 1950-ci ilin iyul ayı idi. O, institutda iclasların birində demişdi ki, mən çalışacağam ki, institutda bütün fakültələrin dekanları professorlardan olsun. Rektor ilk əmri ilə professor Dəmirçizadəni dil və ədəbiyyat fakültəsinə dekan təyin elədi. Təxminən sentyabr ayının əvvəllərində Cəfər müəllim Əzəl müəllimi kabinetinə çağırtdırır. Deyir ki, Əzəl, yataqxanada tələbələr dalaşib, biçaq çıxardıblar. Xahiş edirəm gedib oranı sakitləşdirin. Əzəl müəllim özü lütfə bu əhvalatı mənə danişdi. Deyir ki, Cəfər Xəndanın təklifini eşidən kimi çəvrilib səssiz-səmirsiz kabinetdən çıxdım. Cəfər müəllim dedi, Əzəl, dayan görüm hara gedirsən. Dedim indi qayidıram. Rektorun qəbul otağında makinaçı qadından bir ağ vərəq alıb ərizə yazdım və yenidən kabinetə daxil oldum. Ərizəmi Cəfər müəllimə verib yenə kabinetdən çıxdım. Gəlib 10 gün evdən çıxmadım və məni də daha çağırmadılar. Əziz oxucum, indidən sonra mənim danişacağım Cəfər müəllimin dahiliyi və müdrikliyi ilə bağlıdır. Bundan sonra Cəfər Xəndan Dəmirçizadəni çağırır. Onun rektor kimi tabeçiliyində olan dekanı yenidən çağırıb tələb edə bilərdi. Tələbələrin dalaşması, biçaq əhvalatı böyük alım Əzəl müəllimdə çox xoşagelməz hissələr doğurub. Bu hissələri fövrən Cəfər müəllim də duyub. Ona görə daha Dəmirçizadəni çağırmayıb. Elə buradaca Cəfər müəllim müdrik bir tədbirə əl atır. Dil və Ədəbiyyat fakültəsinin partiya təşkilatının katibi Sədi Əfəndiyevi çağırıb yataqxanaya göndərir. Sədi Əfəndiyev mühəribədən qayidan və Praqanın azad edilməsində iştirak edən sovet zabiti idi. O, təcili yataqxanaya gedib məsələni həll eləyir. Mən təkrar edirəm bu əhvalatı Cəfər müəllimin müdrikliyini nəzərə çatdırmaq üçün dilə gətirirəm. Cəfər müəllim Dəmirçizadənin tələbə yoldaşı olub, pedaqoji ins-

titutun ilk aspirantlarından olmuşlar. Uzun bir müddətdir həmkardırlar. Bu hadisədə Cəfər müəllim incə, zərif, müləyim, böyük məharətlə hərəkət edərək Əzəl müəllimlə olan gözəl münasibəti qoruyub saxlayıb. Hazırda belə incə, qıtbə ediləcək münasibətlər yoxdur. İndi kobudluq, təhqir, həqarət, etik münasibətlərdən kənar hərəkətlər, qıtbə, paxilliq hökm sürür. Cəfər Xəndanın məharəti, yoldaşlıq, dostluq, ağsaqqallıq sədaqəti qarşısında baş əyirəm. Onu tanıyanlar çox yaxşı bilir, onca dəqiqliq onun danışığına, davranışına, diksiyasına qulaq asanlar ona vurulmaya bilmirlər. Oxucum, mən sizə iki münasibət, iki davranışından misal çəkdim. Mən ədalətsizliyə, kobudluğa, yersiz, səbəbsiz təhqirlərə dözə bilmirəm, yanıb tökülrəm. Çünkü mən Cəfər müəlliminin, Dəmirçizadənin, Mikayıl Rəfilinin tələbəsi olmuşam. İndi kobudluqlar, mədəniyyətsizliklər, biganəliklər içərisində boğuluram.

Respublikamızda ali məktəb tələbələri üçün folklor-dan ilk dərsliyi mən yazmışam. Dörd dəfə təkmilləşdirərək çap eləmişəm (1970, 1981, 1992, 2012). Sonralar onu çap eləməyə mənim maddi imkanım olmayıb. Dərslik latin əlifbası ilə çap olunmayıb. Tələbələr isə hər il məndən dərslik istəyirdilər. Mən onlara deyə bilmirdim ki, dərsliyi yenidən çap eləməyə mənim pulum yoxdur, imkanım yoxdur. Məsləhət gördülər ki, prezident adminstrasiyasına ərizə ilə müraciət elə, kömək istə. Mən də yazdım, əlavə elədim ki, mən heç nə istəmirəm. Təki kitabı çap eləyib tələbələrə çatdırın. Məktubumu təhsil nazirliyinə göndərdilər, onlar da bizim instituta qaytardılar. Məni də şikayətçi kimi təqsirləndirdilər. Tələbələr isə dərsliyi tələb etməkdə davam edirdilər. Onda mən belə bir tədbir fikirləşdim. Bizim institutun nəşriyyatı var, direktoru Hüseyn Hacıyevdir. Ona dedim ki, hər il bizim filologiya fakültəsinə 200 tələbə qəbul olunur. Onların hamısı məndən dərslik istəyirlər. Gəlin, heç olmasa hər tələbəyə bir dərslik çap eləyək. Ancaq mənim xahişim var. Bir dəfəlik kitabın haqqını ödəməyə imkanım yoxdur, icazə verin bir neçə aya əmək haqqı aldıqca sizin

haqqınızı hissə-hissə ödəyim. Direktor razılaşdı, 200 kitab hazır oldu. Elə o günü qiyabi şöbədə 75-80 nəfərlik birləşmədə mühazirəm var idi. Bir neçə tələbə göndərib 80 dərslik gətirtdim, tələbələrə dedim ki, gəlin hərəniz birini götürün. Kitabların qiyməti və sairə haqqında söhbət eləmədim. Mən mühazirəni deyib auditoriyadan çıxdım. Bunu dekan Buludxan Xəlilov eśidir. Elə o saat özünü auditoriyaya yetirir. Əmr edir ki, kitabları yiğib aparıb dekanlığın otağına doldursunlar. Sinif nümayəndələri 80 kitabı aparıb dekanlığa qalaqlayırlar, necə deyərlər tiğlayırlar. Mənim isə heç nədən xəbərim yoxdur. Dekan fakültədə səs-küy qalxızır. Səhəri kafedrada mənim tələbələrim folklorşunas müəllimlər deyirlər ki, elə edək ki, Paşa müəllim dərsə gələndə dekanlığa girməsin, qalaxlanmış dərslikləri görüb xəstə ürəyi ağrıyacaq, elə edək ki, birbaşa kafedraya bizim yanımıza gəlsin, dərsə də elə buradan getsin. Bu əhvalatı mən bir neçə gün sonra eşitmışəm, dərs dediyim tələbələr də mənə heç nə deməmişdilər. O zaman Azərbaycan tarixi kafedrasının professoru Əli Məmmədov gəlib dekanlığa daxil olur. Qalaxlanmış kitabları görüb təəccüblənir. Kitabın birini götürüb vərəqləyir. Dekandan soruşur ki, bu nə əhvalatdır. Dekan isə həqarətlə: Paşa müəllim məqalələrini yiğib çap eləyib tələbələrə satmışdır. Əli müəllim deyir ki, bu ki dərslikdir, nazirliyin icazəsi də var. Əli müəllim özünü saxlaya bilmir. Buludxan, Paşa müəlimin yaşı səksəni keçmişdir. O, dərmanla yaşayır, özü də çox çətinliklə gəzir. Belə vəziyyətdə, xəstə-xəstə, maddi çətinliklə sənin tələbələrinə dərslik verib, sən ona sağ ol deməlisən. Onu sonda əlavə edim ki, belə iş yalnız Paşa Əfəndiyevin başına gələ bilərdi. Çünkü o, həddindən artıq mədəni, tərbiyəli bir şəxsdir. Dekanın isə ctik, mədəni hərəkatları artıq bütün fakültəyə yayılmışdı.

Professor Afad Qurbanov 15 il filologiya fakültəsinin dekanı olub. O zaman fakültələr arasında sosializm yarışı gedirdi, keçici bayraq verildirdi. Afad Qurbanov 15 il bu keçici bayraqı fakültədə saxladı. Mən o zaman fakültənin ən

məsul işlərini aparırdım. 12 il fakültə elmi sovetinin elmi katibi olmuşam. Neçə illərlə fakültədə tələbə elmi cəmiyyətinin sədri olmuşam, hər il tələbələrin elmi işlərinin yekunlarına həsr olunan konfrans mənim rəhbərliyimlə keçirdi. Afad Qurbanov ilə bizim çox yaxşı, mehriban, qarşılıqlı hörmət münasibətlərimiz olub. O, rektor təyin olunanda məni kabinetinə çağırıb dedi ki, mən fakültədə ən çox sənə etibar eləyirəm. Səni özümün yerinə dekan seçəcəyəm. Mən minnətdarlığını bildirdim və yalvardım ki, Afad müəllim mən ayrı təbiətli adamam, mənim üçün çətin olar. Afad Qurbanov inad elədi və məni dekan seçdi. Bir neçə il işlədim. Məndən sonra (kafedra müdürü keçmişdim) Bilal Muradov, Qəzənfər Kazimov, Həsən Balıyev dekan olmuşlar. Son zamanlar Buludxan Xəlilovu dekan seçmək üçün namizədliyi irəli sürdü. Onda Afad Qurbanov dedi ki, onun üçün çətin olar, hələ o dekanlıq üçün hazır deyil. Afad Qurbanov öz kafedrasından təqdimat vermədi. Buludxan Xəlilov dekan seçildi. Mən qolumu sindirmişdim, çox əziyyət çəkirdim, belə bir vəziyyətdə gəlib Buludxan Xəlilova səs vermişəm. Afad Qurbanovla olan narazılığı Buludxan unutmurdu. Afad müəllim bir neçə dəfə fakültə sovetinin iclasına gəlmədi. Mən də yaşılı və xəstə olduğum üçün bizim iclaslara gələ bilmirdim. Dekan isə hər dəfə sovetin katibi Mahmud Allahmanlıya inadla deyirdi ki, onlardan izahat al. Mahmud etikanı gözləyir, Afad müəllimə dekanın sözünü çatdırı bilmirdi. Bir gün Mahmud mənə dərdini açdı. Mən Afad müəllimə deyə bilmərəm, ancaq sizdən də izahat istəyir. Dedim, Mahmud, sən niyə narahat olursan? Dekana de ki, onları kabinetinə çağır, izahatlarını da istə. Mənə qaldısa mən izahat yazıb şəxsən özüm dekanaya verəcəyəm. Elə də elədim. Apardım, kabinetdə tək oturmuşdu. Dedim ki, Buludxan müəllim xəstə olmuşam. Sənin təkidinlə izahat yazmışam. Mən gözlədim ki, indi deyəcək, Paşa müəllim, sizə nə izahat, ömrünüzü iclaslarla keçirmisiniz. Hamımızın da müəllimi olmusunuz, bu sovetin də sədri olmusunuz. Bağışlayın, ehtiyac yoxdur.

Elə olmadı, sakitcə izahatı oxudu və sənədlərin arasına qoydu. Mən quruyub qaldım, yaşılı alim üçün təhqir idi. Bizim dekanımızın belə hərəkətləri olur.

**Məhərrəm Qasımov.** Mən kafedra müdürü işləyəndə Məhərrəm Qasımov əlavə rəy üçün namizədlik dissertasiyasını kafedramıza gətirdi. Mövzusu «Şah İsmayıllı Xətainin lirikası» idi. Mən və kafedra üzvləri ona qayğı və diqqət göstərdik, dissertasiyasını müzakirə edib ona müsbət rəy verib yola saldıq. Bundan sonra Məhərrəm Qasımov mənə çox hörmət göstərdi, məni özünə müəllim hesab edirdi. Tez-tez zəng vuraraq əhvalımı soruşurdu. Mən hətta kitablarım çıxdıqca ona hədiyyə göndərirdim.

Bir gün eşitdim ki, Məhərrəm Qasımov aşiq yaradıcılığı haqqında monoqrafiya yazıb doktorluq işi kimi müdafiə edərək necə deyərlər folklorşunas alım olub. Orta əsrlər ədəbiyyatımızın ən zəngin və məhsuldar dövrlərindən bıdır. Ana dilli şeirimizin qələbəsi dövrü. Dünya şöhrətli sənətkarlarımızın fəaliyyət göstərdiyi bir dövr. Ədəbiyyatımızda intibahın bərpa olunduğu bir dövr. Bu dövrü tədqiqat üçün Məhərrəm Qasımov kimi tədqiqatçılara ehtiyac olduğu zaman Məhərrəm Qasımov isə bu böyük ədəbiyyatımız olan dövrdən qaçıb aşıqlardan yapışib. Aşiq yaradıcılığı böyük və tükenməz bir sərvətdir, folklorumuzun bir qoldudur. Ancaq bütövlükdə folklor deyil, Məhərrəm müəllim. Milyon illərdən mənbəyini alıb gələn folklorumuzun rəngarəng janrlarını, onların inkişaf mərhələlərini, məzmun və forma xüsusiyyətlərini öyrənmək lazımdır. İki əsrlik folklorşunaslığımızın tarixini, bu tarixi yaranan onlarca, yüzlər cə insanların həyat və fəaliyyətini öyrənmək lazımdır. Ondan sonra sözün həqiqi mənasında folklorşunas ola bilərsən. Ancaq siz vaxtilə başqa-başqa işlərlə məşğul olmuşsunuz.

Mürsəl Həkimov Nizami adına Ədəbiyyat İnstitutunun müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edirdi. Mən koridorda Mirzəağa müəllimlə rastlaşdım. Mirzəağa Quluzadə o zaman Nizami adına Ədəbiyyat İnstitutun direktoru idi. Qolumdan tutub məni kabinetinə

apardı. Dedi ki, Paşa müəllim, biz ədəbiyyat tariximizi yazmağa hazırlaşırıq. Mən müəlliflər sırasında sizin də adınızı vermişəm. Xahişim budur ki, ədəbiyyat tariximizin yazılışında yaxından iştirak edəsiniz. Mən sevindim və minnətdarlığını bildirdim. Bundan sonra uzun müddət ədəbiyyat tarixi barədə söhbət getmədi.

Bir neçə müddətdən sonra Məhərrəm Qasımov mənə evə zəng elədi. Dedi ki, Paşa müəllim biz ədəbiyyat tariximizin birinci cildini hazırlayırıq. O, folklorə həsr olunub. Yaşar müəllim dedi ki, mən sizə zəng çalıb deyəm ki, biz birinci cildə «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastanlarını sizin dərsliyinizdən götürüb ədəbiyyat tariximizə salmaq istəyirik. Dedim ki, mən etiraz etmirəm, əksinə minnətdarlığını bildirirəm. Ancaq icazənizlə hər iki dastanın elmi-tədqiqat dərəcəsini daha yüksəltməliyəm, mənbələri qaynaqları yoxlayıb dəqiqləşdirməliyəm. Bunun üçün mənim vaxtim, imkanım və qüvvəm də var. Sonra Məhərrəm Qasımov əlavə elədi ki, Paşa müəllim, Firdunbəy Köçərli, Molla Cümə haqqında hərəsindən bir müəllim vərəqi həcmində material hazırlayıb göndərin. Dedim Məhərrəm F.Köçərlinin folklorşunaslıq fəaliyatını geniş şəkildə işləmişəm, Molla Cüməyə də ömrümün yarısını həsr etəmişəm. Doğrudan da hər iki müəllif haqqında bir müəllif vərəqi həcmində yazı hazırlayıb göndərdim.

Bu əhvalatdan sonra elə bir Paşa Əfəndiyev yoxdur, heç olmayıb, zəng eləyən, axtaran, əhval tutan olmadı. Ədəbiyyat tarixi problemini mənə də unutdurdular. Birdən eşitdim ki, ədəbiyyat tariximizin birinci cildi artıq çapdan çıxıb özü də folklorə həsr olunub. Mən mənəvi zərbə aldım, mənəvi və həm də ürək zərbəsi, məni tamamilə və qəsdən yaddan çıxarıblar, bəs nə üçün məni ədalətsizcəsinə, xaincəsinə kənarlaşdırıblar. Mən heç kimə heç nə demədim. Məhərrəm Qasımov vəzifəsindən istifadə edərək etik, normaları pozaraq ədəbiyyat tarixini necə istədi elə də yazdı. Folklorumuzun, folklorşunaslığımızın, xalqımızın mənafəyini bir tərəfə ataraq öz şəxsi marağrı ilə işlədi. Bütün

bunlardan sonra Məhərrəm Qasımovun məhəl qoymadığı və məni saymadığı hərəkətlərin cavabı olaraq gördüğüm işlərdən bəzilərini xatırlamaq isteyirəm. Bir də ona görə ki, respublikamızda məndən böyük folklorşunas yoxdur. Bütün müasir folklorşunasların ağsaqqalıyam və müəllimiyyəm. Deyim ki, mənim respublikada folklorə həsr olunan ədəbiyyat tarixinin yazılmasında böyük hüququm var. Bu qanuni hüququ heç kəs mənim əlimdən ala bilməz. Əvvələn bizim dünya şöhrətli «Koroğlu» dastanımız haqqında bütün türk dünyasında ilk dissertasiyanı mən yazış müdafiə eləmişəm (1953). Respublika ali məktəbləri üçün folklorдан ilk dərsliyi də mən yazmışam və bir neçə dəfə təkmilləşdirərək çap eləmişəm (1970, 1981, 1992, 2012). 45 ildir Azərbaycan balaları doğma xalqının mənəvi sərvətlərini bu kitabdan öyrənirlər. Mən Azərbaycan folklorunun bütün janrlarını illərlə arayıb, axtarıb toplayıb tədqiq edib yeganə dərsliyə daxil eləmişəm. Azərbaycan folklorşunaslığının tarixini də ilk dəfə mən yazmışdım. Mən bu böyük, geniş, zəngin, rəngarəng tarixi yazmaq üçün Moskva, Leningrad kimi şəhərlərdə uzun müddət işləmişəm, bu mövzuda yazılan tədqiqatları öyrənmişəm. Keçmiş sovetlər məkanında 1960-ci illərdə apardığım axtarışlar nəticəsində yalnız və yalnız aşağıdakı mənbələrə rast gəlmışəm.

1.M.K.Azadovski. Rus folklorşunaslığının tarixi.  
M., 1958

2.İ.P.Berezovski. Ukrayna sovet folklorşunaslığı.  
Kiyev, 1969

3.M.P.Xamaqanov. Buryat folklorşunaslığının tarixi. Ulan Ude, 1962

4.E.N.Arjevanidze. İngilabdan əvvəlki gürcü, rusdilli mətbuatında folklorun öyrənləməsi problemi. Tiflis, 1967

Bunlardan başqa bu mövzuda mənbələrə rast gələmədim.

Sovet məkanında yaşayan türkdilli xalqların folklorşunaslığında bu mövzunu tapa bilmədim, ola bilər ki, həmin xalqlar milli zəmində, öz dillərində bu mövzunu işləmişlər.

Ancaq namızədlik və doktorluq dissertasiyaları işlənməmişdir. Axtarışlar da bir nəticə vermədi. Doğma respublikamız tarixində ilk dəfə folklorşünaslıq elminin iki əsrlik tarixi haqqında ilk dissertasiyanı mən yazmışam. Bu tarix düz iki əsri əhatə edir. 3 qrafikdə - ərəb, latin və kiril qrafiklərində tədqiqat aparılıb. Təvazökarlıqlıdan kənar olmasın, bu tarixi bircə Hənəfi Zeynallı yaza bilərdi. O da 1930-cu illərdə repessiyaya uğramışdır. Heç kəs bu tarixə girişməyə cəsarət eləmirdi. Eləcə də bu tarixi araya-ərsəyə çıxarmaq üçün bu böyük işi tamamlamağı öhdəmə götürdüm. Ömrümün 20 ilini sərf elədim, çox çətinliklə qarşılaşdım, əzab-əziyyət çəkdim, ancaq məqsədimdən dönmədim. Doktorluğunun müdafiəsində görkəmli alimimiz, professor Abbas Zamanov mənim barəmdə dedi: Paşa müəllim oturmağı bacarıbdır ki, belə dəyərli bir əsər yazıb. Azərbaycan folklorşünaslığı haqqında bu ilk elmi əsəri əvvəlcə görkəmli Azərbaycan alımlarının qarşısında müdafiə elədim. Sonra Moskvada Ali Attestasiya Komissiyasının nəzdində yenice təşkil edilmiş ekspert sovetinin iclasında müdafiə eləmişəm. Ekspert Şurasının sədri dünya şöhrətli alim, Lenin mükafatı laureati akademik Fedot Petroviç Filin idi. F.P.Filin prezidiumdan düşərək yanına gəldi, əlini ciynimə qoyub dedi. Əfəndiyev, siz düz deyirsiniz, özünüüz uğurla müdafiə etdiniz, çox sağ olun. Həmin ekspert sovetinin adına Moskva Dövlət Universitetinin professoru, dünya şöhrətli türkoloq alim Xalıq Hüseyn oğlu Koroğlu göndərdiyi rəydən bir-iki cümlə: «Azərbaycan folklorşünaslığı indiyə qədər xüsusi bir monoqrafiyanın tədqiq obyekti olmamışdır. Bu planda P.Ş.Əfəndiyevin monoqrafiyası birincidir və təbii ki, aktualdır. P.Ş.Əfəndiyevin əsəri şübhəsiz, folklor haqqında Azərbaycan elminə yeni bir hədiyyədir. Müəllifin nəzəri müddəaları əsaslandırıcıdır və elmə gətirilən materiallar ilk dəfə təhlildən keçirilir. Monoqrafiya Azərbaycan folklorşünaslığının gələcək inkişafı üçün təcrubi əhəmiyyət kəsb edir». 65 ildən çoxdur ki, Azərbaycan şifahi xalq ədəbiyatının toplanması, nəşri, tədqiqi və tədrisi ilə məşğulam.

Mən doğma Azərbaycanın folklorşunaslıq elminə əvəzsiz töhfələr vermişəm. Mənim çox illik belə fəaliyyətimi hesaba almamaq, saymamaq, onun üstündən xaincəsinə xətt çəkmək ədalətsizlik və ziyan karlıqdır.

Mən təbiətən sakit, mədəni, sadəlövh, hər şeyə tezçə inanan, uşaqxasiyyətli bir insanam. Bir də ki, mən respublikada tanınmış bir maarif xadiminin ailəsində dünyaya göz açıb böyüümüşəm. Düz 69 ildir Azərbaycan xalqının iftixarı olan, 90 il hər cəhətdən – maarif, elm, təhsil, pedaqogika, mədəniyyət ilə silahlanmış, məbədin divarları arasındayam. Mənim evim, eşiym, pasibanım, qibləgahım böyük məbəd pedaqoji institutdur. Mən bu müqəddəs məbədin divarları arasında nə tapsırılıbsa da yerinə yetirmişəm, özü də vicdanla, ədalətlə, məsuliyyətlə, işgüzarlıqla. Mən bu böyük, pedaqoji məbəddə boy atmışam. Böyüümüşəm, onun həm də övladı olmuşam. Mən pedaqoji institutda 14 rektorla işləmişəm. Bunlar Azərbaycan xalqının elmini, təhsilini, mədəniyyətini, ədəbiyyatını yaradıb inkişaf etdirmiş böyük xadimlərdir. Mən böyük iftixarla, qürurla onlarla işlədiyim üçün, özümü xoşbəxt hiss edirəm. Mən bir dəfə rektörümüz haqqında yazmışam. İndi yenə yazmayı lazımlı bilirəm. Onların adlarını xronoloji qayda ilə qeyd edirəm:

1. Əhməd Seyidov
2. Cəfər Xəndan Hacıyev
3. Mehdi Mehdizadə
4. Həmid Qədirov
5. Cəbrayıł Ələskərov
6. Mehdiyan Vəkilov
7. Mehdi Əliyev
8. Şövqi Ağayev
9. Haşim Ağayev
10. Afad Qurbanov
11. Sərvər Aslanov
12. Nizami Xudiyev
13. Bəhlul Ağayev
14. Yusif Məmmədov

Bilirsinizmi, demək olar ki, hamisindan hörmət-izzət görmüşəm. Mənə institutda ən çətin, ən ağır və ən şərəfli işlər tapşırılıb, onları canla-başla, ürəklə yerinə yetirmişəm. Ona görə də onların hörmətini qazanmışsam. 1947-ci ilin mart ayı idи. Hələ birinci kursda oxuyurdum. Nə isə bir ehtiyac ucundan əlimdə ərizə birinci rektorum Əhməd müəllimin qəbuluna getmişdim. Ariq, sisqa, üst-başı o qədər də yerində olmayan bir gənci Əhməd müəllim necə qəbul elədi. Mən necə onun qəbuluna düşə bildim yadimdə deyil. Çox diqqətlə, qayğı ilə məni sorğu-sualə tutdu, hərtərəfli xəbər aldı. Gördüm ki, onun mənə olan diqqət və qayğısı bir az da artdı. Bəlkə bu munis gəncə rəhmi gəlmışdı. Ağlıma gəlməzdi ki, böyük bir institutun böyük rektoru belə sadə və mehribanlıqla məni dinləyə bilər. Dedi yaxşı ərizəni ver, qol çəkim. Qol çəkdi, mən minnətdarlıq eləyib qəpiya tərəf gedəndə Əhməd müəllim dedi, dayan görüm yaxına gəl, necə oxuyursan, dedim əlaçiyam. Onda Əhməd müəllimin sözləri belə oldu. Bu yayda bütün imtahanlardan əla qiymət al, o saat bura mənim yanına gəl, səni adlı təqqaüdə salacağam. Mən çıxıb fikirləşdim, ələləri mən alacağam, ona gücüm çatar. Yeddi imtahanımız var idı. Altı əla aldım. Yeddincidən mənə yaxşı yazdırılar. Bütün arzularım puç oldu. Böyük ümidişim var idı. Qoymadılar. Əhməd müəllimin yanına gedə bilməzdim.

**Cəfər Xəndan Hacıyev.** Bizim dövlət imtahan komisiyasının sədri idı. Dövlət imtahanından mənə dörd «əla» yazdı, fərqlənmə diplomu verib əlimi sixdı. Aspiranturaya girməyə mənə kömək elədi. Cəfər müəllimdən sonra Mehdi Mehdizadə mənim müəllim və rektorum olub. Səciyyəvidir ki, aspiranturaya qəbul imtahanları verəndə rektor Cəfər Xəndan Hacıyev idı. Qəbul olunandan sonra isə artıq M.Mehdizadə idı. Mehdi müəllim yenicə qəbul olunmuş aspirantları kabinetinə yiğib söhbət apardı. Mövzu isə respublikada elmin inkişafı, elmi kadrların hazırlanması haqqında idı. Yadimdadır, Mehdi müəllim bizə dedi ki, elmi işçi olmaq insandan böyük məsuliyyət və şərəf tələb edir.

Tezliklə Mehdi müəllimi də maarif naziri apardılar. O zaman mən orta məktəb şagirdləri üçün Azərbaycan folklorunun seçmə nümunələrindən ibarət dərs vəsaiti hazırlamışdım. Onu çap eləyə bilmirdim, daha doğrusu qoymurdular. Birbaşa Mehdi müəllimin qəbuluna getdim, onun köməyi ilə kitab çap olundu. Rektorlarımızdan Cəbrayıl müəllim Ələsgərovu xatırlayıram. Onun adı çoxdan unudulmuşdu. Yalnız Yusif müəllim institutumuzun 90 illik yubileyində onun adını çəkdi. İnstytutda böyük müdafiə şurası var idi. Bütün ixtisas kafedrallarının müdirləri, görkəmli alımlar o sovetin üzvü idi. Sədri də Cəbrayıl müəllim idi. Onun sədrlik etdiyi müdafiə şurasında sevimli və dünya şöhrəti «Koroğlu» haqqında namizədlik dissertasiyası müdafiə elədim. Onun qayğısını gördüm. Həm də Cəbrayıl müəllim həmin sovetin iclasında gizli səsvermə yolu ilə məni dosent keçirmişdir. Hazırda Üzeyir Hacıbəyov küçəsindəki beş mərtəbəli institut binası da Cəbrayıl müəllimin vaxtında tikilib. Mənim yaxşı rektorlarından biri də Mehdixan Vəkilov olub. Mehdixan müəllim təzəcə rektor təyin olunmuşdu. İndiki oxu zalında institut üzrə geniş partiya icLASI olmuşdu. İclasın sonunda Mehdixan müəllimə söz verdilər. O, çox gözəl, məzmunlu, cazibədar bir çıxış elədi. İclas qurtarmışdı. Professor Mikayıl Rəfili söz alıb çıxış elədi. Dedi ki, Mehdixan müəllim çox gözəl danışdı. Hamımızın xoşuna gəldi. Biz onunla əl-ələ verib işləyəcəyik. Bir gün tarix fakültəsinin müəllimlərindən biri ikinci mərtəbədə məni saxladı. Artıq dərsə zəng olmuşdu. Dedim tələsirəm qoy gedim dərsə, tarixçi müəllim dedi ki, təzə bir lətifə var, qoy onu danışım, sonra get. Mən tələsik üçüncü mərtəbəyə qalxdım. Gördüm ki, o başda mənim dərsim olan auditoriyanın qabağında rektor Mehdixan müəllim əllərini arxada qoşalayıb dayanmışdır. Tez içəri girdim. Mehdixan müəllim də arxamca auditoriyaya daxil oldu. Dərsin axırına qədər oturdu. Sonra o, dekanımız Sədi Əsfəndiyevə mənim dərsimi tərifləmişdi. Başqa bir gün mənim qolumdan tutub kabinetinə apardı, dedi ki, səni tarix-filologiya fakültəsinə dekan

müavini qoyacağam. Ancaq bir-iki ay keçdi, səs çıxmadı. Mehdíxan müəllim koridorda mənimlə qarşılaşdı dedi ki, verdiyim sözü yerinə yetirə bilmədim, çünki müavin təyin etmək üçün fakültədə tələbənin sayı çatmadı. İlk dəfə olaraq məni qəbul imtahanına Mehdíxan müəllim saxlayıb. Yayda həm yazılı, həm də şifahi imtahanımı gəlmışdı. Sonra qəbul imtahanlarının nəticəsinə həsr olunan ümumi iclasda mənim adımı yaxşı müəllimlərin sırasında çəkmışdı.

Mehdíxan Vəkilovdan sonra mənim rektorum Mehdi Əliyev olmuşdur. Mehdi müəllim uzun müddət Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor işləyib. Görkəmli fizikdir. O, çox ədalətli, işgüzər, tələbkar, düzünə, professional alim idi. Mehdi müəllimin mənimlə olan münasibəti haqqında ətraflı yazdığını üçün təkrar eləmirəm. O, məni 1250 tələbəsi olan qiyabi şöbədə bir fakültəyə dekan təyin elədi. Və dedi ki, nə qədər ki, mən burada rektoram, siz də fakültədə dekan olacaqsınız. Ancaq tezliklə Mehdi müəllimi Universitetə rektor göndərdilər. Mən də seçki vaxtim gəlib çatanda ərizə verib çıxdım.

Mehdi müəllimdən sonra Şövqi Ağayev və Haşim Ağayev rektor olmuşlar. Haşim müəllim mənə diqqət və qayğı ilə yanaşındı. Məni hazırlıq şöbəsinə dekan təyin eləmək istəyirdi. Mən ona minnətdarlığını bildirdim, dekan olmağa imkanım olmadı.

Avqust ayının biri idi. Biz qəbul imtahanları aparır-dıq. Saat 12-də dedilər ki, Afad Qurbanov instituta rektor təyin olunub. Prezident Heydər Əliyev 3 saat Afad Qurbanovla söhbət eləyib, ona tapşırıqlar verib. Haşim Ağayevi yola saldılar getdi.

Afad Qurbanov 15 il fasıləsiz olaraq filologiya fakültəsinin dekanı olmuşdu. İndi institutda dekan olmaq istəyənlərin sayı çoxaldı. Onlardan xüsusi ilə ikisi canfəşanlıq eləyirdi. Hətta gedib təhsil nazirliyindən Afad Qurbanova zəng də elətdirmişdilər. Afad müəllim nazirliyə cavab vermişdi ki, bir rektor kimi mənim özümün də namizədim var. Filologiya fakültəsi mənim ömrüm, həyatımdır. Mən

həmişə bu fakültədə məsul işlərdə olmuşam. 12 il fakültə sovetinin elmi katibi olmuşam, fakültədə tələbə elmi cəmiyyətinə rəhbərlik etmişəm. Başqa sözlə Afad Qurbanovla çiyin-çiyinə işləmişəm, vicedanla sədaqətlə, işgüzarlıqla. Bir neçə gündən sonra Afad Qurbanov məni kabinetinə çağırıldı və dedi ki, Paşa müəllim mən bu fakültədə hamidan çox sənə inanırdım. Ona görə də səni öz yerimə dekan seçəcəyəm. Mən necə deyərlər bir sıra səbəblər gətirərək xahiş elədim ki, mənim üçün çətin olar. Beləliklə, ömrümü, gönümü keçirdiyim filologiya fakültəsinin dekanı oldum. O zaman fakültə Ketsxaveli küçəsində köhnə bir məktəbin binasında idi. Fakültədə tələbə çox idi, yalnız birinci kursda dörd birləşmə var idi. Mən necə deyərlər qollarımı çırmayıb işləməyə başladım. Hər gün səhər saat 8-də gəlib axşam saat 4-də və 5-də qapıda duran qaravulçuya tapşırıb gedirdim. Az bir müddətdə mühüm işlər gördüm. Fakültədə tələbələrlə birlikdə Novruz bayramını qarşılıdıq. Yaziçi Əzizə Cəfərzadə ilə tələbərimizi görüşdürüdüm. Şair Məmməd İsmayılin poeziya gecəsini keçirdik, məruzəni də Zahid Xəlil elədi. Gənc şair Zəlimxan Yaqubu, böyük aşiq Hüseyn Saracını qonaq çağırıldıq, tələbələr sevincli anlar yaşadılar (Əlbəttə bu tədbirlər 1981-ci ildə həyata keçirilmişdir).

Əvvəlcə dekan olmağa can atan o iki nəfər hər gün rektorluğa gəlib Afad Qurbanova yalandan xəbər verirdilər ki, filologiya fakültəsi ağır vəziyyətə düşüb, dərslər keçilmir, müəllimlər dərsə gəlmirlər, tələbələr gecikirlər və s. Onlar elə bilirdilər ki, A.Qurbanov elə Paşa Əfəndiyevi götürüb onların birini dekan qoyacaq. A.Qurbanov böyük şəxsiyyətdir, görkəmli maarif, mədəniyyət xadimidir, təcrübəli pedaqoqdur. O, mənim səmimiyyətimə çox yaxşı inanırdı. Bir də ki, axı biz həm də tələbə yoldaşı olmuşduq. A.Qurbanov bir günü heç kəsə xəbər eləmədən, rektorluğun işlərini kənara qoyub birbaşa fakültəyə gəlir. Mən səhər tezdən işə gələndə gördüm artıq Afad müəllim fakültənin girişində foyedə dayanıb. Məndən də qabaq gəlib tələbə və müəllimlər gəlib içəri daxil oldular, zəng çalındı, ara sakitləşdi. Afad

müəllim mənə dedi ki, gəl gedək auditoriyaları gəzək, yoxlayaq. Birinci mərtəbədən başladıq, auditoriyada müəllim və tələbələr yerində idi. Beləliklə, Afad müəllimlə düz beş mərtəbəni yoxladıq, hamisində müəllimlər də yerində idi, tələbələr də. Ulu Tanrıya and olsun, heç bir otaqdan kiçik də olsa qüsür tapılmadı. Afad müəllim pilləkanları aşağı düşdü, fakültənin çıxışına yollandı, mən də onu ötürdüm. Dönüb mənə dedi, Paşa müəllim, sənin işlərin yaxşıdır ki, çox sağ ol deyərək əlimi sixib maşına minib getdi.

O, iki nəfər daha Afad müəllimə «şikayət» eləmədilər. Onlardan biri çoxdan dünyasını dəyişib, ikincisi isə sağıdır, hələ də yaşayır.

Bundan sonra Afad Qurbanov Azərbaycan ədəbiyatı tarixi kafedrasını da mənə tapşırıdı. Mən düz 16 il bu kafedraya rəhbərlik eləmişəm. İnstitutda müdafiə şurası yaradıldı. Onun sədri Afad Qurbanov idi. Afad müəllim məni özünə müavin seçdi.

Bundan sonra mən Nizami Xudiyevin rektorluğunandan diqqət və qayğı görmüşəm. Ən son rektorum Yusif Məmmədov olub. Yusif müəllim institutumuza çox çətin, ağır bir vaxtda gəlmışdır. Mən yazılarımın birində dedim ki, ulu Tanrı bizim instituta xilaskar kimi göndərib. Yusif müəllim də mənə diqqət və qayğı göstərmişdir. Mən uzun illər gözlədiyim Əməkdar elm xadimi şərəfli adı təqdim elədi. Diqqətəlayiqdir ki, bu adı alanda məni kafedrada, fakültədə heç kəs təbrik eləmədi. Bir Afad müəllim idi. O, məni qucaqladı və dedi ki, Paşa, bu gərək çoxdan olaydı. İlkinci şəxs tarix fakültəsinin dosenti İbad müəllim idi. Mən bu şərəfli adı 69 il institutumuzun divarları arasında gördüğüm halal, ağır əməyimin sayəsində qazanmışdım. Bu mövzunun sonunda nə deyim, 16 il vicdanımı, əməyimi, ləyaqətimi qoyduğum Azərbaycan ədəbiyyatı kafedrasını əlimdən aldilar. Mənə görə bu 90 yaşı universitetimizin tarixində ən kobud, bayağı faciəvi bir hərəkət idi. Kafedralların birləşdirilməsi ilə universitetimizdə həm kafedralara zərbə dəydi, həm də Azərbaycan ədəbiyyatı tarixi fənnini

bərbad bir hala saldı. Hazırda da həm kafedralar, həm də Azərbaycan ədəbiyyatı tarixinin tədrisi bu faciədən qurtara bilmir. Yادınıza salın ki, A.Qurbanov rektor və mən dekan olanda bütün respublika üzrə Azərbaycan ədəbiyyatı tarixinin ali məktəblərdə tədrisi və onun yaxşılaşdırılması tədbirləri haqqında böyük bir simpozium keçirmişdik. Plenar iclasda elədiyim böyük bir məruzəni kitablarımın birində çap etmişəm. Bu böyük tədbirin hazırlayıb həyata keçirdiyi nəticələri alt-üst elədilər.

Mən indiye qədər ümumiyyətlə rektorlar haqqında yazmışam. Dekanlar haqqında isə demək olar ki, heç nə deməmişəm. İndi bir neçə qeyd vermək qərarına gəlmışəm. Mən instituta gəldiyim 1946-ci ildə dil və ədəbiyyat fakültəsinin dekanı İsmayıllı Əfəndiyev idi. O, institutumuzun ilk aspirantlarından biri olub, dilçi alimdir, feildən yazırıdı, dosent idi. Sonra bizə müasir Azərbaycan dilindən mühabizələr oxuyurdu. Mən demək olar ki, dərsə başladığım ilk illərdən biri idi. Dil və ədəbiyyat fakültəsi ikinci növbədə oxuyardı. Mən axşam dərsdən çıxıb instituta yaxın olan kirayədə olduğum evə gəlirdim. Nədənsə bu gün gecikmişdim. Çünkü kinoya getmişdim. Ev sahibi dedi ki, müəllimin gəlmışdı. Dedim ki, Paşa, indi gələr. Sizi gözlədi və getdi. Balaca kağız yazıb qoymuşdur. Oxudum: «Paşa oğul, sabah saat 8 tamamda 14 nömrəli məktəbə gel. İsmayıllı Əfəndiyev». O zaman 14 nömrəli məktəbdə çıxdan qiyabiçılər məşğul olurdu. Gündüz demək olar ki, dərslərimi qurtarmışdım. İsmayıllı Əfəndiyev o zaman qiyabi institutda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdürü idi. Məni görüb çox sevindi və dedi ki, dekan Fərhad Fərhadov xəstələnib, onun dərsləri tökülib qalıb. Bir neçə müəllimə təklif etmişəm, imtina ediblər. Dörd birləşmə tələbələrin hamısı vaxtilə Azərbaycanda olan ikillik institutlarının məzuniarıdır, müəllimlərdir. Mən də imtina eləmək istədim, ancaq çox istədiyim İsmayıllı müəllimdən keçə bilmədim. Dedi ki, mövzu XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixidir. Oxucu bilsin ki, ədəbiyyatımızın ən çətin və ən

zəngin dövrlərindən biridir. Fərhad müəllim guya göy öskürəyə tutulub. Beləliklə, mən düz bir ay hər gün 4 qoşa saat olmaqla mühazirələri oxumağa başladım. Ayın başında gördüm boğazım şisib, udquna, yeyə bilmirəm. Həkimə getdim, qocaman həkim Şıxlinski məni müayinə elədi və dedi ki, bala boğazını zorlamışınız, müalicəsi diqqətli və uzun çəkəcək.

İsmayııl müəllimdən sonra professor Əzəl Dəmirçi-zadə dekan işləyib. Rektor Cəfər Xəndan Hacıyev xüsusü əmr ilə Əzəl müəllimi dekan təyin eləmişdi. Əzəl müəllimdən sonra dil və ədəbiyyat fakültəsinə Sədi Əfəndiyev dekan təyin olunub. Sədi müəllim sovet ordusunun zabiti olub. Praqanın azad edilməsində iştirak edib. XX əsrin əvvəllerində Azərbaycan ədəbiyyatından mühazirələr oxuyurdu. Uzun müddət dekan işlədi.

Fakültələr birləşdi. Dil və ədəbiyyat, tarix fakültə-lərini birləşdirib tarix-filologiya fakültəsi yaratdılar. Tarix-filologiya fakültəsinin dekanı tarixçi alim professor Cəfər İbrahimov seçildi. Sədi müəllim qaldı. Sonra tarix-filologiya fakültəsinə Azər Hüseynov da dekan olmuşdu. Sonra fakültələri yenidən ayırdılar. Onda Nazim Axundov, İmran Babayev, Abasqulu Məhərrəmov dekan işlədilər. Əsl və uzun müddətli dekan Afad Qurbanov oldu. A.Qurbanov dil və ədəbiyyat fakültəsinə filologiya adı verdi, filologiya fakültəsinin şöhrətini artırdı, bir institut səviyyəsinə qaldırdı. O zaman institut fakültələri arasında sosializm yarışı gedirdi, keçici qırmızı bayraq var idi. Afad Qurbanov 15 il bu bayraqı heç bir fakültəyə vermədi. Afad Qurbanovdan sonra mən Paşa Əfəndiyev dekan işləmişəm. Məndən sonra Bilal Muradov olub. Elə bununla da filologiya fakültəsində dekanlıq qurtarmış oldu.

Deməkdən və yazmaqdan yorulmuram. Filologiya fakültəsi mənim həyatım, ömrüm, ürəyim, vicdanım, ləyaqətimdir. Təsəvvür edin, düz 69 ildir onun qucağındayam. Necə ola bilər ki, fakültəyə, onun həyatına gözəl, böyük müəllimlərinə vurulmayıb, onun haqqında yazasan, onu

əzizləyəsən. Mənim dünya şöhrətli müəllimlərim məhz burada çalışıblar. Filologiya fakültəsini onlar dünyaya tanıdıqlar. Əhməd Seyidov, Mehdi Mehdizadə, Əhməd Kərədi Zəkizadə, İqrar Əliyev, Mikayıl Rəfili, Cəfər Xəndan Hacıyev, Əzəl Dəmirçizadə, Zeynal Tağızadə, İsmayıł Şıxlı, Əli Sultanlı, İmran Babayev, Kamal Qəhrəmanov, Sədi Əşəndiyev və başqaları. Mən indi də onların ruhları qarşısında baş əyirəm. Fəxr eləyirəm ki, ömrümü onlara oxşatmışam. Onlar kimi yaşamağı, işləməyi, insanların əllərindən tutmağı, diqqətli olmayı, humanizmi, qayğı göstərməyi öyrənmişəm. Hazırda bu fakültədə 42 nəfər dosent, professor işləyir ki, mən onların hamisinin müəllimi olmuşam. Yuxarıda danışdığını rektorlardan, dekanlardan, kafedra müdirlərindən, müəllimlərimdən yalnız qayğı, diqqət, humanizm görmüşəm. Bəs indi necədir, mənə münasibət necədir, mənə diqqət, qayğı, humanizm varmı, əgər yoxsa hara getdi, hara oldu. Bunlar haqqında yuxarıda kifayət qədər danışmışam. Qalanlarım da indi danışmaq fikrindəyəm. Yaxşı işlərimə görə sağ olsunlar. Mən açığını yazırəm. Son 3-4 ildə mənə qarşı fakültədə çox soyuq münasibət vər. Mən elə bil ki, illərlə vurğunu olduğum, hissini, şərəfini qoruduğum fakültəni tanıya bilmirəm. Hani o fakültədə illərlə sabitləşən hərarət, humanizm, diqqət, qayğılar? Axı bunlarsız dolanmaq olmaz, həm də işləmək olmaz. Bunlarsız böyük və müqəddəs pedaqoji məbədi təsəvvür eləmək olmaz.

Mən filologiya fakültəsinə xüsusi kitab həsr eləmişəm, bununla fakültəni şöhrətləndirmişəm. Bilirsinizmi, mən də axı bu fakültənin qucağında boy atmışam, necə deyərlər, onun övladı olmuşam. Burada mən Səməd Vurğun, Osman Sarıvəlli, Süleyman Rüstəm, Mirzə İbrahimov, Əbülhəsən, Əli Vəliyev, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, İsmayıł Şıxlı, Bəxtiyar Vahabzadə kimi böyük sənətkarların yubileylerinin şahidiyəm. Mən fəxr eləyirəm ki, institutumuzun 60 illik yubileyində var qüvvəmlə işləmişəm. A.Qurbanov rektor, mən də dekan idim. Afad

müəllimdən icazə alıb Azərbaycan xalqının görkəmli ədəbiyyatşunas və dilşünasları ilə fakültənin tələbələrini təklikdə görüşdürmüşəm. Həmid Arası, Məmməd Cəfər, Məmmədağa Şirəliyev, Əziz Mirzəhmədov, Kamal Talibzadə, Əzizə Cəfərzadə, Zərifə Budaqova, Yaşar Qarayevin tələbələrlə görüşləri tarixə düşmüşdür. Mən bu fəaliyyətimi filologiya fakültəsinə verdiyim hədiyyə adlandıram.

Yeri gəlmışkən yenə də mənimlə bağlı bir neçə əhvalatı qeyd etmək istəyirəm. Yuxarıda dedim ki, mən düz 1953-cü ildən dil-ədəbiyyat fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatından mühazirələr oxuyuram. Boloniya sistemi tətbiq olunanda xahiş elədim ki, məni qiyabi şöbəyə keçirsinlər. Çünkü orada hələ Boloniya sistemi yox idi. Mənə qiyabi şöbədə 80 nəfərlik bir birləşməni tapşırıdlar. Orada həm mühazirələri, həm də seminar məşğələlərini mən aparırdım. Bir gün mühazirə və seminar məşğələlərini qurtardım. 90 dənə sual hazırladım ki, tələbələrə paylayım, yanvarda imtahana hazırlaşın gəlsinlər. Elə auditoriyanın qabağına gəlmişdim ki, başım hərləndi, özümü zorla saxladım. Mənim yaxşı tələbələrimdən olan folklorşunas Qüdrət müəllimi çağırdıım ki, hazır sualları tələbələrə versin, əgər sualları olsa cavablandırırsın. Mən aralandım, Qüdrət içəri keçdi. Bu zaman Tərlan Novruzov qaçıb gəldi, auditoriyaya girdi, müəllimin üstünə qışkırdı ki, sən burada neynirsən, kimin dərsidir, çıx burdan. Deməsən o, uzaqdan izləyirmiş, görür ki, mən Qüdrət müəllimdən xahiş edirəm. Ona görə də Qüdrəti auditoriyadan çıxarır. Buna oxşar bir hadisə də təxminən bir il sonra baş verdi. Yenə qiyabi şöbədə həmin birləşmədə mühazirəm var idi. Elə auditoriyanın yanına gələndə özümü pis hiss elədim. Məncə qan təzyiqim yüksəldi. Qorxdum içəri girərəm, tələbələrin qarşısında yixılarım. O zaman sevimli tələbəm Mahmudu tapdım ki, mən dərman içib gələnə qədər auditoriyada dayansın. Mahmud müəllim elə o saat dilləndi. Paşa müəllim, məni bağışlayın. Buludxan müəllim mənə qəti tapşırı ki, Paşa müəllimin dərsinə girmə!!! Mən danışdığını bu əhvalatların heç birisinə

izahat vermek istəmirəm. Hər şeydən əvvəl hər ikisinin əvəzinə utanıram. O biri tərəfdən mən bilmirəm onların mənə qarşı olan nifrətinin, kininin kökləri haradan gəlir. 14 rektor, onlarla dekanlar, müəllimlər kollektivi məni necə deyərlər sevir və əzizləyirlər.

Həmin birləşmə ilə əlaqədar keçən il başqa bir hadisə oldu. Mən dekandan, kafedra müdirdindən xahiş elədim ki, mühazırələri oxuyacağam, ancaq mənim folklorşunas tələbələrim heç olmasa 1-2 seminar məşğələsinə mənə kömək eləsinlər. Seminar məşğələlərini aparmaq hazırda mənim üçün çətindir. Əvvələn mühazırələrin oxunuşuna da mənə nəzarət qoydular, heç kəs Paşa müəllimə kömək eləməsin! Kafedra müdirləri vaxt-vaxt gəlib yoxlayırdılar. İkinci bir tərəfdən mənim tanınmış folklorşunas tələbələrimi çağırıb xəbərdarlıq eləyiblər ki, Paşa müəllimə kömək eləməyin. Heç kəs gəlmədi, mən özüm seminarları da, mühazırələri də yerinə yetirdim. Axırda dekan məni görüb dedi ki, Paşa müəllim, elə dərslərin hamısını özünüz dediniz. Baxın, deməli dekan da izləyirmiş ki, mənə kömək eləyən olmasın. Guya dekan və kafedra müdürü mənə hörmət etmək üçün bir ştat «Dədə Qorqud» laboratoriyasında iş verir, yarımla ştat da Azərbaycan ədəbiyyatı tarixi kafedrasında qalıram. Laboratoriyanın problemini rektorluq həll elədi, ancaq mənim doğma kafedramda yarım ştat düzəlmədi. Guya yenə də auditoriya məşğələləri kifayət deyil idi. Beləliklə, 1950-ci ildən üzvü olduğum və 16 il rəhbərlik elədiyim doğma kafedradan məni çıxardılar. Mən qaldım laboratoriyanın ümidiндə. Nə edim, hər il mən yeni-yeni zərbələr alıram. Bu mənəvi əzablara dözməyə məndə can qalmayıb. Mən respublikanın ən böyük folklorşunasiyam. Filologiya fakültəsinin bütün müəllimləri mənim tələbələrim olub. Mən illərlə çəkdiyim əməyin fakültədə qiymətləndirilmir.

Tərlan Novruzov, hər yerə əl atır, sakit otura bilmir, yalnız və yalnız pislik, ziyan karlıq eləməklə məşğuldur. Baxın keçən il hətta magistratura və doktorantura fakültəsinə

də əl gəzdirmişdi. Fakültənin müdafiə şurasında dəyişiklik aparıb. Professor Himalay Qasimovu fakültədəki müdafiə şurasının sədrliyindən kənarlaşdırıb, yerinə institut qapısını tanımayan deputat Rafael Hüseynovu təyin edir, özünü də ona müavin yazıb. Hüseynov heç bir iclasa gəlməyib, müdafiə şurasını qətiyyən ixtisası, indeksi olmayan Tərlan Novruzov aparıb, beləliklə də tədris qaydaları kobudcasına pozulub. Mən 30 il idi ki, müdafiə şurasının üzvü idim. Hər il bu surada mənim 1 və ya 2 magistrim dissertasiya müdafiə eləyirdi. Tərlan Novruzov məni də müdafiə şurasında kənarlaşdırıb.

Mən əsərimin bir yerində, daha doğrusu sonda bir neçə dəfə söylədiyim iradları yenə də təkrar etmək istəyirəm. Bəla burasındadır ki, mənim iradlarımı məhəl qoyan yoxdur. Nəinki iradlarım, hətta elm, ədəbiyyat, təhsil, tərbiyə sahəsində böyük xidmətləri olan şəxsən məni sayırlar. Heç nə olmasa bircə dəfə əhəmiyyət vermək olar, axı!!! İradıma lap əvvəldən başlayacağam. Universitetimizdə çoxdan Rus və xarici ölkələr ədəbiyyatı kafedrası olub. Onu ilk dəfə məşhur yazıçı və alim İsmayııl Şıxlı təşkil eləmişdi. O zaman filologiya fakültəsi Ketsxoveli küçəsində olan 171 nömrəli köhnə bir məktəbin binasında yerləşirdi. İsmayııl Şıxlı xarici ölkələr ədəbiyyatından mühazirələr oxuyurdu. O, Əli Sulttanlinin aspirantı olmuşdu. İsmayııl müəllim məktəbin binasında əvvəlcə kafedra üçün bir otaq seçdi, oranı mebel-lərlə təmin elədi, sonra da kafedranın müəllimlərini və laborantlarını seçdi. Az bir müddətdə proqramlar və dərs vəsaitləri meydana gəldi. Beləliklə, fakültənin ən yaxşı kafedralarından biri oldu. Kafedranın üzvü, rus ədəbiyyatından mühazirələr oxuyan Alməmməd Alməmmədov doktorluq dissertasiyasını müdafiə etdikdə İsmayııl müəllim lütfə kafedranı ona bağışladı. Bir müddətdən sonra Alməmməd müəllim də rəhmətə getdi. Bu illərdə kafedra çox ağır vəziyyətə düşdü, dərs yükü çatışmındı. Kafedra bağlanması qorxusu ilə rastlaşdı. Bu zaman rektor Afad Qurbanov məni kabinetinə çağırıldı. Dedi ki, belə bir ağır vəziyyətə

düşmüş kafedrani bağlamaq istəmirəm. Əksinə istəyirəm ki, o yaşasın. Sən öz kafedra üzvlərindən Abbas Hacıyevi və Himalay Qasımovu dərs yükleri ilə birlikdə kafedraya keçir. Bunu aşkarlamaq lazımlı deyil. Belə də elədim və kafedra yaşamağa başladı. İsrayıl Mustafayev mənim sevimli tələbələrimdən biridir. Onu kafedraya İsmayıllı Şixlı qəbul eləyib. İsrayıl müəllim çox savadlı, erudisiyalı, mədəni yazıçı və tənqidçi idi. Xarici ölkələr ədəbiyyatından çox uğurla mühazirələr oxuyurdu. Bir gün o, mənə danışdı ki, rektor Afad Qurbanov məni çağırırdı və dedi ki, sənədlərini hazırla, səni kafedraya müdir seçəcəyəm. Mən sənədlərimi hazırlayıb müsabiqə üçün təhvil verdim. Müsabiqəyə bir neçə gün qalmış mənim tədris hissəsinə yolum düşdü. Gördüm ki, mənim qovluğumun yanında Abbas Hacıyevin də sənədləri var. Mən qovluğumu götürüb oradan uzaqlaşdım. Beləliklə, Abbas Hacıyev qanunsuz olaraq kafedraya müdir seçildi. O da bir müddətdən sonra kafedrani bərbad bir hala saldı. Ona görə də rektor Bəhlul Ağayev o kafedrani mənim kafedrama - Azərbaycan ədəbiyyatı tarixi kafedrasına birləşdirmək qərarına gəlmişdi. Bu birləşməyə mən etiraz etdim. Buna baxmayaraq kafedralar birləşdirildi. Bir kafedrani dağıtmış Abbas Hacıyevi birləşmiş kafedraya müdir qoydular. Kafedralların tarixində ən böyük faciələr başlandı. Abbas Hacıyev 90 yaşılı məbədin tarixində ilk dəfə kafedrani aparıb məhkəməyə çıxardı. Məcburiyyət qarşısında yenə kafedraları ayırdılar. İki kafedra düzəldilər. Kafedraları necə ayırdılar, kim ayırdı, hansı prinsip gözlənildi, heç kəs bilmədi. İki qondarma kafedra peydə oldu. «Azərbaycan və dünya ədəbiyyatı» və bir də «Folklor və qədim ədəbiyyat». Mən öz aləmimdə fikirləşdim ki, folklor və qədim ədəbiyyat kafedrasını mənə tapşıracaqlar, çünki respublikada məndən böyük folklorşunas yoxdur və mənim səviyyəmdə folklorşunas-pedaqoq da yoxdur. Onlar məni kənara atıb kafedra haqqında heç təsəvvürü belə olmayan, ixtisası, indeksi uyğun gəlməyən Tərlan Novruzov müdir təyin elədilər. Əziz oxucum, diqqət edin, rus

və xarici ölkələr ədəbiyyatı kafedrası yox oldu, itib-batdı. Kafedranın fənlərini iki qondarma kafedralalar arasında paylaştırdılar. Bir-iki dəfə iclaslar keçirib kafedralalar arasında dəyişikliklər apardılar. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının ənənəvi adını özünə qaytardılar. Folklor və qədim ədəbiyyat kafedrası isə «Dünya ədəbiyyatı» kafedrası oldu. Bu adda kafedra dünyada olmayıb. Bəs bu götür-qoyun sonu nə olsun. Mən vaxt-vaxt həm məqalələrimdə, həm də kitabimdə yazış çıxış nöqtəsini göstərmmişəm. Məni eşidən, hesaba alan yoxdur. Hörmətli həmkarlarım, Azərbaycan çıxdan müstəqillik qazanıb. Hazırda Azərbaycan dünyaya səs salıb, dünya dövlətləri arasında özünə layiqli yer tutub. Onun Şərq, Qərb ölkələri ilə sıx əlaqəsi var. Rus, slavyan, ərəb, türk dünyasının ədəbiyyatı, mədəniyyəti öyrənilir. Bütünlükə ölkə və xalqların ədəbiyyatı, mədəniyyəti ilə bağlı fənləri bir kafedraya toplayıb adını da «Xarici ölkələr ədəbiyyatı» kafedrası qoymaq gərəkdir. Hazırda xarici ölkələr ədəbiyyatı tədrisi ağır vəziyyətdədir. Dünya ədəbiyyatı kafedrası isə eybəcər bir vəziyyətə düşüb. Dərs yükü yox, əməkdaşlar çatmir. Elə bir ipdən asılı vəziyyətdədir. Xarici ölkələr ədəbiyyatı kafedrasını yenidən təşkil etmək üçün universitetimizdə kifayət qədər imkan vardır. Bu kafedra universitetimizin yarasığı, bəzəyi olmalıdır. Kafedrada xüsusi ixtisaslı kadrlar yetişdirmək, elmi-tədqiqat, metodiki işləri qaydaya salmaq gərəkdir. Xüsusi ixtisas sahibləri hazırlamaq lazımdır.

Əsərimin sonunda bəyan elədiyim ikinci təklifim, daha doğrusu iradım dövlət imtahanları haqqındadır. Vaxtilə qiyabi pedaqoji institut müstəqil idi. 1950-ci illərdə onu bizim pedaqoji instituta birləşdirdilər. Dil və ədəbiyyat fakültəsində 1250 tələbə təhsil alırdı. Məni bu qiyabi dil və ədəbiyyat fakültəsinə gizli səsvermə yolu ilə dekan seçdilər. Beləliklə, mən institutda gizli səsvermə yolu ilə seçilən ilk dekanlardan biri oldum. Tələbə çox olduğuna görə hər il bir neçə dövlət imtahanı komissiyalarını təşkil edir, sədrələrini də kənardan dəvət eləyirdim. Kimləri çağırırdım? M.H.Təh-

masib, Bəkir Nəbiyev, Şixəli Qurbanov, Kamran Məmmədov, Kamal Abdullayev və başqaları. Hərəsi bir komisiyaya sədrlik eləyirdi. Bu sədlərin duruşu, baxışı, hərəkətləri, danışığı, rəftarı tələbə üçün dərs idi, məktəb idi. Bundan başqa mən 16 il filologiya fakültəsinin əyani şöbəsində kafedra müdürü olmuşam. O zaman dövlət imtahan komissiyalarını mən tərtib edir, üzvləri seçir, sualları da yazıb hazırlayırdım. Mənim yadimdadır biz tələbə vaxtı dövlət imtahanlarını verəndə görkəmli alim, ədəbiyyatşunas professor Cəfər Xəndan Hacıyevi sədr dəvət eləmişdilər. Məlumdur ki, filologiya fakültəsində iki əsas ixtisas var: Azərbaycan dili və Azərbaycan ədəbiyyatı. Fakültənin bütün işlərində bu ixtisaslar qoşa aparılmalıdır. Məs., Afad Qurbanov 15 il dekan oldu, onun müavinləri Mürsəl Həkimov ədəbiyyatçı və Quşdan Bağırov isə dilçi idi. Afad Qurbanovdan sonra mən dekan oldum, müavinim Nadir Abdullayev dilçi idi. Mən dövlət imtahanlarını çox diqqətlə və metodiki əsaslarla hazırlayırdım. Burada ixtisasların müvazinəti gizlənilirdi. İndiki dövrдə fakültədə bu müvazinət gözlənilmir. Məsələn, filologiya fakültəsinin dekanı dilçidir, iki müavini var, onlar da dilcidir. Dövlət imtahan komissiyasının əsas üzvləri də dilçilərdir. Hətta çox zaman dövlət imtahan komissiyasının sədri də kənardan ixtisası dilçi olan alim dəvət olunur. Diqqət edin, düz 15 ildir ki, filologiya fakültəsində dövlət imtahan komissiyasının tərkibində Azərbaycan şifahi xalq ədəbiyyatı «Kitabi-Dədə Qorqud», «Koroğlu» kimi dastanların, Nizami Gəncəvi, Xaqani, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıllı Xətai, Məhəmməd Füzuli, M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, A.Şaiq, C.Məmmədquluzadə, N.Nərimanov, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad və başqa sənətkarları dirləcəyək bir nəfər də olsun mütəxəssis olmayıb. Bu, anormal bir haldır, başqa sözlə həmin komisiya etibarsız sayılmalıdır. Deməli, tədris prosesi kobudcasına pozulmuşdur. Vaxtilə kafedraları birləşdirəndə və sonra da ələcsiz qalıb ayıranda yalnız xarici ölkələr ədəbiy-

yati fənninə deyil, ən çox da Azərbaycan ədəbiyyatı tarixi fənninə zərbələr dəymışdır, bunun da çox ağır nəticələri olmuşdur.

Yazımın bu yerində bir məsələ haqqında danışmaq yerinə düşər. Afad Qurbanov rektor idi, mən də filologiya fakültəsinin dekanı idim. Özümüz də böyük, pedaqoji məbədimizin 60 illik yubileyinə hazırlaşırıq. Düzünü deyim ki, biz çox gərgin işləyirdik. Qoy başqa fakültələrin rəhbərləri məni bağışlasın, əsas yük, ağırlıq, hazırlaşma, qarşılama rektorluğun və bir də filologiya fakültəsinin öhdəsinə düşürdü. Doğrudan da, çox gərgin işlədik, yaxşı yubiley keçirdik. Ulu Öndərimiz də gəlib bizi təbrik elədi. Yubiley ərəfəsində rektorluq, fakültə bir sıra respublika əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Ən böyüyü və yadda qalanı «Azərbaycan ədəbiyyatı tarixi fənninin ali məktəblərdə tədrisi və yaxşılaşdırmaq tədbirləri» haqqında respublika əhəmiyyətli elmi-praktik konfrans idi. Konfransda respublikanın bütün ali məktəblərinin alımları iştirak edirdi. Gəncə, Naxçıvan, Sumqayıt, hələ Xankəndində pedaqoji institut fəaliyyət göstərirdi. Dövlət universiteti, Milli Elmlər Akademikasının Nizami adına Ədəbiyyat İnstитutunun alim və pedaqoqları iştirak edirdi. Böyük bir tədbir həyata keçirildi. Bəkir Nəbiyev, Paşa Əfəndiyev, Bağır Bağırov (Gəncə) plenar iclasında məruzə elədilər. Mənim məruzəmin mövzusu belə idi: «Azərbaycan ədəbiyyatı tarixinin ali məktəblərdə tədrisi və onu yaxşılaşdırmaq tədbirləri haqqında». Mən məruzəmi kitablarımın birisində çap eləmişəm. Sonra mən və Bilal Muradov ən yaxşı məruzələri toplayıb ayrıca kitabça halında çap elədik. Elmi-praktiki konfrans pedaqoji məbədimizin divarları arasında keçirildi. Üç gün bir neçə şöbədə məruzələr dinlənildi. «Azərbaycan müəllimi» qəzeti bir nömrəsini konfransa həsr elədi tövsiyələr, vəzifələr çap olundu.

Sözlərim yenə qurtarmadı. İnstitutumuzda, xüsusilə filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi fənninin tədrisi məni qane eləmir. Xüsusilə XIX əsr, XX əsrin

əvvəllərində Azərbaycan ədəbiyyatını nəzərdə tuturam. Filologiya fakültəsində XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixini tədqiq edən və tədris edən iki böyük alim fəaliyyət göstərib. Mən kafedra müdürü kimi elmi hissədən icazə alaraq bu mövzuda dərslik yazmağı təklif elədim. İkisi də razılaşdı. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatını iki hissəyə böldük və dərslik yazmağı onlara tapşırıq. Bunlar professorlar Məmməd Məmmədov və Xeyrulla Məmmədov idi. Onlar beş ilin müddətində dərsliyi hissə-hissə yazaraq institutun elmi hissəsinə təhvil verdilər. Mən dəfələrlə kafedra müdirlərinə, dekanlara təklif eləmişəm ki, kafedranın üzvlərindən bir-iki nəfər bu əlyazmasını götürüb qaydaya salsınlar, nəşri haqqında sonra fikirləşmək olar. Həmişə olduğu kimi yenə də mənim sözlərimə qulaq asan olmadı, mənim təklifim yerdə qaldı.

**Yubiley.** Mən bizim pedaqoji məbəddə çox yubileylərin şahidi olmuşam. Yəziçilərin, alımların, müəllimlərin və sairə. Məsələn, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Nazim Hikmət, Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rüstəm, Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıл Şıxlı, Mədinə Gülgün və başqa yubileylər mənim xatirimdən silinmir. Universitetimizin müəllimlərimin də yubileylərini xatırlayıram. Mən 16 il Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü olmuşam. Bu kafedranın əsasını 1921-ci ildə görkəmli yazıçı və müəllim Abdulla Şaiq qoymuşdur. Mənim kafedramda 6 professor fəaliyyət göstərirdi. Mən onlara çox diqqətlə və mehribanlıqla yanaşirdim. Növbə ilə onların yubileylərini qeyd etmişəm. Mağazadan ünvan qovluğununu alırdım, öz əlimlə yubileylərin təbrik məktubunu tərtib edirdim. Sonra mətbəədə qızıl suyunu çəkdirirdim. Kafedra iclasında təbrik etmişəm. İmran Babayev, Məmməd Məmmədov, Mürsəl Həkimov, Mustafa Mustafayev, Abbas Hacıyev, Kövsər Tarıverdiyeva və başqalarını şəxsən mən kafedra iclasında təbrik etmişəm. Onu da təəssüflə qeyd edim ki, bu müddət ərzində kafedra üzvlərindən heç birisi

də demədi ki, Paşa müəllim axı sizin də yubileyiniz gelir, sizi də təbrik eləyək. Mən bunu görə bilmədim. Mən «Folklor və qədim ədəbiyyat» adlanan kafedrasının üzvü olmuşam. Oraya Tərlan Novruzovu müdər qoymuşlar. Mən ona kafedranın bütün işlərində kömək göstərirdim. Bir gün kafedra iclasında o, mənim 75 yaşımlı təbrik elədi, hətta bir şeir də yazmışdı. Mürsəl Həkimov da bu kafedranın üzvü idi. O da bir «divani» söyləməklə məni təbrik elədi. Üstündən heç bir-iki ay keçmədi. Mürsəl Həkimov vəfat elədi və Tərlan Novruzov məni bir neçə dəfə təhqir elədi. Mən beləliklə bu kafedradan ayağımı kəsdim. Bir-iki dəfə də dekan Buludxan Xəlilov məni açıladı. Nəhayət gəlib 80 yaşına çatdım. Təsəvvür edin, kafedra, dekan, rektorluq mənim bu yaşımlı qeyd eləmədi. Bu sözləri təxminən şikayət təriqilə koridorda dedim. Tərlan Novruzov elə o saat gedib rektor Yusif müəllimə xəbər verir ki, Paşa müəllim koridorda sizin əleyhinizə danışdı. Əlbəttə, istər-istəməz rektorla mənim münasibətim soyuqlaşdı. İlin axırında Yusif müəllim daxili əmrlə mənim 80 yaşımlı qeyd elədi. Nəhayət gəlib 85 yaşına çatdım. Bütün ili heç kimdən bir qeyd belə eşitmədim. Axı ömrümü, günümü doğma xalqın elminə, təhsilinə, mədəniyyətinə həsr eləmiş bir fədai üçün bu az yaş deyil. Mən türk dünyasında ilk dəfə olaraq sevimli dastanımız «Koroğlu» haqqında dissertasiya yazmışam, doğma, milli folklorumuz haqqında Azərbaycan balaları üçün ilk dərsliyi də mən yazmışam. Folklorumuzun iki əsrlik elminin tarixini də yenə ilk dəfə mən tədqiq eləmişəm, nə qədər alim, magistr, müəllim yetişdirmişəm. Filologiya fakültəsinin tarixi haqqında ilk böyük kitabı da mən yazmışam. Bütün bunlar heç kimin eləmədiyi və eleyə də bilmədiyi işlərdir. Mən öz halal zəhmətimin bəhrəsini görmək istəyirəm. Bunların heç birisini tələbələrimiz bilmir. Mən ömründə yubiley istəməmişəm, mənə heç lazımda deyil. Ali məktəbdə etik, əxlaqi normalar var. Tərbiyə və təlimin müəyyən çalarları var, bunlarsız təhsil olmaz. Tələbə dünyasının təlim və tərbiyəsini Azərbaycan xalqı bize

tapşırıb. Belə təkliflərdən, tədbirlərdən uzaqlaşmaq xüsusilə ali məktəblərdə düz olmaz.

İndi mən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının üzvüyəm, dəqiqləşdirək düz 1950-ci ildən üzvüyəm, 16 il də onun müdürü işləmişəm. Deyim ki, düşündüm ki, kafedranın müdürü mənim sevimli tələbəmdir. İndi dekanla, rektorla danışib məni tələbələrimlə görüşdürərlər. Himalay müəllim mənim tələbəm olub, onun ömür yoldaşına da dərs demişəm. Biz Himalay müəllimlə müəllim tələbə olmamışq, həmkar olmuşuq. Hətta zəngləşəndə qardaş deyə müraciət eləmişik. Sözün qisası ilin sonunda Yusif müəllim institutun daxili əmri ilə mənim 85 yaşımi təbrik elədi və mənə universitetimizin fəxri fərmanını verdi.

86 illik ömürdür, özü də çox mənalı bir ömürdür. Doğma xalqın mədəni, mənəvi sərvətlərinin keşiyində duran bir ömürdür. Bununla fəxr edir, qürur hissi duyuram. Bu dünyadan xalqımın yanında üzüağ, alnı açıq köcürəm. Ulu Tanrı, varlığına and içirəm. Sənin qayğıın, Sənin eşqinlə 66 il yazıb-yaratmışam. Bu yazılar, əsərlər Sənin himayənlə yazılıb və xalqımıza çatdırılmışdır. Mən Allah eşqinə, Tanrı eşqinə söykənərək Tanrının mənə səxavətlə bəxş etdiyi ilham eşqinə yazıb-yaratmışam. Bütün bu nailiyyətlərimi Ulu Tanrıının adına bağlayıram. Elə indi də 86 yaşında da Xaliq mənə güc-qüvvət verir, ürəyimdə olanları yazıya köçürə bilirəm.

**Abbas Hacıyev.<sup>1</sup>** Mən Abbas Hacıyevi heç tanımadım. Bir günü o, namizədlik dissertasiyasını bizim kafedraya gətirdi. Kafedra müdürü akademik Feyzulla Qasimovun rəhbərliyi ilə ona yaxşı bir rəy verdik. Bir müddətdən sonra o, indi də doktorluq dissertasiyasını gətirdi. Mövzusu Mirzə İbrahimovun yaradıcılığı idid. Kafedramızda Əkbər Tağıyev fəaliyyət göstərirdi. Onun dərəcəsi yox idi. Ancaq əla müəllim idi. Azərbaycan Sovet ədəbiyyatını necə deyərlər,

<sup>1</sup> Abbas Hacıyev və Azad Nəbiyev haqqında məlumatlar onların sağlığında yazılmışdır.

beş barmağı kimi bilirdi. Abbas Hacıyevin doktorluq dissertasiyasını çox dərindən təhlil elədi və bolluca səhv-lərini də üzünə dedi. Yenə də bizdən müsbət rəy alıb getdi. Sonralar o, Xarici dillər institutunda kafedra müdürü işləyib. Nəhayət, institutun rektoru Zemfira Verdiyeva bir bəhanə ilə onu institutdan uzaqlaşdırıb. Bundan sonra Abbas Hacıyevi bizim pedaqoji instituta göndərdilər. O zaman Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü professor Məmməd Məmmədov idi. Məmməd müəllim A.Hacıyevi kafedraya qəbul eləmədi. Rektorluğun, partiya komitəsinin rəylərinə baxmayaraq M.Məmmədov kafedranın qərarını çıxardı. Əsas səbəb isə bu idi ki, Abbas Hacıyev sovet ədəbiyyatından və ədəbiyyat nəzəriyyəsindən dərslər aparırdı. Kafedrada bu ixtisasda üç müəllim var idi. Heç onlara dərs çatmırıldı. Məmməd Məmmədov o zaman hətta rektorluğun, nazirliyin təkliflərini də qəbul eləmədi. Abbas Hacıyev koridorlarda qalmışdı. Nəhayət, onu rus və xarici ölkələr ədəbiyyatı kafedrasına qəbul elədilər.

İli və tarixi yadında deyil. Haşim Ağayev rektor olduğu vaxt idi. Abbas Hacıyev yenidən öz yerinə seçildi. Büyük sovet onu qaraladı, başqa sözlə qutuda qoydu. Təxminən bir ay Abbas Hacıyev işsiz qaldı. Sonra hardansa və kiminsə köməyi ilə Haşim müəllim onu yenidən səs-verməyə qoymaqla qərarı almışdı. Halbuki böyük sovetin ikinci dəfə səsverməsi qadağandır. Bir gün ikinci mərtəbədə elmi işlər üzrə prorektorun kabinetinin qarşısında iki professorla rastlaşdım. Xarici dillər kafedrasının müdürü Arif Tahirov, tarix fakültəsinin dekanı Abdurrahman Şahmirov. Arif müəllim məni dayandırıb dedi: Paşa müəllim, sən bu yerlinə deynən Abbas Hacıyevə səs versin, onun ailəsi var, çöldə qalıb. Mən də dilləndim. Abdurrahman müəllim, Siz binədən xeyirxah adamsınız. Mən də Arif müəllimin xahişinə qoşuluram, Abbasa səs verin, qoy keçsin işləsin. Bir neçə gündən sonra Abdurrahman müəllimlə görüşdük, üz-üzə gəldik. Paşa müəllim, mən sənin və Arif müəllimin xahişini yerinə yetirdim. Abbasa səs verdim. Bilirsinizmi, nə

oldu Allahın möcüzəsi oldu. Böyük Sovetin 70-dən artıq üzvü var, hamısı səsvermədə iştirak edib. Abbas Hacıyev bir səsin artıqlığı ilə keçib. Bu da A.Şahmirovun, A.Tahirovun və P.Əfəndiyevin səsi idi. Faktik olaraq mən Abbas Hacıyevi xilas elədim. O isə bunun əvəzində ömrünün sonuna qədər mənə düşmən münasibət bəsləyib. Bunun səbəbini isə mən indi də bilə bilmirəm. Bütün bunlara, mənim mehriban münasibətimə baxmayaraq Abbasın qəlbində hardansa mənə qarşı kin var idi. Onu gizlədə bilmirdi. Mən onun bu münasibətini paxılıq adlandırıram. Bu arada bir hadisə oldu. Abbas xəstələndi. Mən onu yazımın bir yerində oxucular üçün açacağam. Abbas hətta reanimasiyaya düşdü, bir neçə gün orada yatdı. Öyrəndim ki, reanimasiyadan çıxıb. Bir gün Himalay müəllimlə onu yolu xəmaşa getdik. Artıq sağlamışdı. Bir neçə gündən sonra Abbas evinə gəldi.

Bir gün üçüncü mərtəbədə Dillər kafedrasının yanında, pilləkənlərin başında təkcə dayanmışdım. Dərs saatı idi. Sakitlik idi. Elə bu zaman gördüm ki, İsrayıł Mustafayev ikinci mərtəbədən pilləkənləri çıxır. Yaxına gəldi, salamladıq, görüsdük. Koridorun o başında rus və xarici ölkələr kafedrasının qarşısında bir neçə müəllim dayanmışdı. Abbas da onların arasında idi. İsrayıł müəllim Abbası gördü, tanıdı və dedi ki, Abbas artıq işə gəlib (İsrayıł müəllim Abbasın müdürü olduğu kafedranın üzvü idi.). Mən də əlavə elədim ki, Allaha şükür sağılıb işə qayıtdı. İsrayıł səmimi surətdə mənimlə söhbətə başladı. Göylərin sərdarı Ulu Tanrıya and olsun, Məhəmməd peyğəmbərimiz haqqı, Qurani-Kərim haqqı və nəhayət atamın müqəddəs qəbrinə and olsun, İsrayıł müəllim nə danışıbsa mən eləcə də oxucularımıza çatdıracağam. İsrayıł müəllim dədi ki, Paşa müəllim, mən iki böyük müəllimimi müqəddəs sayır və dualar edirəm. Onlardan biri İsmayııl Şıxlı, o birisi də sizsiniz. Ancaq məni bağışlayın, İsmayııl müəllimi bir az çox istəyi-rəm. Mən dedim, İsrayıł, İsmayııl Şıxlını bütün xalqımız ürəkdən sevir. İsrayıł çox ehtiyatla, sakitliklə söhbətinə davam elədi. Nə qədər vaxtdır bir əhvalat məni içərimdən

didir, mənim rahatlığım pozulub, bəzən gecələr də oyanıram. Neçə dəfə istəmişəm onu sizə danışam, dilim gəlməyib. Siz həssas, zərif və səhhətcə zəif adamsınız, başınıza bir iş gələ bilər. Ancaq indi yeridir, danışacağam, çarəm yoxdur. Yenə də təkrarən xahiş edirəm əsəbiləşməyin, ürəyiniz xəstədir. İsrayıl müəllim deyir: Bir neçə vaxt bundan əvvəl biz bulvara çay içməyə getmişdik. Məmməd Məmmədov, Mürsəl Həkimov, Abbas Hacıyev, daha kim var idisə, yadımda deyil. Çay içə-içə söhbət eləyirdik. Rektor, prorektor, dekan, kafedra müdürü və sairə barədə danışirdıq. Birdən kimse sizin adınızı çəkdi. Elə o saat Abbas oturuşunu dəyişdi, yarı ciddi, yarı ironiya ilə dedi: Paşa... icazə verin mən onu iki günə infarkt eləyib öldürüm. Mürsəl Həkimov dözə bilmədi. Ə nə danışırsan, o, mənim müəlli-mim olub, həyatda nəyə nail olmuşamsa, onun zəhməti var. Onda Abbas sağ əlilə Mürsəli itələyərək dedi: sən dayan, sakit ol! Məmməd! Sən bir hə de, mən Paşanı 2 günə öldürüm. Məmməd başını qaldırıb, əməlli-başlı fikirləşdi və dedi. Abbas, yoldaşdır, ailəsi var, usağı var. İsrayıl əlavə elədi ki, Paşa müəllim, içi mən də daxil olmaqla heç kəs Abbas müəllimdən soruşmadı ki, axı niyə sən Paşanı öldürəsən, o sənə, yaxud kimə nə eləyib, nə günahın sahibidir? İsrayıldan bu sözləri eşitdim, mənim rəngim qaçıdı, gözlərimə tor gəldi, başım hərləndi. Mən qan təzyiqindən əzab çəkən adamın qan başına vurdu. İsrayıl mənə təskinlik verdi, dedi ki, Paşa müəllim, mən əvvəlcədən sizə dedim əsəbiləşməyin. Heç özüm də bilmədən qeyri-ixtiyari İsrayıldan ayrıldım. Mürsəl Həkimov rast gəldi. Dedim, Mürsəl bu nə əhvalatdı. O isə mənə «Məmmədmi dedi onu sənə» deyib uzaqlaşdı. Bir az da aralandım. Mustafa müəllim rast gəldi. Ona əhvalatı dedim. Mustafa müəllim tutuldu, dedi ki, sən kimə nə eləmisən, hanı Abbas, mən bu saat onun dərsini verərəm. Mən Mustafa müəllimə dedim ki, Abbas buradadır, ancaq xəstəxanadan çıxb onu əsəbiləşdirmək olmaz (Bu da mənim ürəyim və qayğım). Sol qolundan yapışıp Mustafa müəllimi getməyə qoymadım. Bu

hadisə ilə mənə güclü bir mənəvi zərbə vurdular, günlərlə özümə gələ bilmədim, qan təzyiqim artdı, xəstələndim. İndi də bu hadisə ox kimi ürəyimə batır. Mən tanıyandan sonra həmişə, hər zaman Abbasə yaxşılıq eləmisən. Kafedra müdürü olanda istədiyi dərsləri vermişəm, hansı komissiyaya könlü varsa arzusunu yerinə yetirmişəm. Bir gün mənə dedi ki, oğlum doktorluq dissertasiyasını müdafiə edəcək. Bilirdim ki, onun oğlu folklorşunasdır. Mən başa düşdüm ki, nə demək istəyir. Dedim ki, Abbas, sənin oğlun Asif yaxşı gəncdir, hazırlıqlıdır. Mən ona opponent olmağa raziyam. Oldum, yaxşı bir şey yazdım, müdafiəsində də oğlunu təriflədim. Az müddətdən sonra onun oğlu təsdiqini aldı, elmlər doktoru oldu. Bütün bunlara baxmayaraq onun daxilində mənə qarşı bir kin-küdürət var idi. Yaxşı Abbas, mənim sümüklərim peadqoji institutda çürüyüb. Sən hardansa bu instituta gəlmisən, özün də bu institutda iki kafedra dağıdıbsan. Məni niyə zəhərləyirsən, niyə incidirsən? Kafedralalar birləşdi, hansı bir yolla Abbas Hacıyev birləşmiş kafedranın müdürü oldu. İndi daha da azğınlaşdı. Müdir kimi ilk işi məni dövlət imtahan komissiyasının tərkibindən çıxarmaq oldu. Mənim magistraturada elə dərslərim var ki, onların məndən başqa deyən olmaz. 60 ildir deyirəm. Bu dərsləri alıb başqa müəllimlərə, hətta laborantlara da payladı. Məni hövsələdən çıxarırdı. Ona heç bir söz təsir etmirdi. Mən dözə bilmədim, rektor Bəhlul Ağayevin adına məlumat verdim. Mən 14 rektorla işləmişəm, indiye qədər heç birinə şikayət ərizəsi yazmamışam. Bu məktub B.Ağayevin adına ikinci ərizə idi. Birini Tərlan Novruzovdan təhqir görüb yazmışdım. Bunu da Abbas Hacıyevdən yazmışdım. Heç birisini də rektora verməmişəm. Arxivimdə durur. Çünkü həm Tərlan, həm də Abbas bilirlər ki, onlar rektordan heç bir tənbeh almayıacaqlar.

**Azad Nəbiyev.** Mən onu heç tanımadım. Eşitdim ki, Azad Azərnəşrdə işləyir, redaktordur. «Koroğlu» dastanından namizədlik dissertasiyası müdafiə edib, mənim heç xəbərim olmayıb. Özbək və Azərbaycan «Koroğlu» dastan-

larını müqayisə eləyib. Özünü görməmişdim. Təsadüfən Azərnəşrdə rastlaştıq. O, özünü təqdim elədi. Bir gün evdə oturmuşdum. O, mənə zəng çaldı. Zəhmət verdiyi üçün məndən üzr istədi, əlavə elədi ki, mənimlə məsləhətləşmək istəyir. Aydın oldu ki, o, doktorluq dissertasiyasını tamamlayıb. Alimlərdən biri deyib ki, bu dissertasiya yaramaz, o biri alim deyib ki, 5 min manat ver, sənin dissertasiyanı redaktə eləyim. Paşa müəllim, xahiş edirəm mənə kömək göstərin, telefonda hətta kövrəldi də. Mən dedim, Azad, sənə kömək eləyərəm, ya rəy verim, yaxud opponent olum. O mənə minnətdarlığını bildirdi, ayrıldıq. Sözün qisası, qərara aldım ki, Azadın dissertasiyasını Tiflisə aparaq. Apardıq qəbul elədilər. Müzakirə zamanı opponentlərdən biri Moskvadan professor Kirdan, ikincisi Tiflis müdafiə şurasının üzvü, professor Migralidze və mən professor P.Əsfəndiyev. Müdafiə uğurlu keçdi, yığışış Bakıya qayıtdıq. Yadımda bir əhvalat qalıb. Mehmanxanaya düşdük. Moskvadan professor Kirdan da gəlmışdı. Burada körpünün üstündə kiçik bir naharımız oldu. Kür çayı ayaqlarımızın altında sakit-sakit axırdı, elə bil elimizdən xəbər gətirirdi. Romantik bir axşam yaşadıq. Onu da deyim ki, əgər mən getməsəydim, müdafiə olmayıacaq idi. Bundan sonra Azad Nəbiyev məndən bərk yapışdı. Məni özünə müəllim hesab eləyirdi. Demək olar ki, hər gün mənə zəng çalırdı. Mən təcrübəli, stajlı folklorşunas, Azad Nəbiyev isə hələ sözün həqiqi mənasında folklorumuzun tarixini, janlarını, folklorşunaslarımızın əmək və zəhmətini elə indicə öyrənməyə başlayan, gələcəyi olan gənc bir alim. Azad Nəbiyev həm də folklorumuzun toplanması ilə məşğul olurdu. Doktorluğun müdafiədən sonra təxminən 10 il hər il bir yeni kitab çap eləyirdi. Adəti üzrə bütün kitabların mən ya redaktoru, yaxud də rəyçisi olurdum. Mənim hələ 1950-ci illərdən əldə elədiyim bukinist mağazalarından aldığım nadir kitablarım var idi. Azad Nəbiyev hər dəfə onları məndən alıb istifadə eləyirdi. Yalnız mənim təkidimdən sonra qaytarır, yenə alıb aparırdı. Bir gün bu kitablardan

bir ikisi mənə lazımlı oldu. Azada dedim onları gətir. Nə desə yaxşıdır, qaytarmışam. Məni dəhşət bürüdü. Adama bu qədər qayğı göstərəsən, mənim sayəmdə elmlər doktoru olasan və üzümlə belə qayıdasan. O kitabları qaytarmadı. Əgər yoldaşcasına xahiş eləsə idi, bəlkə də bəzi kitabları ona bağışlaya bilərdim. Mənim dərsliyim çap olunurdu. Dedim ki, redaktoru qoy Azad olsun. «Maarif» nəşriyyatından ona verdilər. Mən ona dedim ki, vərəqlə qaytar. Məni hələ redaktə eləyəcək şəxs yoxdur. Bir müddətdən sonra kitabın əlyazmasını aldım, nə görəsem yaxşıdır. Mənim kitabımı əl qatıb sevdiyim bəzi şeirləri pozub cümlələri qaralayıb Yunis Əmrəni İmrə eləyib. Mən ona zəng çalıb dedim ki, sənin ixtiyarın varmı ki, mənim kitabımı qaralayıb korlayasan. Mən ondan incidim və təxminən 10 il əlaqəmə kəsdim. 10 ildən sonra yenə zəng eləyib məndən üzr istədi. Xahiş elədi ki, onu bağışlayım. Mən də bağışladım.

Başqa bir hadisə... Bir gün «Yaziçi» nəşriyyatının baş redaktoru Sabir Rüstəmxanlı mənə zəng çaldı. Dedi ki, direktor Əjdər Xanbabayev sizi görmək istəyir. Mən getdim. Əjdər müəllim mənə etibar eləyirdi və xətrimi də çox istəyirdi. Dedi ki, nəşriyyata Azad Nəbiyevin kitabı daxil olub. Axı Azərbaycan və özbək folkloru əlaqələri, özü də rus dilindədir. Siz o kitabla tanışsınızmı, onu çap eləmək olarmı? Mən dedim ki, o, Azad Nəbiyevin doktorluq dissertasiyasıdır. Mən də onun opponenti olmuşam. Mənə görə çap eləmək mümkündür. Əjdər müəllim mənə minnətdarlığını bildirdi. Ancaq o, məndən rəy istədi, dedim ki, opponent rəyi var, özü də rus dilindədir. Onu məndən aldilar. Azad Nəbiyevin kitabı işıq üzü gördü. Ancaq yenə məni incitdi. Əvvələn kitabın heç bir səhifəsində mənim adımı çəkmədi, ikincisi axı mən rəy vermİŞəm, heç olmasa rəyçi kimi adımı kitaba qeyd etmək olardı. Əziz oxucum, mənim taleyim belədir. Ömrü boyu insanlara yaxşılıq eləmişəm, bu cəhət mənim qanımdadır. Yaxşılıq elədiyim-dən də heç vaxt yaxşılıq görməmişəm...

## Azərbaycan Dövlət Pedaqoji Universiteti – 90

Universitetimizin rektorları

Cəbrayıł Ələskərov

Mən doğma, milli, fəxr elədiyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin divarları arasında ömrümün 66 ilini keçirmişəm. Burada adı tələbəlikdən Əməkdar elm xadimi kimi fəxri ada qədər çətin və şərəfli bir yol keçmişəm. Başqa təfərrüatlara varmadan deməliyəm ki, Universitetdə mən 14 rektordan işləmişəm. Bunların hər birisi doğma respublikamızda elm, mədəniyyət və təhsilin inkişafı sahəsində böyük işlər görmüşlər. Mən də elə bu 66 il ərzində onların hər birisinin ən məsul tapşırıqlarını yerinə yetirmişəm, onların rəğbətini qazanmışam. Həmin rektorların adlarını çəkmək istəyirəm. Əhməd Seyidov, Cəfər Xəndan Hacıyev, Mehdi Mehdizadə, Həmid Qədirov, Cəbrayıł Ələsgərov, Mehdiyan Vəkilov, Mehdi Əliyev, Şövqi Ağayev, Haşim Ağayev, Afad Qurbanov, Sərvər Aslanov, Nizami Xudiyev, Bəhlul Ağayev, Yusif Məmmədov.

Mənim ilk rektorum Seyidov Əhməd olmuşdur. O, bütün Zaqafqaziyada ilk pedaqoji elmləri doktoru idi. Həm də mənim əziz müəllimim olub. Kabinetində məndən pedaqogikanın tarixi fənnindən imtahan götürüb, «əla» yazıb. İkinci rektorum Cəfər Xəndan Hacıyev idi. O, əvvəlcə mənim müəllimim olub. Dövlət imtahan komissiyasının sədri kimi məndən imtahan götürüb, 4 «əla» yazıb, fərqlənmə diplomu verib, rektor kimi aspiranturaya qəbulda mənə kömək etmişdir. Üçüncü rektorum respublikada pedaqogika elminin korifeylərindən biri olan Mehdi Mehdizadə idi. Mehdi müəllim də mənim əziz müəllimim olub, üçüncü kursda və dövlət imtahanında mənə pedaqogika fənnindən «əla» qiymət verib. Rektorumuz Mehdi Mehdizadəni maarif naziri göndərəndə söylədilər ki, onun müavini – prorektor Həmid Qədirovu rektor təyin edəcəklər. Bunu eşidən mənim elmi rəhbərim və sevimli müəllimim professor Mikayıl Rəfili dövlət səviyyəli iclaslarından

birində çıxış edərək demişdi ki, Həmid Qədirov yaxşı alimdir, yaxşı insandır, ancaq o, institutu idarə edə bilməz. Həmid Qədirov həm rektor, həm də prorektor olanda bütün fəaliyyəti boyu professorun çıxışını unuda bilməmişdir. O, doğrudan da, bir müddət rektor işlədi. Ancaq tezliklə bizim instituta məşhur maarif və ictimai xadim olan Cəbrayıl Ələskərovu rektor göndərdilər. Bu, təxminən 1950-ci illərin ortaları idi. Cəbrayıl müəllim də az bir müddətdə institutda rektor olmuşdur. Universitetimizin 90 illiyi ərəfəsində onun vaxtilə rektoru olmuş Cəbrayıl müəllim haqqında yadimdə qalanları oxucularla bölüşmək istəyirəm.

Cəbrayıl Ələskərov maarif və ictimai xadim idi. Deyirdilər ki, o bir neçə il Bakı Dövlət Universitetinin rektoru olub. Sonralar Bolqarıstan Xalq Respublikasında 5 il maarif naziri işləyib, vəzifə borcunu yerinə yetirəndən sonra vətənə dönmüşdür. İndi o, Pedaqoji Universitetimizin rektoru idi. Çox təmkinli, işgüzər, ədalətli, necə deyərlər, ağayana bir şəxsiyyət idi. Mən «Koroğlu» Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır» adlı namizədlik dissertasiyamı Cəbrayıl müəllimin sədrlik etdiyi sovetdə müdafiə etmişəm. O zaman mən ona öz minnətdarlığını bildirmişdim. Həmin illərdə institutumuzda bilavasitə Cəbrayıl Ələskərovun təşəbbüsü ilə iki böyük və qocaman sənətkarımızın yubileyi qeyd olunmuşdur (əlbəttə, yadimdə qalanlar bunlardır). Birinci yubiley böyük və qocaman sənətkarımız Məmməd Səid Ordubadiyə məxsusdur. Yubiley institutumuzun böyük akt zalında keçirilmişdi. İnsti tutumuzun müəllim, tələbə kollektivi ilə birlikdə zalda Bakı şəhərinin müxtəlif müəssisələrindən, o cümlədən Yazıçılar İttifaqından çoxsaylı qonaqlar da var idi. Gecəni Cəbrayıl müəllim böyük hörmətlə, məhəbbətlə aparırdı. Gecənin gedişi haqqında yadimdə indi elə bir təəssürat qalmayıb. Birdən zaldan bir tələbə qocaman sənətkarımıza belə bir sual verdi: «Səid müəllim, indi cavan olsaydınız, nə edərdiniz? Məmməd Səid Ordubadi yerində cavab verdi ki, gəncliyimi qənaətlə xərcləyərdim».

Yadımda qalan ikinci yubiley böyük yazıçı, müəllim, maarif xadimi Abdulla Şaiqə həsr olunmuşdu. 1956-cı il idi. Yenə də gecənin səbəbkərini Cəbrayıl Ələskərov idti. Yadimdadır, Abdulla Şaiq çox qocalmışdı və balacalaşmışdı. Əlində əsa institutun böyük zalının prezidiumunda ortada əyləşmişdi. Cəbrayıl müəllim özünəməxsus səbr və təmkinlə iclası açdı. Böyük ədibimizin həyat və fəaliyyəti haqqında çox dəyərli sözlər danişdi. Abdulla Şaiqin həyatı və bədii yaradıcılığı haqqında dosent Sədi Əfəndiyev məruzə elədi. Sədi müəllim Böyük Vətən müharibəsinin iştirakçısı idi. Özü də dil və ədəbiyyat fakültəsinin dekanı işləyirdi. XX əsrin əvvəllerində Azərbaycan ədəbiyyatından və uşaq ədəbiyyatımızdan mühazirələr oxuyurdu. Beləliklə, Abdulla Şaiqə layiq bir gecə keçdi. Axırda ədibin özünə söz verildi. Elə prezidiumda əlindəki əsaya söykənərək danişdi və minnətdarlığını bildirdi.

Cəbrayıl Ələskərovla bağlı mənim elə bir mühüm xatırərim yoxdur. Onun rektorluğu vaxtında mənim başım dissertasiyaya qarışmışdı. Bir çox hadisələrin təfərrüatına əhəmiyyət vermirdim. Şəxsən Cəbrayıl müəllimlə bağlı bir əhvalatım da olmayıb ki, onu xatırlayıram. O zaman tarix fakültəsi və dil-ədəbiyyat fakültəsi müstəqil fakültələr idi. Hər bir fakültənin də ayrıca dekanı var idi. Bütün sovet məkanında bu iki fakültəni birləşdirib «tarix-filologiya» fakültəsi yaratdılar. O zaman tarix fakültəsinin dekanı Azərbaycan tarixi mütəxəssisi professor Cəfər İbrahimov idi. Dil-ədəbiyyat fakültəsinin dekanı isə dosent Sədi Əfəndiyev idi. Cəbrayıl müəllim tarix-filologiya fakültəsinə professor Cəfər İbrahimovu təyin etdi. Sədi Əfəndiyev isə kənarda qaldı. Görünür, o, narazı qalmışdı.

Mənim «Koroğlu» haqqında dissertasiyam hazır olmuşdu. Hamidian çox onu professor Mikayıl Rəfilin bəyənmişdi. Kafedranın müzakirəsindən keçmişdi, sovetdə idi. Prorektor Həmid Qədirov müxtəlif bəhanələrlə onu böyük müdafiə sovetinin müzakirəsinə vermir və M.Rəfilini əsəbləşdirirdi. Bundan əvvəl mənim «Koroğlu» haqqında

dissertasiyamla bağlı Moskva və Leningrada elmi eza-miyyət üçün Azərbaycan ədəbiyyatı tarixi kafedrasının iclaslarının 3 qərarını «pulumuz yoxdur» deyə Həmid Qədirov qaytarmışdı. Axırda o, dedi ki, «Koroğlu»nu Bakıda oturub yazmaq olar. Beləliklə, mən elmi ezamiyyətdən tamamilə məhrum edildim. Nəhayət, çox çətinliklə də olsa, mən 1955-ci ildə dissertasiyani müdafiə eləyə bildim. O zaman dissertasiyani müdafiə eləyən kimi müəssisənin rəhbəri dissertanta elmlər namizədi adı ilə əmr verir və əmək haqqını da artırırdı. Mən o vaxt çox maddi çətinliklərlə qarşılaşmışdım. Yarım ştat işləyir, özüm də kirayədə olurdum. 1953-cü ildən dərs yüküm əsas etibarilə mühazirə-lərdən ibarət idi. Azərbaycan şifahi xalq ədəbiyyatı, SSRİ xalqları ədəbiyyatı, bir də tarix fakültəsinin həm əyani, həm də qiyabi şöbəsində Azərbaycan ədəbiyyatı tarixindən ümumi kurs üzrə mühazirələr oxuyurdum. Əgər mən baş müəllim olsam, maaşım iki qat artacaq idi. Professor Mikayıł Rəfili 3 dəfə kafedranın təqdimatını verdi ki, məni baş müəllim keçirsinlər. Hər dəfə Həmid Qədirov professorun təqdimatını rədd elədi. Bu, institutun daxili işidir. İnstytut bunu hər dəqiqə müstəqil olaraq həll eləyə bilərdi. Ancaq eləmədi. Axırda M.Rəfili hündürdən dedi ki, Paşa mən daha yoruldum 24 yaşın var, get özün davarı çek. Onda M.Rəfili dedi ki, mən Paşanı birbaşa dosent keçirəcəyəm. Kafedranın bu haqda təqdimatını rektorluğa göndərdi. Allahın köməkliyi ilə bu təqdimat Həmin Qədirova deyil, birbaşa Cəbrayıl müəllimin özünə çatdı. O da mənim dosentliyimi böyük sovetin iclasına çıxardı. Böyük sovet məhz Cəbrayıl müəllimin məsləhəti ilə gizli səsvermə yolu ilə mənim dosentliyimi təsdiq elədi. Mən sənədlərimi Moskvaya – Ali Attestasiya Komissiyasına göndərdim, iki aydan sonra təsdiq gəldi. Pedaqoji institutun ən gənc dosentlərindən biri oldum. Mən Cəbrayıl müəllimin dissertasiyadan sonra ikinci belə qayğısını gördüm.

Cəbrayıl müəllim iri cüssəli, gözəl görünüşlü, ağayana bir insan idi. O, koridora çıxıb yeriyəndə hamı onun

arxasınca baxırdı. O, Pedaqoji institutumza bir sakitlik, sabitlik gətirmişdi. Mən Cəbrayıl müəllimdən narazı qalan müəllim, tələbə eşitməmişdim. Cəbrayıl müəllim institutu diqqətlə, ədalətlə idarə edirdi. Hazırda Üzeyir Hacıbəyov küçəsindəki beşmərtəbəli bina da Cəbrayıl müəllimin vaxtında tikilib.

Bir məsələni də xatırlamaq istəyirəm. Hər il olduğu kimi bu il də institutda partiya-hesabat yığıncağı gedirdi. Mən də gənc kommunist kimi zalda oturub qulaq asırdım. Çıxış edənlər çox təmkinlə, sakitliklə danışırdılar. Düzü yadına gəlmir ki, mən narazı bir çıxış eşidəm. Ancaq sonda – səsvermə zamanı nədənsə Cəbrayıl müəllim kifayət qədər səs toplaya bilmədi. Ona görə də səhərisi günü ərizə yazıb institutu tərk etdi. Əger hafızəm məni aldatmırsa, bu, 1957-ci ilin əvvəlləri idi. Mən şəxsən çox təəssüfləndim. Cəbrayıl müəllimin sonrakı fəaliyyəti barədə məlumatım yoxdur. Xatirələrimdə çox kiçik qeyri-dəqiqlik varsa, oxuculardan üzr istəyirəm.

**MİRZƏ FƏTƏLİ AXUNDOV VƏ ŞİFAHİ**  
**XALQ YARADICILIĞI**  
*(Anadan olmasının 200 illiyinə)*

Qədim xalqların yaşayış tərzləri arasında müəyyən oxşarlıqlar olmuş, dünya xalqları oxşar həyat mərhələləri keçmişlər. Bu oxşar həyat mərhələləri də bir-birinə oxşar mövzular, süjetlər və beləliklə də bədii sənət nümunələri meydana gətirmişdir. Beləliklə, hələ milli keyfiyyət və xüsusiyyətlərin formalaslaşmadığı bir dövrdə dünya xalqlarının sənətində bəşəri ideya və süjetlər öz əksini tapmışdır. Yazılı ədəbiyyata qədər mövcud mövzu və süjetlərdən dünyyanın böyük sənətkarları çox ustalıqla qidalanmış və beləliklə də özləri bəşəri olmuşlar, başqa sözlə yaradıcılığı ilə həmişəyaşar olmuşlar. Baxın, dünyyanın Homer, Dante, Firdovsi, Nizami, Şekspir, Puşkin kimi sənət korifeylərinin ölməz sənət incilərində ideya və məzmunca nə qədər oxşarlıqlar var. Bu yaxınlıqları onlara mənsub olduqları xalqların minillik təcrübə və müşahidələrinin bədii ifadəsi olan şifahi yaradıcılıq nümunələrindən qidalanma gətirmişdir.

Ədəbiyyat və folklor dünya miqyaslı bir problemdir. Yazılı ədəbiyyatın ilk kərpicləri, əlbəttə, şifahi xalq ədəbiyyatı nümunələrindən ibarət olmuşdur. Dünya miqyaslı sənətkarlar yaradıcılığı etibarilə rəngarəng olduğu kimi folklorla müraciəti baxımından da müxtəlif olmuşlar. Bəziləri xalq yaradıcılığının ayrı-ayrı nümunələrini götürüb işləmiş, bəziləri isə öz yaradıcılığına folklor vasitəsilə xalq ruhunu, etiqadını, dilini, psixikasını, ümumiyyətlə xalqın özünü gətirmişlər. Şübə yoxdur ki, sözün həqiqi mənasında folklorlaşma üçün sənətkarın xalq içerisinde pərvəriş tapması əsas şərtlərdəndir. Başqa sözlə, folklor sənətkarlarının yaradıcılığına gərək ananın südü vasitəsilə daxil olsun.

Yuxarıda dediyimiz kimi, dünya folklorşunaslığının ən mühüm problemlərindən biri də şifahi xalq sənətinin yazılı ədəbiyyata münasibəti problemidir. Bəlkə də bu, ən

qədim problemlərdəndir. Yazılı ədəbiyyat, əlbəttə, quru yerdə meydana gəlməmişdir. Əlisbanın, yazının yaranmasına qədər xalq sənətinin milyon illər sabitləşən ənənələri var idi. Bu ənənələr yazılı ədəbiyyat nümayəndələrinə kömək etmiş, onların hətta dünya şöhrətli əsərlərinin yaranması üçün zəmin olmuşdur.

Folklorsuz böyük sənətkar yoxdur. Folklorsuz sənətkar xalqsız sənətkardır. Folklor bütün dünya şöhrətli sənətkarların yaradıcılığını bəzəmişdir, ona zinət vermişdir. Bizim böyük Nizamini xalq yaradıcılığı olmadan təsəvvür etmək olarmı? Qətiyyən yox! Nizami yaradıcılığından, xalq ədəbiyyatımızın janrlarından ibarət müntəxabat düzəltmək olar. M.Qorki xalq ədəbiyyatından bəhrələnən dünya sənətkarlarından bir neçəsinin adını çəkir: Apuley, Gete, Balzak, Jorj Sand, Anatol Fraus, Anderson, rus klassiklərindən Jukovski, Puşkin, L.N.Tolstoy və s. Kim Puşkinin folklorsuz təsəvvür edə bilər? Puşkinin adı Nizami kimi sonralar xalq ədəbiyyatının inkişafına öz təsirini göstərmüşdür. Puşkin xalq ədəbiyyatının gözəl bilicisi, rus ədəbi dilinin banisi idi. Bu dahlərin heç birisinin xalq ədəbiyyatına aid məqaləsi, yazısı olmamışdır. Nizami XII əsrдə Gəncədə oturub dünya bədii fikrinin zirvəsinə çıxmışdı. Ona nə kömək eləmişdi? Azərbaycan xalq ədəbiyyatının əsrlər boyu yaratdığı sənət nümunələri. Bu nümunələri yaradan xalqın əsrlər boyu sabitləşən bədii ənənələri, Puşkin də elə. Onlar hər ikisi xalqın milyon illər yaratdığı, işlətdiyi bədii ənənələrə əsaslanmışdır. Təkrar edirəm, dünya folklorşunaslığının ən böyük problemlərindən biri, əlbəttə, folklor və yazılı ədəbiyyat, onların bir-biri ilə əlaqəsidir. Təsəvvür edin, dünyanın ən böyük, əfsanəvi şairlərindən biri olan Homer dünya şöhrətli «İlliada» və «Odiseya» poemalarını məhz yunan mifologiyasının əsasında dünyaya getirib. Homerə qədər yunan xalqının şifahi söz sənəti yaratmaq sahəsində böyük və sabit ənənələri var idi. Bu ənənələrin köməyi olmasa, bəlkə də belə böyük əsərlər meydana gəlməzdi. Bəşər mədəniyyətinin

söz sənəti olan yazılı ədəbiyyatın kökündə folklor ənənələri dayanmışdır. Bu ənənələr hər dövrдə bütün minilliklər dövründə yazılı ədəbiyyat korifeylərinin əlindən tutmuşdur. Əgər demək caizsə, elə indi də tutmaqdadır.

Qətran Təbrizidən müasir dövrümüzə qədər elə bir söz ustadımız yoxdur ki, o, doğma xalqının şifahi ədəbiyyatı ilə əlaqədar olmasın. Xalq ədəbiyyatına müraciət iki yolla özünü göstərir. Bir qrup sənətkarlar xalqın söz sənətindən bu və ya digər mövzunu – əsəri götürür, onu öz yaradıcılığına daxil edir, başqa cür desək, işləyib hazırlayır. Bir qrup sənətkar isə xalq ədəbiyyatını bütün yaradıcılığına hopdurur, mövzu götürmür, amma xalqın dünyagörüşü, ənənələri, etnoqrafiyası, duzlu, məzəli dili o sənətkarın yaradıcılığına zinət verir. O sənətkar elə bil mənsub olduğu xalqın dili ilə danışır. Bunun ən yaxşı nümunəsini M.Ə.Sabir göstərmüşdir. M.Ə.Sabirin bütün yaradıcılığından xalq ədəbiyyatımızın təravəti gəlir. Adətlər, ifadələr, sözlər, ibarələr, məişət tərzi – hamısı sənətkarın yaradıcılığında küll halında birləşərək yaşayır. Bu da M.Ə.Sabiri xalqın dilində əzbərə çevirir. Elə C.Məmmədquluzadə haqqında da bu sözləri demək olar. Əvvələn, C.Məmmədquluzadə gözəl nasirdir. O, «Danabaş kəndinin əhvalatları» hekayəsində xalqın dili ilə danışır. Elə bil ustad xalq sənətkarı nağıl söyləyir. Xalq dilini, ifadə tərzini, şifahi xalq yaradıcılığının üslubunu bilməyən şəxs əlbəttə, belə şirin və duzlu danışa bilməz. O biri tərəfdən C.Məmmədquluzadə gözəl dramaturqdur. Onun ilk dram əsəri olan «Çay dəstgahı» xalqdan gələn əsərdir. Sonra «Ölülər»i, «Anamın kitabı»nı xalq ədəbiyyatı əsərləri bəzəyir. Ananın üç oğlunun dilini başa düşməyən qızı çobanlarla danışır və çox gözəl xalq ədəbiyyatı əsərləri eşidir. C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalını elə bil el sənətkarları çıxarıb. Xalq ədəbiyyatsız «Molla Nəsrəddin» jurnalını təsəvvür etmək mümkün deyil. Bu nümunələrin hamısına C.Məmmədquluzadə bələd idi və hər bir xalq ədəbiyyatı nümunəsini

yerinə görə jurnala daxil edir və onu necə deyərlər, məşhurlaşdırırırdı.

Ədəbiyyat və folklor problemi bizim folklorşunaslığımızda öz həllini tapmalıdır. Əlbəttə, müəyyən işlər görülmüşdür. Ancaq görməli işlərimiz hələ çoxdur. Gəlin, ədəbiyyat tariximizə nəzər salaq. Nə üçün Xaqani, Nəsimi, Ş.İ.Xətai, Məhəmməd Əmani, M.P.Vaqif, Ə.Nəbatı, Q.Zakir, A.Bakıxanov, S.Ə.Şirvani, N.Vəzirov, H.Cavid, Ə.Cavad kimi sənətkarlarımızın milli folklorla əlaqəsi tədqiqata cəlb olunması. İndi folklorşunaslarımız aşiq yaradıcılığının üstünə düşübər. Aşiq yaradıcılığı böyük və tükənməz sərvətdir. Onun çox böyük, qiymətli, dərindən tədqiq olunmalı sahələri var. Ancaq çox zaman bu və ya digər bir sənətkarı zorla aşiq eləyib, zorla dissertasiya yazdırır, axı bu kimə lazımdır. Beləliklə, bir nəfər qondarma dissertasiya müdafiə edib, çətir kimi başının üstündə tutub ömrü boyu onun kölgəsində yaşayır, özündən başqa heç kimə xeyri olmayırlar. Böyük, müqəddəs mənəvi sərvət ucuzlaşır və nüfuzdan düşür. Burada ən böyük məsuliyyət dissertasiyanı yazdırın alimin öhdəsinə düşür.

Azərbaycanın sovet dövrü sənətkarları da hamısı şifahi xalq ədəbiyyatı ilə əlaqəli olmuşlar. Mən şəxsən Mirzə İbrahimov, Hüseyn Arif yaradıcılığının folklorla əlaqəsi haqqında namizədlik dissertasiyalarına rəhbərlik etmişəm. Dövrümüzün iki titanik sənətkarının milli folklorumuzla əlaqəsi haqqında monoqrafiyalar çap elətdirmişəm. Onlar C.Cabbarlı və S.Vurğundur. Şəxsən mənim yaradıcılığında ədəbiyyat və folklor xüsusi yer tutub. Nizami Gəncəvi, M.Füzuli, H.Zərdabi, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi klassiklərimizin şifahi xalq ədəbiyyatı ilə əlaqəsi haqqında məqalələr yazıb çap elətdirmişəm. Bundan başqa Mikayıł Müşviq, Mehdi Hüseyn, Məmməd Rahim, Hüseyn Arif, Bəxtiyar Vahabzadənin də folklorla əlaqəsini tədqiq eləmişəm. Bizim Azərbaycan Sovet sənətkarlarından Əli Vəliyev, Süleyman Rəhimov, Osman Sarıvəllinin milli folklorla əlaqəsi haqqında namizədlik dissertasiyaları

müdafiə olunmuşdur. Mənə görə bu mövzunu daha dəqiq və ətraflı tədqiqat özünü göstərməlidir.

Nə üçün İsmayııl Şixlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Elçin Əfəndiyev, Balaş Azəroğlu, Anar, Məmməd Araz, Mövlud Süleymanlı, Nəriman Həsənzadə yaradıcılığının folklorla əlaqəsinin elmi əsasları açılmasın. Əgər burada hər hansı bir sənətkarımızın adını unutmuşamsa, məndən inciməsinlər. Bundan əlavə, ümumiyyətlə, müasir dövr ədəbiyyatımızın folklorla bağlılığı haqqında elmi-tədqiqat işləri aparılmalıdır. Rus ədəbiyyatında həmin mövzu Radişsevdən başlanmışdır. XIX əsrin sonu XX əsrin əvvəlləri və çağdaş yazıçılarının folklorizmi rus folklorşunaslığında öz həllini tapmışdır.

M.F.Axundov və Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlı mən folklorşunaslığımızın və ədəbiyyatşunaslığımızın bəzi problemlərinə də toxunmaq istəyirəm. Bu problemin ən böyükü yuxarıda da dediyim kimi dünya miqyaslı ədəbiyyat və folklor problemidir. Məqaləmin bu yerində mən başqa bir əhvalatı da danışmaq istəyirəm. Mən «Kredo» qəzetiinin böyük redaktoru Əli Rza Xələfliyən, «Kredo»nun daimi və böyük oxucularından üzr istəyirəm. Bu əhvalatı deməyib keçə bilməzdim. Ömrümün sonudur, bu əhvalatı mən özümlə o biri dünyaya apara bilmərəm. Qoy bu dünyada qalsın, tarixə dönsün, həm də gənc həmkarlarına örnek olsun. Bir də axı bunlar ümumiyyətlə və bilavasitə ədəbiyyatımız, mədəniyyətimiz, ədəbi-mədəni əlaqələrlə bağlıdır. Bunları mən gənc həmkarlarına yadigar qoyub bu dünyadan köçürəm. Bu əhvalatlar axırda yenə gəlib mənim tədqiq və təhlil elədiyim problemlərlə qovuşacaqdır. Əzizim, Əli Rza müəllim, ədəbiyyatımız, mədəniyyətimiz, folklorumuz, milli musiqimizlə bağlı elə hadisə və əhvalatlar olur ki, onlar yazıya köçürülməli, çap olunmalı və yaşamlıdırılar. Bunlar bilavasitə bizim tariximizlə, elə mentalitetimizlə bağlıdır. Onlar tarixə dönərək yaşamalıdır ki, gələcək nəsil üçün yadigar, örnek, ibrət dərsi

olmalıdır. Belə tarixə düşəcək əhvalatlardan birini «Kredo» oxucularına çatdırıram.

**1970-ci il.** Moskvada ədəbiyyat məsələlərinə həsr olunmuş Ümumittifaq simpoziumu keçirilir. Azərbaycandan mən və bir də Seyfulla Əsədullayev getmişik. Folklor bölməsinin iclasında aparıcı professor Novikova dedi ki, bizim seksiyada hətta akademik də iştirak edir. Türkmənistan Elmlər Akademiyasının akademiki B.A.Qarriyev. Mən diqqətlə ona baxdım, çünkü heç görməmişdim. Məruzələrimiz qurtardı. Mən Qarriyevə yaxınlaşdım. Özümü təqdim elədim. Orada bizə bloknot paylamışdilar. O, mənə dedi ki, bloknotunu mənə verin, Aldı və öz ünvanını ərəb əlifbası ilə yazdı. Baymuxammed Atalıyeviç Qarriyev, Aşxabad, küçə, telefon. Sonra o öz bloknotunu mənə verərək dedi ki, indi də siz ünvanınızı yazın. Mən yazıb qaytardım. O, bloknotu əlinə alıb heyrətləndi, ba! Paşa müəllim, mən sizi tanıyıram. Mən Bakıya gəlib, Pedaqoji İnstututun oxu zalında 3 gün oturub sizin Koroğlu haqqında dissertasiyanızı oxumuşam, mənə çox köməyi olub. Sonra sizin son dövrə Bakıda Koroğlu haqqında nəşr olunan materialları da poçtla qəbul eləmişəm, hələ onun sağolunu da sizə söyləyə bilməmişəm. Beləliklə, akademik B.A.Qarriyevlə tanışlığımız belə oldu. Sonra səmimi söhbət elədik, yeməkxanaya gedib Allah verəndən yedik və ayrıldıq.

B.A.Qarriyev Koroğlu haqqında kitabını 1968-ci ildə çap elətdirib. Dedim ki, mənim dissertasiyamı diqqətlə oxuyub, istifadə də eləyib. Kitabının heç bir yerində qeyd eləmir ki, bütün türk dünyasında dünya şöhrətli dastanımız Koroğlu haqqında ilk dissertasiya 1953-cü ildə gənc Azərbaycan alimi Paşa Əfəndiyev müdafiə eləmişdir (paxılıq və qibə özünü bürüzə verir). Mən əlavə edim ki, o zaman «Koroğlu» haqqında mövcud olan bütün qaynaq və mənbələri ətraflı tədqiq və təhlil etmişdim. B.A.Qarriyev heç bir yerdə mənim adımı çəkmədən bunları yenidən təkrar etmək məcburiyyətində qalmışdı.

1973-cü il. Mənim doktorluq dissertasiyam hazır olub. «Azərbaycan folklorşünaslığının tarixi» aftoreferatı hazırladım. 120 səhifə rus dilində idi. Avtoreferatı keçmiş sovetlər birliyində olan bütün müdafiə şuralarına yol saldım. Bir nüsxəsini də açıq ürəklə, səmimiyyət və lütfə Aşqabada B.A.Qarriyevə göndərdim. Doktorluq dissertasiyəsinin müdafiəsində mən çox əziyyət çəkmiş, yorulmuş və zəifləmişdim. Tez-tez xəstələnirdim. Elə bu vaxtlar Moskvadan bir konvert aldım. Ali Attestasiya Komissiyasından idi. Konvertdə mənim adıma çağırış var idi. 1975-ci il dekabrın 22-də Moskvada Rus dili İnstitutunda olan ekspert sovetində mənim dissertasiyam müzakirə olunacaq idi. Konvertdə dissertasiyam haqqında bir rəy də var idi. Rəyin imzasını qayçı ilə kəsib götürmişdülər. Mən rəyi oxuyan kimi kimin yazdığını təyin elədim. B.A.Qarriyev mənim avtoreferatımı oxuyub həm heyrətlənir və həm də hirsətnir, əsəbiləşir. Ona görə heyrətlənir ki, türk dünyasında folklor elminin tarixi haqqında belə bir fundamental əsər yazılmışdı. Ona görə əsəbiləşir ki, P.Əfəndiyevin bəzi mühəhizələri ilə razılışa bilmir. Əlinə qələm götürüb (qoy «Kredo» qəzetiñ hörmətli oxucuları məni bağışlasın) ağzına gələni (ifadəmə görə üzr istəyirəm) yazıb Moskvaya Ali Attestasiya Komissiyasına göndərir. Orada B.A.Qarriyev heç bir mənbəyə, sübuta və dəlilə, qaynağa əsaslanmadan bir sıra iradlar göstermişdi. Çünkü B.A.Qarriyev öz yazılarında «Koroğlu», «Aşıq Qərib», «Əsli və Kərəm» və sairəni türkmən xalqının yaradıcılığı adlandırdı. Paşa Əfəndiyevin 368 səhifəlik doktorluq dissertasiyasının hər bir səhifəsindən Azərbaycanlı balası boyanırdı. Məsələn, B.A.Qarriyev rəyində göstərir ki, niyə «Avesta»nın adı çəkilir, niyə «Aşıq Qərib» dastanından az danışılır, niyə H.Arası və M.H.Təhmasibin folklorşünaslıq fəaliyyətindən danişılır və s.

Mən rəydə olan iradların hamısına cavab hazırlayıb Moskvaya yollandım. Moskvada Rus dili institutunun nəzdində ekspert soveti təşkil edilmişdi. Sovetin sədri dünya

şöhrətli dilçi alim Lenin mükafatı laureatı, akademik Fedot Petroviç Filin idi. Sovetin tələbkarlığından çox danışırdılar. Mən Moskvada Rus dili institutunu tapdım. Sovetin iclas salonunu öyrəndim və iclası gözlədik. Büyük zalda 30-40 elmlər doktoru, professorlar əyləşmişdi. Prezidiumda isə təxminən 10-12 nəfər var idi. Onlar Akademianın müxbir, yaxud həqiqi üzvləri idi. Mən ekspert sovetinin iclasında B.A.Qarriyevin bütün mənbəsiz və əsassız iradlarını rədd etədim. Sovetin prezidiumda oturan Akademianın üzvləri mənə suallar da verdilər, onlar mənim cavablarımdan razı qaldılar.

Mən təkrar edirəm, folklor və yazılı ədəbiyyat bəy-nəlxalq bir problemdir. Bu problem dünyanın hər bir xalqının mədəniyyətində özünə görə müəyyən yer tutur. Məsələ burasındadır ki, dünyanın ən böyük, məşhur sənətkarları doğma xalqının folklorundan böyük maraq və razılıqla istifadə edirlər. Bu məşhur problemin başqa bir tərəfi də vardır. Xalqın yaradıcılığından bolluca qidalanan sənətkar özü sonralar doğma xalqının folklorunun necə deyərlər qəhrəmanına çevrilir. Nizami bütün yaradıcılığında Azərbaycan folklorunun rəngarəng nümunələrindən özünə məxsus bir yolla qidalanmışdır. Sonralar xalqın özü belə sənətkarı haqqında folklor nümunələri yaradır. Nizami, Nəsimi, Füzuli, Şah İsmayıllı Xətai, Vaqif, Sabir, Səməd Vurğun və başqa sənətkarlar haqqında xalq sonralar folklor nümunələri yaratmışdır. Bu cəhəti biz M.F.Axundov haqqında doğma xalqın rəvayət, aforizm, mahni və əhvalatları olmuşdur. Mən hələ aspirant ikən mətbuatda M.F.Axundovla bağlı bir neçə kiçik həcmli rəvayətlərə rast gəlmişdim. Onları mətbuatda Rəşidbəy Əfəndiyev təqdim eləmişdi. Mən onları səliqə ilə köçürüb saxlayırdım. Hazırda mən nə qədər axtardımsa arxivimdən onları tapa bilmədim. Mətbuatın adını, tarixini də unutmuşam. Rəvayətlərdən yalnız birisinin adı və məzmunu yadımda qalıb. İndi onun haqqında danışmaq istəyirəm. M.F.Axundov çox təmkinli, səbrli, sözündə sağ qalan ağayana bir şəxs olub. Bu və ya digər

yığıncaq olanda, o, hamidan əvvəl gəlib əyləşərmiş. Hamısı Mirzənin bu cəhətini bilir və bəyənirdilər. Bir gün yenə də vacib bir yığıncaq olur. M.F.Axundov gəlib çıxmır. Hami narahatlıq keçirir. On beş dəqiqə keçir, ancaq yenə də Mirzə yoxdur. Nəhayət M.F.Axundov gəlib çıxır. Yoldaşları hamı narahatlığını bildirir. Mirzənin gecikməsinin səbəbini öyrənmək isteyirlər. M.F.Axundov çox səbrlə, təmkinlə cavab verir. Narahat olmayıñ, heç bir hadisə baş verməyib. Mən pəncənbənin nöqtələrini düzürdüm, onun üçün gecikdim, deyir. Məlum olsun ki, pəncənbə bir sözdür, onda düz on nöqtə var. Görünür, bu rəvayət böyük ədib və filosofun yeni əlisba uğrunda mübarizəsilə bağlı xalqın yaratdığı nümunədir.

El məişəti, əsrlərlə sabitləşib gələn adət və ənənələr ilə M.F.Axundov komediyalarını bəzəmişdir. M.F.Axundov xalq ədəbiyyatımızın bu və ya digər janrlarından qidalanmaqla kifayətlənməmişdir, eyni zamanda bu ədəbiyyatın müxtəlif məsələlərinə dair bir sıra nəzəri fikirlər də söyləmişdir. Doğrudur, ədib xalq yaradıcılığının bu və ya digər probleminə xüsusi bir məqalə həsr etməmişdir. Bunlar onun ümumi nəzəri-fəlsəfi irsinin içərisindədir. Ona görə də bu fikirləri onun zəngin ədəbi-tənqidi və fəlsəfi irsinin içərisindən tapıb üzə çıxarmaq mühüm vəzifələrdən biri olmalıdır.

M.F.Axundov şeiri, nəgməni, rəqsi insanın mənəvi qidası adlandırır, insan həyatı üçün bunların əhəmiyyətindən döñə-döñə danışındı. Ancaq feodal-patriarxal qara-güruhçular insanları bu gözəl mənəvi qidadan məhrum etməyə çalışır, mahnını, rəqsi, sözü-söhbəti günah sayır, bunların tərcümanı olan el sənətkarlarını təqib edirdilər. Bununla onlar tərki-dünyalığı təbliğ edir, insanları həyat, yaşamaq, öz hüququ uğrunda mübarizədən uzaqlaşdırıldılar.

«Kəmalüddövlə məktubları»nın bir yerində ədib insanları hər cür qanuni mənəvi zövqdən məhrum etməyə cəhd edənlərə qarşı öz qəzəb səsini ucaldaraq yazdı: «Nə

üçün siz bir yiğin cəfəngiyat vasitəsi ilə zavallı xalqı Allahın nemətlərindən istifadə etmək imkanından məhrum edirsiniz? Nəgmə oxuma, haramdır, nəqməyə qulaq asma, haramdır, rəqs etmə, məkrühdu, rəqsə tamaşa eləmə, məkrühdur, saz çalma, haramdır, saza qulaq asma, haramdır, şahmat oynama, haramdır, nərd oynama, haramdır, şəkil çəkmə, haramdır, mənzilində heykəl saxlama, haramdır, bir haldakı bunların hamısı zahirən cüzi işlər kimi görünən də, sizin xəbəriniz yoxdur ki, bunların hər birisi müəyyən ölçüdə olarsa, insanın düşüncəsinə cila verir, əqli saflaşdırır və artırır. Çünkü insan təbiəti şadlıq və kədər üçün çox həssasdır, hər bir hissin özünəməxsus qüvvələri vardır ki, bunlar bekar qaldıqda kütləşib fəaliyyətdən düşürlər. Necə ki, əli və ayağı bircə il hərəkətsiz saxlaşan quruyub şikəst olar. Eləcə də sevinc və şənlik bəxş edən vasitələrdən uzaqlaşmaq hissələrin süstləşməsinə və ağılin kütləşməsinə səbəb olar».

Böyük yaziçı xalq şeirini, nəgmələrini çox həvəslə öyrənir, onlara dərindən bələd olur və yeri geldikcə də öz əsərlərində istifadə edirdi, hətta o səpgidə əsərlər də yazırı.

M.F.Axundov xalq şeirini, aşiq poeziyasını yaxşı bilir və böyük məhəbbətlə sevirdi. O, Adolf Berjenin tərtib etdiyi «Məcmueyi-əşari-süərayı Azərbaycan» kitabına bir sıra Azərbaycan el şair və aşıqlarının şeirlərini təqdim etmişdir. Bu barədə A.Berje kitabın müqəddiməsində yazırı: «Müsəlmanlar arasında şairlərin xüsusi həyat və yaşayışına aid lazımı sənədlər olmadıqından, mən burada onların tərcümeyi-halından məlumatı verə bilməyəcəyəm. Bu barədə verəcəyim məlumat qismən rəfiqim Mirzə Fətəlidən və qismən onun vasitəsilə Qarabağdan toplanmış şifahi məlumatdan ibarət olacaqdır».

M.F.Axundov el sənətkarlarını, onların əsərlərini yüksək məhəbbətlə sevirdi. El aşıqlarının şeirlərində insanın ən müqəddəs, ülvi hissi olan saf, təmiz məhəbbətinin tərənnümü əsas yer tutur. El aşığı əsərlərinin mövzunu gəzib gördüyü obadan, oymaqlan, xalqın gündəlik həyatından

alır. O, gördüğünü çağırır. Məhz buna görə də onun əsərlərində real həyat, həqiqət, doğruluq əsas yer tutur. M.F.Axundov kimi böyük, realist sənətkar xalq müğənnilərinin yaradıcılığını bu cəhətdən yüksək qimətləndirirdi. Ona görə də M.F.Axundov aşiq poeziyasını öyrənir və sevirdi. Təsadüfi deyildir ki, M.F.Axundov Vaqif və Zakirin məhz bu səpgidə olan əsərlərini alqışlayır, təbliğ edir, dövrün sənətkarlarını belə əsərlər yazmağa çağırırıdı. O, yazırıdı: «...Vaqif və Zakirin türkçə yazdıqları bir sıra şeirlər mənim heyrətimə bais oldu. Qasımbəy qasiyatında öz məhbubəsi ilə bir növ müxatibə və mükəlimalə edir ki, adam valeh olur... İnsan vəcdə və zövqə gəlir». Bütün bunlardan sonra deməliyik ki, M.F.Axundovun aşiq poeziyası formasında əsərləri də vardır. Q.Zakir və bir sıra başqa şəxslərə göndərdiyi məktubları ədib aşiq poeziyasının qoşma formasında yazmışdır. Misal üçün Q.Zakirə Krim müharibəsi ilə əlaqədar yazdığı məktuba diqqət edək. Burada Qafqaz oğullarının, rus qoşunlarının qəhrəmanlığından danışılır. Ona görə də M.F.Axundov bu şeirdə elə ifadə, söz, misralar işlədir ki, elə bilsən ki, bunlar qəhrəmanlıq dastanlarımızdakı, xüsusilə «Koroğlu» dastanında olan qoşmaların bəndləri, yaxud beytləridir:

*Ey Qasım bay, acəb dövrana çatdıq,  
Mərdə indi olmaz başı can gərək!  
Qoç igidlər döyüş günü meydanda  
Düşmanınına qanlar ağladan gərək!*

Göründüyü kimi M.F.Axundov xalqın qəhrəmanlara aid qoşduğu qoşmaların forma, dil xüsusiyətlərindən yaradıcı surətdə istifadə edib orijinal şeir nümunələrini yaratmışdır.

M.F.Axundovun nəşr olunan şeirləri içərisində iki təcnis vardır. O, öz təcnislərində aşiq poeziyamızda çox işlədilən, məşhur cinaslardan istifadə etməyə çalışır. Bununla bərabər, o, orijinal şeir nümunələri yaradır. M.F.Axundovun birinci təcnisi «O yara məni» rədif-cinası üstündə qurulmuşdur. Akademik F.Qasızmədənin dediyi kimi,

«Gənc şair «məni» rədifi təcnisində klassik aşiq şeirinin qoşma növündən istifadə etmiş və bu növün ən yaxşı nümunələrindən birini yaratmışdır.

M.F.Axundov doğma aşiq sənətimizin ən çox yayan, sevilən və işlənən cinaslarından heyrətolunacaq dərəcədə istifadə edərək gözəl, orijinal əsərlər yaratmışdır.

*Əsiriyəm bir dilbərin ki, əgər  
Xəncərlə şan-şan o yara məni  
Vüsalından bullam hayatı tazə  
Yəqin bil öldürməz o yara məni.*

Məlumdur ki, «Yara məni» aşıqlarımızdan Qurbani, Abbas Tufarqanlı, Ələsgər, Molla Cümənin şeirlərində başqa-başqa müxtəlif və müstəqil mənalarda işlədilən cinasdır. Bundan M.F.Axundov çox ustalıqla şeirdə istifadə etmişdir. Yaxud başqa bir misal. Bu şeiri oxuyarkən istəristəməz yadınıza Aşıq Ələsgərin «Narin üz» rədif-cinaslı təcnisi düşür. M.F.Axundovda «Narin» sözü Ələsgərdə olan mənalarda işlədilmişdir:

*Əman məmən neylər cənnətin narin,  
Duzəxə bənzətməm fırqətin narin,  
Riştəyi can olmuş telindən narin  
Dilər eldən: yetir o yara məni.*

Misal çəkdiyimiz bu bənddəki «narın» cinasları birinci misrada nar, meyvə, ikincidə od, atəş, üçüncüdə isə nazik, zərif, incə manalarında işlədilmişdir.

Cox maraqlıdır ki, aşıqlarımızın şeirlərində bəndlərin sonunda gətirilən rədif-cinaslar M.F.Axundovda eyni bənddə misraların sonunda qafiyə-cinas şəklində işlədir. Bir sıra aşıqlarımızdan, xüsusilə Molla Cümədən buna misal çəkmək olar.

*Tərifsiz gözəlsən vəsfin dillərdə  
Oxunur aləmdə a yana-yana  
Dəhanında inci, sərində birçək  
Darayıb düz müsən a yana yana.*

*Dərs aldım əlifdən yasınə səri  
Oxudum qurəni ya sinə səri  
Baxmaqdən gözlərim ya sənə səri  
Kül oldu əndamum a yana-yana.*

«Yana-yana» rədif-cinası M.F.Axundovda aşağıdakı kimidir:

*Söylə-səba, yara, əsib o yana,  
Olurmu bir əhvalima o yana,  
Səhər ki, xabından sərxoş oyana,  
Bənövşə tək üzdə telini yaya.*

Burada «oyana» qafiyə-cinası birinci misrada yan tərəf, ikincidə əhvalına yanmaq (yazıçı gəlmək, qeydinə qalmaq, dərdinə qalmaq mənasında, məsələn, halına yanmaq ifadəsində olduğu kimi), üçüncü misrada isə oyanma (yuxudan) mənasında işlədilmişdir. Göründüyü kimi hər iki sənətkarda cinaslar eyni məna daşıyır. Yanmaq qafiyə-cinasına xalq bayatlarında tez-tez rast gəlirik. Misal üçün:

*Əzizim suda yandi,  
Sel gəldi su dayandi,  
Eşq oduna su tökdüm  
Alişdi su da yandi.*

Deməli, M.F.Axundov şeirlərində gətirdiyi bu cinasları xalq şeirindən almış və öz orijinal təcnişlərində bacarıqla istifadə etmişdir.

Tədqiqatçılar M.F.Axundovun Tiflisdə Bestujev-Marlinski və başqa qabaqcıl fikirli maarifpərvər şəxslərlə birlikdə xalq müğənnisi Səttara qulaq asdığını yazırlar. Bu, çox diqqətəlayiqdir. Xalq adət-ənələrini dərindən bilən, onun yaxşı-pis günlərində iştirak edən sənətkarların bu məclisə gəlməsinə səbəb fikrimizcə, M.F.Axundov olmuşdur. Böyük ədib məclisi mənsub olduğu xalqın sənətkarı ilə tanış etmək üçün Səttarı buraya çağırmışdı.

M.F.Axundov Azərbaycan xalqının dastanları ilə də yaxından tanış idi. Onun məqalə və məktublarında «dastanlara düşəcək qəhrəmanlıq göstərdi», «bu hadisə dillərdə dastan oldu» və sairə bu kimi ifadələrə tez-tez rast gəlirik.

M.F.Axundov yazır: «Qürrətül-eyn qəzvin müctəhidinin qardaşı qızı idi. O, ərəb dilini mükəmməl öyrənmişdi. Atəşin təbə malik, qeyrətli, hümmətli, öz zəmanəsinin çox qəribə bir qızı idi. Onun həyatı dastanlara layiqdir. Bir çox vuruşmalarda o, igidlik və qəhrəmanlıq nümunələri göstərmişdir».

«Xırs - quldurbasan» adlı komediyasında öz məhəbbəti, sədaqəti, xarakter və igidliyi etibarı ilə məhəbbət dastanlarının qəhrəmanlarını xatırladan Bayram sevgilisi Pərzadə olan eşqini aşağıdakı sözlərlə ifadə edir: «Az qalib dəli-divanə olub, Məcnun kimi dağa-daşa düşəm, Kərəm kimi alışam-yanam».

M.F.Axundovun arxivində «Kitabi-Dədə Qorqud» dastanı ilə əlaqədar bir xalq mahnısı saxlanılmışdır. Bu mahnını ədib özünün tərtib etdiyi yeni əlifbaya aid hərflərlə yazış saxlamışdır. Həmin mahnı xalq arasında iki variantda yayılmışdır. Birinci variantda söylənilir ki, guya bütün şeylərin adını Dədə Qorqud qoymuşdur. Ancaq dörd şeyə o, düzgün ad verməmişdir. Buna görə də həmin dörd şeyə aid sonradan xalq bir mahnı qoşmuş, bu şeylərin özünə görə adlarını dəyişdirmək lazımlı olduğunu mahnında ifadə etmişdir:

*Ayrana doyran demədi o Dədə Qorqud,  
Gəlinə ayıran demədi o Dədə Qorqud  
İynəyə tikən demədi o Dədə Qorqud,  
Tikana sökən demədi o Dədə Qorqud.*

İkinci varianta görə isə guya bu dörd şeyə düzgün ad vermədiyini Dədə Qorqud özü hiss etmiş, necə deyərlər «boynuna almış» və mahnını da özü qoşmuşdur. Bu variantda artıq xalqın dediyi kimi «O Dədə Qorqud» deyil, «mən Dədə Qorqud»dur. Çox maraqlıdır ki, M.F.Axundov mahnının ikinci variantını guya Dədə Qorqudun özünün qoşduğu variantı yazıya köçürmüştür.

Balaca vaxtı anam mənə dedi ki, o, Dədə Xorxutun nağılıını bilir, onu sənə danışacağam. Ulu Tanrıdan bu nağılı eşitmək mənə qismət olmadı. Məncə, anamın bu nağılı bilavasitə «Kitabi-Dədə Qorqud»la bağlı olmuşdur. Diq-

qətəlayiqdir ki, anam də M.F.Axundov kimi Dədə Qorqudu Xort-xort adlandırmışdır.

M.F.Axundov 1950-56-cı illərdə Tiflisdə çıxan «Kavkaz» qəzeti ilə əməkdaşlıq eləyib. O zaman qəzetdə onun qeydləri də çap olunub. Bizim dünya şöhrətli das-tanımız «Koroğlu» 1842-ci ildə Londonda ingilis dilində kitabça halında çap olunub. Həmin kitab 1856-ci ildə rus dilinə tərcümə olunaraq əvvəlcə «Kavkaz» qəzetində hissə-hissə çap olunmuşdu. «Koroğlu»nun rus dilində çapının birinci nömrəsində «Kavkaz» qəzeti redaksiyasının adından aşağıdakı qeydləri vermişdi: «Əgər təqdim olunan əsərin qəhrəmanına Zaqafqaziyanın şairi – atlısı rütbəsi verilsə, elə bir ciddi səhv edilməz. Çünkü Koroğlunun mənşəyi məsələsi hələ şərqşünaslar tərəfindən aydınlaşdırılmışdır. Asiyada və ümumiyyətlə Şərqdə elə bir guşə tapmaq olmaz ki, orada bu ad məşhur olmasın. Siz onu hətta Bessarabiyada və Moldaviyada da eşidərsiniz. Tiflisin bir neçə verstliyində Qocur yaxınlığında sizə vaxtı ilə məşhur qaçağa və onun dəstəsinə xidmət göstərən bir qalanın xərabəliklərini göstərərlər. İranlılar və türklər onu öz həmvətənləri adlandırmaq üstündə bir-biri ilə mübahisə edirlər. Bu onu sübut etmirmi ki, Koroğlu yalnız böyük yollar cəngavəri olmamış, həm də tarixi bir rol oynamışdır. Hər halda onun Asiyadakı şöhrəti Homerin yunanlar arasındaki şöhrəti qədərdir. Bu əsasa görə də biz deyə bilərik ki, Koroğlu haqqında bütün məlum rəvayətlərin toplandığı bu əsər və Koroğlunun improvisasiyaları Şərqiñ öyrənilməsində böyük bir boşluğu doldurur».

Filologiya elmləri doktoru M.Z.Sadiqov bu barədə yazmışdı: «Həmin qeydlərin M.F.Axundov qələminə məxsus olması məsələsini açıq buraxırıq». Professor M.H.Təhmasib Azərbaycan xalq dastanlarına həsr etdiyi monografiyasında M.Z.Sadiqovun bu mülahizəsini «çox maraqlı və əhəmiyyətli» hesab etmişdi. M.F.Axundova isnad edilən bu qeydlər elə bil o zaman Koroğlu haqqında yazılan bir çox mülahizələrə aydınlıq gətirmişdi. Çünkü bəzi yazınlarda Koroğluya yüksək qiymət verməklə yanaşı onun haqqında

«yollar cəngavəri», «qarətə həvəsi olan», «qarətçi» kimi ifadələr işlədilirdi. M.F.Axundov Koroğluya çox yüksək qiymət verir, onun fəaliyyətini bir neçə cəhətdən qiymətləndirir. O zaman İ.Slivitski də Koroğlu haqqında yazmışdı. O yazır ki, Koroğlu yüksək əxlaqi ləyaqətlərə malik idi. Mən hətta Bessarabiyada da Koroğlu haqqında eşitmışəm. Şər-qin hər yerində onu tanıyırlar. Bu onu göstərir ki, Koroğlu yalnız yollar cəngavəri olmamış, tarixi bir rol da oynamışdır. Sonra İ.Slivitski yazır: «Tatarlar deyirlər, Koroğlu əsl Azərbaycanlıdır, Azərbaycanlıdan başqa heç kəs ola bilməz. Bunu mən dəfələrlə onların özlərindən soruşub öyrənmişəm». İ.Slivitskinin bu sözləri ilə M.F.Axundova is-nad edilən qeydlər arasında nə qədər yaxınlıq var. Bizə belə gəlir ki, İ.Slivitski M.F.Axundovun «Kavkaz» qəzetindəki qeydlərini oxuyandan sonra bu sözləri yazmışdır.

M.F.Axundovun qeydində Qocur yaylağının adı çəkilir. Bu yaylaq ədibin ən çox sevdiyi və istirahət etdiyi yerdir. Elə o zaman M.F.Axundov Qocur yaylağında Koroğluya aid edilən qalanın xərabəliklərini görmüş və maraqlanmışdı. Diqqətəlayiqdir ki, M.F.Axundovun qeydlərində Koroğlu həm də şair kimi təqdim olunur. Özü də qədim yunan şairi Homerlə müqayisə edilir. M.F.Axundov «Kəmalüddövlə məktubları»nda dünyanın ən böyük şairləri içərisində Homerdən də böyük məhəbbətlə danışır, onun yaradıcılığını həqiqi poeziya, forma ilə məzmun vəhdəti olan poeziya adlandırır. Ədib yazır: «Qədim zamanlarda yunan xalqı arasında Homer adlı məşhur bir aşır çıxmışdır ki, antik dövrə yunanların başına gələn hadisələri, apar-dıqları müharibələri, onların pəhləvanlarının mübarizəsini nəzmə çəkmışdır. Onun əsəri o qədər gözəldir ki, indiyə qədər yaranıb-yaşayan insanlardan bir nəfəri belə onun şeirlərinin mislini deyə bilməmişdir». Göründüyü kimi M.F.Axundov Homeri yaxşı tanıydı və ona görə də Koroğlunu dünya şairləri içərisində məhz Homerlə müqayisə etmişdi. Bizcə bu, çox düzgün və müvəffəqiyətli müqayisədir. Çünkü Homer də xalq sənətkarıdır, «İliada», «Odiss-

eya» kimi büyük dastanların müəllifidir. O da, M.F.Axundovun dili ilə desək, Koroğlu kimi qəhrəmanların, pəhləvanların mübarizələrini həqiqi poeziyaya salmışdır. O zaman, yəni 1856-cı ildə «Современник» jurnalı «Koroğlu»nun həmin nəşrinə bir resenziya çap eləmişdi. Burada da dastanın qəhrəmanı Koroğlu tarixi şəxsiyyət və şair kimi təqdim olunurdu. Bizcə, M.F.Axundova isnad etdiyimiz həmin qeydlər bu resenziya üçün bir istiqamət olmuşdur.

Əllərimi açmışam, baxışlarım göyə zillənib, deyirəm Ulu Tanrı, Şərqiñ ən böyük filosofu, milli dramaturgiyanızın banisi böyük sənətkar, ictimai xadim M.F.Axundov dünya lirikasının korifeylərindən olan, xalqımızın gözü, vicdanı Məhəmməd Füzuli haqqında qeyri-dəqiq fikir söyləyib. İndi biz nə edək. Böyük filosofa bəraət qazandırmaq, yaxud onu suçlamaq mümkün deyil.

Bəlkə M.F.Axundov onun dövrünə qədər Şərqdə çap olunmuş Füzuli divanlarını yetərincə görməmiş və lazımlıca oxumamışdır. Şəxsən mənim fikrim belədir: Zamanın, dövrün axarında fəlsəfi və bədii fikrin müəyyən kəsimində deyilən bu mülahizəni incələmək, çözələmək lazımdır. Qoy elə o dövrdə də qalsın. Bir də ki, bu yanlış mülahizə nə böyük filosofun titanik fəaliyyətinə, nə də dünya şöhrəti sənətkarımızın dünya dolu muzasına qətiyyən xələl gətirmir.

Akademik Feyzulla Qasımkadə tez-tez təkrar edirdi ki, Səməd Vurğun deyir ki, Məhəmməd Füzuli şeirimizin bütüdür və bütü olaraq da qalacaqdır. Səməd Vurğun deyirdi ki, nə üçün Füzulinin 400 il bizim xalq əzbərdən oxuyur? Çünkü bu şeirlərdə xalq ruhu yaşayır. Böyük Cəfər Cabbarlının M.Füzuli haqqında dedikləri yadına düşdü, «Füzuli Azəri ədəbiyyatını fars və ərəb girdabından dartıb çıxarmış və dörd yanını sarılmış boşluq içərisində yeni doğulmuş ədəbiyyati ciyinlərinə almış və yenilməz addımlarla ta yüksəklərə qaldırmışdır. «Leyli və Məcnun» kimi dahiyana əsərlərində öz qoca rəqiblərini geri buraxmış və hamisindən yüksəyə qalxmışdır» (C.Cabbarlı. Əsərləri. 3 cilddə, III c.).

M.F.Axundov haqqında da C.Cabbarlının dahiyanə fikirləri var. «Həyatın bir tərəfi sökülür, tam başqa və yeni bir biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın yanında durmuş, amansız qələmi ilə bura sökülməlidir, bura isə belə tikilməlidir deyir» (səh.385).

Böyük sənətkar xalq rəvayət, əfsanə, lətifə və nağıllarını yüksək qiymətləndirirdi, onlardan hətta yeri gəldikcə əsərlərində istifadə edirdi. Bununla bərabər M.F.Axundov bir sıra mifoloji süjetləri, dini əfsanələri təqnid edir, onların xalqın mənəvi inkişafında heç bir rolu olmadığını qeyd edirdi. Bunlara misal olaraq əsərlərində Əshabi-kəhf, Hüd-hüd quşu və Bilqeys nağılı, Cin tayfasının iman götirməsi və bunlara oxşayan bir çox əfsanələri qəbul eləmir, bunların xalqın başını dumanlandırmadan başqa heç bir qiyməti olmadığını yazırırdı. Əlbəttə, M.F.Axundovla bu sahədə razılaşmaq olmaz. Bu əfsanə və əsatirlər xalqın əsrlər boyu yaratdığı və yaşatdığı sənət nümunələridir. Bunlar xalqın mifoloji yaradıcılığıdır. Mifologiya isə bəşər övladının ən zərif, incə, dəymədüşər yaradıcılıq sərvətdir. Mifologiya dünya yazılı ədəbiyyatının formalaşmasında əsas rollardan birini oynamışdır. Dünya ədəbiyyatının ən böyük, nəhəng sənətkarları mifologiyadan istifadə ilə gözəl, dahi əsərlərini yaratmışlar. Dünya miqyasında mifologiyanın ən birinci xridarı dünya ədəbiyyatının babası Homer olmuşdur. Onun dünya miqyaslı poemalarının özəyində mifologiya dayanmışdır. Digər tərəfdən mifologiya bəşər təfəkkürünün inkişafının müəyyən kəsimində yaranan, çıxəklənən və incəsənətin müəyyən dövründə inkişafi dayanan sənətdir. Ancaq yaranan mifoloji sərvətlər cəmiyyətdə bəşər övladına əbədi məlahət vermişdir. Dünyanın ən böyük sənətkarları mifologiyaya böyük qiymət vermiş, onun bədii-estetik əhəmiyyəti haqqında kitablar yaratmışlar. M.F.Axundov özünün dediyi kimi xalq üçün heç bir əhəmiyyəti olmayan əfsanələr sırasına hətta dünya bədii fikrinin gözəl nümunələrindən olan «Min bir gecə»ni də daxil edir. Əlbəttə, burada

M.F.Axundovla razlaşmaq çətindir. Biz yuxarıda bəşər övladının yaratdığı mifologiyanın qiymət və dəyəri haqqında danışmışdıq. «Min bir gecə» ərəb dünyasının klassik yaradıcılıq əsəridir. Rusiyada «Min bir gecə» 12 cilddə çap olunmuşdur. Orada «Min bir gecə» haqqında belə sözlər yazılmışdır: «Şərq xalqlarının əlvən fantaziyasının coşgun qüvvəsini göstərir, zəhmətkeş xalqın arzularını insanı heyran qoyan bitginliklə ifadə edir». Böyük Sovet ensiklopediyasında isə yazılıb: «Ərəb Şərqi ədəbiyyatının görkəmli bir abidəsidir».

M.F.Axundov dövründə yaşayış dünya şöhrətli dilçi alim Mirzə Kazım bəy mifologiyani xalqın müqəddəsi (святыня народа) adlandırmışdır. Digər tərəfdən düşünürsən ki, M.F.Axundov sənətdə realizm carçısı idi, sənətdə reallığın aşiqı idi. Ona görə də ədib fikirləşirdi ki, əfsanələr, nağıllar yazılı ədəbiyyatımızı, müasir sənəti həqiqi, real təsvirlərdən yayındırı bilər. Nağıl adı özü bəzən realizmlə, həqiqi sənətlə zidd mənada işlənmişdir. Məsələn, H.Zərdabi yazırı: «...qəzətin muradı xalqın gözünü açmaqdır, qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur ki, işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta ki, xalq öz niki-bədindən xəbərdar olub, onun əlacının dalınca olsun» («Əkinçi», 1876, 14 aprel).

M.F.Axundov və Azərbaycan şifahi xalq ədəbiyyatı çox çətin, ağır, məsul və eyni zamanda diqqət, zəhmət tələb edən bir mövzudur. İlk baxışda elə görünür ki, böyük ədəbimizin yaradıcılığında folklorumuz az rol oynayıb. Ancaq diqqətli müşahidə və təhlillər bunun tamamilə əksini göstərdi. M.F.Axundov Azərbaycan xalqının həyatını, məişətini, etnoqrafiyasını, şirin-şəkər dilimizi çox gözəl bilirdi. El sözləri və lətifələri, aşiq şeiri, dastanlarımız onun bütün bədii yaradıcılığını bəzəmişdir. Bununla belə daha əhəmiyyətli odur ki, M.F.Axundov öz ədəbi, bədii, fəlsəfi yazıları ilə XIX əsrin II yarısında yenicə ətə-qana dolan folklorşunaslıq elmimizin formalaşmasında öz tarixi rolunu oynamışdır.

## MOLLA CÜMƏ

Mən Qax rayonunun İlisu kəndində boy-a-başa çatmışam. İlisu Azərbaycanın dilbər guşələrindən birində, dağların döşündə yamacda yerləşən bir kənddir. İlisu sözü haqqında mən yazmamışam, əgər müəyyən qədər yanan olubsa da mən oxumamışam. Sözün mənasını axtarmaq, araşdırmaq əlbəttə maraqlıdır və lazımdır. Məşhur Azərbaycan ədəbiyyatşunası və folklorşunası əslən Şəkidən olan Salman Mümtaz iki cildlik «El şairləri» kitabının sonunda Azərbaycan elləri haqqında tərtib elədiyi cədvəldə yazır: «Elisu – beş yüz evli, təbiətlə zəngin ab və havası ilə məruf bir kənddir ki, bir adı da İliqsudur. Bu kənd Zaqatala qəzasının birinci kəndlərindən hesab olunur». Təkrar edirəm, mən indiyə qədər İlisu sözü haqqında yazmamışam. Diqqət edin, Salman Mümtaz Elisu yazır. Bu sözdə «el» sözü var, bir də türkçə ulus sözündən düşmüş ulu sözü də vardır. Ancaq «su» sözü hamidan çox özünü bürüzə verir. Salman Mümtaza görə bir adı iliq sudur. Kəndin 7 kilometrliyində dağların birləşdiyi bir yerdə sal qayalardan su fəvvərə ilə çıxaraq aşağı doğru axır. Suyun yerə töküldüyü yerə hələ çatmamış 2-3 kilometr aralı yüksək sal qayalardan axan bu suyun qoxusu burunları qıcıqlandırır. Bəlkə bu suya görə - yəni iyi suya görə də həmin kəndi İlisu yaxud, iyi su adlandırıblar. Ancaq bu adda bir türk mənşəyi də tapmalyıq, o da ulus sözü ilə bağlıdır. Qədim türklərin yaşadığı uluslardan biridir. Əgər İlisu kəndini əhatə edən toponimləri çözələsək, türk toponimləri sıra ilə düzüləcək. Ərtürgən, Qəçbərə, Kötüklü, Yezli (Yazlı), Qarabulaq, Kürmük və sairə dağ, yer adlarıdır. Ərtürgən İlisunun ən məşhur yaylaqlarından biridir. Bu sözü həm Ərtürkan və həm də Türkan kimi işlədirlər. İlisu kəndində Qaradolaq, Quşlar, Buyurtmalar, ölüögzlər, adamayalar, bacarlar, aşıqlar, keçəllər kimi nəsillər var. İlisuda qızalar adında bir nəsil var. Qızta qoyun və keçilərin qızlarına deyilir. Məncə, bu çox qədim dövrlərdə türk tayfları

içerisində maldarlıqla əlaqədar meydana gələn nəsil adıdır. İlisuda şeytanlar adında da nəsil var. Onu da əlavə edim ki, İlisu kəndinin toponimləri, nəsil adları öyrənilməyib, tədqiq olunmayıb. Mən oxuculardan üzr istəyərək yalnız yadımda qalanları söyləmişəm. Kiçik yaşlarında bir gün anam mənə dedi ki, o, Dədə Xort-Xort nağılhəni bılır. Mənə onu danışacaq. Bu nağılı eşitmək Ulu Tanrıdan mənə qismət olmadı. Mənçə, bu, Dədə Qorqud dastanları haqqında idi. Səciyyəvidir ki, M.F.Axundov da Dədə Qorqudu Dədə Xort-Xort adlandırmışdır.

Mən tələbəlik, aspirantlıq və ilk müəllimlik illərinin məzuniyyətini doğma İlisu kəndində keçirmişəm. Evimiz kəndin girəcəyindədir. Bir gün yayın qızmar günlərinin birində kəndin ortasına, camaatın gur olan yerinə gedirdim. Birdən qarşıma ulu şairimiz B.Vahabzadə və əslən İlisudan olan «Komunist» qəzetinin xüsusi müxbiri Əhmədiyyə Əliyevlə qarşılaşdım. Səmimi səhbətimiz oldu, hətta «Kürmük» çayının məcrasına da endik. Bəxtiyar müəllim dedi ki, mən altı ildir ailəmlə birlikdə İlisuda istirahət eləyirom. Kəndin başında Füzuli bağının yanında mənə ev verirdilər. Bəxtiyar müəllim məndən xəber aldı ki, bu zonanın, yəni Şəki-Balakən zonasının ləhcələri ilə məşğul olan varmı? Mən cavab verdim ki, Pedaqoji institutunun dosenti Azər Hüseynov uzun illərdir bu sahədə tədqiqat aparır, Azər müəllimin qənaətinə görə burada qədimdə hun və qıpçaq tayfaları yaşamışlar. Bəxtiyar müəllim dedi ki, mən İlisu qocaları ilə səhbətlər aparmışam, onların danışqları ilə Anadolu türklərinin danışqları arasında çox yaxınlıq, oxşarlıq vardır. Bəxtiyar müəllimlə belə bir nəticəyə gəldik ki, hətta alımların tədqiqatları da göstərir ki, İlisu qədim türk tayfalarının yaşayış yeri olmuşdur.

Uşaqlıq illərində oynadığımız bir oyun mənim yadımı düşdü. Axşam üstü iki dəstəyə bölüşürdük. Bir dəstə gizlənir, o biri dəstə isə axtarmağa başlayırdı. Axtaran dəstə onları axtarmağa başlamazdan əvvəl deyirdi. Haqq Qara Qazan yerini dəyiş, bərk otur. Sonra o dəstəni axtarıb tapana

qədər gözləyirdik. Bu nə ifadədir ki, bizim – uşaqların dilinə düşüb yaşayır. Mənçə bunlar qədimdən el arasında qalmış türk sözləridir. İndi mən bu sözləri çözəlyim: Haqq Allahdır, Ulu Tanrıdır. Qara iri, böyük mənasında da işlənir. İlisuda qara ilə bağlı çoxlu adlar var. Qaradolaq, Qarabulaq, Qarasu, Qara Məmməd və s. Qazan isə Oğuzların ən çox sevdiyi insan adıdır. Yenə təkrar edirəm, bu sırf türk sözləri əsrlərlə İlisuların dilində yaşamış və indi də yaşamaqdadır.

Mən İlisuda müharibə və məktəb illərini xatırlayıram. Bizimlə olan qonşu evlərin əhatəsində bir o qədər də böyük olmayan boş ərazi var idi. Biz oraya Leyli xalanın məhəlləsi deyirdik. Bəzən axşamlar məhəllədə tonqal (biz ona halla deyirdik) qalayıb söhbətlər edir, nağıl və əhvalatlar danişirdiq. Bizim çox sevimli kitablarımız var idi. «Koroğlu» dastanı, «Atalar sözləri və məsəlləri», xüsusilə də «Nizami əsərlərinin el variantları». Necə deyərlər, hətta hallanın işığında oxuyurduq. Şəxsən bizim qonşumuz olan Məhsim dayının Qaxın Qorağan kəndində bir dəmirçi dükanı var idi. O, çox gözəl dəmirçi idi. Balta, bıçaq, dəhrə, xəncəl, qiyməkeş və sairə əşyaları çox ustalıqla qayırırdı. Məhsim dayı aşiq şeirlərinin vurğunu idi. Hətta saz da çalırdı. Mən lap uşaq ikən Məhsim dayıdan və onun bizimlə yaşıd olan oğlundan hətta Molla Cümə haqqında da eşitmişdim. Məhsim dayının dediyinə görə böyük sənətkarı həyətində öldürüblər, özü də saldatlar. İbrahim xəlil kiçik bir sazi dinqıldada-dinqıldada Molla Cümənin bəzi şeirlərini oxuyurdu (əlbəttə bunları atası Məhsim dayıdan öyrənmişdi). Onun oxuduğu şeirdən bir neçə misra uzun müddət yadimdə qalmışdı.

*Mən necə şad olum sən ağlayanda  
Ay miskin maralım sən ağlayanda  
Ay bülbül sədalım sən ağlayanda.*

Bu qoşmanı mən şifahi dildən də topladım, əlyazmalarında olan variantlarla da müqayisə elədim, sonra

da aşığın külliyatına daxil etdim. Qoşma beş bənddir, üçünü oxuculara təqdim edirəm.

*Beyqasıl qovrulub məlul ağladın  
Müşgül oldu halim sən ağlayanda  
Elə bil ağladın canım dağladın  
İtirdim kamalım sən ağlayanda.*

*Elə yixdin könlün qərib qonağın  
Ölüncən sinəmdən çəkilməz dağın  
Qorxuram soluxar o gül yanağın  
Ay ləbi zülləlim, sən ağlayanda.*

*Gəzirsən ağlayıb qan süzə-süzə  
Hayifdi yaş dolmaq o xumar gözə  
Cümənin dərdini yetirdim yüzə  
Ay Miskin mardalım, sən ağlayanda.*

Mən İlisuda məktəb illərində teatr, kino, artistlər, konsertlər görməmişəm. Ancaq İlisuluların əsrlər boyu yaratdıqları mənəvi sərvət nümunələri dilimin əzbəri olub. Sonra Bakıya gəlmışəm, xalqımızın ən qədim və zəngin mənəvi sərvətləri ilə tanış olmuşam. Əziz oxucum, boynuma alım ki, mən Bakıda böyük folklorşunas kimi yetişmişəm. Mənim folklorşunas kimi fəaliyyətimin kökündə, əsasında doğma İlisuda eşidib, mənimsədiyim laylalar, bayatılar, mahnilər, nağıl, rəvayətlər durur. Burada başqa bir məqam da var. Təkrar edirəm İlisu Azərbaycanın dilbər guşələrindən birində dağ yamacının üstündə yerləşən bir kənddir. Mən evimizdən balkona çıxanda 50 metro qabaqda dağ görürəm. Dağ yarısına qədər otlaqdır, sonra qalın meşə başlayır. Dağın lap başında sal qayalar var, onlar çox böyükdür, özü də yasdıdır, ona görə biz onu taxta qaya adlandırmışıq. Gündəli günlərdə taxta qaya vasitəsi ilə günün vaxtını da müəyyən edirik. Çevrilib arxa tərəfə baxanda şırlı ilə axan Kürmük çayını görürük. Bu şırlı səni sırlı və naməlum bir dünyaya səsləyir. Çaydan o tərəfdə düzənliliklər var, yenə də bu düzənliliklərdən başqa bir dağlar başlayır. Bu dağlar da yarısına qədər otlaqdır, sonra sıx meşə gəlir. Həmin dağların başında Ərtürgən var. Bu, gözəl

bir düzənlikdir, məşhur yaylaqdır. Hər dəfə bu düzənlikdə səliqə ilə səpələnmiş qoyun sürüsünü görürsən. Bura çox sevilən yerdir. Çünkü vaxtı ilə burada ərtürklər yaşamışlar. Kim deyə bilər ki, bu təbii gözəllikləri Ulu Tanrıının səxavətlə bəxş elədiyi meşələr, dağlar, düzənlikləri, Kürmük və Ağçay çaylarının şırlıtları romantik bir gəncin poetik aləminə təsir eləyə bilməzdi. Bu gözəlliklərlə birlikdə Ulu Tanrıının bəxş elədiyi vergi, ilham məni qanadlandırıb gələcək yaradıcılığıma təkan, qol-qanad verib. Məhz bununla da mən fəxr edirəm. Elə bil İlisunun zəngin mədəni sərvətləri Ulu Tanrıdan verilən ərməğan idi.

*Dağlar dağlara baxar  
Aradan çaylar axar  
Bizim yerdə adətdir  
Sevən sevənə baxar.*

İlisu dörd tərəfdən dağlarla əhatə olunub. Dağların başı buludlara dəyir. Eləcə dağlar doğrudan da bir-birinə baxır, aradan isə çaylar axır. Kürmük çayı və Ağçay çayı. Qədimdən bəri İlisulular doğrudan da bir-birinə açıq-aydın sevgilərini bəyan ediblər. Büyük aşığımız Qurbaninin «Bənəfşə» rədifli qoşmasında oxuyub saxladığı «Sayrı» sözünü İlisulular öz bayatisında oxuya-oxuya əşrlərin keşmə-keşliklərindən keçirərək qoruyub saxlamışlar.

*Əzizim çəkə-çəkə  
Bu dərdim çəkə-çəkə  
Sağ canım seyri oldu  
Yar dərdi çəkə-çəkə.*

İlisulular «sayrı»ni «seyri» kimi tələffüz edirlər.

**Molla Cümənin əlyazmaları.** Deyildiyinə görə M.Cümənin çoxlu əlyazmaları olmuşdur. Ömrünün sonuna yaxın aşiq şeirlərini bir əlyazmasına səliqə ilə köçürmiş, oğlu Həsənə yadigar vermişdir. Həmin əlyazmasını sənətkarın yazdığı bir xitab müxəmməsi müşayiət etmişdir. Bize görə bir sıra əlyazmaları məhz bu bəyazdan sonra meydana gəlmişdir. Əlyazmaları aşığın qızı Reyhan xanım saxlayırmış. Reyhan xanımla görüşdə o, mənə dedi ki, hələ Büyük Vətən

müharibəsi ərəfəsində folklorşunas H.Əlizadə aşığın sorağı ilə Şəkiyə gəlmışdır. Reyhan xanım şəxsən mənə dedi ki, H.Əlizadə bütün əlyazmalarını qabağına töküb üç gün onların evində oturub istədiyi şeirləri köçürmüştür. Sonra əlyazmaların hamisini Reyhan xanıma qaytarmış və möhkəm tapşırılmışdır ki, bunları heç kimə verməsin. Sandığa qoyub bərk saxlasın. Reyhan xanım deyir ki, əgər H.Əlizadə əlyazmaları aparsa da mən ona heç nə deyə bilməzdim. Eşitdiyimə görə Şəkidən məsul işçilərindən birisi at üstündə gəlib Reyhan xanımı hədələyərək əlyazmaların böyük bir hissəsini aparmışdır. Mənə dedilər ki, M.Cümənin bir neçə əlyazması Azərbaycan Respublikası Əlyazmaları fondunda var. Ulu Tanrıya and olsun ki, mən onları görmədim. Bir də ki, axı mənim onlara ehtiyacım olmadı. Deyirdilər ki, hətta Dağıstanda da aşığın əlyazmaları olub. Mən ekspedisiyaya gedərkən əsas məqsədim elin dilindən, qocalardan M.Cümənin şeirlərini yığmaq idi. Ekspedisiya müddətində hara gedirdimsə deyirdilər ki, orada aşığın əlyazması da olmuşdur. Ona görə də mən əlyazmalarının da axtarışına başladım. Bir də ki, əlyazmalarında olan variantlar, daha dürüst, etibarlı və səhih idi. İki illik ekspedisiya dövründə aşığın dörd əlyazmasını ələ keçirə bildim. Ekspedisiyadan qayıdan sonra onlar üzərində işləməyə başladım. Həm də ekspedisiya müddətində elin dilindən yazdığını nümunələr də mənim köməyimə çatırdı. İndi arxivimdə ekspedisiya dövrü elin dilindən yazdığını 11 bloknot vardır. Əlimdə olan dörd əlyazmasını şəxsən özüm əldə eləmişəm, məndən başqa heç kim onları görməyib və istifadə də eləməmişdir. İlisu əlyazmasını mənə Yunus dayı Təhməzov bağışlamışdır. Orada 200-ə qədər şeir var. Şeirlər şəkillər üzrə düzülmüşdür. Əlyazmasının əvvəllində yazılıb:

«Rəhmətlik Molla Cümənin qəlbindən süzülən müxəmməs, təxmis, divani, qafiyə, kötəlləmə, əvvəl axır həmin dəftərə yazılıdı.

*Bunları yazdım burda qalmaq üçün  
Oxuyanlar bir dua qılmaq üçün».*

İlisuda mənə dedilər ki, kəndin Tovla Tala məhəlləsin-də də bir əlyazması vardır. Həmin ünvana getdim. Dedilər ki, ərəb əlifbası ilə əlyazması olub, ancaq indi yoxdur, hara olub bilmirik.

İkinci əlyazmasını mənə Zaqtalanın Kəpənəkçi kəndində aşiq Murtuzəli hədiyyə vermişdir. Burada qoşma, gəraylı, divani, təcnis, müxəmməs, müxtəlif biçimli şeirlər, bayatılar toplanmışdır, yüzdən artıq şeir vardır. Ancaq çox təəssüf olsun ki, əlyazmasının yarıcirilmiş bir hissəsi qallmışdır. Burada Molla Cümənin Könlü ilə deyişməsindən bir parça da vardır.

Üçüncü əlyazmasını bize Şəkinin Baş Göynük kəndində Molla Cümənin qızı Reyhan xanım bağışlamışdır. Əlyazmasının əvvəlində yazılıb: «Bu dəftər yazıldı 1333-cü idə katibi Molla Cümə ibn Salah. Mərgum «Aşağı Layisqi» əlyazması 122 səhifədir, bir ümumi dəftərdir. Adı çernillə yazılıb, özü də köçürən o qədər də savadlı olmayan şəxsdir. 1940-50-ci illərdə köçürülüüb. Onu da deyim ki, Molla Cümənin öz xətti ilə yazdığı əlyazmasının taleyi mənə məlum deyil, orijinalını mən görməmişəm. Bu əlyazması elə bil həmin əlyazmasının orijinalindən köçürülmüşdür. Hər halda məndə olan əlyazmaların hamısından daha çox şeirlər bu dəftərdə qalmışdır.

Dördüncü əlyazmasını bize Şəkinin Aşağı Göynük orta məktəbinin müəllimi Vədud Hacıyev bağışlamışdır. Bu əlyazması M.Ə.Sabirin 1914-cü ildə İsa bəy Aşurbəyovun mətbəəsində çap olunmuş «Hophopnamə»sidir. Kitabın səhifəsində bütün ağ yerlərdə Molla Cümənin şeirləri yazılmışdır. Bəzi şeirlərin yazılışı illəri də göstərilmişdir. (1918,1919) Həmin kitabın səhifələrində Molla Cümənin 150-ə yaxın şeiri vardır. Oxuculara məlum olsun ki, mən bu əlyazmaların üzərində 35 il işləmişəm. Əlyazmaları çox çətin oxunur, bütün əlyazmaları və elin ağızından topladığım 11 dəftərdə yazılışmış şeirləri dəfələrlə oxumuş, müqayisələr

aparmış və nəhayət orijinali aşkar edib aşığın külliyyatına daxil etmişəm. Son kitabı Prezident administrasiyası 25 min nüsxədə çap edib, Azərbaycanın bütün rayon və kəndlərində olan kitabxanalara hədiyyə verilmişdir. 41 müəllif vərəqi həcmindədir. Ulu Tanrı şahiddir ki, bu kitabda yalnız və yalnız mənim şəxsən əldə etdiyim şeirlər toplanmışdır. Başqa əlyazmalarına ehtiyac duymamışam. Türk dünyasının, Ulu Tanrıının qarşısında üzüm ağ, alnim da açıqdır. Ömrü faciə ilə başa çatmış sənətkarın şeirlərini bir-bir əldə edərək 41 müəllif vərəqi həcmində kitabla əbədi bir heykəl ucaltmışam. Bütün şeirlər yalnız və yalnız şəxsən əldə etdiyim nümunələrdir. Bununla fəxr edir, qürur hissi keçirirəm.

Molla Cümə çox zəngin, əvəzi olmayan ədəbi irs qoyub getmişdir. Mən Şəki, Qax, Zaqatala, Balakən rayonlarını dolaşdım. Oaralarda demək olar ki, Molla Cüməni tanımayan, şeirlərini əzbərdən bilməyən şəxs yox idi. Bütün bu yerlərə yayılmış, insanların hafızəsində özünə yer almış şeirləri toplamaq, yiğmaq, səliqəyə salıb aşığın bağlarından qopduğu xalqına çatdırmaq, təvazökarlıqdan kənar olmasın, mənə nəsib olmuşdur. Mən bununla əvvəlcə böyük ustada, sonra da özümə əbədi heykəl qoymuşam. İndi qalır bu böyük tükənməz ədəbi irsi incələmək, çözələmək, geniş hərtərəfli təhlil edib qiymətləndirmək.

Molla Cümənin bir neçə şeirini 1930-cu illərdə Hümmət Əlizadə çap eləmişdir. Bir şeirini də Salman Mümtaz «El şairləri» kitabında vermişdir. Mən fəaliyyət göstəriyim illərdə aşığın əsərlərinində ibarət aşağıdakı kitabları çap eləmişəm. Bunlar Molla Cümənin ilk kitablarıdır.

### **1. Molla Cümə. Şeirlər. «Azərnəşr», 1966, 5 m/vərəqi.**

Bu kitab böyük əks-səda doğurdu. Bu kitab əsas etibarilə mənim ekspedisiya zamanı topladığım nümunələrdən tərtib olunmuşdur. Oxular təəccüb elədilər. Molla Cümənin o qədər şeiri varmış. Bu kitabın çapında mənə keçmiş tələbə yoldaşım Azərbaycan KP mərkəzi Komitəsinin katibi, professor Şixəli Qurbanov kömək eləmişdi. Kitabın bir nüsxəsini Şəkiyə Baş Göynük kəndinə Molla

Cümənin qızı Reyhan xanıma hədiyyə göndərdim. Bir müddətdən sonra Reyhan xanımın oğlu, Molla Cümənin nəvəsi Mövlud Əzizovdan bir məktub aldım. Orada yazılımışdı: «Hörmətli Paşa müəllim, salam! Sizin göndərdiyiniz hədiyyəni aldım və çox şad oldum. Siz bilirsınız ki, anam və bacılarım nə qədər şad oldu. Xüsusən, anam nə qədər şadlandı, həddi-hesabı yoxdur. Kitab çatandan sonra demək olar ki, kəndin adamlarının hamısı kitabı oxumaq xüsusən babamın hayatı haqqında Sizin yazdığını müqəddiməni oxunması ilə daha çox maraqlanırlar. Bir sözlə, sizin adınız əzber olmuşdur. Xüsusən Sizin Cavad oğluna verdiyiniz yüksək qiymət Göynük camaatı arasında böyük şadlığa səbəb olmuşdur... Paşa müəllim, Sizə məlum olsun ki, bu yaxınlarda babamın şəkli tapılıb. Qaxdan həkim Calal kişinin qızı verib. Axtıda (Dağıstanda – P.Ə.) 1914-cü ildə çəkilib. Həmin şəkilin üzünü çıxarıb hər halda ya özüm gətirərəm və ya göndərərəm.»

**2.Molla Cümə. Seçilmiş əsərləri. «Yazıcı», 1983, 8 m/vərəqi.**

Kitab çap olunanda «Yazıcı»nın baş redaktoru Sabir Rüstəmxanlı, şöbə müdürü isə Məmməd İsmayılov idi.

**3.Molla Cümə. Əsərləri. «Maarif», 1995, 25 m/vərəqi.**

Bu kitabda Molla Cümənin əlimdə olan bütün əsərləri verilmişdir. Çapında təbii olaraq məni çox incitdilər. Yenə mənim dadıma Elçin müəllim Əsfəndiyev çatdı, o, kömək elədi.

**4.Molla Cümə. Əsərləri. Prezident adminstrasiyasının nəşri, «Şərq-Qərb» nəşriyyatı, 2006-ci il, 41 m/vərəqi həcmində. Bu nəşr Almanıyanın Halle şəhərində Maksirlüter Universitetinin kitabxanasında saxlanılır.**

Bu kitab 25 min tirajla çap olunub. Azərbaycanın bütün kitabxanalarına pulsuz hədiyyə verilmişdir.

**5.Molla Cümə (rus dilində). «Yazıcı», 1984.**

Bütün bu illerdə aşığın yaradıcılığının tədqiqatı və öyrənilməsi ilə də məşgul olmuşam, aşağıdakı məqalələrim çap olunmuşdur:

1. Görkəmlı sənətkar. Aşığın əsərlərinin 1966-cı il nəşrinə müqəddimə.
2. Molla Cümə. Aşığın seçilmiş əsərlərinin 1983-cü il nəşrinə müqəddimə.
3. Molla Cümənin yeni əlyazması. «Bakı» qəzeti, 1976, 5 aprel.
4. Molla Cümə haqqında yeni məlumat. «Ədəbiyyat və incəsənət» qəzeti, 1976, 10 aprel.
5. Aşıq şeirlərinin axtarışında. «Ədəbiyyat və incəsənət» qəzeti, 1981.
6. Molla Cümənin əlyazmaları. «Elm və həyat» jurnalı, 1989, №8.
7. Molla Cümənin ölümü haqqında həqiqət. «Azərbaycan gəncləri», 1989, oktyabr.
8. Molla Cümənin gözəlləri. «Azərbaycan qadını» jurnalı, 1989, №6.
9. İsmi Pünhan kimdir. «Ədəbiyyat və incəsənət» qəzeti, 1990.
10. Molla Cüməni kim öldürüb. «Ədəbiyyat və incəsənət», 1993, 3 dekabr.
11. Molla Cümə. «Musiqi dünyası» jurnalı, 2000, №2.
12. Böyük sənətkarımıza əbədi heykəl ucaldaq. «Şəkinin səsi» qəzeti, 1995, №26.
13. İki həcvin tarixi. «Sovet kəndi» qəzeti, 19 aprel 1990
14. Fərdi ekspedisiyadan etüdlər. «Dədə Qorqud» jurnalı, 2004, №4.
15. Böyük sənətkar Molla Cümənin «Əsərləri»nə müqəddimə. 2006

## Molla Cümənin zəngin və mürəkkəb yaradıcılığına ötəri bir giriş

Ulu Tanrı mədəniyyətimiz tarixində ilk vergisini, ilhamını türk dünyasının ən böyük ozanı olan Dədəmiz Qorquda bəxş etədi. Azərbaycan xalqının nə vaxtsa verdiyi bir tikə çörəyi ovsanata keçdi, dünya şöhrətli dastanımızın əlyazması orta əsrlərin dağıntıları, yanğınları içindən salamat çıxdı. İndi dünyanın ən böyük şərqsünasları, folklorşunasları 200 ildən artıqdır ki, bu abidənin sirlərini açmaqla məşğuldur. Bu sirlər hələ əsrlərdə də açılacaqdır. Ulu Tanrıının vergisi ilə Nəsimi və Füzuli Azərbaycan və eləcə də bütün Şərqi poeziyasını daha zirvələrə yüksəlttilər. Doğma vətənləri Azərbaycanda isə böyük Nizamının renessansını doğma ana dilində yenidən canlandırdılar. M.P.Vaqif mindilli rübabını işə salaraq xalq, aşiq şeir formalarına klassik şeir formaları cərgəsində yer etədi. M.F.Axundov qədim Şərqi fəlsəfəsini dirildərək yeni müasir məcraya salıb daha da yüksəltti. M.Ə.Sabirin satirik misralarının dalğaları yalnız türk dünyasının deyil, bütün Şərqi sarsıldı, dünyanın gözlərini həyəta açdı. S.Vurğunun poeziyası bütün türk dünyasının muzası oldu. Ulu Tanrıımızın dünya şöhrətli dəhilərimizə bəxş etdiyi vergi və ilhamdan Şəkidə böyük aşığımız Molla Cüməyə də pay düşdü. Bunu böyük sənətkarımız öz şeirləri ilə dəfələrlə etiraf etmişdir. Molla Cümə deyir:

*Mən içdiyim Xızır Nəbi verəndir.*

Şəki əlyazmasının bir yerində oxuyuruq:

«On beş yaşlarında bir dəfə gözəl bahar günlərinin birisində sərin bir ağac kölgəsində yataraq yuxuya dalır. Bu vaxt röyasında ona badə verirlər ki, bunu içib qurtardığı hədd anası oyadır. Bildiyimiz tarixi rəvayətlərə görə də bir çoxları röyada içmiş olduqları badənin təsirindən aşiq olurlar. Əz öncümlə Molla Cümə də həmin gündən yazmağa başlamışdır». Mən Baş Göynükdə qocaların birindən belə bir rəvayət eşitdim. «Müdrik Nəbi Cüməyə eşq şərəbi içirir.

Şeyx aşağı oxumağa icazə verir. Lakin məlahətli səsini əlindən alır».

Mən hələ Molla Cümə yaradıcılığı ilə məşğul olmağa başlamamışdım. «Azərbaycan gəncləri» qəzetində bir məqaləyə rast gəldim. Təxminən 1960-cı illərin əvvəlləri idi. Məqalə belə adlanırdı: «Molla Cümənin yeni əlyazması». Cox diqqətəlayiq idi ki, o zamana qədər Molla Cuma yazıldığı halda məqalədə Molla Cümə yazılmışdı. Məqalənin müəllifi o zaman Respublika Əlyazmaları Fondunun elmi işçisi Nəsrəddin Qarayev idi. N.Qarayev məqalənin əvvəlində 1927-ci ildən sonra Molla Cümənin şeirlərinin çap olunduğu qaynaqları yada salır. O yazırı: «Son illərdə Azərbaycan SSR Elmlər Akademiyası Respublika əlyazmaları fonduna Molla Cümənin bir neçə əlyazması daxil olmuşdur. Həmin sənədlərdən birində yazılır. «Bu dəftər yazılıdı 1333-də kitabatın Molla Cümə ibn Salah, mərgum Aşağı Layisqi». Miladi tarixi ilə 1914-cü ilə gəlib çıxır. Həmin qeyddən məlum olur ki, həmin əlyazması Molla Cümənin ilk əlyazmasıdır. Oxuculara məlum olsun ki, bu 1914-cü ildə Molla Cümənin özünün seçdiyi şeirlərdən ibarət topladığı və oğlu Həsənə yadigar verdiyi əlyazmasının avtoqrafıdır. Əlavə edim ki, Baş Layisqidə Molla Cümənin qızı Reyhan xanımın mənə verdiyi əlyazması həmin nüsxədən köçürmədir. Üstündəki yazıılma tarixi də eynidir. Mən həmin əlyazmasının originalını görməmişəm. Bir də ki, yuxarıda dediyim kimi mənim gücüm, səhhətim yalnız əldə etdiyim dörd əlyazmasını işləyib hazırlamağa çatdı. Eşitdiyimə görə fonddakı əlyazmasını oxumaq üçün Mövlud Yarəhmədov evinə aparıb sonra qaytarmamışdır.

Mən Molla Cümənin Prezident adminstrasiyası tərəfindən çap olunan əsərlərinin ilk nüsxəsini Folklor institutuna aparıb direktora hədiyyə verdim. Müdafiə sovetinin iclası idi. Sovet üzvlərindən biri – professor tez kitabı alıb vərəqləməyə başladı. Təxminən 20 dəqiqə vərəqlədi, kənara qoyub dedi «el şairidir». Məlum olsun ki, el şairi haqqında mən kitablarımın birində yazmışam. Mən bu termini

qəbul eləmirəm. Bu termini ilk dəfə Salman Mümtaz işlədib. Büyük alim çox zaman el şairini elin – yəni Azərbaycan ellərinin şairi mənasında işlətmişdir. Şair sözünün yanına «el» sözünü artırıb onu kiçildir, aşığın yanına isə «şair» sözünü artırmaqla onu böyütmək istəyirik. Bunların heç birini qəbul etmək düz deyil, şair şairdir, aşiq da aşiqdır. Şairin də böyüyü, kiçiyi var, aşığın da. Molla Cümə aşiqdır. Özü də böyük aşiqdır. Bunu sənətkar öz əsərlərində dəfələrlə etiraf etmişdir.

*Aşıqlıq adəmdən icad olubdur  
Ol adəm atanın nəvəsiyəm mən  
Dünyaya nə qədər aşiq gəlibə  
Külli aşıqların anasıyım mən.*

*Aşıq anasıyam şairlər kökü  
Gəzirəm dünyani divanə təki  
Mahalim Göynükdür şəhərim Şəki  
Layisqi kəndinin binasıyam mən.*

Yaxud həcvlərin birində:

*De xəbərin çatdı mənə  
Ay Oxuddu Axsaq Laçın  
Kim deyər biza aşiq  
Kiriyibən dursaq Laçın.*

Oğlu Həsənə ithaf elədiyi müxəmməsin bir yerində deyir:

*Çətindir aşıqlıq  
Bunu asan sanma oğul  
Alişib nagah-nagah  
Eşq atəşə yanma oğul  
Olgınən bir binəva  
Zirəkliliyi qanma oğul  
Nə sevəm Leyli yarı  
Nə Məcnuna dönmə oğul.*

Coxlu şeirlərində özünün aşiq olduğunu razılıqla qeyd edir. O, aşıqlığı ilə elin içində sevildiyinə görə fəxr edir.

Molla Cümə qeyd edir ki, Ulu Tanrı ona aşılığının seçxavətlə bəxş etməklə onun boynuna böyük və məsul vəzifə qoymuşdur:

*Aşıq olan kövrüü-cafaya dözsün  
Ciyərini qara daşdan eyləsin  
Boynunu vursalar sırınnı açmaz  
Özün təmiz çörək aşdan eyləsin.*

Misallardan yenə də gətirmək olar. Molla Cümə aşiqdır, özü də aşılığı ilə fəxr eləyir:

*Aşıq olan bir məclisə girəndə  
Gəzinə dörd yana qızan nər kimi  
Hər havada sözün tamam eyləyər  
Ağlı başında əsil ər kimi.*

Yaxud:

*Bir aşiq ki, mətləbinə ırməsə  
Əlində çalınar saz ixtiyarsız və s.*

Azərbaycan xalqı aşıqlar haqqında çox qiymətli kəlamlar deyib. «Aşıq el anasıdır», «Aşıq gördüğün çağırılar», «Aşıq üçün hər yer məhrəmdir», «Aşığınkı haynan, mollanınkı vaynan». Molla Cümə də xalqımızın böyük aşıqlarından biridir. Azərbaycan aşiq sənətinin ən görkəmli nümayəndələrindən biridir, təkrarolunmaz ustaddır. Molla Cümə Azərbaycan aşiq sənətinin görkəmli və orijinal nümunələrini yaratmışdır.

«Molla Cümə eşq əhlidir, Aşıqlər atasıdır». Molla Cümə aşiqdir, özü də böyük aşiqdir. Bütün bunlardan sonra özü etiraf edir ki, nakam aşiqdir, heç vaxt və heç zaman sevgilisine qovuşa bilməmişdir. Ümumiyyətlə, nakamdır, böyük sevgidən kam ala bilməmişdir. Xüsusilə də butası İsmi Pünhan onu əziyyətə salıb. İsmi Pünhanın dərdindən hətta gecələr də yata bilmir. Molla Cümə özünü məhəbbətdə, sevgidə dünyanın ən böyük aşıqları sırasında hesab edir. Onun əsas və ən çox sevdiyi aşıqları isə bunlardır: «Məcnun, Fərhad və Kərəm ki eşq əhlidir, ondan qalan xilaf söylər fitnə-sel dustağıdır.» Molla Cümə eşqdən, məhəbbətdən, Allah vergisindən çox danışır, çox çalıb-

oxuyur. Baxmayaraq ki, bu Ulu Tanrıının vergisidir. Aşıq elindən, obasından üzr isteyir.

*Bu sevdaya salan sənsən  
Bağışla ah uca Dərgah.*

Guya o, günah işlədir. Ancaq onun məhəbbəti təmiz, saf, ülvı, təbiidir, o məhz belə məhəbbəti tərənnüm edir. Molla Cümənin aşiqi maldan, dövlətdən və hər cür bəhanələrdən təmizdir. «Molla Cümə odlananda durub alar dəstəmaz», «Üz çevirər dərgahına», «Minacatı butasıdır nə mal, dövlət istəməz».

*Nə üçün zülfünə yaxıbsan xına  
Salbsan Cüməni qəmə, hicrana  
Mal-dövlət özgəyə, bircə sən mənə  
Xudadan qismətim ol, ağrin alım.*

Yaxud:

*Bir para axmaq adam  
Bu dünyada mal cəm eylər  
Səni təki yarı olan  
Bu dünyada nə qəm eylər.*

Eşq elə bir Ulu Tanrı tərəfindən böyük sənətkara əzab, əziyyət kimi göndərilib. Eşq Molla Cümədə narahat, yanğın, cünunluq kimi sözlər ilə yanaşı durur. Çox maraqlıdır ki, eşqdən şikayətlə başlayan şeirlər dünyadakı şikayət hissələri ilə tamamlanır. Molla Cümə özünü yalnız məhəbbətdən deyil, ümumiyyətlə, dünyadan şikayət edən, necə deyərlər, dünya zülmündən zəlil olan bir şəxs kimi təqdim edir. Aşağıın şeirlərindən aşağıdakı misraları tapıb oxuculara çatdırıram.

*Gəlmiyəydim dünyaya mən bəxti qara  
Fəğanım qalxıbdir yeddi səmaya.  
Dərdim çəkməz dəvə olsa yüz qətər  
O qədər dərdim var qərəli yoxdur  
Yüz dərman tapıldı çarəmdən qeyri  
Yüz dəndlər sağaldi yaramdan qeyri.  
Dərd, qara gün yaxısını tanıyan  
Biri mənəm biri də varmı biləydim.*

*İlk axşamdan sabahadək ağlayan  
Biri mənəm biri də varmı biləydim.*

Molla Cümə Azərbaycan aşiq sənətinin müəyyən dövrünü təşkil edir. Molla Cümənin yaradıcılığı klassik Azərbaycan aşiq sənətinin ənənələri üzərində ətə-qana dolub. Azərbaycanın Şirvan zonasının aşıqları uzun müddət onun zəngin yaradıcılığından bəhrələnilərlər. Aşıq yaradıcılığı əvəzsiz və tükenməz sərvətdir. Ümumiyyətlə, Azərbaycanda aşıqlar müxtəlif məktəblərdə çalışalar da daim bir-biri lə əlaqəli olmuş və yaradıcılıqlarını davam etdirmişlər. Aşıq səyyar sənətkardır. O, el-oba ölkələr dolaşır. O, görməsə yaşaya və yarada bilməz. Diqqət edin, ən böyük klassik aşıqlarımız ölkələr dolaşib, gəzib, arayıb-axtarıb tanış olmuş və sonra da gördüklerini sazin müşayiəti ilə ifa etmişlər.

Ələsgər:

*Aşıq olub tərki-vətən olanın  
Əzəl başdan pür kamalı gərəkdir.*

Aşıq Ali:

*Qəribədir gəzdim diyarbədiyar  
Əzəl əldə İrəvani görmüşəm...  
Gümrüdən üz tutdum Sarıqamışa  
Ərzurumdan keçdim dağ aşa-aşa.  
Gəzdim Türkiyəni mən başdan-başa  
Həm yaxşını, həm yamanı görmüşəm.*

Xəstə Qasım Tikmədaşdan Dağıstanaya gəzməyə gəlmirdi, gününü keçirməyə getmirdi. El sənətkarları ilə görüşmək, əlaqə yaratmaq, öyrənmək və nəhayət öyrətmək, lazımlı gələrsə, sənət sınağı təşkil etmək üçün gəlirdi.

*Varxiyanlı Aşıq Məhəmməd:  
Məhəmmədəm gəşt elədim  
Bu cümlə cahani gəzib  
Gəncəni, Qarabağı  
Şəkinin, Şirvanı gəzib  
Xoy, Salmas, Marağā  
Təbrizi, Tehranı gəzib.*

Aşıq poeziyamızın ən böyük, ən sevimli mövzusu, əlbəttə, məhəbbət mövzusudur. Aşıqlar bir sıra digər mövzu və motivləri də məhəbbət donuna geydirib ifa edirlər. Molla Cümə eyni zamanda böyük Aşıqdır. Onun məhəbbəti necədir? M.Cümə saf, təmiz, ülvı qeyd-şərtsiz, qiybətsiz məhəbbəti təbliğ edir. Onun məhəbbəti hər bir vasitədən, maldan, dövlətdən kənar, təmiz, düzünə məhəbbətdir. Əsl, təmiz məhəbbət insanı ucaldır, sevdirir, canlı həyata qaytarır, belə məhəbbətlə sevən insan həyatda çox dəyərli bir yer qazanır.

Aşıq deyir:

*Molla Cümə eşq əhlidir  
Aşıqlar atasıdır  
Mədrəsədə dərs oxuyur  
Fikrində də butasıdır.*

Molla Cümənin Azərbaycan mədəniyyəti, ədəbiyati, folkloru tarixində üç böyük aşiqi var. Onlar eşq fədaisidirlər, əbədi, ülvı məhəbbətləri ilə xalqın nəzərində göylərə yüksəlmış insanlardır. Bu üç aşiq özlərini təmiz, ülvı, sadıq, əbədi məhəbbəti yolunda fəda etmiş və beləliklə, elin qəlbində əbədiləşmişlər. Məcnun, Fərhad və Kərəm. Bu üç aşiqin adı hər zaman Molla Cümənin əsərlərində qoşa çəkilir. Əsl məhəbbətin nümunəsi kimi tələqqi edilir. O, fələyə müraciətlə deyir:

*Fərhad, Məcnun, Kərəm kanın almadı  
Bir Yusifi sevdiyinə yetirdin.*

Başqa qoşmasında:

*Fərhad ilə Məcnun Kərəmdən qeyri  
Cümə tək yetməyən murada kimdir!!*

Dünyaya müraciətlə yazdığı başqa bir şeirində yenə bu üç əbədi aşiqin adlarını bir yerə çəkir:

*Ey dünya, əlindən gedərəm dada  
Əsliyinən Kərəmi yandırdın oda  
Başında məskəni quşlar yuvada  
Məcnunla Leylanı neylədin dünya.*

Cox diqqətəlayiqdir ki, bu üç aşiq arasında Molla Cümə özünü daha çox Kərəmə oxşadır. Kərəmə Əslinin oduna yanıb kül olub iki aşiqin külləri birləşib əbədiyyətə qovuşub. Onlar dünyada ən məşhur aşiqlər kimi mənən yüksəliblər. Molla Cümə məşhur şeirlərindən birini aşağıdakı bəndlə tamamlayır.

*Mənada Mollayam Molla Cüməyəm  
İsmi Pünhan oduna şux pərvanəyəm  
Gəlmışəm dünyaya bir gün fənayəm  
Axırda Kərəm tək yanasiyam mən.*

Molla Cümə İsmi Pünhanın oduna şux pərvanədir. O, pərvanə kimi İsmi Pünhanın başına dolanır. Son nəticədə özünü yandırıb külə döndərəcək. Onların da külləri Kərəmə Əslinin külləri kimi bir-birinə qarışib əbədiyyətə qovuşacaqdır.

Nə üçün Molla Cümə bu üç dünyaya məşhur kama yetməmiş aşiqin adını tez-tez özü də bir yerdə çəkir. Ona görə ki, böyük sənətkar özünü böyük aşiq adlandırır, özü də ömründə kama yetməmiş Aşıq adlandırır. Molla Cümə bütün şeirlərində əsl, sadıq məhəbbətə can atan, ancaq ona çata bilməyən Aşıq kimi özünü bürüzə verir. Cox ibrətamızdır ki, Molla Cümə heç bir şeirində öz məhəbbətinə, sevgisinə qovuşması barədə söhbət açmir. O dərin-dən, ürəkdən, könüldən sevməyi bacaran aşiqdir. Ancaq can atlığı məhəbbətinə çata bilmir. Bu mənada o, Məcnun, Fərhad və Kərəmin necə deyərlər yoldaşı, sirdəşidir.

*Yəqin bilin mən olmuşam  
Məcnun kimi didərgin...  
Kərəm kimi yanıb, yanıb  
Dumanda əgləşmişəm.*

*Fərhad, Məcnun, Kərəm ki var  
Eşq əhlinin gözüdür  
Ondan qalan xilaf söylər  
Fitnə fel dustağıdır...  
İki dünya fikrin çəkib*

*Dolubanı daşıram  
Ağıl kamal sarıdan  
Məcnunun yoldaşıyam.*

Aşıqlıq Molla Cüməyə istedad kimi verilib. Allah vergisidir. Özü deyir ki, «tifil ikən uğramışam bir cavanın seyrinə. Yeddi yaşda eşqə düşdüm ömrüm çatdı yarıya...» «Eşqə saldı, evim yıldır.» Aşıq həmyerlilərdən, dinləyicilərdən üzr istəyir. O, guya eşqdən, məhəbbətdən, həm də dindən çox söhbət açır. Ulu Tanrıının verdiyi aşiqliyi o çox zaman xalqdan gizlətmək istəyir, ancaq bilməyir. Eşqdən, məhəbbətdən çox danışdığı üçün hətta günaha batdığını da etiraf edir.

*Molla Cümə eşq əhlidir  
Aşıqlar atasıdır*

Yaxud:

*Sərimə sevda enibdir  
Dad fələk, bidad fələk  
Ciyərim eşqə yanıbdır  
Dad fələk, bidad fələk.*

Orta məktəbdə oxuyandan elə bil Molla Cümə mənə doğma olurdu. Mən 9-cu sinfi İlisu kəndində qurtarmışam. Onsuz da İlisuda siniflərdə şagirdlərin sayı az olurdu. Hər gün dərslərdə müəllimə cavab verirdik. 9-cu sinfi qurtaranda mənim düz doqquz dənə tərifnaməm var idi. Onları yana-yana düzmüşdüm. Tərifnamələrdə «əla»dan başqa qiymət yox idi. Onuncu sinif üçün şagirdlərin sayı bitmədi. Biz necə deyərlər, onuncular Qaxın mərkəzinə gəldik. Orada bizə bir otaq ayırmışdilar. Rayonun bütün kəndlərindən də bir neçə şagird gəlmişdi. Biz o otaqda qalırdıq. Özümüz də yorğan-döşəyi salıb yerdə yatırdıq. İndi mən təsəvvür edə bilmirəm, mən dərslərimə necə və harada hazırlaşırdım. Onuncu sinfi bitirdim. Qax rayonunda ilk medal mənə qismət oldu. Bu hadisə o şəraitdə əldə etdiyim qəhrəmanlığım idti. Məktəbimizin direktoru Abdurraxman Xasiyev mənim sənədlərimi Maarif Nazirliyindən götürüb o zamanki V.I.Lenin adına API-yə vermişdi. Mən 1950-ci ildə

Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsini fərqlənəmə diplomu ilə bitirmişdim. Büyük alim və pedaqoq professor M.Rəfili elə o ili məni aspirant götürdü. 1958-ci ilə qədər professor M.Rəfiliin kafedrasında olmuşam. 1958-ci ildə professor M.Rəfili qəflətən dünyasını dəyişdi. Çox iibrətamız hadisə. Professor aprel ayının 25-də dünyaya gəlmışdi, aprel ayının 25-də də dünyadan köcdü. O zaman mən gənc alim və müəllim idim. Azərbaycan Dövlət Universitetindən bizim instituta professor Feyzulla Qasızmədəni kafedra müdürü gətirdilər. F.Qasızmədə XIX əsr Azərbaycan ədəbiyyatının böyük mütəxəssisi idi. Biz hörmət əlaməti olaraq ona «Mirzə» deyirdik. Bir gün Mirzə məni yanına çağırıb dedi: Gələn il üçün elmi-tədqiqat işinin mövzusunu fikirləşib kafedraya deyim. Mən dedim ki, Mirzə mən Molla Cümə yaradıcılığı ilə məşğul olmaq istəyirəm. Mirzə XIX əsr ədəbiyyatımızı tədqiq edəndə Molla Cümə ilə məşğul olmuşdu. Mirzə dedi ki, Molla Cümə çox maraqlı sənətkar və şəxsiyyətdir, onun əsərləri demək olar ki, toplanmayıb. Əvvəlcə onun əsərlərini toplamaq, çap eləmək sonra da yaradıcılığını tədqiq eləmək lazımdır. O saat mənim xəyalım böyük aşığın fəaliyyət göstərdiyi Şəki, Qax, Zaqatala rayonlarını dolaşdı. Bir gənc folklorşunas kimi diqqətim artdı. O zaman institutumuzun rektoru Mehdiyan Vəkilov idi, elmi işlər üzrə prorektor isə məşhur fizik alim Rusiya Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü Abbasqulu Abbaszadə idi. Hər ikisinə arzumu bildirdim. Onlar arzumu bəyəndilər. Beləliklə 1961-ci ilin oktyabrın birindən bir aylığa fərdi ekspedisiyaya yollandım.

Hamidan əvvəl doğma kəndim İlisudan başladım, soraqlaşdım. Dedilər Yunus dayı Molla Cüməni yaxşı bilir. O, keçmişdə ən yaxşı dəmirçilərdən biri olub, indi yaşı 70-i keçib evdə olur. Özü də ana tərəfdən mənim keçmiş qohumumdur. Evinə getdim, söhbət elədik. Yunus dayı çox hörmət və lütfə Molla Cümənin böyük bir əlyazmasını mənə bağışladı. Əlyazmasını bağırma basıb Yunus dayı ilə sağollaşıb evdən çıxdım. Axşam İlisu qocalarının toplaşıb

söhbət etdiyi yerə getdim. Molla Cümənin adını eşidən kimi Cəmil dayı (Həmzəyev) aşığın şeirlərini söyləməyə başladı. Bir neçə şeiri bloknotuma yazdım. Cəmil dayı Molla Cümənin Qıçqaqlı Hacı Kərimə yazdığını həcvin ən etibarlı variantını söylədi.

İlisudan Qaxın mərkəzinə gəldim. Dedilər ki, Qaxda aşiq Məhəmməd var, özü də ləzgidir. Onu çayxanada tapdim, yaşı yüzdən keçmişdi. Molla Cüməni tanıyrıdı, hətta aşığın məclislərində də olduğunu dedi. Molla Cümə haqqında məlumatları var idi. Şeirlərindən də bilirdi, hafızəsi çox zəifləmişdi. Molla Cümənin xarici görünüşü haqqında aşağıdakı sözləri dedi: «Ortaböylü, dolu bədənli adam idi, kiçik saqqalı, iri qara qaşları vardı, ağbəniz idi. Özünün yaxşı səsi yox idi, bütün saz havalarından xəbərdar olmasına baxmayaraq yaxşı saz çala bilmirdi. Onun sazi ürəyi olubdur. Maşa, odun parçası, xəncər götürüb coşar və oxuyardı. Həmişə yanında şagirdləri olardı, nə görsə, nədən təsirlənsə o saat şeirlər deyərdi, şagirdləri də yadlarında saxlayardılar, sonra oxuyardılar. Bir milyon da versələr, Molla Cümə xoş gəlməyən yerdə oxumazdı, deyirdi ki, mənə həqiqi insanlar məclisi lazımdır. Xoşuna gəldiyi məclisdə isə hətta təmənnasız nə qədər desək oxuyardı.

Aşağıdakı bayatını çox xoşlayır və tez-tez deyərdi:

*İlisuda olaydım  
Şişələrə dolaydım  
İlisu qızlarının  
Nişanlısı olaydım.*

Məhəmməd dayının dediyinə görə zaqatalalı aşiq İsmayııl Molla Cümənin şagirdi olub. Ağamalı Oğlunun təklifi ilə 1925-ci ildə aşiq İsmayııl Zaqataladan Bakıya Təbriz qəstininə aparıblar.

Aşiq Məhəmməddən ayrıldım. Qaxda raykomun idarəsinin qabağından keçəndə əvvəllər tanışığım Məmməd müəllimlə rastlaşdım. Mənim məqsədimi biləndə dedi ki, Paşa müəllim, qoy raykoma çıxm, hara getdiyimi onlara deyim. Məmməd müəllim məni raykomun maşınında

Qaxbaş kəndində Rəfi dayının evinə apardı. Demə sən, Rəfi dayı Məmməd müəllimin qonşusu imiş. Yaxşı ki, Rəfi dayını evində tapdıq. Onunla söhbətə başladıq. Aşıq Rəfi. O deyir ki, vaxtilə ona aşiqlıq vergisi verilib. Uzun illər aşiqlıq eləmişdir. Özünün də şeirləri olmuşdur. Şəki, Qax, Zaqatala aşıqlarının da şeirlərini bilir. Rəfi dayı çox həvəslə Şeyx Şamil haqqında danışırı. Deyirdi ki, Şamil haqqında o, atası aşiq Həzrətdən öyrənmişdir. Aşıq Rəfi deyir: «Atam söyləyirdi ki, Nikolay padışah əmr edir ki, Şamili onun yanına gətirsinlər, özü də diri gətirsinlər, öz adamını da göndərir. Onda Şamil deyir ki, məni müsəlman aparsın. Dayısı aparıb. Peterburqda Şamilə qvardiya çini veriblər. Şamili imtahan eləyiblər deyiblər ki, o əsil şeykdir.» Aşıq Rəfinin Şeyx Şamilə həsr elədiyi şeiri də var, müxəmməs üstündədir. Həmin şeirdə belə misra və beytlər var:

*Gələydi bu diyara  
Qurayı dövrəni Şəmil.  
Töküldü bulud kimi  
Kövkəbi asmanı Şəmil...  
Qurtarsın qaygilardan  
Daniyə Sultani Şəmil...  
Alıbdi bu dünyada  
Cənnəti rizvəni Şəmil.*

Rəfi dayının dilindən Molla Cümənin bir neçə şeirini də yazıya aldiq. Bu şeirlər içərisində «Amandı» rədifli müxəmməs də var idi. Bu müxəmməs elə bil gözəl bir lirik poemadır. Aşığın şeirlərin hava və şəkli formalarını bilməsi, doğma Azərbaycana, ana dilini bütün zənginlik və incəliklərinə bələdiyi məni heyran qoydu. Müxəmməsi elə Rəfi dayının dilindən aldığım kimi Molla Cümənin 1966-ci il «Azernəşr» tərəfindən çap olunan əsərlərinə daxil elədim. Sonralar bu müxəmməsi Molla Cümənin bir neçə əlyazmasında da tapdım. Müqayisələr apardım. Aşıq Rəfinin hafızəsi qasınsında dəhşətə gəldim. Yenə istəyirəm ki, Aşıq Rəfinin Şeyx Şamilə həsr elədiyi müxəmməsdən bir bənd verəm:

*Bilirəm ki, tab eləməz  
Kimsə onun savaşına  
Yandırır eşq oduna  
Pərvanə tək atasına  
Titrəşir xəlayiqlər  
Çıxanda mızan qoşuna  
Biçarə Rəfi deyər  
Bəxtəvər onun başına  
Alibdi bu dünyada  
Cənnəti-rizvani Şəmil.*

Sonra Qax rayonunun Lələpaşa, Güllük kəndlərində oldum. Axırda Zərnə kəndinə gəldim. Dedilər ki, Zərnədə iki qardaş var, Zeynalabdin və Əbdülmanaf. Hər ikisi ümumiyyətlə aşiq sənətinin bilicilərindəndir. Onlar ən çox Molla Cümə yaradıcılığını sevirlər. Zeynalabdin dayı Qaxın mərkəzində hökümət qulluğundadır. Əbdülmanaf isə Zərnədə kolxozun hesabdalarıdır. Ən çox Əbdülmanaf dayının söhbətlərini dinlədim. O, həm də çox yaxşı saz çalır. Molla Cümənin bildiyi şeirlərini sazin müşahidəsilə oxuyurdu. Şeirlərindən birisi mənim diqqətimi daha çox özünə cəlb elədi. Əbdülmanaf dayı oxuyurdu, mənim əlimdə isə yalnız kağız və karandaş var idi. Onun oxuduğu havanı yaza bilməzdəm. Ancaq xahiş edərək həmin şeirin sözlərini blok-notuma köçürdüm. Şeir belədir:

*Aşıq məşuqdan ayrılsa  
Canı yanar  
Təzənə vurar  
Simin qırar  
Saz vay eylər.*

*Yarı yannan gedən görsə  
Bir ah çəkər  
Yaşın tökər  
Qəddin bükər  
Göz vay eylər.*

Şeirin ikinci bəndi də bu şəkildədir. Belə formaya mən rast gəlməmişdim. Əbdülmənaf dayıya dedim bu nə formadır. Dedik, buna sallama qafiyə deyərlər. Sonra bu şeir haqqında mənim tələbəm aşiqşünas Mürsəl Həkimov yazdı. Uzun axtarışlardan sonra bu şəkildə şeiri biz Aşıq Hüseyn Cavanın və Mikayıł Azaflının da yaradıcılığında tapdıq.

Sonra yolum Zaqatalaya düşdü. Aşıq Kazımla söhbətim oldu. Mənə dedilər ki, Zaqatalanın Kəpənəkçi kəndində Aşıq Murtuzəli yaşayır. O, Molla Cümə haqqında danışır və əsərlərini oxuyur. Kəpənəkçiyə getdim, Aşıq Murtuzəlini tapdim. O, məni çox hörmətlə qarşılıdı. Dedi ki, mənim oğlum Pedaqoji İnstytutda qiyabi şöbədə oxuyur, özü də məktəbdə dərs deyir. Mirzəli dayının oğlu Qurban məni tanıdı. Biz səmimi görüşdük. Mirzəli dayı dedi ki, xəbər gəldi ki, Molla Cümə kəndimizə gəlir. Biz əvvəlcədən hazırlaşdıq. Mirzəli dayı yaxşı saz çalır və oxuyurdu. Mirzəli dayı Molla Cümənin gəlişinə bir şeir həsr cləyir. Qoşma 4 bənddir.

*Göydən əmr olunub düşübsən yerə  
Allahın şöləsi, nuru xoş gəldin  
Dünyanın hər üzü bəyandır sənə  
Yüz min sərrin qırx açarı xoş gəldin  
Mən sənə qul olum, sən mənə ağa  
İstəyirəm yol-ərkani qanmağa...*

Molla Cümə məni dinlədi və dedi: «Oğul, Allahdan qeyri heç kəsə qul olmaq olmaz. İnsan heç vaxt insana qul olmamalıdır.» Murtuzəli dayı mənə bir əlyazması bağışladı. Bu çox etibarlı mənbələrdən biridir. Əlyazmasında 100-dən artıq şeir var. Aşıq Murtuzəli deyir: Molla Cümənin əy-nində qara haşiyəli ağ kürk, kürküն altında da kiçik bir saz var idi. Cox gümrah idi və tez-tez yeriyirdi. Axşam qoşdu-ğum şeiri sazin müşayıeti ilə oxudum.

Zaqataladan Balakən rayonuna keçdim. Balakəndə raykomun birinci katibi bizim Pedaqoji İnstitumuzun qiyabi şöbəsinin tələbəsi idi. Səfiyyə xanım Dübirova məni

görüb sevindi və şoferinə tapşırdı ki, Paşa müəllim hara istərsə, onu apar. Dedilər ki, İti-Tala kəndində Aşıq Məhəmməd var. O, Molla Cüməni çox yaxşı bilir. O gecəsi Məhəmməd dayının qonağı oldum. O, Molla Cümənin şeirlərini çox dəqiq və səliqəli bir şəkildə oxuyurdu. Həm də böyük sənətkar haqqında əhvalat və rəvayətlər də danışırı.

Qayıdan baş Şəkidə dayandım. Əvvəlcə Baş Göynük kəndinə çıxdım. Üç gün Molla Cümənin qızı Reyhan xanımın qonağı oldum. Reyhan xanımın söhbətlərinə qulaq asdım. Sonra kədinin qocaları ilə görüşdüm. Mənə Molla Cümənin əsərlərini bilən bir neçə qocanın adını verdilər. Mən onların adlarını burada yazıram.

1. Keçi oğlu Məhəmməd Salamov. Usta Məhəmməd aşığın bütün şeirlərini əzbərdən bilir. Bənnə olub, Molla Cümənin şeirlərini oxuya-oxuya ev tikirmiş. 80-90 yaşında vəfat edib.

2. Salman Şərifov, çoxlu şeirləri yadında saxlamışdır.
3. Xinqal oğlu Süleyman
4. Məhəmməd oğlu Süleyman
5. Ərəb Abdulla
6. Ərəbov Salman
7. Qənimət Məhəmməd oğlu
8. Əbdülov Hacıbala. Nalbənd olub, çoxlu xatirələr danışır.

Salman dayı məni axşam evinə qonaq çağırırdı. Aşığın şeirlərini, xüsusilə də müxəmməslərini çox dəqiqliklə söyləyirdi.

Mən Baş Göynük kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Şərif İdrisovla kəndi dolaşırdım. Bir az aralıda gördüm ki, bir neçə qoca əyləşib söhbət edirlər. Demə sən, onlara deyiblər ki, Bakıdan gəlib Molla Cümənin şeirlərini toplayırlar. Mən gördüm ki, hündür boylu, başında papağı olan, o qədər də qoca olmayan bir qoca yoldaşlarından ayrılib bize tərəf gelir. Yaxınlaşış qəşərimizdə dayandı, sözsüz, təklifsiz aşağıdakı qoşmanı əzbərdən, aramlı deməyə başladı. Qoşma məni çox maraqlandırdı.

Onu qocanın köməyi ilə bloknotuma köçürdüm. Sonralar aşığın əlyazmalarından tapıb dəqiqləşdirdim. Molla Cümə külliyatına daxil elədim. Mənə görə bu qoşma Molla Cümənin ən yaxşı əsərlərindən biridir:

*Maral gözlüm, ovçudanmı ürkmüşən,  
Səkib gələn çöllərinə dolanım  
Dal gərdənə ciğa telin tökmüsən  
Nazik, incə bellərinə dolanım.*

*Mən fəqiri gəl özünə yar eylə  
Hər nə desəm şəfqətindən var eylə  
Gəl yaxına, düşmənləri kor eylə  
Danış, şirin dillərinə dolanım.*

*Mən Cüməni ahu-zara yetirdin  
Üç dilək dilədim birin bitirdin  
Bu sövqatı cənnətdənmi gətirdin  
Xurma verən əllərinə dolanım.*

Bu şeiri oxumaqdən doymuram. Bəzən kövrəlirəm də. Sonra Şəkinin yüksək dağında olan Baş Göynükdən dağın dibində olan Aşağı Göynüyü endim. Dedilər bu kənddə İdris Mustafayev yaşayır. Evini tapdım. İdris dayı ilə görüşdük. O, dedi ki, Mən Molla Cümənin ləp uşaqlıqlıdan yoldaşı olmuşam. Hətta çəltik əkininə də bir yerdə çıxırdıq, bir-iki ay kənddə qalırdıq. İdris dayının yaşı yüzü keçmişdi. İdris dayı ilə səmimi səhbətimiz oldu. O, Molla Cümənin şeirlərini o qədər də bilmirdi. Ancaq aşığın həyatı, fəaliyyətinə dair çox maraqlı məlumatlara malik idi. Molla Cümənin Axsaq Laçına, Hacı Kərimə, Əsəd Koxaya, Dəllək Salama yazdığı həcvlərin tarixcəsinə çox gözəl bələd idi. Mən şəxsən Molla Cümənin ölümünə dair əsas məlumatları da İdris dayıdan götürmişəm. Bu mövzuya xüsusi məqalələr həsr eləmişəm. İdris dayının «Molla Cüməni öldürən yerdən, tapıb bax bu əllərimlə dəfn eləmişəm» sözlərini mən heç vaxt mən unuda bilmirəm. İdris dayının danişdiği daha bir əhvalatı mən indiyə qədər heç yerdə

yazmamışam. İdris dayı dedi ki, XIX əsrin lap sonlarında İlisu kəndindən Xəlil bəy gəlmışdı. Aşağı Layisqidə yüzbaşı seçmək lazım idi. Namizədlər var idi. Hətta Molla Cüməni də seçmək istəyənlər çox idi. Xəlil bəy və çoxları Molla Cüməni yüzbaşı seçmək istəyirlər. Sonda Molla Cümə durub və deyir ki, ay camaat, mən aşiq babayam, məclislər aparıram, saz çalıb oxuyuram. Məndən yüzbaşı olmaz axı. Sonra aşığın sözləri ilə razılışırlar. İdris dayı deyir ki, varlılar, adam aldadənlar haqqında Molla Cümə tənqidi fikirlər söyləyib. Necə deyərlər, aşiq onları görmək belə istəməyib. Ona görə də bir çoxu haqqında kəskin həcvlər yazmışdır. Məsələn, Şəkinin İncə kəndində Əsəd adlı varlı bir adam olub. O, koxa imiş. Əsəd həmişə Molla Cüməni ələ salarmış, dalınca danışarmış. Aşığın həcv yazarı olduğunu bildiyi üçün öcəşərmiş, istehzalı sözlər deyərmiş. Bir dəfə o danışanda Molla Cümə tanışı ilə gəlmiş deyirlər. Odur Molla Cümə gəlir. Əsəd Koxa o saat sözünü kəsib dayanır, rəngi dəyişir. Deyildiyinə görə Əsəd həm də qoçuluq edərmiş. Elə oradaca Molla Cümə coşaraq həcv başlayır. İki misrasını deyən kimi qaçıb onun ağını tuturlar. Daha dalını deməyə qoymurlar. Sözün dalısından ehtiyat edirlər.

*Adını eşitdim İncəli Əsəd*

*Uşağın çox olsun, çörəyin kəsad.*

Mən bir ay idim ki, kəndləri dolaşirdim, çox yorulmuşdum, zəifləmişdim. İdris dayı tay qocalmışdı, yorulmuşdu. Onu da daha narahat eləmək olmazdı. Dedim, İdris dayı məni bağışlayın. Sizinlə söhbəti hələ qurtara bilməmişəm. Dekabr ayında Şəkiyə qiyabiçi tələbələrə məsləhət verməyə gələcəyəm. Söhbətimizi onda davam etdirərik. İdris dayıdan ayrılib mən Bakıya döndüm. Birinci ekspedisiyam belə tamamlandı. Əlbəttə, çox hadisələri yazmağa imkanım olmadı.

Dekabr ayında Şəkiyə məsləhətə gəldim. Birbaşa İdris dayının görüşünə getmədim. Əvvəlcə evinə zəng elətirdim. Dedilər ki, İdris dayı dünyasını dəyişmişdir. Mən

çox məyus oldum. İdris dayı Molla Cümə ilə bağlı digər əhvalatları özü ilə bağlı o biri dünyaya apardı.

«Odlar yurdu» qəzetiñin 24 dekabr 1989-cu il nömrəsində mən aşağıdakı qeydləri oxudum: «Şəkidə yubiley tədbirləri və şənlikləri». Molla Cümənin yolun qırığında meyiti tapılıb. Orada da basdırılıb. Ona görə də orda da meyitlər çürümüşdü, aparmaq mümkün deyil idi. İdris Mustafayev deyir ki, meyitlər qalaqlanmışdı. Molla Cüməni yalnız paltarından tanıdıq. Elə oradaca basdırıldıq. Molla Cümənin divanilərinin birində belə misralar var:

*Yaz gələndə aşıqların  
Köhnə dərdi söküür  
Pərvanənin şam üstündə  
Qol-qanadı töküür.  
O biçarə bülbü'lün də  
Gözünə tor çəkilir  
İki çeşmi bağlı olur  
Güli mehman eşqinə.*

İlahi bundan da gözəl demək olarmı?

Bizim çox məşhur və zəngin məhəbbət dastanlarımız var. Bu dastanlarda eşq, məhəbbət, sevgi, sədaqət, etibar, sevinc və kədər böyük heyrət və məhəbbət təsvir olunur. Bu dastanları xalq öz balalarına elə bil bir məktəb kimi yaratmış, zənginləşdirmiş, qoruyub saxlamış və yadigar vermişdir. Bu dastanlarda çox ibrətamız, tərbiyəvi, səciyyəvi epizod və əhvalatlar var. Bu əhvalatların bir çoxu məhz bülbü'l və gülün nakam və faciəvi məhəbbətlərinə həsr olunmuşdur.

Bizim məhsur məhəbbət dastanlarımızdan biri «Novruz və Qəndab» adlanır. Novruz şahzadədir. Novruz bayramında anadan olduğu üçün adını Novruz qoyublar. O, sarayda şahzadə kimi tərbiyə alır. Saz, mahnı, dastan və sairə haqqında təsəvvürü belə yoxdur. Bir gün aşiq dastanına qulaq asır və hadisə onun, necə deyərlər, psixikasını dəyişir. Yenə bir gün bir pirani onun yuxusuna girir, əlində badə. Pirani yumruğunu açır, iki barmağını qaldırıb

Novruza deyir: nə görürsen, yollar görürəm daha nə görürsen, böyük bir şəhər görürəm, daha nə görürsen, böyük bir saray içinde də gözəl bir qız görürəm. Bax, Novruz o, Misir padşahının qızı Qəndab xanımıdır. Novruz badəni içir. Pirani deyir ki, Qəndab xanımı sənə və səni də Qəndab xanıma buta verirəm. Novruz necə deyərlər, badənin təsiri ilə böyük bir aşiq olur. Çalib oxumağa başlayır. Anasına, atasına deyir ki, mən mütləq butamın dalınca Misirə getməliyəm. Novruz yolda-izdə çox çətinliklərlə rastlaşır, hətta ölümlə üz-üzə gəlir. Dənizdə boğulmaq qorxusu olur. Bir qəvvas onu xilas edib evinə aparır. Qəvvasin Gülşən adında gözəl qızı var idi. Qız Novruza aşiq olur. Novruz hər şeyi unudaraq bir müddət bağçada gəzir, şənlənir, əylənir. Bir gün bağçada gəzərkən görür ki, bir bülbüл dimdiyində soluxmuş bir gül yarpağı qarşıda olan ağaca qonub sevinir. Bülbüл bu soluxmuş gül yarpağına aşiq olmuşdur. Bülbüл birdən oxumağa başlayır. Soluxmuş gül yarpağı onun dimdiyindən düşüb aşağı uçmağa başlayır. Bülbüл yarpağın dalınca şığıdı. Demə sən, ağacın arxasında tikan var imiş. Tikan biçarə bülbülin ürəyindən keçdi. Bülbüл bu soluxmuş gül yarpağının yolunda canını fəda elədi. Novruz bu səhnədə çox təsirlənir, öz-özünə deyir ki, bülbüл sevgilisi yolunda canını fəda etdi, mən isə butamı uzaq ellərdə qoyub burada əylənirəm. Elə o günü Novruz butasının dalınca Misirə yola düşdü.

Oxucum, bizim dastanlarımızda belə ibrətamız, örnek olacaq hadisə və əhvalatlar çoxdur. Xalq bu epizodları balaları üçün yaradıb onlara dərs keçmişdir.

Molla Cümə gözəllik, məhəbbət nəğməkarıdır, onun yaradıcılığının əsas hissəsi məhəbbət lirikasıdır. Kəndlərdə, eldə, obada elimizin bəzəyi olan, xalqımızın ən yaxşı keyfiyyətlərini özlərində təcəssüm etdirən el qızlarını Molla Cümə fəxrli vəsf edirdi. Gözəllər isə böyük sənətkarın sazinə, sözünə düşməsilə fəxr edirdilər. Əksər şeirlərini aşiq kəndlərdə şəxsən görüyü, rast gəldiyi gözəllərə həsr etmişdir. Əliabadda Məryəm, Çobankolda Nigar, Ənbircayda

Güllü, İlisuda Şirincan, Qimirbazarda Firdövs, Marsanda Reyhan, Almalıda Tükəzban, Şatavarda Leyli, Tasmalıda Gülüzar, Güllükdə Fətmət, Talada Həlmət və başqaları.

Molla Cümənin ən çox təriflədiyi gözəllərdən biri Nigardır. Nigar gözəl, türəyiaçıq, qonaqpərvər idi. Saza, söhbətə el aşıqlarına böyük hörməti olmuşdur. Zaqatalanın Çobankol kəndinə gələndə Molla Cümə bu ailənin qonağı olmuşdur. Aşiq bir neçə mahnisında Nigarı xatırlamış, onu tərifləmişdir, ona üç şeir həsr eləmişdir. Şeirlərin biri beş bənddən ibarət müxəmməmdir. Burada Nigar elimizin ən ulu, müqəddəs, ad-sanını özündə yaşıdan qənirsiz bir gözəl kimi təriflənir.

Hər dəfə Zaqatalaya yolu düşəndə Molla Cümə bu ailəyə baş çəkərdi. Yenə bir gün Nigarı, onun anası Ayşaxatını yoxlamaq üçün onlara gəlir. Bu zaman Ayşaxatın pəncərədən görür ki, Molla Cümə həyat qapısını açıb içəri girir. Özünü saxlaya bilmir, dizlərinə döyə-döyə, başının tükünü yola-yola aşığın qabağına yürüür. Molla Cümə o saat işin nə yerdə olduğunu başa düşür. Ayşaxatına ürək-dirək verir, elə bu anda ikinci bir şeir Molla Cümənin sazını tərpədir. «Tək düşmüşdün Çobankola ay Nigar» deyən aşiq vaxtsız dünyadan köcmüş bir el qızına ağı oxuyur.

*Ərə getdin yaman dərdə tuş oldun  
Boylanmadın sağa, sola ay Nigar.*

Ər evində Nigarın qısa ömrü xoş keçməmişdir.

*Gəlin oldun, hərgiz getmədin başa  
Dağ düyünün qoydun dosta-sirdaşa  
Anan Ayşaxatın dönüb bayquşa  
Ağlar deyər: aman bala, ay Nigar.*

Molla Cümə həyatla vaxtsız vidalaşan bu el gözəlinin faciəsini uzun illər unuda bilməmişdir. Nəhayət bizə məlum olan üçüncü şeirində yenə Nigarı xatırlanmışdır. «Ay ağalar, gəldi düşdü yadıma, Viran qaldı gözəl bağı Nigarın».

Sonra:

*Molla Cümə ağlar eylər ah-zar  
Getməz sinəsindən dağı Nigarın.*

Balakən rayonunun İtitala kəndində Aşıq Məhəmmədin dediyinə görə aşiq bu üçüncü şeiri Nigarın qəbri üzərində demişdir. Mən isə uzun axtarışlardan sonra Molla Cümənin Nigara həsr elədiyi hər üç şeiri tapıb, müqayisələr aparıb aşığın külliyyatına daxil eləmişəm. Molla Cümə el gözəllərinin qənirsiz gözəlliklərini, onların xarici görünüşünü, hətta geyimini də tərif edib şeirlərini daha da şirinləşdirirdi.

*Qızılıgül tək açılıb  
Qarşımıza çıxıbsan.  
Kirpiklərin ox edib  
Bağrimiza çaxıbsan.  
Qola qolbax sariyib  
Ələ xına yaxıbsan  
Şümşad qələm barmağ'a  
Gümüş üzük taxıbsan.  
Mina kəmər bağlayıb  
İncə belin sixıbsan.*

M.H.Təhmasib Qurbanidən danışanda aşağıdakı sözləri işlətmışdır: «Qurbaninin əsas yaradıcılığı gözəl, bədii, axıcı qoşmalardan, gərayılardan ibarətdir. Bu mahir sənətkarın qələmindən hər nə çıxmışsa gözəl çıxmışdır. Onun qoşmalarında sevinc də, kədər də, gülüş də, göz yaşı da, şikayət də, giley də, nisgil də gözəldir. O, sevinirse, oxucunu da sevindirir, kədərlənirse, oxucunu da kədərləndirir. Bir sözlə o, auditoriyasını istədiyi hala salmağı bacaran, özü ilə birlikdə sevindirib, özü ilə birlikdə kədərləndirə bilən bir sənətkardır». Böyük müəllimimizin bu sözlərini mən çox sevinc və məsuliyyətlə Molla Cümənin yaradıcılığına aid edirəm. Qurbaninin qoşma, gəraylı və təcnislərinin təsiri ab-havani XV əsrənən aşiq sənətimizi bəzəmişdir. Nə yaxşı ki, böyük aşıqdan sonra digər ustadlarımız, o cümlədən böyük ustadımız Molla Cümə də klassik aşiq sərvətimizin ənənələri üzərində pərvəriş tapmış,

bu ənənələri nəsildən-nəslə, əsrəndən-əsrə keçirərək yaşatmışlar.

*Çıxanda seyrana yar yaxasında  
Verirsiz baş-başa yüzə düymələr.  
Zülfün oylağında can butasında  
Nə xoş görünürsüz gözə düymələr.  
Coxları olubdur könlü şikəsta  
Heyrandır səsinə neçə nörəstə  
Tər məmə altında ağ sinən üstədə  
Əcəb gəlirsiniz sözə düymələr.  
Cümə də olaydı kəmər belində  
Danışaydı siznən bir hal dilində  
Alim məclisində, sərraf əlində  
Biriniz dəyərsiz yüzə düymələr.*

Molla Cümə eyni zamanda təbiət, gözəllik aşiqidir. Onun şeirlərində bənəvşə və qızılığullar, eyni zamanda dağlarda, düzlərdə, daşdan-daşa tullanan kəkliklər, budaqdan-budağa uçub nəgmə deyən bülbüllər mühüm yer almışlar. Xüsusilə gülü və bənəfşəni tərifləmək, onun üçün çox xoş idi. Bənəfşənin klassik tərifi, onun gözəlliyi, məziyyətinə elə bir biz yenidən vaqif olmuşuq. Qurbaniyə Gəncədə yaşayan dünya gözəli Pərini buta vermişlər. Baharin xoş bir vaxtında gənc aşiq Qurbani sazını torbayaya qoyub Cəbrayı�ın Diri kəndindən butasının dalınca yola düşür. Onun yolu Qarabağ yamacları ilə Gəncəyə düşür. Qarşısına baharin çiçəklərindən ibarət toplular rast gəlir. O, diqqətlə bu gül dəryasına batır. Güllər çox mehriban, sevincə düzülmüşdülər. Qurbani bu çiçək topasını çox diqqətlə seyr edir. Təəccübənir, ayrılməq istəmir. Bir az irəli gedəndə yeno də həmin çiçəklərdən ibarət başqa bir topaya rast gəlir. Bu zaman onun marağı və diqqəti daha da artır. Çiçəklər rəngbərəng, mehriban və munisliklə düzülmüşdülər. Aşıq fikirləşir, bu ki möcüzədir, bəlkə göydən enmiş mələklər bu çiçəkləri belə gözəlliklə düz müşlər. Diqqətlə baxdıqda bu zərif, inca, munis çiçəklərin hamisinin boyunlarını əyri görür, sənətkarın diqqəti bir az da artır,

onu təlatümə gətirir. Necə deyərlər, çicəklərə yazığı gəlir. Sevgilisi – butası Pəri yadına düşür. Ehmallica sazını köynəyindən çıxarıb bu Qarabağ yamaclarının bahar gullerini-çicəklərini vəsfə başlayır. Beləliklə, mədəniyyətimizin tarixində bahar gözəli – Qarabağ gözəli bənəfşənin tərifinə həsr olunan ölməz-klassik bir əsər yaranır.

*Tanrı səni xoş camala yetirmiş,  
Səni görən aşiq ağlın itirmiş,  
Mələklərmi dərmış göydən gətirmiş,  
Hayif ki, dəriblər az bənəfşəni.*

Qurbanidən sonra yüzlərlə bənəfşələr dünyaya gəlib. Ancaq əsrlər uzunu yaranan bənəfşələrin kökündə, binasında Qurbani bənəfşəsi dayanırdı.

Molla Cümə:

*Mən sənə nə dedim zalim, bimürvət  
Qoy qurusun qolun üz bənəfşəni  
Süsənə, sünbüllə, gülü-reyhanla  
Dərib dəstə-dəstə düz bənəfşəni.*

XIX əsrдə Aşıq Bəsti aşıqların bənəfşəsinə öz xüsusi münasibətini bildirmişdir. Aşıq Bəstinin bənəfşələri öz orijinallığı və təravəti ilə seçilir.

*O yar gəzən oylaqlarda  
Bir də açdı bənəfşələr  
Səpələndi dağa daşa  
Yoldan aşdı bənəfşələr.*

*Yaralı quşlar kimi  
Kola düşdü bənəfşələr  
Yarib o tutqu çayını  
Necə keçdi bənəfşələr.*

*Bir quş kimi yoxa çıxdı  
Hara uçdu bənəfşələr?!  
Bəsti Xançobanım kimi  
Vaxtsız köçdü bənəfşələr.*

Hər bahar vaxtı sevdiyimiz, əzizlədiyimiz bənəfşə bizim üçün elə bil yenidən kəşf olunurdu. Aşıq sənətimizin dilinin əzbəri olan «Bənəfşə qız iylər, qız bənəfşəni» ifadəsi

böyük sənətkarlarımız tərəfindən lütfən öz bənəfşələrinə daxil edildi. Molla Cümə də öz bənəfşəsinə bu ifadəsini daxil eləmişdi. Bununla belə Mollà Cümənin də aşağıdakı misraları orijinaldir.

*Cümə deyər gülün vaxtı gəlibdi*

*Daha iyələmərik biz bənəfşəni.*

Molla Pənah Vaqif də bənəfşəyə biganə qala bilməmişdir. Onun şeirlərində belə misralar var:

«Bənəfşə tək ənbər zülfü boy verir».

«Bənəfşə qoxulu yardan ayrılan».

Nəhayət böyük şair bənəfşəyə xüsusi qoşma da həsr edir.

*Bir üzü gül, rəngi lala, zülfü tar*

*Gəştə çıxıb dərər tazə bənəfşə*

*Dəstə-dəstə sancıb buxaq yanına*

*Yaraşıbdır o şahbaza bənəfşə.*

Molla Cümə bahar, gözəllik, təbiət nəgməkarıdır. O, doğma vətəninin gözəlliklərinə, habelə vətən övladlarının iradəsinə, qəhrəmanlığına, yüksək əxlaqi-mənəvi sərvətlərinə çoxlu şeirlər həsr eləmişdir. Baharla əlaqədar gülə, bülbüle də şeirlər qoşmuşdur. Onun şeirlərində qışın gözəlliklərini də baharın təravətini də açıq-aydın hiss etməkdəyik. Baharın rəmzi olan bülbül və gül onun şeirlərində xüsusi bir həssaslıqla tərənnüm olunur.

*Gedibdir zimistan gəlibdir bahar*

*Yatırsan bixəbər gəlsənə bülbül.*

*Neçə dost döstündən olubdur kənar*

*Qorxuram meyl etməz gül sənə bülbül.*

*Bircə oxu görüm necə səsin var*

*Qızıl gül üstünə xoş həvəsin var*

*Nə peşman durursan yoxsa yasın var*

*Məşəqqətmi gəlib il sənə bülbül.*

*Adım Molla Cümə Salahzadəyəm*

*Üzü qara bəndə kəmtər gədayəm.*

*Mən özüm də sən tək yordan cidayam*

*Dərdimə dərd qoşma gülsənə bülbül.*

Bülbülə həsr elədiyi başqa bir təcnisində Molla Cümə bülbülin bahar, gül həsrətinə öz səsini qatır, özünün yordan cida olduğunu bülbülin gül həsrətilə müqayisə edir.

*Bahar oldu düşdün ahi-fəryada  
Həsrətsən lala tək yüzə sən bülbül  
Ya gərək canını salasan oda  
Ya gərək əlini yüzəsən bülbül.  
Haray etsəm gəlib yetsə haraya  
Yetirdin dərdimi yüza sən bülbül.*

Molla Cümə gülün, bülbülin adlarını şeirlərində tez-tez çəkir. Bülbül və gül bunlar Şərq poeziyasının populyar bədii obrazlarıdır. Gül Azərbaycan folklorunun ən sevimli və istəkli obrazıdır.

*Mən aşiqəm gül gülə  
Bülbül gülə gül gülə  
Yar telinə gül taxıb  
Calaq olub gül gülə.*

Bu bayatı Azərbaycan bədii dühasının kəşflərindən biridir. Dünyada rəmzi olaraq kama yetməzliyin nişanələridir. Şərqi, eləcə də Azərbaycanın ədəbiyyat və folklorunda bu bədii obrazlar tez-tez müxtəlif şəkildə xatırlanır. Xalqımız bz folklorunda böyük məhəbbət və bədiyyatla bu obrazları şeirinə salıb yaşıdır.

*Bülbül sənin işin qandır  
Aşıqlar oduna yandı  
Nadən cəsədin əlvəndi  
Köksün altı sarı bülbül.*

Bülbül xalq poeziyasının ən etibarlı, sadıq aşıqlarından biridir. Onun sevgilisi güldür. Bütün ömrü boyu bülbül öz sevgilisinə çatmaq üçün canından, başından keçir. Ancaq sevgilisinə qovuşa bilmir.

*On bir ay çəkdiñ qəhrini  
Bu bir ayı zarı bülbül.*

Gəlin, bu beysi izah edəlim. Bülbül gülün aşığıdır. Şərq poeziyasının ən böyük və şöhrətli aşıqlarındandır. Bülbül düz on bir ay gülün həsrəti ilə yaşayır, gözləyir ki,

bahar gəlsin, güllər açılsın, o da aşiqinə qovuşsun. Ancaq ömrü boyu bülbül gül ilə görüşə bilmir. Çünkü elə ki, gül açılır, bülbülün gözlərinə tor gəlir, o, gülü görə bilmir. Bülbülün gözləri düz bir aydan sonra açılır, artıq o vaxt gül solmuşdu, qurtarmışdı, yox olmuşdu.

Mən Molla Cümənin ilk şeirlər kitabına (1966) yazdığını müqəddimənin bir yerində demişdim: «Molla Cümənin elə şeirləri vardır ki, onlar xüsusilə forma cəhətdən tədqiqata möhtacdır. Bunların təhlili Azərbaycan aşiq və xalq poeziyasının bir sıra forma xüsusiyyətlərinin aydınlaşdırılmasında ədəbiyyatşüns və folklorşunaslarımıza gözəl və yeni material verə bilər» (səh.9). Müqəddimədə mən Molla Cümənin işlətdiyi aşağıdakı aşiq şeirlərinin adlarını çəkmışdım: «Qoşma, gəraylı, ciğali gəraylı, sallama gəraylı, divani, təcnis, ciğali təcnis, hərf üstdə təcnis, yedəkləmə təcnis, əvvəlaxır, əliflamə, bayatı, müxəmməs, müsəddəs, bağlama, deyişmə, ustادnamə, hərbə zorba, həcv və dastan». Molla Cümənin Şəkidən əldə edilmiş başqa bir əlyazmasında sənətkar özü aşağıdakı şeir şəkillərinin adlarını sadalayır: «Ey həzərat, mənim bu dəftərimin içində yazılıbdır: əvvəla divani və ikinci qafiyə, üçüncü dübeyti, dördüncü hecabənd, beşinci kükəri və ərəbi, altıncı təcnis, yeddinci təxmis, səkkizinci şikəstə, doqquzuncu bayatı, onuncu qara heca, on birinci dodaqdəyməz, on ikinci müxəmməs». Molla Cümənin şeirlərində belə bir bənd var:

*Oxuduğum qara heca  
Çox danışma gəlməz vecə  
Cümə sənələ bir gecə  
«Ya» əlifə «te» əlifə.*

Ərəb əlifbasında «ya» və «te» hərfərini işlətməklə aşiq «yatmaq» sözünü söylemişdir. Mənə belə gəlir ki, Molla Cümə «qara heca» deyəndə gəraylı şeir formasını nəzərdə tutur. Aşağıın «Beyt» adlandırdığı başqa bir şeirində aşağıdakı misralar var:

*Çün demişəm divani təxmisdə mən  
Həm müxəmməs, qafiyə təcnis də mən*

*On iki hava ilə dərdim haray  
Heç tükənməz baxıban gördüm haray  
İsmi Pünhan güzarında bir səhər  
İstədim beyyit deyəm təhər-təhər.*

Bizim müəllimiz M.H.Təhmasib kitabında yazmışdır ki, aşiq yaradıcılığında nə qədər şeir şəkli varsa, bir o qədər də hava, melodiya var. Əlbəttə, bu fikri söyləmək də məsuliyyət tələb edir, təsdiqləmək də. Ancaq deyək ki, alimin mülahizəsində həqiqət var. Təsəvvür edin, bu və ya digər aşiq müəyyən şəkildə şeir qoşursa, deməli bu bədii nümunənin arxasında hava, melodiya var. Bizim ən böyük ustad aşıqlarımız eyni zamanda bəstəkar olublar. Onlar müəyyən hallarda hava yaratmış və bu havaya uyğun da şeir dünyaya gətirmişlər. Özlerinin yeni cəzbedici havasını yaratmayan ustad aşığımız olmamışdır. Burada çox maraqlı bir cəhət var. Aşıqların şeirləri tez, rahatca yadda qalır. Bunları yaşıdan məhz aşıqların bildiyi və sevdiyi havalarıdır. Baxın S.Vurğun, O.Sarıvəlli, B.Vahabzadə, Hüseyn Arif, Zəlimxan Yaqub qoşmaları da belə asanlıqla əzbərlənir. Çünkü onların əsərləri aşiq sənətinin havalarına, melodiyalara uyğun şəkildə yaradılır. Hər bir aşiq şeirinin arxasında aşiq havası var. Bu havalar aşiq qoşmalarının misralarında söz düzümüzə heca və rədifişlərdə başqa sözlə, havalar üstündə qurulmuşdur. Bu cəhətdən Molla Cümə şeirlərinə yanaşanda böyük sənətkarların bütün aşiq havalarına bələdliyi qarşısında heyran qalırsan.

Molla Cümənin maraq doğuran və müxtəlif biçimli sözləri mənə görə məhz aşiq havaları üstündə qoşulmuşdur. Molla Cümənin forma etibarilə maraqlı şeirlərindən biri də «Ağlaram» rədifi mərsiyesidir. Şeir 3 bənd qoşma və üç də bayatıdan ibarətdir. Qoşmanın bir bəndi verilir, sonra da bayati gətirilir. Qoşmanın son bəndində aşığın təxəllüsü var. Bayatıların hər üçündə aşığın da adı çəkilir. Qoşmada rədifi «ağlaram»dır. Bayatılar aşiq tərəfindən «ağlı» kimi çağrılib, özü də hava, melodiya üstündə. Hər üç bayatı «ağlaram» sözü ilə başlayır.

Son bayatı:

*Mən ağlaram tellər ağlar  
Yaş tökər, sellər ağlar  
Cümənin dərdin duysa  
Ölkələr, ellər ağlar.*

Qoşmada da rədif «ağlaram»dır.

*Matəmdaram sağ əlimlə eyləyib  
Torpaq başa, küll gözümə ağlaram.*

Bizim qənaətimizə görə bu maraqlı formada deyilən şeir aşığın tərcümeyi-halı ilə əlaqədardır. Daha doğrusu yeganə oğlu Həsənin (25 yaşında 1919-cu ildə) vəba xəstəliyindən dünyasını dəyişəndə demişdir. Təkrar edirəm, bayatılar aşiq tərəfindən «ağ» kimi çağırılmışdır, hava, melodiya üstündə.

Molla Cümənin forma etibarı ilə çox maraqlı və həm də müxtəlif biçimli təcnisləri vardır. Təcnislərdən bir qismi ənənəvi qoşma üstündə deyilmişdir. Həm bəndləri və həm də misralarında cinaslar işlədirilir.

*Tək gəldin cahana didarı göyçək  
Dəndanı yaqutsan, ləlsən, ay, ay  
Sinəndə iylənir ətirli çiçək  
Narıncsan, nərgizsən, laləsən ay, ay.*

Qalan iki bəndin son misraları laləsən sözünə cinas kimi işlədirilir.

Aşığın təcnislərinin böyük bir hissəsi hərf üstündədir. Belə təcnislərdə Molla Cümə böyük ustalık göstərir.

Molla Cümənin «t», «z», «n» və başqa hərflər üstündə dəyərli təcnisləri var. «N» üstündə:

*Nazlı yarım heç doymuram busəndən  
Noğul, nabat şirin olmaz busəndən  
Nökər Cümə çox çəkinir bu səndən  
Naməndlərin dilin vursun baz ilan.*

Hərf üstündə olan təcnislərin bəzilərində aşiq daxili cinaslardan da istifadə ədir.

«Z» üstündə:

*Zəhmətim əşəddir bülbülm gülsüz  
Zar olur könlümüz ayağa durmaz  
Zəbanın bəstədir, dəhanın dilsiz  
Zəncəfil göz yaşım ayağa durmaz.*

Molla Cümə hərf üstündə çox maraqlı divanitəcnislər yazmışdır. «X», «Z», «K», «L», «B», «N», «U», «Q» hərfləri üstündə deyilmiş təcnis-divanılər gözəl sənət nümunələrdür.

«Z» üstündə:

*Zağ ağlaram həsrətindən  
Didəm qana boyanmaz  
Zinhar etdi xəlqi sədam  
Neyçün bəxtim oyanmaz.  
Zəhmətindən dərdə düşdüm  
Gələn təbib dayanmaz  
Zənəxinnən bir busə ver  
Dərdimə dərman əziz.*

«B» üstündə deyilmiş bir divanının çox maraqlı şəkli xüsusiyyətləri var. Ondan bir bənd misal gətirək:

*Bülbüll sayaq guşa gəldim  
«Yeyi», «əlif», «zeyi»nən  
Başladım göftar demaya  
«Yeyi», «vavı», «zeyi» nən.  
Bədirlənmiş camalına  
Qalmışam mail olub  
Bildim candan xeyir yoxdur  
«Nuni», «əlif», «zeyi»n görüb.*

Bütün divaninin hər bir misrasının sonunda ərəb əlifbasının hərfləri ilə aşağıdakı sözlər şeirə salınmışdır «yaz», «yüz» (üz), «naz», «qılıx», «ləb», «yanax», «göz», «dərs», «fars», «ters» və «düz». Birinci bənddə üç misra «zeyi» ilə tamamlanır. Qalan bəndlərin dördüncü misraları da «zeyi»n sözü ilə tamamlanır. Başqa bir cəhət: bütün bəndlərdə hər üç misra eyni sözlərlə tamalanır: «görüb», «yaradıb», «oxuyub». Eyni zamanda burada Molla Cümə

divani şeir şeklinin bütün tələblərinə riayət etmişdir. Beləlik-lə gözəl, axıcı, yüksək bədii təsirə malik şeir şəkli alınmışdır.

Divanilər Molla Cümə yaradıcılığının mühüm və əhəmiyyətli sahəsini təmsil edir. Mənim qənaətim budur ki, aşağıdən divaniləri haqqında ayrıca tədqiqat əsəri yazılmalıdır.

“Z” üstə əvvəl-axır:

*Zəhmətin əsəddir bülbülüm gülsüz  
Zar olur könlümüz ayağa durmaz  
Zəbanın bəstədir, dəhanın dilsiz  
Zəncəfil göz yaşım ayağa durmaz.*

Təkrar olunan üç misralı şeir parçasının birincisi yuxarıdakı bənddən sonra gəlir.

*Zəmanə sürməz  
Məhəbbət qırmaz  
Ağlayar az az.*

Diqqət edin, bu kiçik parçanın da misraları «z» hərfi ilə tamamlanır. O biri bəndlər də bu minvalla davam etdirilir. Molla Cümənin belə maraqlı iibrətamız şəkildə daha bir neçə şeiri vardır. Onları təhlil etməyə imkanım yoxdur. Ona görə də bir-iki misal verməklə kifayətlənəcəm.

*Bir vəsiyyət edim sizə, qardaşlar  
Bəd əsil namərdin üzünə baxma  
Gimgəsinə çıxma  
Gəl desə getmə  
Yanımdan ötmə  
Versə yüz tümən  
Diyari çəmən  
Diyari-çəməndə girsə araya  
Hayif ola ona toy-bayram məclis.  
Yeridir ingilis  
Olsun nasranı.*

Başqa bir şeir:

*Minib səməndinə olubsan süvar  
Könül əyləncəsi bircə bəri bax.  
Sonra ayrı lax.*

*Əvvəl, axır bu ayrılıq bizi var  
Gəl sarmaş boynuma çeşmi-çıraq.  
Vədədir iraq...*

Yaxud:

*Dostluğun bölləm  
Sən bizi gəlsən  
Dərdinin ölləm  
Sən bizi gəlsən.  
Cümə fanaram  
Dəymə sinaram  
Fikrin qanaram  
Sən bizi gəlsən.*

Çox maraqlı bir şeir:

*Sən mənim qədrimi bilmədin canan  
İndən sonra bu dostluğu duala  
Görəndə didarın sənin hər zaman  
Düşər könlüm yüz min iki xəyala  
Xəyal etdim bu sevdani  
Çağırram qədir mövəlanı  
Gözümdən töküb al-qanı  
Çün çəkərəm dərdi-bəla.  
Dərdi-bəla canda olu  
Cəsəddə canda olu  
Yar gəlib seyr etməyə  
Açımuşam canda yolu.  
Yol açmışam canda yar gəlib gəzzin  
Basıb öldürsün əlimi üzsün  
Bir kərə öldürsün əlimi üzsün  
Susasın qanına, batsın babala.  
Babal olar gözəllərdə  
Eşitmışık əzəllərdə  
İki mələk yaz ellərdə  
Çiynik üstdə edib nalə.  
Nalə edər hər gün ahi  
İsləmə hər günahı  
Yüzü haqda, dil duada*

*Çəkərəm hər gün ahi.  
Ah çəkərəm yada düşəndə ruyin  
Aləmi məst edər ö müşki-buyin  
O əhmər zülfərin sürahi boyun  
Oxşatdim bənzimi solan xəzələ.  
  
Xəzəl kimi saralmışam  
Kömür kimi qaralmışam  
Bimürvət bir yar almişam  
Döndərib qəddimi dalə.  
  
Yox dalım təzə yaydır  
Kamandır, təzə yaydır  
Yarım daldan çıxanda  
Deyirlər təzə aydır.  
Ay dolanıb ömrə gedir üstündən  
Dərdimi artırb aşirdim mindən  
Yəqin bildim fələk bizi gün-gündən  
Bu dostluğu ayışdırır zavala.  
  
Zaval üzrə yas tutaram  
Şad könlümə qəm qatarəm  
Tərlən üçün tor ataram  
Bayquş gəlib keçərələ.  
  
Əlim əlli yüz ayri  
Doxsan ayri, yüz ayri  
Mən ki, səndən dönərəm  
İstərsən dön yüz ayri.  
Bu ayrılıq candan saldı məni yar  
Eylədigin iqrar, iman hanı yar  
Molla Cümə əzəl sevdı səni yar  
İnanmırda döndərərsən əbdala.  
Əbdal olub şal geyərəm  
Bir neçə göftar deyərəm  
Cümə deyər əl yuyaram  
Bu sevdadan innən belə.  
İnnən belə tərcüməni  
Edərlər tər cüməni*

*İsmi Pünhan dərdinnən  
Bəsibdir tər Cüməni.*

Əzizim Əli Rza müəllim! «Kredo» qəzətinin hörmətli oxucuları, mənim həmkarlarım, folklorşunas, aşiqşunas alimlərimiz. Molla Cümənin əlyazmalarından götürdüyüm və aşağıda sizə təqdim elədiyim şeir nümunəsinə diqqət edin, ümumiyyətlə, şeirə, bəndlərə, misralara, rədif və qafiyələrə bəndlər arasında olan əlaqə vasitələrinə diqqət edin. Mən şəxsən bu şeirin adını deyə bilmirəm. Bəlkə Siz müəyyənləşdirib aşkarlayın. Mənə görə Molla Cümə bu şeirin oxuduğu melodiyanı – aşiq mahnisini da çox gözəl bilirmiş. Başqa sözlə, şeir Molla Cüməyə məlum olan aşiq havası üstündə qoşulmuşdur. Bir də hamidən mən üzr istəyirəm, əgər şeirdə qüsür varsa, onu əlyazmasına köçürən şəxs buraxmışdır. Mən oxuyanda da qeyri-dəqiqliyə yol verə bilərəm.

Molla Cümənin yaradıcılığının böyük bir hissəsini müxəmməslər təşkil edir. Aşağıın müxəmməsləri yüksək bədii səviyyəli, həcm etibarılə geniş bədii əsərlərdir. Müxəmməs eyni zamanda aşiq havasının adıdır. Müxəmməs klassik şeirimizin ən çox yayılmış şəklindən biridir. Aşıqlar müxəmməsi klassik şeirdən fərqli olaraq aşiq havaları üstündə düzüb qoşurlar. Müxəmməs əsas etibarılə lirik janrdir. Molla Cümənin müxəmməsləri həm forma etibarılə müxtəlif və həm də məzmununa görə rəngarəngdir. Əsas etibarı ilə Molla Cümə müxəmməslərini lirik mövzulara həsr edib. Onlar elə bil lirik mövzuda məhəbbətə, sevgiye həsr edilmiş gözəl bədii əsərlərdir. Molla Cümənin ictimai, tarixi-etnoqrafik mövzularda da müxəmməsləri vardır. Mən elə bilirəm ki, aşiq müxəmməsdə çox böyük təcrübə və sənətkarlıq göstərir. Hətta həcyləri də Molla Cümə müxəmməs üstündə qoşmuşdur. Əlbəttə, aşağıın müxəmməsləri haqqında geniş danışmağa imkaniym yoxdur. Ancaq Molla Cümənin müxəmməslərinin bir neçə özünəməxsus xüsusiyətlərini qeyd etmək istəyirəm.

Əvvələn Molla Cümənin müxəmməsləri çox böyük sənət əsərləridir. Müxəmməslər elə bil dağ çeşməsi kimi

aşığın sinəsindən sözülüb gəlir. Onları böyük həvəs və diqqətlə oxuyur və zövq alırsan. «Dilbər» rədifli müxəmməsdən bir bənd:

*Ol yaradan yaradıbdır  
Sən balanı necə nazlı  
İncəbelli, şümşad əlli  
Fəsih dilli, şirin sözlü  
Orta boylu, gözəl xoylu  
Ənbər buylu, qəmər üzlü  
Qələm qaşlı, şux baxışlı  
İnci dişli, maral gözlü  
İzin ver hüsnünə edim  
Doyunca tamaşa dilbər.*

Molla Cümənin müxəmməsləri yüksək bədii səviyyəyə malik müstəqil poemalardır. Bunlarda xalqımızın yalnız sevgi, məhəbbət, vəfa sədaqəti deyil, eyni zamanda yüksək mənəvi dəyərləri, ailə, məişət tərzi, adət-ənənələri, etnoqrafiyası öz bədii inikasını tapmışdır. Müxəmməslərin hərəsi bir poemadır, onlar geniş məzmuna, təsvir vasitələrinə, böyük sənətkarlıqla düzəlmüş misralara malikdir. Onlardan misallar da seçib şərh eləmək çətin olur. Adət, ənənə və məişət tərzi, hətta gözəllərin geyimləri belə yüksək bədii səhnələrdə təsvir olunur:

*Başında çərkəz papaq  
Qaraçuxa əynindədir.  
Arxalığı, köynəyi  
Tər kəlağay boymundadır.  
Çit qurşaq, badis tuman  
Hər birinin əynindədir.  
Ağ dolaq xəmsə corab  
Çağırı başmaq çıyındədi  
Həmişə aydın olsun  
Qabağı qaşı bu oğlanın.*

Dükanda dayanıb atasına kömək edən oğlanın geyimi belədir. Molla Cümə müxəmməslərinin ən ümdə xüsusiyyətlərindən biri də zəngin, rəngarəng, insanı heyran

qoyan ana dilimizdən məharətlə istifadə olunmasıdır. Aşağıın hər bir poeması bu və ya digər şəxsə, gözəl öz adı və ünvanı ilə müraciətlə yazılmış gözəl sənət nümunələridir. Sırf lirik, sevgiyə, məhəbbətə həsr olunmuş müxəmməslər elə bil dağ çeşməsi kimi təbii surətdə aşığın sinəsindən süzülüb gələn zəngin dilə, bədii müqayisə və bənzətmələrlə dolu lirik bir poemadır. Bir lirik müxəmməsədə ən azı 5-7 bənd var. Bu bəndlər çox ustalıqla, sənətkarlıqla qoşulmuşdur. Bir bəndin içində bəndlər, misralar, hecalar, dəfələrlə dəyişilir. Ancaq bu bəndlər arasında aşiq elə təbii, cazibəli əlaqələr yaradır ki, oxucu heyran qalır. Çoxlu lirik müxəmməslərin bir bəndi misal çəkmək istəyirəm, digər misallar üçün imkan yoxdur. Aşığın «Gəlin» rədifli müxəmməsi forma cəhətdən çox diqqətlə tədqiqata möhtacdır. Nədənsə əlyazmasında bu müxəmməsin 6 bəndi qalibdir, halbuki 7 olmalıdır. Hər bənddə 24 misra var. Bəndlərin içərisində misralar bir necə dəfə dəyişilir, yəni hecalar azaldılır, daxili hecalar düzəldilir. İlahi, bu bəndlərdə misra, söz hecalar necə ölçülüb-biçilib, necə sığallanıb, yonulub, zinətlənib, doğma ana dilimizin zənginliyi ilə bəzədilib. İnsan heyran olur. Bu böyük sənətkar bağlarından qopduğu xalqın dilinin necə də incəliklərinə, zənginliklərinə, şirinliyinə bələddir. Doğrudan da onun bütün müxəmməsləri məhz belə, necə deyərlər, xalqın dili ilə bəzədilmişdir. Bu sözlər elə bil Molla Cümənin dimağından təbii qayalardan billur çeşmə kimi axıb gelir.

*İstərəm ol xudadan  
Sən olasan yarım gəlin.  
Yolunda peşkəş eylərəm  
Külli dövlət, varım gəlin.  
Apardin din imanım  
Səbr ilə qərarım gəlin.  
Eylədin Məcnun məni  
Yoxdur namus, arım gəlin.  
Gəzdirdin divanə tək  
Üzdün ixtiyarım gəlin.*

*Ixtiyarım üzürsən*  
*Üzüñə tel düzürsən.*  
*Qas-gözünü süzürsən*  
*İşvə-nazla gəzirən.*  
*Sən Əzrayıl donunda*  
*Can almağa hazırlısan*  
*Canım alasan*  
*Başa bəlasan*  
*Bir gəl yola sən*  
*Göyçək balasan*  
*Of, nə ola ilahidən*  
*Sən mənim olasan*  
*Həmişə sənnən keçə*  
*Xoşça ruzigərim gəlin.*

Sırf məhbəbbət mövzusunda olan müxəmməslərdə bəndlərin əlaqəsində Molla Cümənin öz ənənəsi var. Növbəti bənd hər bir bəndin son misrasında olan sözlə başlayır. Bunlar isə aşiq sənətində olan havalarla, melodiyalarla bağlıdır. Elə bil Molla Cümə piano yanında oturub aşiq melodiyalarını formasına görə bənd, söz, misraları düzür. Bu düzümdə sən heç bir qüsür tapa bilməzsən. Bu bəndlərdə sözlər aşiq havalarının sədaları altında növbələşir. Mənim şəxsən qənaətim budur ki, Molla Cümə yaradıcılığı dil cəhətdən ayrıca tədqiq olunmalıdır. Diqqət edin, bir sıra ustad aşıqlarımızın şeirləri yaradıcı aşığın sazından elin dilinə keçmiş, el aşıqları əsrlər uzunu onları ifa etmişlər. Bu yolda ister-istəməz həmin şeirlərdə təbii müəyyən dəyişikliklər olmuşdur. Molla Cümənin müxəmməsləri belə deyil. Aşığın dilindən çıxan əsərlər əlyazmasına köçürülüb, orada donmuşdur. Əlyazmasından da Paşa Əfəndiyev birbaşa götürüb aşığın külliyatına daxil eləmişdir. Deməli, bu yolda Molla Cümə müxəmməsləri heç bir dəyişikliyə uğramayıb.

**Molla Cümənin deyişmələri.** Deyişmə aşiq sənətinin ən çox yayılmış, gümrah, cəlbedici şəkillərindən biridir. Deyişmə aşıqların sənətini, poetik dünyasını, erudisiyasını,

ictimai həyata baxışlarını yoxlamaq üçün gözəl vasitələrdən biridir. Molla Cümənin də deyişmələri var. Onlar aşağıdakılardır: «Molla Cümə və Aşıq Könlü», «Qafiyə və təcnis», «Qızla gəlinin deyişməsi», «Molla Cümə və aşiq Donu», «Molla Cümə və dabbax». Bu deyişmələri mən həm şifahi dildən toplamışam və həm də əsas etibarilə əlyazmalarından götürüb müqayisələr aparıb, diqqətlə yoxlayıb aşığın əsərlərinin külliyyatına daxil eləmişəm. Bu deyişmələr içərisində xüsusilə Molla Cümənin Könlü ilə deyişməsi çox dəyərləri və əhəmiyyətlidir. Bu tipli deyişmələr bizim əsas etibarilə məhəbbət dastanlarımızda özünə yer almışdır.

Məşhur məhəbbət dastanlarında bu deyişmələr, tapmaca-bağlama məzmunu daşıyır. Özü də əsasən dini-mifoloji, əxlaqi mövzularda qurulur. Məsələn, «Qurbani» dastanında Qurbani ilə Dədə Yediyarın, «Abbas və Gülgəz» dastanında Aşıq Abbasla Şirvan Dostunun, «Xəstə Qasımlı» dastanında Xəstə Qasımla Ləzgi Əhmədin, «Valeh və Zərnigar» dastanında Valehlə Zərnigarin deyişmələri bunun ən gözəl nümunələridir. Sonralar XIX əsrдə Aşıq Ali ilə Əsmər xanımın, Aşıq Hüseyn Şəmkirli ilə Reyhan xanımın deyişmələri də həmin ənənələr üzərində qurulmuşdur. Bizim məhəbbət dastanlarımızın müəyyən hissəsi ustad aşıqlarımızın həyat və yaradılığının həsr edilmişdir. Mən bu dastanları aşiq dastanları adlandırıram. Bunlar haqqında vaxtilə müəyyən mülahizələr söylənmişdir. Məs., Hümmət Əlizadə hələ 1930-cu illərdə belə dastanlar haqqında yazdı: Bu dastanları ustad aşıqların vəfatından sonra digər aşıqlar, yaxud şagirdlər onların həyat və yaradıcılığından, əsərlərindən istifadə edərək düzəldirlər. Uzun müddət bu mülahizə folklorşunaslığımızda qəbul edildi. Ancaq aşiq sənətinin, yaxud ustad aşıqların yaradıcılığının tədqiqatı, araşdırılması, yaxud bu gündən keçmişə səyahət göstərdi ki, həmin dastanların yaradıcıları elə aşıqların özləridir. Onlar öz sağlığında keçirdiyi həyat yolu və əsərlərindən istifadə edərək öz dastanlarını yaradırlar. Beləliklə, bütün ustad aşıqlar haqqında olan

dastanların yaradıcıları elə özləridir. Belə dastanlarda ustad aşıqlar öz şeirlərini toplayaraq yaşadırlar. Deməli, haqqında söhbət açdığını deyişmələrin müəllifləri də elə ustad aşıqlardır. Bu deyişmələr Azərbaycan aşiq poeziyasının müəyyən bir hissəsini təşkil edir. Bu deyişmələr ustad aşıqlarımız dünyagörüşünü, həyata baxışını, ictimai, bədii bacarığını, dini-ürfani görüşlərini, sənətkar bacarığını aşkarlamaq üçün gözəl vəsitələrdən biridir. Qurbaniyə Gəncədə yaşayan Pəri xanımı buta verirlər. Qurbani sevgilisinin arxasınca Gəncəyə gəlir. Onu dövrəyə alıb dinləyicilər deyirlər ki, şəhərdə Dədə Yediyar yaşayır. O, Azərbaycan ozanlarının son nümayəndəsidir. Hələ indiyə qədər onun sözünün üstünə söz qoyan olmayıb. Şəhərə daxil olan bütün aşıqlarla deyişib hamisini məğlub eləmişdir. Qurbani deyir ki, mən gəlmışəm, böyük ustadla deyişəcəyəm. Dədə Yediyar gənc aşığı bəyənir, ona xeyir-dua verir.

Dədə Yediyar:

*Məndən salam olsun cavan aşığa  
Alnimizda yazı nə rəngdə idi.  
Yazdırın kim idi, yazan kim idi  
Əlində qələmi nə irəng idi.*

Qurbani:

*Al cavabın verim Dədə Yediyar  
Alnimizda yazı al irəng idi.  
Yazdırın allahdı, yazan ol əmir  
Əlində qələmi al irəng idi.*

Maraqlıdır ki, aşıqlar bu deyişmələrdə eyni zamanda həyat, cəmiyyət, heyvanlar, bitkilər aləmi, göy cisimləri haqqında danışır, biri-digərinin həyat, sənət təcrübəsini yoxlayır və deyişmələrini də bu möcüzələr üzərində qururlar. Bu deyişmə yarışıdır, yoxlamadır. Aşıqların daxili aləmini açır, onların poetik dünyası ilə dinləyiciləri tanış edir.

Ləzgi Əhməd:

*O nədir ki, dayanıbdır dayaqsız  
O nədir ki, boyanıbdır boyaqsız*

*O nədir ki, doğar əlsiz-ayaqsız  
Üç ay keçər, ayağı var əli var*

Xəstə Qasım:

*Göy bir çadır dayanıbdır dayaqsız  
Ayla Gündür boyanıbdır boyaqşız  
Qurbağadir doğar əlsiz-ayaqsız  
Üç ay keçər ayağı var əli var.*

Çox zaman aşıqlar deyişmələri sərf islam dini, yaxud islam mifologiyası üstündə qurur və elə bil hər kəsin islami bilməsi dərəcəsini sınאגا çəkirlər:

Aşıq Könlü:

*Xuda neynən ərş-əlam bəzədi  
O nədir ki, qızıl güldən təzədir  
O nədir ki, əvvəl axır bizədi  
Nübat-nübat axır nəsdə dayandı.*

Molla Cümə:

*Həsən Hüseynlə ərş-əlam bəzədi  
O elmdir qızıl güldən təzədir  
O ölümdür, əvvəl axır bizədi  
Nübat-nübat axır nəsdə dayandı.*

Bu tipli deyişmələrin qəribə taleyi olmuşdur. Başqa sözlə, onlara qarşı hücumlar baş vermişdir. Xüsusilə İslamlı bağlı, İslam mifologiyası haqqında olan deyişmələr qadağan olmuşdur. Onlar guya dini təbliğ edir, dirləyiçilərin dünyagörüşünü korlayır. Qurbani ilə Dədə Yediyarın deyişmələri haqqında belə bir hadisə olub. M.H.Təhmasib mənimlə söhbətində dedi ki, 5 cildlik Azərbaycan dastanları çapa hazırlanırdı. «Qurbani» dastanında olan deyişməyə hücumlar oldu. Qurbani ilə Dədə Yediyarın deyişməsi bədii cəhətdən çox kamil, məzmunca dolğundur, onun elmi-bədii əhəmiyyəti böyükdür. Bu deyişməni dastandan çıxardıblar və qadağan etdilər. Alim dedi ki, mənim bütün səylərim bir nəticə vermedi. Sonrakı bu deyişmənin mətni itdi, mən günlərlə axtarış tapa bilmədim. Bu deyişmənin originalını bərpa etmək qeyri-mümükündür. İndi də tapa bilmirəm ki,

sonralar lap bərpa olunan variantda demək olar ki, yaramır.

Başqa bir əhvalat. Bir gün M.H.Təhmasib məni Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsinə çağırıldı. Dedi ki, 5 cildlik məhəbbət dastanlarının artıq üçüncü cildini hazırlamışıq. Demişəm ki, bu cildə rəyi sən yazasan. Mən cildi gətirib evə gəldim. Oxuyanda nə görsəm yaxşıdır. Aşıq Valeh və Zərnigarın yüksək bədii dillə deyilmiş, milli və İslam mifologiyasına həsr olunmuş deyişmələr qara karandaşla pozulmuşdur. Mən Təhmasib müəllimə dedim ki, bu kitabı sıkəst eləməsinlər. Siz nüfuzunuzdan istifadə edin, bu kitab akademik nəşrdir. Deyişmələri saxlayın. M.H. Təhmasib dedi ki, mənim bütün səylərim bir nəticə vermedi. Hətta Məmməd Arif müəllim də kömək eləyə bilmədi. Deyişmələr qadağan olunmuşdur. Mən təəssüflə dedim ki, bu deyişmələr bizim aşiq sənətimizin zəngin hissələrindən biridir. Onları heç vaxt aşiq sənətinin böyük və qiymət xəzinəsindən çıxarmaq olmaz. Beləliklə, el malına xəyanət oldu. Bolşeviklər burada da özlərinin dişlərini göstərdilər.

Molla Cümənin Aşıq Könlü ilə deyişməsi təxminən yüz bənddir, burada çox rəngarəng mövzular var. Bu deyişmələrdə yüksək sənətkarlıq, mənəvi zənginlik, ictimai, psixoloji, etik, tərbiyəvi mövzular təbiət, cəmiyyət, dünya, aləm haqqında aşıqların fərdi, orijinal fikirləri əsas yer tutur. Belə deyişmələrin bəzən isə İslam dini, mifologiyası ilə bağlı olan bağlama və qıflıbəndlərin qoşulması səciyyəvidir.

Molla Cümə:

*Üç şey nadir gəldi adəm üstünə  
Danişdilar biri döşdə dayandı  
Ol ikisi gəzdi cümlə əzani  
Biri üzdə biri başda dayandı.*

Aşıq Könlü:

*Ağıl, həya, iman üçü gəldilər  
Danişdilar iman döşdə dayandı*

*Ol ikisi gəzdi cümlə əzanı  
Həya üzdə ağıl başda dayındı.*

Molla Cümənin bu deyişməsi haqqında müxtəlif rəvayətlər var. Bəziləri deyirlər ki, aşiq Könlü tarixi şəxsiyyət olub, tanınmış şəxsiyyət olub. Həqiqətən də Molla Cüməni tapıb onunla deyişmişdir. Mən şəxsən Molla Cümə ilə bağlı kəndləri dolaşanda bu barədə maraqlandım. Molla Cümə yaradıcılığına bələd olanlar hamısı aşiq Könlü deyirdilər. Diqqət etsək, aşiq Könül yox, aşiq Könlü. Deməli, bu deyişmə hər şeydən əvvəl aşığın öz könlü ilə deyişməsidir və bilavasitə Molla Cümənin öz yaradıcılığıdır. Klassik aşiq poeziyamızın ənənələrinə sadıq qalaraq bu deyişməni məhz Molla Cümə özü yaratmışdır.

Rəvayətə görə ilk dəfə aşiq Könül Molla Cümə ilə Zaqtalanın Yuxarı Car kəndində çayxanada görüşüb deyişmişlər. Molla Cümə onu çayxanada camaatın gözü qarşısında bağlamışdır. Aşiq doğma Layisqiya evinə gəlib çayxanada olan dirləyicilər tərpənib Molla Cümənin arxasında Layisqiya gəlib. Yenidən deyişiblər. Molla Cümə yenə Könlünü bağlayıb. Həmin məşhur deyişmənin son qıſılbəndi Molla Cümənin yaradıcılığı kimi qələmə verilir və indi deyişmənin sonunda saxlanmaqdadır. Mən şəxsən son qıſılbəndi əlyazmalarından tapıb deyişmələrin sonuna daxil eləyib aşığın əsərlərinin külliyyatında vermişəm. Onu «Kredo» qəzetiñin oxucularına təqdim edirəm. Könlü ilə böyük deyişmə Molla Cümənin qələbəsi ilə məhz bu sonluqla tamamlanır:

*Yeddi qurandadır, yeddi surədə  
Yeddi də şammani bir tağda gördüm  
Yeddisi ağdadır yeddisi qarada  
Yeddi də bülbülü bir bağda gördüm.  
Yeddi ayaqdadı, yeddisi başda  
Yeddisi yerdədir, yeddisi ərşdə  
Yeddisi yazdadır, yeddisi qışda  
Yeddi də ovçunu bir dağda gördüm*

*Yeddisi aldadır, yeddisi üstdə  
Yeddi düşməndədir, yeddisi dostda  
Yeddisi toydadır, yeddisi yasda  
Cüməyəm, yeddi alma budaqda gördüm.*

Məqalənin bu yerində bu deyişmələrin müəllifləri haqqında ətraflı mülahizələr söyləmək istəyirəm. Axtarışlar göstərir ki, Könüł adında aşiq olmayıb. Bu könüł deyil Könlüdür. Molla Cümənin özü Könlü ilə deyişir. Bütün yüzə qədər olan bəndlərin cyni zamanda qələbə ilə tamamlanan qıfılbəndin də müəllifi Molla Cümənin özüdür. Bu cəhət tarixən Azərbaycan aşiq sənətində sabitləşən ənənədir. Belə deyişmələri ən böyük ustad aşıqlar qoşmuşlar. Bunlar sonralar məhəbbət dastanlarında mühafizə olunmuşdur. Məsələn, Qurbanidən başlayaraq onun Gəncədə Dədə Yediyarla məşhur deyişməsindən nümunələr «Qurbani» dastanında, Abbas Tufarqanının Şirvan Dostu ilə ilə deyişməsi «Abbas və Gülgəz» dastanında saxlanılmışdır. Özü də səciyyəvidir ki, bu deyişmələr əsasən islam mifologiyası üzərində qurulmuşdur. Xəstə Qasımla Ləzgi Əhmədin, Valehlə Zərnigarın deyişmələri «Xəstə Qasımlı» və «Valeh və Zərnigar» dastanlarına bənzəyir.

Molla Cümə:

*O nadır ki, Nuhun gəmisini deşdi  
O nadır otların şirini seçdi  
O nadır ki, abi-həyatdan içdi  
Bilinməz məkanı, hardadır yurdu.*

Aşıq Könlü:

*Kəsəyəndi Nuhun gəmisin deşdi  
Aridir otların şirini seçdi  
O Xızırdır abi-həyatdan içdi  
Bilinməz məkanı, hardadır yurdu.*

Molla Cümənin maraqlı və böyük deyişmələrindən biri də «qafiyə və təcnis» adlanır. Qafiyə böyük sənətkarın qoşmaya verdiyi addır. O, heç bir yerdə və heç zaman qoşma sözünü işlətməmişdir. Deyişmə 53 bənddir. Vaxtilə bu deyişmənin cüzi bir hissəsi çap olunmuşdur. Mən onu

əlyazmalarından tapıb müqayisələr aparmış, tamamlamış və aşağıdakılardan kitabına daxil eləmişəm. Deyişmənin çox maraqlı başlangıcı var. Söhbətə qafiyə başlayır.

*Ey dörd hərfli salamımı qəbul et  
Məndən salam bir yara deyəsən.*

Təcnis ona cavab qaytarır. Çox maraqlıdır ki, təcnisin bütün bəndlərində misraların sonunda cinaslar var. Belə bir forma əvvədən axıra qədər davam edir. 53 bəndin hamısı «dəməsəm» rədifi ilə tamamlanır. Bütün qafiyələr-qoşmalar elə bil tamamlanmış bəndlərdir, müstəqildir. Bunlar Molla Cümənin digər şeirlərinin məzmunları ilə səsləşir. Əlbəttə, qafiyə və təcnisləri bütünlükdə təhlil etmək xüsusi hazırlıq tələb edir. Mən bu deyişmənin elə əlimə gələn bir-birinin dalınca qoşulmuş 2 bəndini gətirmək istəyirəm. Bəzi bəndlərin arasındaki əlaqə əvvəlki bəndin son sözü ilə sonrakı bəndin başlanmasıdır.

Qafiyə:

*Mail olmuş çoxlar ada qumaşa  
Həsrətimi çoxları çəkibdir başa  
Müştəq -müştəq çoxlar edər tamaşa  
Xətti-xala mah rüsxara deyəsən.*

Təcnis:

*Rüsxarına yazılmış ki, gözəldi  
Qaşı qasid, kiprik elçi göz aldı  
Hər görəndə cəsədimi köz aldı  
Bir ab səpsin tez ciyarə deyəsən.*

**Molla Cümənin qəzəlləri.** Diqqətəlayiqdir ki, Molla Cümənin qəzəlləri də var. Uzun illər qəzəllərin varlığı məlum olmamışdır. Yalnız son illər bu qəzəllər aşağıdakılardan aşkar edilmişdir. Qəzəlləri Molla Cümə beyt adlandırır. Molla Cümənin qızı Reyhan xanımdan aldığım əlyazmasında və bir də «Hophopnamə»də bir sıra beyt və qəzəllər var. Bunları ilk dəfə mən aşkar edib, diqqətlə oxuyub, yoxlayıb, müqayisələr aparıb aşağıdakılardan külliyyatına daxil etmişəm. Aşiq həm qəzəlləri və həm də necə deyərlər, beytləri hamısını bir yerdə beyt adlandırır.

Beytlər çox müxtəlif həcmidədir. Eləsi var ki, 28 misradır. Aşağıq deyir:

*Çün demişəm divani, təxmisdə mən  
Həm müxəmməs qafiyə tacnisdə mən  
On iki hava ilə dərdim haray  
Heç tükənməz baxıban gördüm haray  
İsmi Pünhan güzarında bir səhər  
İstədim beyyit-deyəm təhər-təhər  
Eşq ucundan beyt-düzdüm dəxi  
Göz yaşından dəftər yazdım dəxi.*

Molla Cümənin beytləri çox maraqlı əsərlərdir. Onlar xüsusi tədqiqata möhtacdır. Beytlərin məzmunu aşığın digər bədii əsərlərinin mövzularına yaxındır. Elə beyt var ki, on dörd bənd-beytdir. Beytin birisi belə başlanır

*Məzarımdan çölə qoyun sağ əlim  
Bu vəsiyyət sizlərə eylər dilim.*

Başqa bir beyt belə başlayır:

*Başlayıram dərdimi beyt ilə  
Arif olan anlasın öyünd ilə.*

Bütün beytlər müstəqildir, bəzən aşağı bu beytlər arasında əlaqə də yaradır. Onu deyək ki, beytlərin içində qəzəllər də var, ancaq Molla Cümə qəzəl sözünü işlətmir. Onun divanlılarının birində deyilir:

*Sad günümdə eşqə gəlib yazdığını qəzəlləri  
İndi peşiman dəftərinə düzmayın hayindayam.*

Molla Cümənin sözün həqiqi mənasında qəzəlləri də var. Bunlar aşığın beytlərindən fərqli olaraq bədii cəhətdən kamil, çox diqqətlə işlənmiş nümunələrdir. Klassik ədəbiyyatımızın qəzəllərinin bütün təhlillərinə riayət olunmuşdur. Elə bir görkəmli təcrübəli bir klassik əsərlər müəllifi şairimizin qələmindən çıxmışdır. «Deməyimmi», «Gəlir», «Getmə» rədifikasi qəzəlləri səciyyəvidir.

«Kredo» qəzetinin oxucularına aşığın qəzəllərindən birini təqdim edirəm:

*Cevril bir bəri bax, ey yarı vəfadar getmə  
Qoyub hicrində məni böylə giriftar getmə.*

*Sən belə getməginən həsrət-fırqət adına  
 Yanmışam, yaxılmışam dildar, dilbər getmə.  
 Ey sərv qamətli canan, gəl sərimə sal saya  
 Qəribəm binəvayam sən ol havadar getmə.  
 Sən təbibən mən zəif dərdimə çarə gərək  
 Sonra dərmansız ölər bu xəstə bihar getmə.  
 Qorxuram ki, gedəm xoş məzarın təlx edələr  
 Yolunu bənd eyləmiş bədguh-bədgar getmə.  
 Qayit allahi sevərsən bu könlümü şad eylə  
 Danış şirin dilinən bir neçə göftər getmə.  
 Açıq qolunu sal boynuma sarmaşğınan ay dost  
 Qoy baxıb ağıyar sözünə bu qədər.....  
 Baxıb ağıyar sözünə bu qədər incitmə məni  
 Nə demiş xilaf demiş o binur bimar getmə.  
 Yalvara, yalvara busə verib peşman oldun  
 Cümədən küsməginən səndədir ixtiyar getmə.*

Akademik H.Arası məqalələrin birində yazırkı ki, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh kimi ustad aşıqların klassik şeir üsulunda əsərləri olmuşdur. Bunlar yazıya alınmadığı üçün unudulub getmişdir. Molla Cümənin bu tipli şeirləri əlyazmasına düşdürü üçün saxlanılmışdır. Bu şeirlərdə çox maraqlı və ibrətamız beytlər var.

*Ey fələk, haçan olar mən təki bir taleyi sum  
 Gəzərsə Təbriz, Tehran, Misir, Yəmən, Van, hindu, Rum  
 Bu mənim bədbəxtliyim aləmlərə həm oldu fas  
 Bəlkə göydə eşidə Şəms, Qəmər, mələk, cum.*

**Molla Cümənin bayatıları.** Şəxsən mənə aşığın 60-dan artıq bayatısı məlumdur. Bunlardan bir qismi İlisu əlyazmasındadır. Orada xüsusi ayrıca səhifədə toplanmışdır. Qalan bayatılar ayrıca isə aşığın müxtəlif əlyazmalarında qalıb. Səhifələrin sonunda ya sol tərəfdə, ya da sağ tərəfdə bir-iki-üç nümunə bir yerdə səliqə ilə yazılmışdır. Aşığın bayatıları müxtəlif mövzulardadır. Bayatılarda təmiz, ülvü məhəbbət tərənnüm olunur. Xalq lirikasının çox ibrətamız, səciyyəvi nümunələridir. Bülbül, gül, gül-çiçək, ceyran,

quzu, Ay, Günsə, ulduz, ala-qara gözlər, bəxt, ülkər, nərgiz xalq bayatılarının ənənəvi zəminində böyük ustalıqla qoşulmuşdur.

*Dağları qar qucar yatar  
Sonani sar qucar yatar  
Cəfani bülbül çəkər  
Gülü xar qucar yatar.*

*Mən aşiqəm oyan gül  
Oyan bülbül, oyan gül  
Gec açıldın tez soldun  
Məni ağlar qoyan gül.*

Molla Cümənin bayatıları el bayatlarından bir də deyilmə formasına görə seçilir. Xalq bayatıları «mən aşiq», «Aşıqəm», «Əzizim», «Eləmi» və sair ənənəvi sözlərlə başlayır. Molla Cümədə belə deyildir. Amma həmin ənənəvi sözlərlə başlayaraq bayatılar da var:

*Aşıqəm gül əsəndə  
Danışib güləsən də  
Bülbülün bağrı çatlar  
Yel dəyib gül əsəndə.*

*Aşıqəm gülə bəxtim  
Bülbüləm gülə bəxtim  
Yar sənə vəd veribdir  
Şad olub gülə baxtim.*

Molla Cümənin bayatlarını ilk dəfə mən çap eləmişəm. (Bax: seçilmiş əsərləri. 1983 səh 173-182). Bayatılar sonralar aşığın çap olunan kitablarına və Şəki folkloru antologiyasına düşmüştür. Bəzi bayatlarda Molla Cümənin öz təxəllüsü də var. Bunlar çox zaman aşığın şeirlərində cığa yerində işlədilmişdir.

*Xuda çatmaz dada Cümə  
Yetməsən murada Cümə  
Sırr vermə yada Cümə  
Cəfan gedər bada Cümə.*

Yaxud:

*Ağlayan yaş ağlayar  
Gözünən qaş ağlayar  
Cümənin dərdin duysa  
Ciyəri daş ağlayar.*

Molla Cümənin bayatıları yüksək bədii təsirli, janın qəlibinə düşmüş, ideya-bədii cəhətdən kamil nümunələrdir. Aşağıın bayatılarını əsrlər uzunu sığallayıb, təkmilləşdirilmiş ənənəvi xalq bayatılarından ayırmak mümkün deyil:

*Aşıqəm od adamı  
Cənnətin od adamı  
Yandırısa yar yandırar  
Yandırmaz od adamı.*

Molla Cümənin başqa bir maraqlı şeiri də var. O, belə adlanır: «Debeyti misali». Molla Cümənin özünün yazdığı şeir şəkilləri içrəisində «Dübeyti» var. Bu şeir bizə Şəki rayonu Baş Göynük orta məktəbinin dil-ədəbiyyat müəllimi Şərif İdrisov lütfən bağışlamışdır. Şeir ilk dəfə aşağıın «Seçilmiş əsərləri»ndə («Yazıçı», 1983, s.317-322) çap edilmişdir. Bu şeirin qoşulması haqqında müəyyən rəvayət də vardır: Guya Şəkinin Baş Göynük kəndində Molla Cümə məclis aparılmış. O zaman qadınlar da məclisə gələrmişlər. Ya ayrıca otaqda oturarmışlar, yaxud da otaq böyükə bir künçə yiğışarmışlar. Guya İsmi Pünhan da gəlib qadınların arasında oturarmış. Məclis başlayanda İsmi Pünhanın fikrinə gəlir ki, görəsən Molla Cümədə haqq aşılığından nişanə qalıbmı? Onu yoxlamaq üçün fikrində – ürəyində müxtəlif quşların adlarını xatırlayır. Əger Molla Cümə haqq aşığırsa, onu hiss edəcək. Molla Cümə haqq aşığı kimi İsmi Pünhanın ürəyində nə varsa hiss edir və şeir qoşur. İsmi Pünhan artıq inanır ki, Molla Cümə hələ də haqq aşığıdır. Quşların adları çəkilir. Bəzilərini mən hətta ilk dəfədir ki, eşidirəm. Mahışə, bayqus, qarğı, alabaxta, qaratoyuq, qırğı, himbiş, durna, göyərçin, qırqovul, qaranqaç, şamağa, leylək, ördək, cintal, bəzdək, dovdaq, civ-civ, cundu, qaz, bülbül, sağsağan, qurquru, kəklik, çita,

qu-qu, yapalaq. İsmi Pünhan ürəyində hansı quşu tutursa, Molla Cümə elə o saat o quşa bir bənd şeir qoşur.

*İsmi Pünhan gözü şuxdu  
Kirpiyi canıma oxdu  
Dilimin qurbanı olmuş  
Sən istəyən qaratoyxudu.*

*İsmi Pünhan növcanım  
Ağlim, hissim din-imanım  
Məndən durnamı istərsən  
Sənə qurban şirin canım.*

Şeir cəmi 30 bənddir. Bütün bəndlər gəraylı üstündə qurulmuşdur.

*İsmi Pünhan üzü güldür  
Xoş, sədahı, şirin dildir  
Bir vəfali dost bağında  
Başındadır, ya bülbüldür.*

*İsmi Pünhan gül sonası  
Eylər məni eşq anası  
Düşübü könlümə kəklik  
Yaxşı olar çığırtması.*

**Molla Cümənin dini şeirləri.** Bir gün Molla Cümənin nəticəsi Elman mənə zəng çaldı. Dedi ki, Paşa müəllim, AzTv-də film çəkirler. Molla Cüməyə həsr olunub, guya Molla Cümə sufidir, İsmi Pünhan da Allahdır. Dedim, ay Elman, mən ömrümün yarısını sənin babanın həyat və fəaliyyətinə həsr eləmişəm. Axı niyə onlar mənə zəng vurub məsləhət almırlar. Elman əlavə etdi ki, Paşa müəllim, deyirlər film çəkən vaxtıla sizin tələbəniz olub. Mən çox təəssüf elədim. O film çəkilibse də mən görməmişəm. Axı Molla Cümə heç vaxt sufi şair ola bilməz. O, yer, sənət şairidir, onun ayaqları çox möhkəm yera, bu dünyaya bağlıdır. Doğrudur, Molla Cümənin çox az şeirlərində sufi terminlər, işarələr var. Ancaq Molla Cümə heç vaxt sufi şair olmayıb, ola da bilməz. Bunun ən yaxşı və bariz ifadəsi

elə böyük sənətkarın zəngin yaradıcılığıdır. O, şeirlərinin birisində deyir:

*Ədnayam, kəmtərəm dərdə dərmanam,  
Hənəfi məzhabəm, həm müsəlmanam  
Nəbim Məhəmməddi, əhli-Quranam  
Mömin qardaşların aşnasıyam mən.*

Aşıq bir çox şeirlərində fəxrlə deyir ki, mən Ulu Tanrının quluyam, Məhəmməd Mustafanın vurğunuuyam. Bax Molla Cümənin bu vəziyyətini şeirlərindən tapıb üzə çıxarmaq və öz qiymətini vermək lazımdır. Molla Cümə İsləm dinini, tarixini, mifologiyasını çox dəqiqliklə sevən və təbliğ edən bir sənətkardır. Bunları biz aşığın bir çox şeirlərində müşahidə eləyə bilərik.

*Molla Cümə oddananda  
Durub alar dəstəmaz  
Üz çevirər dərgahına  
Qohum-qardaş səsləməz.*

Aşıq İsləm dinini, onun inkişafı tarixini, İsləm üləmalarının fəaliyyətini, Qurani-Kərimi çox gözəl bilir. O, şeirlərinin birində belə deyir:

*Üz tutub dərgaha qıllam minacat  
Dilim əzbərisən layəzəl Allah  
Yanibdir ciyərim qabardır qaşqa  
Kimə deyim dərdim bir səndən başqa.*

Göründüyü kimi aşiq Ulu Tanrısına o qədər ibadət eləyib ki, hətta qaşqası (alnı) da yara olub. Şeirlərinin birində aşiq deyir ki, «Şükür cəlalına ey Qəni Səttar min bir ismi var birdir Qəffar». Başqa bir şeirində:

*Molla Cümə çağır Cəlili Cabbar  
Yetiş imdadıma ey Qəni-Səttar.*

Mola Cümə Ulu Tanrıya çox minnətdardır ki, onu eşq sövdəsinə salıb, vergi verib. O biri tərəfdən bu eşqin sevdasını gizlədə bilmədiyi üçün ondan üzr istəyir.

*Molla Cümə, haqdan qeyri özgəsinə ərz eyləmək nə lazım,  
Başın üstdə ağan vardır o qədir fələk kimi.*

*Çox da yanma Molla Cümə axırın torpaq oлу  
Cümlə işlər Allahdandır qəza-qada neyləyim.*

Aşıq fələkdən, zamanadan, qəzavü-qadadan nara-zıdır, ancaq Allah Taaladan yox. O, hər daim hər çətinliyə düşsə, Allaha, Xudaya ibadət edir, kömək diləyir. Digər bir şeirində özünə müraciətlə:

*Bu fənə dünyada sən  
Getməginən azğın yola  
Toba qıl yaradana  
Bəlkə günahım əf ola.*

İsmi Pünhəna müraciətlə:

*Sevərsən əvvəl Allahi  
Həm Həbibi Mustafəni  
Yəqin bil ki, öldüyündür  
Etməsən bir çarə ey dost.*

Molla Cümənin «Allaha şükür» rədifli bir müxəmməsi var. Aşıqın dünya görüşünü, həyata baxışını, insanlara münasibətini Ulu Tanrıya olan məhəbbətini öyrənmək üçün çox əhəmiyyətli bir əsərdir:

*Eyləyən şanı-səhər  
Bir olan Allaha şükür.  
Sərasər möcüzəti  
Nur olan Allaha şükür.  
Bilinməz qullarına  
Dur olan Allaha şükür.  
Hökəməti tutanlara  
Zor olan Allaha şükür.  
Padişahu dü cahanın  
Nur olan Allaha şükür.*

Aşıqa görə Allah Taala yeri, göyü, cənnəti, cəhən-nəmi, yetmiş iki milləti yaratmışdır.

*Cümlə aləm yox ikən  
Var olan Allaha şükür.  
Yetirdi müradımı  
Pərvərdigar axır özü*

*Cümə təki biçaraya  
Yar olan Allaha şükür.*

Məlum olsun ki, Molla Cümə sufı deyil, islamistdir. Türk dünyasının, İslam aləminin möcüzələrini çox dərindən bilən, onların təfərrüatlarına qədər varan aşiq onların çox ustalıqla şeirlərinə salib həmyerililərinə aşılamışdır. Molla Cümənin «Yarəb» rədifi bir surəsi var. Aşıq özü bu şeirini surə adlandıır, qoşma üstündə olan 13 bənddən ibarət bu şeir belə başlayır:

*Bir diləkdir dərgahından istərəm  
İsmindir min birə bağışla yarəb.  
Dil duada, üzüm göydə səsdərəm  
Həbib pиру-nurə bağışla yarəb.*

O özünü Ulu Tanrıının ümməti hesab edir. Allah, mən sənin yanında günahkaram, məni huri-qılmana, səkkiz uçmağa (cənnətə) bağışla. Aşıq dörd kitabın adını çəkir. Furqana, Zəburə, İncil və Torata, Sureyi-Yasina bağışla, Yarəb. Bu şeir əvvəldən axıra qədər İslamin, Quranın möcüzələrinin şərhinə həsr edilib. Aşıq Musa peyğəmbərin Turi-Sina dağının müqəddəsliyini şərh edərək deyir:

*Turi-Sina məkan oldu Musaya  
Əvvəla Adəmə, sonra Havvaya  
Yüz igirmi dörd min gələn Nəbiyə  
Xatəmi-Muxtara bağışla Yarəb.  
Çağırram qırxları, cəm ənbiyanı  
Amin deyin mən eyləyim duanı...*

Ulu Tanrıdan sonra Molla Cümənin ibadət etdiyi müqəddəs varlıq Allah elçisi olan peyğəmbər Məhəmməd Mustafadır. 124 min peyğəmbər haqqında onun şeirlərində çoxlu müraciətlər var:

*İslamın çıraqı, haqqın həbibi  
Ol Məhəmməd Mustafanı neylədin dünya.*

Molla Cümənin bilavasitə Ulu Tanrıya müraciətlə şeirləri çoxdur. Eyni zamanda aşığın müxtəlif şeirlərində Allaha müraciətlə misraları da çoxdur. Mən «Hophop-namə»nin səhifələrindən aşığın bir qoşmasını əldə eləmişəm.

Qoşma çox çətinliklə oxunmuşdur. Çox səciyyəvi və ibrətəmiz olan bu qoşmanı mən lap çox sevdiyim «Kredo» qəzetinin oxucularına çatdırmaq istəyirəm.

*Xudavəndə, budur səndən niyazım  
Günahkaram, məni oda yandırma  
Xubların vəsfidir oruc, namazım  
Xəşm eləyib bənzi yada yandırma.*

*Bu gərdişin qadir Allahi sənsən  
Bu cahan mülkünün şah-şahi sənsən  
Biçarə qulların pənahı sənsən  
Siğınmışam min bir ada yandırma.*

*Hər mətləbin dörd kitaba enibdir  
Bəxt, taleyim niyə belə sönübdür  
Molla Cümə bu dünyada yanıbdır  
Rəhm etgınən o dünyada yandırma.*

**İsmi Pünhan kimdir?** Nə üçün böyük sənətkar öz sevgilisinin ismini (adını) pünhan (gizli) qoymuşdur. Ümumiyyətlə, folklorşunaslılığımızda təriflənən gözəlin adı heç vaxt gizlədilməmişdir. Molla Cümənin yaradıcılığında bəlkə də onlarla el-kənd gözəli öz adı ilə təriflənir. O gözəllər adları ilə Molla Cümənin yaradıcılığına düşmələri ilə fəxr etmişlər. Mən iki illik ekspedisiya zamanı aşığın fəaliyyət göstərdiyi və anadan olduğu bütün yerlərdə bu məsələ ilə maraqlanmışam. Çoxlu rəvayətlər eştmişəm. Onların heç biri mənim üçün inandırıcı olmamışdır. Ancaq bir rəvayət məni inandırmışdır, mən də onun üzərində dayanmışam. Aşıq sevgilisinin adı ya oxuduğu mədrəsə sahibinin yaxud da o yerdə məşhur olan bir dindar şəxsin qızı ola bilərdi.

Molla Cümə yaradıcılığında ən böyük və ən mürəkkəb problem məhz İsmi Pünhan problemidir. Çünkü bu problem yalnız tərcümeyi-hal ilə deyil, həm də aşığın böyük və zəngin yaradıcılığı ilə bağlıdır. Şəkinin Baş Göynük kəndində bir qoca mənə dedi ki, İsmi Pünhan elə Molla Cümənin özüdür. Aşığın uşaqlıq və ömür dostu yaşı yüzdən ötmüş İdris dayı dedi ki, bir gün mən Cümədən soruşdum

kimdir axı bu İsmi Pünhan, cavab verdi ki, İdris üz vurma,  
bu sırri açılmamalıdır.

İsmi Pünhan haqqında ən geniş və ən səhih məlumat  
məhz Molla Cümənin zəngin yaradıcılığıdır. Molla  
Cümənin İsmi Pünhan haqqında şeirlərini iki qrupa bölmək  
olar. Birisi odur ki, Aşıq sevgilisinə öz məhəbbətini bildirir,  
başqa sözlə, İsmi Pünhanın sağlığında deyilən şeirlərdir.  
İkincisi isə İsmi Pünhanın faciəli surətdə həyatdan getmə-  
sindən sonra deyilən şeirlərdir. Onu da əlavə edək ki, Molla  
Cümə ömrü boyu İsmi Pünhandan müqəddəsləşmiş, unu-  
dulmaz, yaddan çıxmaz bir varlığa çevrilmişdir. İlk şeirlə-  
rində aşiq sevgilisinə olan məhəbbətini ifadə edir. Molla  
Cümə İsmi Pünhanın həqiqi, canlı surətini yaratmışdır. İsmi  
Pünhan bütün hərəkatları, xarici görünüşü, hətta geyimi ilə  
canlı, həqiqi bir gözəldir. Aşıq İsmi Pünhanın həm daxili,  
həm də xarici nişanələrini taparaq gözəl bir insan şəklini  
çəkmişdir. Molla Cümə elə Ulu Tanrıdan vergi alandan  
İsmi Pünhanı vəsf etməyə başlamışdır.

Mən səni sevmişəm yeddi yaşımda. Aşığın şeirlərində  
İsmi Pünhanla bağlı müəyyən tarixlər də var. Onlardan  
bəzilərini xatırlayıq. Bütün bunlarla bərabər İsmi Pünhan  
pəri deyil, huri deyil, rəmzi gözəl deyil, mifik obraz deyil.  
Molla Cümənin kənddə, kəsekdə şəxsən görüb aşiq olduğu  
el, kənd gözəlidir. İsmi Pünhan baxışı, paltarı ilə elin içində  
boya-başa çatan gözəldir. İsmi Pünhan geyimi, üzü,  
yanaqları, qaməti, davranışı etibarilə canlı, real insandır.

İsmi Pünhan çox gözəl, sədaqqətli, mehriban bir  
sevgilidir. Molla Cümənin əsərlərində İsmi pünhan haqq-  
ında çox danışır. Bəzən sevgili haqqında dediklərində  
ziddiyətlər də Layisqi xatırlanır.

*Göynüyün ətrafinı bu Molla Cümə  
Gündə dörd yolla ziyanət eylər.  
İsmi pünhan səndə qərar tutubdur  
Oxşayırsan lap cənnətə Layisqi.*

Molla Cümənin şeirlərində İsmi Pünhanla bağlı bir  
sıra tarixlər də var.

*Cümə səni sevəndəydi a tarix  
Min iki yüz doxsaninci sənədə.*

Həmin tarix 1873-cü ildir, onda aşığın on doqquz yaşı var imis.

Yaxud:

*Hesabda olubbdur 19 yaşı  
Qabağı aynadı, hilaldi qası.*

Başqa bir şeirində aşiq deyir:

*Min iki yüz doxsanında sevmışdim,  
Min üç yüz onda da əlimdən getdi.*

Baxın, Aşiq «Alagöz» rədifli müxəmməsində İsmi-Pünhanın hansı əlamətlərini göstərir.

*Alagöz İsmi Pünhana  
Əvvəl baxışın oxşayır.  
Həm gözün, həm kirpiyin  
Həm qələm qaşın oxşayır.  
Həm dilin həm dodağın  
Həm inci dişin oxşayır  
Həm boyun, həm buxunun  
Həm də qumasın oxşayır...  
Oxşursan İsmi Pünhana  
Dərdindən öldüm Alagöz.*

Molla Cümə İsmi Pünhanın sağlığında onunla temasda olub, tez-tez görüşüb'lər. Aşiq yaradıcılığı boyu İsmi Pünhani müxtəlif vəziyyətlərdə görüb eləcə də şeirə salmışdır.

*Bu necə qamətdi bu necə beldi  
Bu qədər naz etmə aşığın öldü.  
Sağ üzün bənəfşə, sol üzün güldü  
Əhmədi almadan aldı yanağın.*

Molla Cümənin «Üç insan» adında bir müxəmməsi var. Onlar bunlardır: Məhəmmədəli Cavan, Molla Surxay və İsmi Pünhan. Bu müxəmməsdə o, İsmi Pünhandan tanışı, dostu, əzizi kimi söhbət açır. Nəticə bu olur ki, İsmi Pünhan pəri, huri, mələk, mifik bir varlıq deyil, canlı, həqiqi insandır, tarixi şəxsiyyətdir. El gözəlidir. Molla Cümənin

ömrünü, gününü qurban verdiyi qənirsiz, gözəl bir məxluqdur. Burada heç bir rəmzilik, mifliklik yoxdur.

*Səfər üçün qədəm bassa  
Gəlinçə yola baxırdım  
Göynük şəhər ətrafinı  
Gündə yüz yol yoluxurdum  
Bir saat ruyin görməsəm  
Xəzəl təki soluxurdum.*

Molla Cümə gənc, cavan, gözəl, sevimli İsmi Pünhanla fəxr eləyirdi, onunla nəfəs alırdı. Ancaq tale işləri başqa bir məcraya saldı. Aşığın məhəbbəti, gözlədiyi qovuşmaya, vüsala can çatdığı İsmi Pünhan çox erkən dün-yadan köcdü. Aşığın dili tutuldu, onun hətta yaradıcılığının mövzu istiqaməti də dəyişdi. El gözəli, al yanaqlı, qara gözlü, şümsad boylu sevgili Molla Cüməni sarsıtdı. Aşiq elə o günü aşağıdakı qoşmanı yaniqli-yaniqli oxudu:

*İsmi Pünhan köcdü fani dünyadan  
Qarışdı torpağa göz hayif oldu.  
Xudanın tədbiri beləymış biza  
Soldu yanaqları üz hayif oldu...  
Dedim ki, şad ollam bu bahar vaxtı  
Töküldü burnumdan yaz hayif oldu.*

Molla Cümə böyük bir faciəni qəbul edərək bunun səbəbini də axtarındı. Bütün yaradıcılığında olduğu kimi bütün faciələrin, dərdlərin səbəbi bu dünyadı, bunların hamısını aşığın başına dünya gətirir.

*Duam budur səni viran qalasan  
Məni qoydun könlü yashı a dünya.  
Yar qoxusunu dimağına iylətdin  
Eşqə saldın gecə-gündüz göynətdin.  
Ayrlıq naməsin yazdin dilimdən  
Məhəbbət tasmasın açıdm belimdən  
Çəkibən sevdigim aldin əlimdən  
Çıxartdin kəlləmdən tüstü a dünya.*

İsmi Pünhan el gözəlidir, kəndin ən sevilən gəlinidir. Xalq onun gözəlliyyini tərifləməkdən doymur. Bir də ona

görə ki, İsmi Pünhan elin ən sevimli sənətkarının nişanlısıdır. Ona görə də İsmi Pünhan dünyadan köçəndə bütün el yasa batır, ağlayır. Həmin hissələri Molla Cümənin aşağıdakı şeirlərində açıqcasına görmək olar.

*İsmi Pünhan sinəmizi dağladın  
Sənin üçün neçə canlar ağlayır  
Çox tay-tuşun yollarını bağladın  
Üzün görən mehribanlar ağlayır...  
Qohum-qardaş cümlə geyib qaranı  
Dostun dostdur cəm düşmənlər ağlayır.  
...Heykəldə yadigar duran muyları  
Bu Molla Cüməynən qanlar ağlayır.*

İsmi Pünhan haqqında danışanlar deyirlər ki, o, Molla Cümənin butasıdır. Zaqtalanın Çobankol kəndində görkəmli aşiq Kazımla görüşdüm. İsmi Pünhanla maraqlandım Kazım dayının dediklərini olduğu kimi verirəm. «İsmi Pünhan Qax rayonunun Şabalıtlı kəndində Seyx Baba adlı bir dindarın qızı olmuşdur. İsmi Pünhan Molla Cümənin butasıdır».

Bu problem barədə müxtəlif rəvayətlərdən başqa ən doğru, səhih məlumat yenə aşığın öz şeirləridir. Necə deyərlər, Molla Cümə ömrünün sonuna qədər öz butasına ağlamışdır. Bütün bunlar isə aşığın şeirlərində çox aydın istifadə edilmişdir. Bir neçə misal göstərək:

*Dad həzarat siz də bilin, sevgilimi itirdim  
Ey zamana, biçarə Molla Cümənin əlindən aldın yarın.  
Bir dəfə ol xudadan  
Bəxti qara yazılmışam  
Sevgilimdən cüda düşdüm  
Bilin yetmiş iki millət.*

Fələyə müraciətlə:

*Sevdiyim əldən alıb  
Qamətimi dal eyləmiş  
Günahım əf et xudam  
Zayı olan nəfsdi bu*

*Yar turab içrə yatar  
Bikar quru həvəsdi bu.*

İstəkli butasını itirəndən sonra aşiq özünü bəxti qaralar sırasına salıb. Sevgilisinin ölümü onun bütün güzəranını alt-üst edib. Həyatının bütün sahələrində olan bədbəxtlikləri İsmi Pünhanın nakam ölümü ilə bağlayır.

Bizim ustad aşıqlarımızın məhəbbət dastanlarında qəhrəmanların butası olur. Buta aşıqlarə Ulu Tanrı tərəfindən qismət kimi bəxş edilir. Onu Xızır peyğəmbər gətirir. Ulu Aşıq Qurbaninin Pərisi – butası Gəncədədir. Abbas Tufarqanının butası Gülgəz Pəri Təbrizdədir. Xəstə Qasımin butası Tikmədaşdadır, Aşıq Valehin butası Dərbəndədir. Eləcə də məhəbbət dastanlarının qəhrəmanları Aşıq Abdulla, Kərəm, Novruz, Şah İsmayıł, Aşıq Qərib, Ali xan və başqalarının da butaları vardır. Ustad aşıqlar öz butalarına həsr elədiyi şeirlərini bir dastanda toplayıb yaşıdlılar. Qəhrəmanların böyük bir hissəsi uzun zəhmətdən, əzab-əziyyətdən sonra butaları ilə qovuşub xoşbəxt olurlar.

Dedik ki, aşıqlarə Ulu Tanrı qisməti kimi verilir. Ona görə də əvvəl-axır uzun əzab-əziyyətdən sonra butasına qovuşur. Ancaq bəzi dastanlarımızda ustad aşıqlarımızın yaradıcılığında buta ilə vüsəl baş tutmur. Aşıq sevgilisine çatmaq yolunda məhəbbətinin qurbanı olur, fiziki cəhətdən şəhid olur. Ancaq bir fədakar aşiq kimi mənəvi cəhətdən qələbə çalır və əbədiləşir. Molla Cümə çoxlu şeirlərində belə fədakar aşıqlar içərisində Məcnun və Kərəmin adını vəsf edir.

*Məcnun Kərəm ki var eşq əhlinin gözüdür,  
Ondan qalan xilaf seylər fitnə-fel dustağıdır.*

Molla Cümə özünü məhz bu aşıqların sırasına daxil edir və bununla da fəxr eləyirdi.

*Könül əyləncəyi, istəkli butam  
Ol İsmi Pünhanı neylədin dünya!*

Çünki İsmi Pünhana qovuşa bilmir. Çünki İsmi Pünhan nakam bir sevgili kimi vaxtsız köçür. Bir də onu əlavə etmək

istəyirəm ki, yaradıcılığının sonunda meydana gələn şeirlərdə İsmi Pünhan artıq bir sevgili, bir şəxs kimi ümmüniləşir. Aşığın əlçatmaz, ünyetməz həyat idealına çevrilir. N.Nerimanov deyir: «həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pula satmaq olmaz. Bu hiss padişahi gədədan ayırmaz, həqiqi, təmiz, məzhəb, din bilməz və çirkin fikirlər bəsləməz... Məşuqun məbudun vüsəlinə çatıb sonra ölməkancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır, həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatarsa, idealına çatan kimidir. Ideal ideallıqdan çıxar.

Kərəm başında qara, çirkin fikirlər baslaşə idi, Əslilə yaşamaq istərdi, fəqət yaşamadı, öldü... və ölməyinə də səbəb Əslinin min kövr-cəfadan sonra tapılmağı və sonra Kərəmə verilməyi oldu. Baxınız, nə nazik bir mətləb! Nə gözəl və dərin bir fəlsəfə! Nə qədər təmiz və müqəddəs bir əqidə...» Molla Cümənin bircə sevgilisi olub İsmi Pünhan, o da nakam gedib. Molla Cümə İsmi Pünhandan sonra heç kəsi sevməmiş, əsərlərindən də bu barədə məlumat yoxdur. Aşiq ömrü boyu butasının eşqi ilə yaşamışdır.

**Molla Cümənin «dünya»ları.** Molla Cümə bir sıra şeirlərində «dünya»ya müraciət eləmişdir, bəzən isə sadəcə adını çəkmışdır. Hər dəfə də aşiq dünyani tənqid eləmiş, çox zaman isə damğalılmışdır. Aşiq bununla belə elə şeirlər də yazmışdır ki, onlarda dünyaya müraciətlə sərt fikirlər söylənir. Elə bil aşiq dünya ilə üz-üzə dayanıb onunla döyüşə hazırlaşır. Onu damğalayır. Molla Cüməyə görə bəşər övladı heç vaxt dünyadan xeyir görməmişdir.

Məlumdur ki, dünya çox mənali sözdür. Bəlkə də onun saysız-hesabsız mənaları var. Dünya bütün dövrlərdə dünyyanın ən böyük alimləri, yazılışını düşündürmüştür. Onların hamisinin özünə görə dünya haqqında mülahizələri vardır. Ona görə ki, dünya alimləri hər dəfə fikirləşmişlər ki, dünya nədir, onun əvvəli nədir, axırı nədir. Dünya necə yaranıb, kim yaradıb, kim onu saya-hesaba salıb. Dünya böyükdür və sirlər aləmidir. Onun sırları nədir və kim onun

sırlarını bilir. Bəşər övladı əsrlər boyu dünya, aləm, haqqında saysız-hesabsız rəvayətlər, əhvalatlar düzəldib söyləmişdir. Dünya haqqında dünya xalqları nə qədər miflər düzəltmiş, hər bir xalqın da özünə görə dünya haqqında orijinal mifləri olmuşdur. Dünya xalqlarının ən böyük və ən zəngin mifləri məhz dünya haqqındadır. Rus mifologiyasında ona «mirozdaniye» deyilir. Bütün dünya alimlərinin və sənətkarların dünya haqqında mülahizələri var... Dünyaya türk dünyasında ilk müraciəti Ulu Babamız Dədə Qorqud eləmişdir.

*Qanı dediyim bəy ərənlər  
Dünya mənim deyənlər  
Əcəl aldı yer gizlədi  
Fani dünya kimə qaldı  
Gəlimli gedimli dünya  
Axır son ucu ölümlü dünya.*

Gözəllik və ağıl mücəssəməsi olan, dövrünün həyat və güzəranını dərindən duyan, həyatın, varlığın ziddiyyətlərini çox dərindən dərk edərək öz poeziyasında çox uğurla bədii çalarlarla ifadə edən XII əsrin mələk şairimiz Məhsəti Gəncəvi rübai'lərində dünyani ustalıqla qiymətləndirərək bədii və fəlsəfi yüksəkliyə qaldırdı.

*Bu dünya bir qızıl kuzəyə bənzər  
Suyu gah şirindir gah da ki zəhər  
Çox da öyünmə ki, uzundur ömrün  
Əcəl köhlənində hazırlıdır yəhər.*

Türk dünyasının böyük səyahətçisi Evliya Çələbi «Səyahətnamə»nin cildlərinin birində Azərbaycan bayatı ustası Lələnin aşağıdakı bayatısını vermişdir:

*Lələnin dünyası nə?  
İnanma dünyasına  
Dünya mənim deyənin  
Dün getdik dun yasına.*

Əziz oxucum, diqqət edin həmin bayatıdan Ulu Babamız Dədə Qorqud kəlamlarının qoxusu gəlir.

*Üstündən yel keçmiş dağlar görmüşəm  
Dağılmış, talanmış bağlar görmüşəm  
Mənəm deyənləri ağlar görmüşəm  
Kimsə gülər, kimsə ağlar dünyada.*

Dünya doğrudan da çox mənali bir məshumdur. Dünyanın ən böyük şəxsiyyətləri hər şeydən əvvəl iki dünyani qəbul etmiş və ondan danişmişlər. O dünya yaxud axırət dünyası, bir də yaşadığımız dünya. Bundan başqa bir də insanların öz şəxsi dünyaları var. Bunu da iki mənali qəbul etmək olar. Bir xarici ətraf, dünya, bir də sənətkarın mənəvi daxili dünyası. Büyük şairimiz bunları cahan adlandırmışdır. Diqqət edilsə, elə məhz dünya deməkdir. Büyük Nəsiminin da daxili dünyası nəhəng böyük xarici dünyasına da sığmır. Daxili dünya çox və sonsuz dərəcədə genişdir. Şairi yaşıdan, şöhrətləndirən də məhz daxili dünyasıdır.

Büyük Ulu Dədəmiz Qorqud deyirdi ki, hanı dediyim bəy ərənlər dünya mənimdir deyənlər. Molla Cümə Dədəmizin elə bil bu sözlərinə qüvvət verən bir şeirində – iri həcmli qoşma üstündə olan bir şeirində deyirdi:

*Kənanın şoləsi, Misir sultani  
Yusif Züleyxanı neylədin dünya  
Abi-həyat üçün varan zülmətə  
İskəndər Zülqərneyni neylədin dünya.  
Bisutun dağında çalışan səngə  
Fərhad tək şeydəni neylədin dünya.  
Başında məskəni, quşlar yuvada  
Məcmunla Leylanı neylədin dünya.  
İslamın çırığı, haqqın həbibi  
Məhəmməd Mustafanı neylədin dünya.  
Allahın yolunda Zülfüqar çalan  
Əli tək aslanı neylədin dünya.*

Molla Cümə böyük sənətkardır. Onun özünəməxsus mürəkkəb, geniş, zəngin, poetik dünyası var. Molla Cümə özünün dediyi kimi hər şeydən qabaq aşiqdır, özü də böyük aşiqdır. O, dünyaya nəzər salıb sakit dayana bilməz,

gördüyün çağırmalıdır. Bu cəhətdən Molla Cümənin eyni zamanda necə deyərlər, ictimai-fəlsəfi, dini-ürfani dünyası da var. Bu dünya onu daha çox düşündürmiş, valeh etmişdir. Yaşadığımız dünya ziddiyyətlərlə doludur. Bunlar haqqında Molla Cümənin özünün xüsusi aləmi var. Bu aləmi açmaq eyni zamanda aşığın daxili ziddiyyətlərini aşkarlamaq deməkdir. Molla Cümənin bilavasitə dünyaya müraciətlə bir neçə şeiri var. Bu şeirlər «Dünya» rədiflidir, iri həcmli şeirlərdir, qoşma və müxəmməs üstündədir.

Bəlkə də müqayisəsi yerinə düşməz, ancaq mən öz müqayisəmi aparacağam. Hazırda məncə sirr deyil. Molla Cümə Baş Göynükdə, Baş Layisqidə, Aşağı Göynükdə, Aşağı Layisqidə oturub bu qədər elmi-dini, ürfani, fəlsəfi, ictimai məlumatları haradan almışdır. Axı o, bizə məlum olduğuna görə yalnız bir neçə dəfə Dağıstana getmişdir. Vəssəlam. Mən bir dəfə öz təəccübümüz bildirmək üçün belə bir müqayisə aparmışam. Axı bizim böyük Nizamımız yalnız Gəncədə oturub dünya bədii fikrinin fövqünə yüksəlməmişdirmi? Cümə də belə bir möcüzənin sahibidir. Molla Cümə bəzi şeirlərində özü də dini-ictimai şeirlərində böyük həqiqətlər açır. Mən belə bir qənaətdəyəm ki, Molla Cümə məşhur islamşunas alimdir – üləmadır.

*Qanıram ustaddan almışam dərsi  
Oxumuşam ərəb, türk ilə farsi  
Fikrim seyr eyləyər ərşinən kürsü  
Dərin kitabların mənasıyam mən.*

O, İslami bütün təfərruatlarına, incəliklərinə qədər öyrənmişdi. Aşığın xüsusilə mifologiyaya həsr edilən şeirlərinin təhlili bunu aydıncasına göstərməkdədir.

Molla Cümə dünyaya həsr elədiyi bütün şeirlərində ondan qəti surətdə narazıdır. Aşığa görə dünya dünyada baş verən bütün bədbəxtliklərin səbəbkarıdır. Molla Cümə elə bil dünya ilə üz-üzə dayanıb ona hökm oxuyur, bütün hərəkətlərini birbaşa üzünə deyir. Belə bir xalq deyim var. «Dünya beş gündür bei də qara». Xalq beş günün heç birisini bəyənmir, hamısı bədbəxtliyin mənbəyidir. Büyük

şairimiz Səməd Vurğun hələ Böyük Vətən müharibəsi ərəfəsində elədiyi məruzələrin birində xalq ədəbiyyatından danışanda belə bir bayatısını seçib misal gətirmişdir.

*Özizinəm gülə naz  
Bülbül eylər gülə naz  
Dünya bir qəmxanadır  
Ağlayan çox gülən az.*

Pocziyamızın günəşi, şərəfi Məhəmməd Füzulidə belə misralar var.

*Dünya işinin mədari yoxdur  
Heç kimsəyə etibar yoxdur  
Eylər birisini sahibi tac  
Ol birisini eylər ona möhtac.*

Biz bunlara oxşar misraları Molla Cümənin şeirlərində də tapırıq:

*Cahan kandır qullar ası  
Cürə-cürə yaranıbdır  
Kimi varlı kimisi ac  
Kimi qoyar qızıldan tac.*

Bu cəhəti biz xüsusilə Molla Cümənin qoşma üstündə söylədiyi iri həcmli şeirlərində görməkdəyik:

*Fələk məni ondan betər tərsə saldı işimi  
Fərhad cürə eşq ucundan dağıdımımı başımı  
Tahir sıfət qərq oluban ümmənda əgləşmişəm.*

Molla Cümə əsərlərində ən çox dünyadan şikayətlənir. Bununla belə dünya sözünün əvəzediciləri də var fələk, zamana, aləm, qəza, qəzavü-qədər və sairə. Dünyadan sonra ən çox işlənən «fələk»dir. Molla Cümə hətta fələyə bir neçə şeirini də həsr etmişdir. Fələk haqqında folklorumuzda çoxlu nümunələr vardır. Bir sıra atalar sözü: «Fələyin qaydasıdır dağı dağ üstdən çəkər», «Fələyin zoruna heç nə kar eləməz», «Fələyin çərxi dönər». Məşhur Azərbaycan bayatı ustası Ələminin bayatısını Övliya Çələbi əsərlərinə salıb saxlamışdır.

*Ələmi halim fələk  
Dil bilməz zalim fələk*

*Kəsdiñ can bağçasından  
İki nihalim fələk.  
Mən aşiqəm yüz yalvar  
Yüz oturub yüz yalvar  
Fələk bildiyin eylər  
Sən istəsən yüz yalvar.*

Nəcəf bəy Vəzirov deyir: «Çəkmə çəkə bilməzsən  
bərkdir fələyin yayı».

Fələyi tez-tez ərş-i-fələk adlandırırlar. Fələk də Allah kimi göyün bir qatindadır. Məhəmməd Füzuli deyir: «Fələklər yandı ahımdan muradım şəmi yanmazmı». Yaxud böyük sənətkarın belə bir beyti də yadına düşdü:

*Değilbihuda gər yağsa fələkdən başıma daşlar  
Binasın tişəyi ahımla viran etdiyimdəndir.*

Məhəmməd Füzuli ahının külüngü ilə fələyin binasını viran eyləmişdir.

*Aman fələk aman sənin əlindən  
Axır məni böylə günə yetirdin  
Bir dərdim artırb minə yetirdin.*

Molla Cüməyə görə fələk indiyə qədər heç kəsin əlindən tutmayıb. Fələk azğındır, fələk qorxunc bir qüvvədir. Onu da deyim ki, fələkdən bütün məhəbbət dastanlarında da şikayət var.

*Yüz dərman tapıldı çarəmdən qeyri  
Yüz dərdlər sağaldı yarəmdən qeyri  
Fərhad ilə Məcnun Kərəmdən qeyri  
Cümə tək murada yetmayan kimdi.*

Bəzən aşiq şeirlərində göstərir ki, onu sağalmaz eşq dərdinə, bəlasına salan da fələkdir. Fələyin bəlasından qurtarmaq mümkün deyil. Fələk aşağı elə bir dərdə salıb ki, onun dərmanı yoxdur. Həyatda dərmansız dərdə düşən aşıqlər də var. Molla Cümə də onlardan biridir.

*Aman aman nə haldayan gör məni  
Yaxam oldu göz yaşının xırmani  
Səndə bitir hər bir dərdin dərmanı*

*Sən var ikən kimə gedim, ay fələk  
Çirkin oldu gözəl adım, ay fələk.*

Molla Cümə «f» hərfi üstündə təcnis yazıb. Fələyə böyük bir müxəmməs həsr eləyib.

*Of fələk, yandım fələk  
Görəndə dildarı fələk  
Of fələk oldum fələk  
Olanda üzbarı fələk.*

İbtətamızdır ki, Molla Cümə mifologiya ilə bağlı şeirlərini əsasən Ulu Tanrıya müraciətlə başlayır. Bu cəhətdən «Yarəb» rədifi qoşma üstündə iri həcmli şeir diqqətə layiqdir. Aşıq bu şeirini «surə» adlandırmışdır.

*Bir diləkdir dərgahımdan istərəm  
İsmindir min birə bağışla yarəb  
Dil duada üzüm göydə səsdərəm  
Həbib pirü-nurə bağışla yarəb.  
Ol huri-qılmana səkkiz uçmağa (cənnət)  
Leylə türqədirə bağışla yarəb.  
Furqandan Zabura İncil Törata  
Abi kövsərə bağışla yarəb.  
Musa gündə min bir kəlmə danışan  
Ol Sinayə, Tura bağışla yarəb.  
Yüz igirmi dörd min gələn Nəbiyə  
Xatəmil-Muxtara bağışla yarəb.  
Övliya məkanı Məkkə, Mədinə  
Şam ilə Buxara bağışla yarəb.  
Yunisi dəryada saxlayan maha  
Yeddilər, qırxlara bağışla yarəb.*

Molla Cümənin bu şeiri 13 bənddir. Diqqət ediləndə görünür ki, aşıq hər bir bənddə İslam mifologiyasının motivləri, obrazları və əhvalatları ilə şeirini aşkarlayır.

Dünya dinlərinin dörd kitabı, Musa peyğəmbərin Tur dağında söhbətləri, yüz igirmi dörd min nəbinin fəaliyyəti Xeyr-Şər yazıları Lövhə-Məhfuz, qəriblərin dadına çatan Xızır peyğəmbər, Müqəddəs Məkkə, Mədinə və sairə aşığın şeirinin əsas iştirakçılarıdır. Molla Cümə bununla

özünün islam dünyasına, dini əfsanələrə, mifoloji motivlərə vaqifliyini bürüzə verir.

Molla Cümənin bilavasitə mifoloji süjetlərə həsr edilən şeirlərindən biri də «Mədəd» rədifli müxəmməsidir. Aşıq özü bu şeiri «minacat» adlandırmışdır. Qax rayonunun İlisu kəndində olanda Yunis Təhməzov mənə aşığın böyük bir əlyazmasını hədiyyə vermişdi. Deyirdilər ki, guya Yunis dayı Molla Cümənin bəzi şeirlərini Quran kimi avazla oxuyur. İndi mən anladım ki, Yunis dayıda məhz bu tipli şeirləri olmuşdur. Belə şeirlər Molla Cümənin bütünlükdə islam mifologiyasına və həm də Şərqiñ məşhur mifoloji süjetlərinə və obrazlarına yaxından tanışlığını sübut edir. Mifologiyaya, mifoloji süjetlərə həsr edilən şeirlərdə elə obraz və süjetlərə rast gəlirsən ki, açılması şəxsən mənim üçün müşgül işdir. Halbuki bu obraz və süjetlərin sırlarınə Molla Cümə bütün təfərrüati ilə vaqif olmuşlar. Heyran olursan ki, böyük sənətkar bunları nə vaxt, harada və necə öyrənmişdir. Özü də Baş Göynükdə oturub.

*Doqquz yüz əlli yaşayıb  
Nuh getdi dünya səndən  
Çox möcüzat zühur oldu  
Şüheybin əsasından  
Daş içindən çıxdı dəvə  
Salehin duasından  
Zəkəriyyə girdi ağaca  
Yardıclar qafasından  
Qoyun kimi boğazlanan  
Yəhya Məlildən mədəd.*

Mən onu bilirəm ki, Saleh, Zəkəriyyə, Yəhya, Məlil bunlar peygəmbərlərdir. Ancaq onların həyatı, fəaliyyəti, vəzifəsi haqqında heç bir məlumatım yoxdur. Aça da bilmədim. Vasim müəllimə də zəng eləmək istədim, o da baş tutmadı, evdən də çıxa bilmirəm. Bunlar qaldı gənc həmkarlarımın öhdəsinə. Mən «Mədəd» rədifli müxəmməsin daha bir necə bəndini misal gətirib mifoloji köklərini açmağa çalışacağam.

*Gecə-gündüz duam budur  
Cabbar Cəlildən mədəd...  
Adəmin cəsədi yoğrulan  
O Abi gildən mədəd.*

Sonra:

*Əyub yaman dərdə düşdü  
Əridi cismi canə  
Sultan ikən Bilqeyisi  
Qul etdilər Süleymanə  
İbrahim Xəlil dost yoluna  
Oğul verdi qurbanə  
Quyu içinə düşdü Yusif  
Dua etdi Sübhanə  
Ağlar qalan Yaqub təki  
Çeşmi alildən mədəd.*

Burada Əyyub, Bilqeyis, Süleyman, İbrahim Xəlil, Yusif, Yaqub, Sübhan kimi mifoloji obraz və tarixi şəxsiyyətlərin adları çəkilir. Məlum olsun ki, hər bir adın, şəxsin arxasında böyük mifoloji əhvalat, hadisə və süjetlər var. Bunların hamısı bütün təfərrüati ilə Molla Cüməyə məlum olmuşdur.

Şeirin başqa bir bəndinə nəzər salaq:

*Dəryada balıq qarnında  
Yunis oxur halətə  
Dörd yol oldu carcuz Nəbi  
Çıxdı axır səlamətə  
Tutdu Əli Zülfüqarı  
Çalışdı qəzəvətə  
Kərbalada Həsən, Hüseyn  
Təslim oldu cənnətə  
Mustafanın çeşmi-nuru  
Ol iki güldən mədəd.*

Müxəmməsin bu bəndi müxtəlif və kifayət qədər mifoloji, dini geniş yayılmış əhvalatlar üzərində qurulmuşdur. Bunları Molla Cümə böyük ustalıqla, sənətkarlıqla şeirə salıb dinləyicilərinə çatdırmışdır, bir az da dəqiq desək,

təbliğ eləmişdir. Yunisin dəryada baliq qarnında qalması Həzrət Əlinin Zülfüqarla qəzəvətə çalışması, Məhəmməd peyğəmbərin nəvələri Həsən və Hüseynin Kərbəla faciəsində cənnətə vasil olması və sairə əhvalatları göstərmək olar.

Müxəmməsdə daha maraqlı və xüsusilə də İslam mifologiyasının süjetləri obraz və əhvalatları ilə bağlı bəndlər vardır:

*Yüz igirmi dörd min Nəbi  
Dünyaya gəlmış zühur,  
Yeddi qat yer, yeddi qat göy  
Ərş, Kürs, Qaf, Tur  
Şəms, Qəmər, Mələk, Nücum  
İns, cins, mari mur.  
Yüz sühufnan endi Tövrat  
Fürqani, İncil, Zabur  
İxlasnan yasin Taha  
Oxuyan dildən mədəd.*

Mənə belə gelir ki, müxəmməsin bu bəndinə şərh verməyə ehtiyac yoxdur. Birinci misradan sonuncu misraya qədər sərf mifoloji və dini rəvayətlərdir ki, aşiq bunları şeirə salıb dinləyicilərinə çatdırır.

## VƏSİYYƏT

Molla Cümə yaradıcılığı ağzında möhkəm qifil olan böyük və sirli bir sandıqdır. Sandığın içində olan dünya, aləm, insanlıq, təmiz və ülvə eşqə məhəbbət, islama, Ulu Tanrıya olan məhəbbət ilə dolu sənət nümunələri toplanmışdır. Mən professor Paşa Əsfəndiyev bu bənzərsiz bədii nümunələri dənə-dənə toplayıb qorxusuz, xatasız bir sandıqda yerləşdirmişəm. İndi mən ey mənim həmkarlarım, cavan aşiqşünaslarımız bu sandığın açarını da, içindəki dünya dolu mənəvi sərvəti də sizə yadigar verirəm, bağışlayıram. Qollarınızı çırmayıñ, qələmlerinizi itiləyin. Azərbaycan xalqının əsrərlər boyu yaratdığı, inkişaf etdirdiyi aşiq sənətinin ənənələri ilə silahlanıb, təhlil edib, bu sırları

aşkarlayıb Molla Cümənin ürəyi qədər sevdiyi doğma xalqına qaytarın.

## ƏZİZ VƏ SEVİMLİ TƏLƏBƏM!

Mən müəllimlərim qarşısında həmişə baş əymışəm. Mənim Allahdan vergi almış Əzəl Dəmirçizadə, Mikayıł Rəfili, Əli Sultanlı, Cəfər Xəndan Hacıyev, Mehdi Mehdizadə, Əhməd Seyidov kimi müəllimlərim olub, indi də onların ruhu qarşısında diz çökürəm. Həmişə özümü onlara oxşatmağa çalışmışam və buna nail olmuşam. Eyni zamanda böyük və görkəmli tələbələrin də müəllimiyəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 85 illiyi münasibəti ilə çap etdirdiyim «63 il institut divarları arasında» adlı kitabında demişəm ki, bütün tələbələrim mənə borcludurlar. Ancaq iki tələbəmə mən ömrüm boyu mənən borclu qalmışam. Onlardan biri və birincisi Şamxəlil Məmmədovdur. Birdən eşitdim ki, Şamxəlil dünyasını dəyişib, sarsıldı, buna inana bilmirdim. Hələ gənc yaşlarından məqalələrlə qəzet səhifələrində çıxış edirdim. Bir gün yolum «Azərbaycan müəllimi» qəzetinin redaksiyasına düşdü. Bir cavan əməkdaş məni görüb sevindi: «Paşa müəllim xoş gəlmisiniz» dedi, məni qucaqladı. «Siz mənim ən sevimli müəllimim olmusunuz» dedi. Şamxəlil Məmmədovla dostluğumuz yenidən belə başladı.

Şamxəlil Məmmədovun şəxsiyyəti haqqında nə deyə bilərəm? Həddindən artıq mədəni, təribyəli, istiqanlı, humanist və alim, billur kimi saf və təmiz bir şəxsiyyət idi. Onun indisi və göləcəyi də qələmi idи. Ömrü boyu qələmi əlindən düşməyib, özünü və ailəsini bu sehirli qələmi ilə dolandırmışdır. Mən 66 il Azərbaycan Pedaqoji İnstytutun divarları arasında olmuşam. Dünyada bəlkə də mənə bu məbəddən müqəddəs yer olmayıb. Doğrudur, indi zəmanə dəyişib, bu məbəd mənə soyuq və yad olmuşdur.

«Azərbaycan müəllimi» Şamxəlil Məmmədovun ən böyük əsəridir, desəm səhv etmərəm. Son zamanlar tez-tez

xəstələnirdi, yenə də ürəyi qəzeti yanında idi. Şamxəlilin barmaqları qəzetiñ səhifələrinə toxunanda bütün redaksiya heyəti özünü rahat hiss edirdi. Qəzetiñ redaksiya heyəti, müxtəlif redaktorlar, xüsusilə böyük redaktoru Şahin Səfərovun ruhu məni bağışlasın. «Azərbaycan müəllimi» qəzeti Şamxəlil Məmmədovun doğma övladı idi. O, respublikada görkəmli jurnalist kimi ad qoyub.

Şamxəlil Məmmədov həm də, tanınmış folklorşunas alim idi. Onun ən çox sevdiyi sahə doğma xalqının şifahi xalq ədəbiyyatı idi. Mənim «C.Cabbarlı və şifahi xalq ədəbiyyatı» adlı kitabım çap olunmuşdu. Kitabı ona hədiyyə vermişdim. Bir müddətdən sonra bu monoqrafiya haqqında dərin elmi-nəzəri bir məqalə ilə çıxış elədi. Mən ən çox sevindim, həm də Şamxəlil müəllimin elmi təhlili məni heyrətə gətirdi. Ali məktəb tələbələri üçün «Azərbaycan folkloru» adlı dərs vəsaiti də hazırlamış, «El sözü» adlı folklor jurnalı da təsis eləmişdi. O, Azərbaycan folklorşunaslarının həyat və yaradıcılığını ardıcıl surətdə öyrənirdi. Onlar haqqında qiymətli bir kitab da hazırlamışdı.

1982-ci ildə məni filologiya fakültəsinə dekan seçdilər. Elə o zaman Şamxəlil müəllim mənim haqqınma «Şifahi söz sənətinin görkəmli araşdırıcısı» adlı təbrik məqaləsini çap elədi. Mənim əziz tələbəm hətta ömrünün sonlarında da mənə öz hədiyyəsini vermişdi. «Azərbaycan müəllimi» qəzetində «Folklorşunaslıq salnaməmizin canlı bələdçisi» adlı məqaləsi onun yalnız Paşa Əfəndiyevə deyil, ümumiyyətlə mədəniyyətimizə qiymətli və son hədiyyəsi idi.

Şamxəlil Məmmədov öz sehirli qələmini «Azərbaycan müəllimi» qəzetində, Azərbaycan televiziya və radio verilişləri şirkətində Sumqayıt Dövlət Universitetində işlədərək halal çörək qazanıb, onunla ailəsini saxlamışdı. Şamxəlil müəllim Sumqayıt Dövlət Universitetində «Folklorşunaslıq» laboratoriyasına rəhbərlik edirdi. Bu laboratoriyanı o övladı qədər sevirdi, ondan həmişə ağız dolusu danışındı. Namizədlik dissertasiyasını da folklorlardan yazmışdı. O,

böyük həvəslə doktorluq dissertasiyasını da hazırlamışdı. Ancaq müdafiə etmək ona nəsib olmadı.

Mən əziz tələbəm və həmkarım Şamxəlil Məmmədova Ulu Tanrıdan rəhmət diləyirəm. Qəlbi nurla dolsun, yeri cənnət olsun. Onun xatirəsi tanışları və dostları üçün həmişə əziz olacaqdır.

2013

## SARI AŞIQ

Sarı Aşığın zəngin ədəbi irsi yalnız Azərbaycanda sovet hakimiyyəti illərindən sonra toplanıb öyrənilməyə başlamışdır. 1927-ci ildə aşığın bayatlarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab «Aşıq Abdulla» adlanırdı. O vaxtdan etibarən demək olar ki, aşığın şəxsiyyətinə, ədəbi irsinə diqqət daha da artmışdı.

1920-30-cu illərdə onun həyatı, yaradıcılığı haqqında Ə.Abid, B.Behcət, Ə.Dəmirçizadə, H.Arası, Ə.Qarabağlı ara-sıra məqalələrlə çıxış etmişlər. Son iyirmi ildə M.H.Təhmasib, Ə.Axundov, M.Həkimov, S.Paşayev, X.Cabbarov, S.Rüstəm bu sənətkarın yaradıcılığını müxtəlif sahələrdən işıqlandırmağa çalışmışlar. Uzun illər folklorşunaslığımızın Sarı Aşıqla bağlı bir dastanın mövcudiyəti barədə söhbətlər gedirdi. Nəhayət, bu dastan da üzə çıxarılib çap edildi. Üstəlik aşığın həyatı ilə əlaqədar bir sıra rəvayətlər də toplandı.

Sarı Aşıq haqqında XIX əsrin təzkirəcisi Qaradağı belə məlumat vermişdir: «Sarı Aşıq Qaradağ mahalındadır. Çox-çox qədim vaxtlarda gəlib Qarabağın mahalında Həkəri çayının kənarında vaqe Güləbürt adlı qəryədə sükna edib». Son illər aşiq haqqında yazan araşdırıcılar təzkirəçinin «Qaradağ mahalı»ndan mülahizəsini dəqiqləşdirmişdir ki, Qaradağ Cənubi Azərbaycanda olan mahal deyil, həm də Laçın rayonunun ərazisində bir kənddir. Burada həmin adda üç kənd olub. Bu kəndlərdən biri məhz Həkəri çayı sahillərində Məzməzək dərəsinin ağzında olmuşdur. Xaara-

baları indi də qalmaqdadır. Sarı Aşığın məzari da Həkəri çayı sahilində Qaradağlı kəndi yaxınlığındadır. Həmin kəndin üst tərəfindəki təpə indi də «Aşıq yaylağı» adlanır. Aşığın sevgilisi Yaxşı isə Maqsudlu kəndindəndir. Məzari da o kəndin yaxınlığındakı bir təpədədir.

Azərbaycan aşiq sənətinin qədim ənənəsinə görə bütün aşıqlar öz əsərlərində bu və ya digər dərəcədə özləri barədə məlumat verirlər. Belə ənənəni biz, əlbəttə, Sarı Aşıq yaradıcılığında da görürük. Bəzi bayatlarında o özü, sevgilisi, yaşadığı yer haqqında müəyyən məlumatlar vermişdir. Belə bayatların bir qismi son illər toplanıb üzə çıxarılmışdır.

*Mən aşiq ağızindayam,  
Aləmin ağızindayam,  
Əslim Qarabağlıdır,  
Məzməzək ağızindayam.*

*Mən aşığam ha Kərim,  
Dada yetiş ha kərim,  
Sizin olsun gen dünya,  
Mənə bəsdi Həkərim.*

Ən məşhur ustad aşıqlarımız haqqında dastanlar yarandığı kimi Sarı Aşıq haqqında da dastan vardır. Aşığın əsas yaradıcılığı bayatılardan ibarət olduğu üçün dastandakı hadisələr də bayatilar üzərində inkişaf etdirilir.

Qeyd edək ki, folklorumuzda bütün şeiri hissəsi bayatılardan ibarət «Arzu və Qənbər» adlı başqa bir dastanımız da vardır. Son illər folklorumuzun tədqiqatında əldə edilən nəticələrdən biri də budur ki, ustad aşıqlar özləri haqqında hələ sağlığında dastan düzəldir, öz şeirlərini, bu şeirlərin yaranması ilə bağlı müxtəlif əhvalatları bu yolla təsvir edirlər. Xüsusilə XIX, XX əsrin əvvəlləri və sovet dövründə meydana gələn aşiq dastanları üzərində aparılan müşahidələr bu mülahizələrin doğruluğunu sübut etməkdədir. Deməli, «Sarı Aşıq və Yaxşı» dastanı da ilk öncə aşığın özü tərəfindən düzülüb qoşulmuşdur. Dastanda aşığın tərcüməyi-hali ilə əlaqədar bir sıra məlumatlar saxlanmışdır. Bunlar sənətkarın həyatının müxtəlif sahələrini öyrənmək üçün mühüm əhəmiyyətə malikdir.

«Aşığın Yaxşıya aşiq olması real həqiqətdir. Buna dair əldə sənədlər vardır. Məhəmməd bəy Aşıq Pəriyə m-

həbbətini elan edərkən bayatılarının birində Aşıq ilə Yaxşının adlarını çekmişdi:

*Tərlanın yaxşı pəri,  
Qarşında yaxşı pəri.  
Mən Aşıqdan yaxşıyam,  
Yaxsidan yaxşı Pəri».*

Aşığın adı da müxtəlif illərdə və müxtəlif mənbələrdə müxtəlif şəkildə göstərilmişdir. Məsələn, Qaradağı təzkirəsində göstərir ki, onun adı Qurbanəlidir, el arasında ona haqq aşığı deyirmişlər. S.Mümtaz ilk kitabında (1927) onun adını Abdulla yazmış, sonra isə (1935) Sarı Aşıq olduğu qənaətinə gəlmışdır. Guya ona rəngi (dərisi) sarı olduğuna görə belə bir ad verilmişdir. B.Behcət isə onun adının Sarica Nəbi olduğunu söyləyir. Guya aşiq aşağıdakı bayatısında özü bu barədə belə deyir:

*Aşığın Nəbidir adı,  
Qəm məni bu budadı,  
Ad mənim, yar özgənin,  
Neynirəm nabüd adı.*

Məlumdur ki, aşıq nümunələrində onu yaradan sənətkarlar öz adlarını, yaxud təxəllüslerini əsərin son bəndində verirlər. Bu bənd «tapşırma» adlanır. Hətta dastan kimi geniş həcmli epiq-lirik ünsürlərin birləşdiyi janrda da aşıqlar öz təxəllüsünü verirlər. Bunlar xüsusilə məhəbbət dastanlarının axırındakı duvaqqapmalarda özünü göstərir. Həmin duvaqqapmalarda dastan düzəldən aşıq öz təxəllüsünü verir, çünki dastan boyu onun qoşduğu şeirlər dastan qəhrəmanlarının adlarına bağlanmışdır. Azərbaycan aşıqları əsrlər boyu bu ənənəni bayatıda da yaşatmata çalışmışlar, yalnız aşıqlar yox, bütün bayatı qoşanlar belə hərəkət etmişlər. Beləliklə, bütün bayatı qoşanlar öz adlarını dörd misralıq parçada saxlamağa çalışmışlar.

*Ziyatam başdan yara,  
Artıbdır başdan, yara.*      *Seyr elədik Firangi,  
Haqdan biza tərz endi,*

<sup>1</sup> S. Mümtaz. Aşıq Abdulla, 1927, səh. 15

*Məni həsrət yaratdı  
Yaradan başdan yara.*

*Məzlum der: qoç iyidin  
Qoçaq gərək farzəndi və s.*

Dıqqət versək, görərik ki, gəlib bizə çatan bayatıların çoxunda aşığın adı çəkilir. Bu, çox zaman ad, şəxsiyyət mənasını daşımir, «aşiq» ümumiyyətlə, eşqə düşən, vurulan mənasında işlənmişdir. Çox diqqətəlayiqdir ki, A.Məmmədovanın XVI-XVII-XVIII və XIX əsrin əlyazmalarından götürüb çap etdiyi bayatıların da çoxusu məhz Aşığın adı ilə bağlıdır. Folklorşunaslığımızda Sarı Aşığın XVII əsrдə yaşadığı qeyd edilir. Üzərində saz həkk olunmuş Aşiq günbəzini tədqiq edən arxeoloqlar onu XVII əsrə aid etmiş və beləliklə, Sarı Aşığın da bu əsrдə yaşayıb-yaratdığı qənaətinə gəlmişlər. Əlbəttə, bütün bunlara yenidən baxılmalı, dəqiqləşdirilməlidir. Prof.M.H.Təhmasibə görə, Sarı Aşığın yaşadığı dövrü müəyyənləşdirmək üçün ya bir əlyazması tapıb üzə çıxarılmalı, yaxud da günbəz, qəbir ətrafında qazıntı işləri aparılmalıdır. Alimə görə, Sarı Aşiq indi biz zənn etdiyimiz dövrdən qabaq yaşamışdır. M.H.Təhmasibin sözündə həqiqət vardır, biz də Sarı Aşığın XVII əsrдən əvvəllər yaşaması mülahizəsini müdafiə edirik. Əvvələn, Aşiq haqqında olan rəvayət, əfsanə və dastandakı bir sıra epizodların məzmun və mahiyyəti belə bir mülahizəni söyləməyə imkan verir. Həm də əlyazmalarından tapdığımız ən qədim bayatı məhz «aşiq», yaxud «aşiq» sözü ilə başlayır, deməli, aşağı məxsus olub. Məs., XVI əsrin əvvəllərində yazıya köçürülmüş bir bayatiya nəzər salaq:

*Mən aşiq yasəmən siz,  
Bağların yasəmənsiz  
Mən öldüm gülə həsrət  
Gülşənsiz, yasəmənsiz.  
Yuğ ağlayan dost kuyində  
Getməyin yasa mənsiz.*

Deyə bilərlər ki, «aşiq» və «aşiq»ı qarışdırmaq nə dərəcə düzgün olar. Şübhə yoxdur ki, hələ Sarı Aşığın dünyaya gəlməsindən çox-çox əvvəl Azərbaycan xalqı bayatılar qoşmuşdur və orada «aşiq» (ümumiyyətlə aşiq

olan) sözünü işlətmüşdür. Buna etiraz etmirik və belə bayatılar yazıya sonralar köçürülmüşdür. Ancaq çox məraqlıdır ki, bizdə altı misralıq bayatılar olmuş, bunlar əsasən XVI əsr də Əzizinin və M. Əmaninin, həm də Sarı Aşığın yaradıcılığında müşahidə edilmişdir. Sonrakı dövrlərdə isə belə bayatılar demək olar ki, yaradılmamışdır. Dədiklərimizdən belə nəticə çıxarmaq olar ki, Sarı Aşıq lap azı XVI əsrin əvvəllərində yaşamışdır. Qədimdən və XIII-XIV əsrlərdə «aşıq» sözləri ilə başlanan bayatılara gəlincə demək olar ki, bunlar sonralar Sarı Aşığın adına bağlanmışdır. Xalq ədəbiyyatı janrlarının inkişafı, intişarı yolunda belə çarpzlaşmalar, birləşmələr, qarışmalar çox olmuşdur.

Sarı Aşığın yaradıcılığı ilə əlaqədar ən çətin və mübahisəli problem bu görkəmli sənətkara və ümumiyyətlə, xalqa məxsus bayatıların taleyi məsələsidir. Sarı Aşıq böyük sənətkardır, ustaddir, haqq vergisi almış aşiqdır. Sarı Aşıqa qədər Azərbaycan xalqı əsrlər boyu bayati qoşub oxumuşdur. Belə bir sual ortaya çıxa bilər: Biz indi böyük bir bayati dənizinin içərisindən Sarı Aşığın qəlbindən süzülüb gələnləri seçə bilərikmi? Bayati sərvətini heç kim əlimizdən ala bilməz. Ancaq elmi axtarışları, müşahidələri, müqayisələri aparmaq lazımlı və zəruridir. Doğrudur, əsrlər boyu şifahi dildə, hafizələrdə yaşayan bu nümunələri indi seçib ayırmak çox çətindir. Ancaq elm öz işini davam etdirməlidir. Başqa sözlə Sarı Aşığın çağırduğu bayatıların heç olmasa, müəyyən bir qismini seçmək bizcə mümkün kündür. Bunun üçün bizi görə, aşağıdakı göstərdiyimiz cəhətlərə diqqəti cəlb etmək məsləhətdir.

1. Hər şeydən əvvəl Aşığın üslubu araşdırıb öyrənilməli, üzə çıxarılmalıdır.

Sarı Aşığın öz poetik üslubu vardır:

*Aşıq yamana gələ,  
Dərdin yamana gələ,  
Yaxşı yaxşıya gedə,  
Yaman yaman gələ.*

*Mən aşıq bu dağıylən,  
Gül sinmiş budağıylən,  
Sənə yaxşı deməzlər  
Mən ölsəm bu dağıylən.*

Bayati bitkin, bütöv şeir parçası olduğundan uzun müddət sabit, dəyişməz qala bilir. Fikrimizi aydınlaşdırmaq üçün iki misal çəkmək isteyirik:

*Aşıqam busə dağı,  
Əgyarlar busə dağı.  
Bir ox başkan Aşıqə  
Nə tökdün bu sədağı.*<sup>1</sup>

Buradakı cinaslara diqqət yetirək? Birinci misrada busə öpüş mənasında işlənmişdir. İkinci misrada busmaq, gözləmək, yolu kəsib gizlicə busmaq mənasında işlənmişdir. Üçüncü misrada «sədaq» ox qabidir. Sədaq hətta «Kitabi-Dədə Qorqud» dastanında da işlənilmişdir. Bir ox Aşığı öldürə bilər, bu ox qabını – torbasını niyə qabağıma tökdün. Burada «sədaq» sevgilinin kirpiklərinə bənzədilib, gözəlin kirpiyinin bir tükü aşağı öldürə bilər, bütün kirpiyləri üzə tökməyə nə ehtiyac? Biza belə gəlir ki, bu bayatıda nə isə bir sənətkar üslubu, möhürü qalmışdır. Şair qələmi, nəfəsi hiss edilməkdədir. İndi ikinci bir bayatiya nəzər salaq?

*Əzizim suda yandı,  
Sal gəldi, su dayandı,  
Eşq oduna su tökdüm,  
Od duşdu su da yandı.*

Bu bayatının da cinasları çox ustalıqla işlənmiş, çox təsirli, sadə, səmimi və yerli-yerindədir. Ancaq bu sadəlik, səmilik, bayatının ümumi emosianallığını aşağı salmayan orijinallıq göstərir ki, bunu nə vaxt isə xalq yaradıb, yaşıdır, zəmanəmizə getirib çıxarıb. Üslubu etibarılə sadə olan bu nümunə, ümumiyyətlə, elin hafızesindən sözüllüb tökülmüşdür.

2.Aşığın tərcüməyi-hali ilə əlaqədar yaradılmış bayatılar. Məlumdur ki, aşiq gəzib-dolaşlığı, məclislər apardığı yerlərin adlarını bir sıra bayatlarında saxlamışdır. Bir də Azərbaycan aşiq sənətində belə bir ənənə yaşayır: Aşıq gördüyü və başına gəldiyi əhvalatlar haqqında

---

<sup>1</sup> Həmin bayatının cinaslarını Cabbar Əfəndizadə də şərh etmişdir.

yerincəyə mahnilər qoşur. Belə bir cəhəti biz Sarı Aşığın həyatında da görməkdəyik. Bu əhvalatlarla əlaqədar yaranan bayatıları da diqqətlə arayıb, seçib qruplaşdırmaq olar:

Məs:

*Aşığı tərsinə qoy,  
Tər təni tərsinə qoy.  
Yaxşını qibləsinə  
Aşığı tərsinə qoy.*

Belə əhvalatların böyük bir qismi, necə deyərlər, Sarı Aşığın «möcüzə»lərilə əlaqədar yaranmışdır. Guya aşiq kimin üzünə baxarsa ürəyindən keçənləri bilirmiş. Bunların bir qismi dastanda toplanmışdır. Məs., dastanın bir yerində Aşiq bir dəstə qızə rast gəlir, bir az aralı isə başqa bir qız tək-tənha fikirli halda pencər yiğirmiş. Bu qızın ürəyindən keçənləri tapmağı qızlar Aşıqdan xahiş edirlər.

Aşiq deyir:

*Mən aşiq dərmə-dərmə,  
Dərməni dərmə, dərmə,  
Əkilməmiş bostandan  
Tikilməmiş çardaqdan  
Doğulmamış bir oğlan  
Çağırır dərmə-dərmə.*

Qızların arzusu ilə Aşiq bu bayatını belə açır: pencər yiğan qızın könlündən keçir ki, kaş bir oğlum olaydı, bostanın qıraqında bir qəlbi çardağ tikəydi. Çardaqda oturub bostanı qoruyayıdı. Bostana girən olanda oğlum çağırıb deyəydi: Bostana girən, yemişləri dərmə-dərmə! Dastanda belə rəvayətlər çoxdur. Yuxarıda dediyimiz kimi, bunların hamısı Sarı Aşığın haqq aşığı kimi şöhrət tapdığını göstərir və bunların yaşamasının əsas səbəblərdən biri də elə budur.

3.Sarı Aşığın bir sıra bayatıları, tapmaca, bağlama şəklində düzəldilmişdir. Görünür, deyişmələrdə, yarışlarda yalnız aşiq şeirinin hərbə-zorba, qıflıbənd, bağlama, təcnis və s. ilə yanaşı, bayatı-bağlamalardan da istifadə edilmişdir.

Belə bağlamalar çox qısa və mükəmməl olduğundan açılması çətin olmuşdur.

<i>Aşıq bənək, bənəkdi,</i>	<i>Aşıq bənək-bənəkdi,</i>
<i>Sinəm bənək-bənəkdi.</i>	<i>Yüzün zaldi, bənəkdi,</i>
<i>Səndən bir söz soruşdum:</i>	<i>Sən çağır Arazi dursun,</i>
<i>Araz necə sənəkdi?</i>	<i>Sayım necə sənəkdi.</i>

4.Sarı Aşığın bayatılarının mühüm bir qismi xalq atalar sözü, məsəl, aforizm, hikmətli sözlərinin əsasında yaradılmışdır. Xalqın ağıl, zəka, müdrikiyini, sınaq və təcrübələrini əsrlərin dərinliyindən gətirən bu hikmətli sözlər sonradan poetik vüsət alaraq, daha təsirli və emosional bir şəkildə aşığın bayatlarında yaşamaqdadır. Sarı Aşıq özü hikmətli sözlər, aforizmlər düzəldərək bayatılara salıb öz dinləyicilərinə öyüd-nəsihətlər də vermişdir:

<i>Aşıq yarıdan keçər,</i>	<i>Aşığam, yüz il məni,</i>
<i>Gecə yarıdan keçər,</i>	<i>Düymələ, yüz il məni,</i>
<i>Namərdə dost olanın</i>	<i>Vəfali dost yad olmaz,</i>
<i>Ömrü yarıdan keçər.</i>	<i>Görməsə yüz il məni.</i>

5.Sarı Aşıq üslubunun əsas əlamətlərindən biri, bəlkə də ən birincisi bayatılarda cinaslardan istifadə etməsidir. Cəsarətlə deyə bilərik ki, aşığın bayatılarının əksəriyyəti cinaslıdır və bunu sənətkar qəsdən və bilərkədən etmişdir. Ona görə də cinaslı bayatıların özlerinin üzərində diqqətli müşahidələr aparmaq və Sarı Aşıq qələminin məhsulu olanları seçib ayırmak mümkündür. Ustalıqla işlədilən cinaslar şeirin səmimiliyini, emosionallığını, təsir gücünü artırır, onda melodik və ritmik məna çaları yaradır: həm də bu həmin nümunənin yadda qalmasını asanlaşdırmaq üçün sənətkarın işlətdiyi üsullardan biridir:

*Mən aşiq gülüştəndi,  
Aç oxu «Gülüstan»dı,  
Bülbülün göz yaşından  
Bağçada gül istəndi.*

Burada cinaslar forma etibarilə eyni sözlərdir. Əsas məna üçüncü, dördüncü misralarda ifadə edilir. Birinci və

ikinci misralar hazırlıq rolunu oynayır. Bayatı «gülüstandı» sözü üzərində qurulmuşdur.

Bayatının əsrlərin keşməkeşlərindən, imtahanlardan qoruyub götirən «Bülbülün göz yaşından bağçada gül islandı» misralarıdır. Bu iki misra ayrılıqda məsəl, aforizm kimi də işlənir. Əvvəlinci iki misra dəyişilə də bilər, ancaq bunlar yox.

Sarı Aşığın xalq dilinin oynaqlığı, incəliyi, səmimiyyindən qidalanmaq, sözləri seçib, çeşidləyib işlətmək məharəti oxucunu, dinləyicini vəcdə gətirir:

*Mən aşiq bu dar gündə,  
Qəm məni budar gündə  
Könlüm istər yarını  
Gələydi bu dar gündə.*

Aşığın bayatıları əsasən məhəbbət mövzusuna həsr edilmişdir. Burada Aşiqin sevgisi, iztirabları, məşuqəyə sonsuz məhəbbəti heyrətamız bir dillə təsvir edilir.

<i>Mən aşiqəm, qanlı gül,</i>	<i>Bu aşiq oda yandı,</i>
<i>Qanlı seviş, qanlı gül.</i>	<i>Od tutdu, o da yandı,</i>
<i>Yemiş bülbülbərini,</i>	<i>Yar çəkdi, mən yeridim,</i>
<i>Cıxmış ağızı qanlı gül.</i>	<i>Mən çəkdirim, o dayandı.</i>

Sarı Aşığın yaradıcılığı yalnız bayatılarla məhdudlaşdır. Onun bir sıra gözəlləmə və təcnisləri də olmuşdur. Öz bədiiliyi, səmimiliyi ilə seçilən belə nümunələr Aşığın bu sahədəki müvəffəqiyyətlərini nümayiş etdirir:

*Qara qaşın oxdu, kirpiyin almaz,  
Haramdan oxlasan, yaram sağalmaz.  
Gedər bu gözəllik, sənə də qalmaz,  
Əğərçi sərxoşsan, ayıl, a Yaxşı!*

*Məni sənə aşiq etdi yaradan,  
Serəqubu haqq götürsün aradan,  
İstayırsən xəbər tutgil Saradan,  
Yollarında mənəm sail, a Yaxşı!*

Yaxud, onun hər bəndi beş misradan ibarət olan təcnisinin bir yerində oxuyuruq:

*Gözüm görçək səni, istər kam ala,  
Burqəin yüzündən dağıdır, Yaxşı.  
Fələk qoymaz kimsə yetsin kamala,  
Baxma bu gec-rəvin dağıdır yaxşı,  
Ərzi-halim sana əyandı qərəz.*

Bu təcnis beş bənddən ibarətdir. Sonra gələn bütün dörd bəndin birinci üç misrası həmqafiyə, həm də cinasdır. Qalan bütün bəndlərin dördüncü misraları birinci bənddə olan «dağıdır» sözü «yxası» rədifi ilə mənalandırılır. Birinci bəndin beşinci misrasında olan «əyandı qərəz» bütün bəndlərin beşinci misralarında təkrar edilir. Göründüyü kimi, şeir çox maraqlı bir quruluşa malikdir.

### **Əzizim Əli Rza müəllim...**

Əzizim, mən Sizə çox zəhmət vermişəm, ərkinən Sizi çox incitmişəm. Yenə də incitmək istəyirəm. Mən ömrümün yarısından çoxunu böyük Azərbaycan aşığı Molla Cümənin həyat və fəaliyyətinə həsr eləmişəm. Elin dilindən şeirlərini dənə-dənə yiğmişam, evlərə, ayrı-ayrı şəxslərə müraciətlə əlyazmalarını əldə eləmişəm. Aşığın hər bir şeirini əlimdə olan bütün variant və əlyazmaları ilə müqayisə edib nəhayət onun külliyyatına daxil eləmişəm. 41 müəllif vərəqi həcmində olan bu külliyyati prezident adminstrasiyası çap eləyib bütün Azərbaycan kitabxanalarına hədiyyə vermişdir. Molla Cümənin həmin külliyyatı hazırda Almanianın Halle şəhərində universitetin Landes kitabxanasında saxlanılır. Mən aşığın şeirləri üzərində işləyəndə hər dəfə hansısa bir sənətkarın şeirlərinin izi, təsiri, rayihəsi məni narahat edirdi, həvəsləndirirdi və həm də hər gün düşündürdü. Nəhayət, bu yaxınlarda böyük şairimiz Molla Pənah Vaqifin əsərlərini təzədən oxudum. Ulu Tanrı, Böyük Allah, bu nə möcüzədir!? M.P.Vaqif və Molla Cümənin iki nəhəng, titanik sənətkarların yaradıcılığı arasında bağlar, tellər, oxşarlıqlar gördüm. Bunlar məni valəh elədi, əməlli-başlı müşahidələr apardım. Əli Rza müəllim, əzizim, mən indi

çox ağır xəstəyəm. İlk müşahidələrimi də demək olar ki, yataqda aparmışam, yazmışam, müşahidələri genişləndirmək üçün mənim nə mənəvi, nə də fiziki imkanım yoxdur.

Əli Rza müəllim. Mən əldə elədiyim müşahidələrimi bir məqalədə ümumiləşdirib Sizin sevimli qəzetişimə göndərirəm. Siz böyük ustad və böyük sənətkarsınız, bir müəlliminiz kimi Sizinlə fəxr eləməyə mənim haqqım və hüququm var. Mən də böyük alim və böyük pedaqoqam, 86 yaşimdə hələ də əlimdə qələmim işleyir. Sizin də öz müəlliminzlə fəxr eləməyə haqqınız var. Əli Rza müəllim, əzizim, qoy mənim apardığım bu ilk müşahidələr şəxsən Sizin və mənim adımdan elimizin iki böyük sənətkarının ruhlarına oxunan dualar olsun.

Hörmətlə,

*Pəşa Əfəndiyev  
professor, əməkdar elm xadimi  
10.06.2014-cü il*

## MOLLA PƏNAH VAQİF VƏ MOLLA CÜMƏ

Oxucularım fikirləşərlər ki, bu iki böyük sənətkarı nə kimi yaxınlığı, yaradıcılıqları arasında nə kimi oxşarlıq, əlaqə birləşdirə bilər. Mən ömrümün yarısını Molla Cümənin həyat və fəaliyyətinin öyrənilməsinə həsr eləmişəm. Hər dəfə aşığın şeirlərini müqayisələr aparmaq yolu ilə nəşrə hazırladıqca məni hansısa bir sənətkarın Molla Cümə şeirləri ilə yaxnraq, oxşarlıq halları düşündürdü. Bu cəhət aşığımızın həm qoşma, gəraylı və müxəmməslərinə aid idi. Molla Pənah Vaqif yaradıcılığı ilə xüsusilə məşğul olmamışdım. Ancaq bildiklərim, yaddaşım mənim nə isə bu iki sənətkar arasında oxşarlıq olduğu qənaətinə gətirib çıxarırdı.

Molla Cümənin vətənində onun şeirlərini topladığım zaman aşığı görənlər, tanıyanlar, sənətkarlar hər zamanlar bir ağızdan deyirdilər ki, Molla Cümə molla olmayıb, mollalıq eləməyib yalnız elmlı, bilikli ürfan sahibi olduğuna

görə onun adının əvvelinə Molla sözünü artırmışlar. Qax rayonunun İlisu kəndində mənə dedilər ki, burada şair Nazim olub, mən onun şəxsiyyətini aydınlaşdırı və şeirlərini tapa bilmədim. Böyük ədəbiyyatşunas və folklorşunasımız Salman Mümtaz 1927-1928-ci illərdə çap elədiyi 2 cildlik «El şairləri» kitabında Nazimin 3 şeirini verib və Molla Məhəmməd Nazim yazıb. Şəkidə Molla adlandırılın çıxlu şəxslərə rast gəldim. Özü də onlar öz dünyagörüşü, elmi, biliyi, təcrübəsi, müdrikliyi ilə seçilən şəxslər idi. Vaqifin də adının əvvelinə Molla sözünün artırılması, əlbəttə, mənə görə bu səbəbdən olmuşdur. Bütün Azərbaycanda Vaqif haqqında çox məşhur, yayılmış məsəl, aforizm gəzmiş, elə indi də gəzməkdədir. «Hər oxuyan Molla Pənah olmaz». Vaqifə də Molla Pənah demişlər. Axı Vaqif hələ Qazaxda ikən məktəbdarlıq eləyib, başqa sözlə desək, o, müəllimlik eləmişdir. Molla Cümə Vaqifi tanırırdı? İstər-istəməz mənim qarşıma tez-tez belə əhəmiyyətli suallar çıxırdı. Görəsən, Vaqifin özü yaradıcılığı haqqında aşiq nə və nəyi bilə bilərdi? Sonralar mən təbii ki, Vaqifin şeirlərini yenidən oxudum, qarşıma çox ibrətamız hallar gəlib çıxdı. Doğrudur, Molla Cümənin peoizyasında Vaqifin adı çəkilmir. Ancaq Vaqif poeziyasının rayihəsi, sırrı, gözəlliyi Molla Cüməni bir sənətkar kimi heyran eləmişdi. Molla Cümə Vaqifin yaradıcılığı haqqında eşitmışdı. Çünkü Molla Pənah Vaqifin şeirləri bütün Azərbaycanda dilləri dolaşırdı. O biri tərəfdən axı aşıqlarımız səyyar sənətkarlardır. Onlar bütün ölkədə el, oba, məhəllə, bölgələri özlərinə yaxın olan ölkələri də dolaşırıldılar. Bu baxımdan Molla Cümənin Vaqifi tanımı tamamilə təbii idi. Görün, Varxiyanlı aşiq Məhəmməd hələ XIX əsrдə nə deyirdi:

*Məhəmmədəm gəşt elədim  
Bu cümlə cahani gəzib  
Gəncəni, Qarabağı  
Şəkini, Şirvani gəzib*

*Xoy, Salmas, Marağa  
Təbrizi, Tehranı gəzib.*

Aşıqlarımız Türkiyəyə, Gürcüstana, Qərbi Azərbaycana, Dağıstana, İrana səfər edir, həm öz şeirlərini oxuyur, yayır, aşkarlayır. Şahidi olurlar ki, böyük ustad Vaqif onlardan qabaq gəlib elin içərisində dolaşır, oralarda çoxdan şair öz gözəl gözəlləmələri ilə hakimdir. Beləliklə, baxın Azərbaycan aşıqları məhz bu yolla Vaqif poeziyasına vaqif olurdular.

Molla Cümə şeirləri ilə Molla Pənah Vaqif yaradıcılığı arasında çox aydınlıqla görünən tellər, bağlar var. Böyük aşığımız böyük şairimizin yaradıcılığı ilə necə, nə yolla və harada tanış ola bilərdi? Mən çox inamla və cəsarətlə deyirəm, mənim apardığım müşahidələrimə görə Molla Cümə böyük, ulu şairimizin yaradıcılığına vaqif idi. Ancaq bu sadəcə danışığıdır. Bunu sübuta yetirmək üçün çoxlu axtarışlar, müqayisə və təhlillər aparmaq lazımdır. Bunun üçün xüsusi tədqiqat işləri görmək gərəkdir. Əlbəttə, bunu tezliklə birinci axtarışda aşkarlamaq çətindir. Çox ehtiyatla, səbrlə, diqqətlə yoxlamaq, xalqımızın hər iki sənətkarının yaxınlıq və oxşarlığını göstərmək lazımdır. Uzun illər bu iki sənətkarın yaradıcılıqları arasında olan yaxınlıq, tellər və bağlar məni rahat buraxmırıldı. Axi bu möcüzədir, özü də çox ibrətamız bir möcüzədir. Vaqif və Molla Cümə yaradıcılıqları arasında yaxınlıq və oxşarlıq üzə çıxır. Mən bu sahədə kiçik və ilk müşahidə aparmaq qərarına gəldim. Onu da deyim ki, bu yaxınlıq və oxşarlığın çox dərin kökləri var. Bunları axtarmaq, üzə çıxarmaq folklorşunaslıq, ədəbiyyatşunaslıq üçün çox vacib problem-lərdən biridir.

Mən şəxson bu işə formal, xüsusi müqayisələrlə başlamaq istəyirəm. İlahi, hər iki sənətkarın nə qədər də oxşar, yaxın əsərləri var. Elə bunların özü də sübut edir ki, Molla Cümə Vaqifi, onun dünya şöhrətli yaradıcılığını, xüsusilə də qoşma, təcnis və deyişmələrini yaxşı tanıyor və

ürəklə bəhrələnirdi. Hər iki sənətkarın eyni bir şeiri üzərində müşahidələr aparmaq uğurludur.

Şeirlərində Vaqif əvvəlcə gözəlin portretini çəkir, gözəlliklərini, əlamətlərini sadalayır. Molla Cümə isə «gözəl» deyərək müxtəlif mənalar üzərində şeirini tamamlayır. Elə bil Vaqif tərəfindən portreti çəkilmiş gözəl vurulan Molla Cümə ondan çarə istəyir. Başqa sözlə, Molla Cümə gözəli artıq tərifləri, əlamətləri aşkar edilmiş hazır gözəldir. Vaqif isə onun gözəlliklərini, əlamətləri ilə şeirə gətirir. Vaqif gözəl sözünü müxtəlif mənalarda işlətməklə gözəlin gözəlliyyini ustalıqla poetikləşdirir. Oxucuya aydın olsun ki, söhbət hər iki sənətkarın gözəlin tərifinə elədiyi və bir-birinə oxşar, yaxın olan «gözəl» şeirindən gedir.

**Vaqif:**

*Gözəl qamat, gözəl gərdən, gözəl üz  
Gözəl olmaz sən tək olsa, gözəl yüz  
Gözəl canı munca yetər, gözəl üz  
Gözəl deyil, etmə, gözəl ali sən.*

**Molla Cümə:**

*Gözəl bircə, gözəl, dayan burada  
Gözəl dərdim gözəl deyim sənə get  
Gözəl günüm gözəl qoydun qarada  
Gözəl, rəhmin gözəl eylə manə get.*

**Vaqif:**

*Gözəl durub, gözəl gəzib, gözəl bax  
Gözəl kəlbəm, sal boynuma gözəl bağ  
Gözəl, seyrü kəşt eyləyib gözəl bağ  
Gözəl, dər budaqdan gözəl ali sən.*

**Molla Cümə:**

*Gözəl varmı gözəl dərdə dərmanım  
Gözəl aldı gözəl dinim, imanım  
Gözəlim sən, gözəl İsmi Pürhanım  
Gözəl doğru, gözəl cavab denə get.*

Hər iki sənətkarın elə şeirləri var ki, onlar arasında oxşarlıq, yaxınlıq göz qabağındadır. Burada istər-istəməz ustاد-şagird ənənəsi özünü aydincasına göstərməkdədir.

**Vaqif:**

*Bir fitnə fellinin, üzü xallının  
Bir şirin dillinin qurbanıyam mən.  
Bir qənd məqallının ləb zülallının  
Bir ağızı ballının qurbanıyam mən.*

**Molla Cümə:**

*Bir zülfü ənbərə, qaşı peykərə  
Bir gözü xumara canım peşkəşdir  
Bir yanaq əhmərə, üzü qəmərə  
Bir dişi gövhərə canım peşkəşdir.*

**Vaqif:**

*Bir süsən müylunun, səmən boy lunun  
Friştə xoylunun, mələk soylunun  
Bir cənnət küylünün, Tuba boy lunun  
Bir şümşad qollunun qurbanıyam mən.*

**Molla Cümə:**

*Bir ismi əzbərə, əndamı tərə  
Bir cavan bəşərə, gözəl düxtərə  
Bir eşqi əxkərə çox zülüm kərə  
Cüməyəm, aşkara canım peşkəşdir.*

Vaqif Azərbaycanın aşiq sənətinin ənənələri üzərində pərvəriş tapmışdır. Onun bütün şeirləri öz köklərini Azərbaycan aşıqlarının şeirlərindən götürür. Beləliklə, Vaqif böyük ustad sənətkar, müəlim kimi formalasmışdır. Bunun ikinci bir tərəfi də var. Azərbaycan aşiq sənətinin ənənələrindən güc-qüvvət alan Vaqif sonalar özündən sonra yetişən aşıqların, ən böyük ustadları da daxil olmaqla ustadı olmuşdur. Vaqifdən sonra elə bir Azərbaycan aşığını tapmaq olmaz ki, o, böyük sənətkarın yaradıcılığından bəhrələnməmiş olsun. Akademik Həmid Arashlı yazır ki, XIX və XX əsrlərin aşıqlarının çoxu Vaqifin mövzularını təkrar etmiş, onun kimi qoşmalar yaratmağa çalışmış, onun qafiyələrini, rədiflərini və bədii ifadələrini dönə-dönə işlətmişlər.

### Vaqif:

*Bayram oldu heç bilmirəm neyləyim,  
Bizim evdə dolu çuval da yoxdu.  
Dügiylə yağ hamı çoxdan tükənmiş  
Ət heç ələ düşməz motal da yoxdu.*

### Hüseyin Bozalqanlı:

*Nə odun var evdə ocaq qalayaq,  
Nə yağ var ki, plov üstə calayaq,  
Gedək kimin sinisini yalayaq,  
Ölmürüük, etmirik əcəl də yoxdur.*

Vaqif aşıqların içində böyüyüb. Kiçik yaşlarından onun sinəsi el sözləri, aşiq dastan və qoşmaları ilə dolmuşdu. Ona görə hələ Qazaxda ikən ilk şeirini də qoşma üstündə yazmışdı. Xalq aşiq şeirlərində böyük məhərətlə ifa edilən məhəbbət mövzusu onun yaradıcılığında da əsas istiqamət olaraq qalırdı. Vaqif artıq Qarabağa sinəsi el sözləri ilə dolu gəlmişdi. Vaqif Azərbaycan aşiq sənətinin yetirməsidir. Ona görə də qoşma, təcnis, gözəlləmələrin əksəriyyəti ustad aşıqlarımızın rədiflərinə bənzəyirdi. Beləliklə, Vaqif yaradıcılığı üçün Qarabağda gözəl şərait yaranmışdı. Onun qoşmaları dağ çeşməsindən gələn büssür bulaq kimi axıb töküldü. Hətta ən böyük ustad aşıqlarımızı da heyrətə gətirirdi.

Qarabağın Abdal-Gülablı kəndindən olan böyük aşığımız Valeh cahannamə yazıb. Bu şeirdə Şərqiň böyük sənətkarlarının, hökmədarlarının adlarını çəkir. Son bənddə Vaqif yad edilir. Çox diqqətəlayiqdir ki, Valeh Vaqifi böyük sənətkar adlandırır və həm də kamal sahibi hesab edir:

*Hani Molla Pənah bivəfa cahan  
Təxəllüsü «Vaqif», nəzmi dürəfşan  
İndi eyləmisən xak ilə yeksan  
Tapmaq olmaz o kamalda can hani?*

Firidun bəy Köçərli əsərlərində Əli adlı bir aşiq haqqında məlumat vermişdir. O yazar: «Aşıq Əlinin bir neçə kəlamından ki, Mirzə Yusif Qaracadağı tərtib etdiyi məcmuədə dərc olunmuşdur. Belə məlum olur ki, onun elm

və savadı yox imiş və ona şair deyilməyib, aşiq deyilib». F.Köçərli sonra göstərir ki, kəlamından görünür ki, aşiq Əli Vaqifin müasiri olmuşdur. Aşığın şeirləri içərisində ədib həm lətfətlilərinin, həm də qüsurlu olanlarının da olduğunu qeyd edir. Rəvan və təsirli şeirlərindən misallar verir.

*Əliyəm, çox çəkdim dərdi bələdan,  
Qəm əl götürmədi mən mübtəladan,  
Aləmi-ərvahda qalü-bələdan,  
Xun cigərli qara dağlı olmuşam.*

Bundan sonra F.Köçərli aşiq Əlinin Vaqifi tərif etdiyi qoşmasını da misal götərir. Dörd bənddən ibarət olan bu şeirin son bəndi belədir:

*Əli çəkər gecə-gündüz ahi-zar  
Kəsildi müdarə, getdi ixtiyar  
Vaqif olsun bu mənadən xəbərdar  
Mədinə kuyinə Səkinə gəlmış.*

Deməli, Aşiq Əli Qaracadağdan Qarabağa Vaqifin hüzuruna gəlmış, başqa sözlə, ona pənah gətirmişdir. Firdun bəy Köçərli sonra belə bir qeyd verir: Səkinə aşiq Əlinin arvadıdır. Qaracadağdan Qarabağa gələndə aşiq Əli öz hərəmini dəxi oraya gətirmişdi və Molla Pənahın övrəti Mədinə ilə Səkinə görüşübdür.

Vaqif bütün Azərbaycan ədəbiyyatına, xüsusilə də aşiq sənətinə böyük və qüdrətli təsir göstərmişdir. Belə bir suali da axtarmaq istəmişəm. Deyərlər ki, Molla Cümə Vaqifi oxuya bilərdimi? Necə və hansı bir yolla? Aydındır ki, təkrar edirəm, bütün ustad aşıqlarımız səyyar sənətkarlardır. Onlar ömrü boyu el, ölkə gəzirlər. Aşiq Ələsgər deyirdir ki, o, aşiq kimi diyar-diyar gəzmişdir. Aşiq Hüseyn Bozalqanlı deyir ki, o, «Koroğlu» dastanının ən böyük qollarından birini Göycəli aşiq Musadan almışdır. Qurbani Dədə Yediyarın yanına getmişdi. Aşiq Valeh Dağıstanə Zərnigarın görüşünə yollanmışdı. Xəstə Qasım isə Dağıstanda Ləzgi Əhmədlə görüşmüdü.

Azərbaycan aşiq sənəti bənzəri, bərabəri olmayan böyük mənəvi sərvətdir. Bu böyük sərvəti Azərbaycan xalqının ustad aşıqlar kollektivi yaradıb. Mənə belə gəlir ki, əsrlər boyu Azərbaycanın müxtəlif rayon və bölgələrində yaşayıb-yaradan aşıqlar biri digəri ilə əlaqədə olmuş, bu böyük və kamil sənətin ölkənin hər bir guşəsində yayılması üçün əlindən gələni əsirgəməmişlər. Xəstə Qasım Dağıstana gəzməyə getməmişdi. O, bu bölgənin aşıqları ilə əlaqə yaratmaq, yaxından tanış olmaq üçün getmişdi. Həm öyrədir, həm də öyrənirdi. Bu mənada böyük sənətkarımız Vaqifin qoşmaları məhz görkəmli aşıqlarımız vasitəsilə ölkənin bütün ucqar guşələrində belə yayılırdı. Vaqifi bütün Azərbaycan aşıqları tanır, əsərlərini oxuyur və yayırıdalar. Vaqif Azərbaycan aşiq sənəti üçün bir məktəb olmuşdu.

Molla Pənah Vaqifin cüt gözəlin tərifinə həsr edilən iki şeiri var, qoşma üstündədir. Şeirin birində gözəllərin adları çəkilmir, heç bir nişanəsi də göstərilmir. Həmin şeirdən nümunələrə diqqət yetirək:

*Bir-birinə həmdəm iki növcavan  
Biri güldür, biri gülgəz yanaqlı,  
Biri tər sinəli, ayna əndamlı  
Biri nar məməli, nəsrin buxaqlı.  
...Biri bəstə boylu, narinç örtüklü  
Biri şux baxışlı, xəncər kirpikli  
Biri dal gərdənli, süzgün sümüklü  
Biri uzun qash, həm gen qabaqlı.*

Şair cüt gözəlin tərifinə həsr elədiyi ikinci şeirində artıq gözəlləri reallaşdırır, öz adı və gözəlliyyi ilə tərifləyir.

*Səhər-səhər həsrətilən gəzirdim  
Cüt qoşa nar gördüm iki sinəda  
Birisə qız idi, birisi gəlin  
Can qurban eylərəm ikisinə də.  
...Gəlinin yaxası polad iynəli  
Qızın yaxasıdır çarpaz düyməli  
İkisin də gərək gözəl öyməli  
Can qurban eylərəm ikisinə də.*

Şeirlərə diqqət yetirək, gözəllər özlerini tarif eləmir, gözəlliyyini öymürlər. Onları Vaqif özü tərifləyir, onların ən gözəl məziiyyətlərini şeirə gətirir.

Böyük aşiq Molla Cümənin də «Qızla gəlinin deyişməsi» adlı kiçik bir əsəri var. Bu deyişməni ilk dəfə Nurəddin Hacızadə şifahi dildən toplayıb «Azərbaycanı öyrənmə yolu» jurnalında çap eləmişdir (1930). Sonra mən bütün əlyazmalarından götürüb müqayisələr aparıb aşığın külliyatına daxil eləmişəm. Bu şeirdə gəlin və qız özlərini tərifləyir, biri digərindən üstünlüyünü göstərməyə çalışırlar.

*Qızla gəlin bir xəlvətdə cəng elər*

*Qız deyər ki, incə belim var mənim,*

*Hansi kəsnən iki kəlmə danışsam*

*Eşqə sallam, şirin dilim var mənim.*

*Gəlin deyər qız özünə güvənmə,*

*Bax sənin tək yüz siğalım var mənim.*

*Nə boy buxun, nə yaraşıq, nə əndam*

*Gözəllikdə hər cəlalım var mənim.*

*Qız deyər ki, mənlə başlama cəngə*

*Məclislərdə mən oynaram hər həngə*

*İstanbulla, ingilisə, firəngə*

*İş bildirrəm bu kamalım var mənim.*

Hər iki sənətkar böyük ustalıqla, bədii incəliklə eyni bir mövzunu özlerinə məxsus orijinallıqla qələmə almışlar. Göründüyü kimi, bu mövzuya əvvəlcə Molla Pənah Vaqif müraciət edib, Molla Cümə də özünəməxsus orijinallıqla həmin mövzuya yüksək sənətkarlıqla bədii don geydirmişdir. Mənə görə Vaqif şeirlərinin Azərbaycanı dolaşması həqiqəti aydınca görünür.

1947-ci il. Mən Pedaqoji İnstitutun birinci kurs tələbəsiyəm. Bakıya gəldiyimin heç bir ili də tamam olmayışdır. Eştidim ki, Yaziçılar İttifaqında Nizami Gəncəvinin yubileyinə həsr olunan böyük bir iclas keçiriləcək. Mən hər gün Nizami haqqında prof.M.Rəfilinin mühazirəsinə qulaq asırdım. Nizami artıq filologiya fakültəsinin tələbəsi kimi mənim ən sevimli sənətkarlarımından birinə çevrilmişdi. Mən

indi təccüb içindəyəm, hələ Bakını heç yaxşı tanımadım. Hansısa yolla özümü Yazıçılar İttifaqının Natəvan adına klubuna yetirdim, bir künçdə oturdum. Azərbaycanın ən böyük, hörmətli yazılıçı və alimləri bu kluba toplaşmışdı. Mən demək olar ki, heç kimi tanımadım, ilk dəfə gördürüm. Prezidiumda Səməd Vurğunu gördüm, ortada oturmuşdu. Az keçməmiş şair ayağa durdu, iclası açdı, kağızsız, qələmsiz danışındı. Danışdıqca da qürrələnir, həyəcanlanır, necə deyərlər, ilhamlanır. Birdən hər iki əlini qabağında masanın üstünə qoyub bir sağına, bir də soluna baxdı. Həmkarlarına müraciətlə: «Qızıl kimi sözlər danışram, ancaq yazamı isə yoxdur» dedi. İlahi, əgər böyük şairimizin bu konfransın açılışındakı çıxışı yazılmış olsaydı, böyük Nizami haqqında ən qiymətli və böyük əsər olardı. İclasda böyük alımlər bir-birinin dalınca məruzələrlə çıxış elədilər. Nizami məclisi məni götürdü, rahat ola bilmirdim. Yataqxanaya gəldim, gecə saat bire qədər gözümə yuxu getmədi. Ədəbiyyatdan mühazirələri yazdığını dəftərin lap birinci vərəqində sol tərəfə böyük qürur və sevinc hissələri ilə iri hərflərlə qeyd elədim. Səməd Vurğun Nizami haqqında çıxışında qürurla dedi ki, «Nizami Azərbaycan xalqının kamal günəşidir». Nizami Gəncəvi əsrilərlə öz kamalı, ağlı, mədəniyyəti ilə doğma Azərbaycanı bəzəyir. Bir müddətdən sonra şair Səməd Vurğunun aşağıdakı misaraları da dilimin əzbəri oldu.

*Aydanmı, günəşdənmi yarandın, de nədən sən  
Xalqın gözü də, qəlbə də, vicdanı da sənsən.*

Nizami deyirdi:

*İnsana zinətdir onun kamalı  
Ağlıdır onun dövləti, malı.*

Böyük Nizaminin kamal günəşli əsərləri doğma xalqının həyatını işıqlandırmışdır. Kamal irəliləyib XVIII əsrin astanasına çıxmışdır. Sevimli şairimiz Molla Pənah Vaqif bu zaman böyük ehtiyat və narahatlıqla kamal mənəviyyatını izah etməyə başladı. Lap elə birinci şeirində bu narahatlığı biz görməkdəyik:

*Bayram oldu heç bilmirəm neyləyim  
Bizim evdə dolu çuval da yoxdur.  
...Bizim bu dünyada nə malımız var,  
Nə də evdə sahib-camalımız var,  
Vaqif, öyünmə ki, kamalımız var,  
Allaha şükür ki, kamal da yoxdur.*

Molla Pənah Vaqif gözəlin bütün gözəlliliklərini yüksək bədii bir dillə tərifləyir. Gözəlin ayağındakı baş-mağından tutub telinə sancılan şanasına qədər gözəli istəyirdi. Bununla belə Vaqif öz gözəlini eyni zamanda ağılli, kamallı, mərifətli, təmiz görmək istəyirdi. Onun gözəllərinin gözəlliliklərini ağıl və kamal tamamlayırdı. Bunlar göstərir ki, Vaqif heç zaman ağılı, kamalı, həyanı unut-mamışdır. Bununla bağlı şairin yaradıcılığından bir-iki misal götərmək istəyirəm.

*...Bulaq tək qaynaya həm gözü, qaşır  
Artıq ola həm kamalı gözəlin.  
...Zülfü ənbər – ağılı başdan dağıdan  
Nə sözü var kamalına Vaqisin.  
..Eyb olmaya kirpiyində qaşında  
Həyasi üzündə əqlili başında.  
...Səni tək gözəl sevən kimsənə  
Dəxi əqlə, bir kəmalə gəlirmi.  
...Çünki belə imiş dünyananın hali  
Əbəs ki, yetişdin kəmalə Vaqif.*

Aşıqlarımızın yaradıcılığında ustadnamələr var. Bunlar ustad, ulu, böyük sözləridir. Ustadnamələri adətən aşıqlar apardığı məclislərin əvvəlinində oxuyur, necə deyərlər, doğma xalqına ağıl, kamal, mərifət dərsi keçirlər. Dastan-ların əvvəlinində ustadnamələrə xüsusi yer verilir. Burada aşıqlar hər cür, necə deyərlər, ürfani, əxlaqi, mənəvi dərs keçirlər.

#### Aşıq Könlü:

*Üç nə idi gəldi adəm üstünə  
Danışanda biri başda dayandı.*

*İkisi dolandı cümlə əzəni  
Biri üzdə, biri döşdə dayandı.*

**Molla Cümə:**

*Ağıl, həya, iman üçü gəldilər  
Danışanda ağıl başda dayandı.  
İkisi dolandı cümlə əzəni  
Həya üzdə, iman döşdə dayandı.*

Əlbəttə belə deyişmə və ustادnamələr öz rəngarəng mövzuları ilə seçilir. Hamısı da bir məqsəd daşıyır – dinləyicilərə təsir edərək onları tərbiyələndirmək.

**Aşıq Könlü:**

*Xuda neynən ərş əlanı bəzədi  
O nədir ki, qızılğuldən təzədi  
O nədir ki, əvvəl-axır bizədi  
Nübat-nübat axır nəsdə dayandı.*

**Molla Cümə:**

*Həsən Hüseyn ərş əlanı bəzədi  
O elmdir qızıl güldən təzədi  
O ölümdür əvvəl axır bizədi  
Nübat-nübat axır nəsdə dayandı.*

Dahilərimizin kamal arzusu öz yolu ilə gəlib XIX əsrə də yetişdi. Böyük ədib və filosof M.F.Axundov «Hekayəti Molla İbrahimxəlil kimyagər» komediyasında lap çox sevdiyi surəti olan şair Hacı Nurunun dili ilə deyirdi: «Kamal ata böركü deyil ki, atadan oğula keçə». Deməli, kamal ya ilahidən verilir, yaxud da və xüsusi ilə böyük zəhmət, əmək, məhrumiyyətlər hesabına həyatda qazanılır. Bənzərsiz aşığımız Ələsgər elə bil ustadı Vaqifin dilindən aldığı kamal sözünü özünün ən yaxşı əsərlərindən birində aşkarladı:

*Aşıq olub diyar-diyar gəzənin  
Əzəl başdan pür kamalı gərəkdir,  
Oturub durmaqda ədəbin bilə  
Mərifət elmində dolu gərəkdir.*

*Xalqa həqiqətdən mətləb qandırı  
Şeytani öldürə nəfsin yandırı  
El içində pak otura, pak dura  
Dalısınca xoş sədali gərəkdir.*

Böyük Nizaminin, Vaqif, M.F.Axundov, Aşıq Ələsgər kimi sənətkarların kamal arzularını böyük şairimiz Səməd Vurğun heç zaman unutmamışdır. Son əsəri olan «İnsan»ın baş qəhrəmanı Şahbaz qürurla deyirdi ki, «qalib gələcəkmi çahanda kamal». Böyük dahilərimizin arzusu bu idi, qoy bəşər övladı ağıl, kamalla yaşasın.

Adam heyran qalır ki, M.P.Vaqif nə dərəcədə ustalıqla, sənətkar təbi ilə şeirlərdə sənətin incəliklərinə riayət edir. Böyük ustad qafiyələri, rədifləri, misra və bəndləri düzərkən, onların qarşılıqlarını şirin-şəkər dilimizin zəngin, rəngarəng xəzinəsindən necə də tapıb üzə çıxarıır, şeirlərini bəzəyir, zinətləndirir. Bütün bunlar hamısı onun Allahın verdiyi böyük və dərin, tükənməz istedadından irəli gəlirdi.

*Ey süsən sünbülm, al zənəxdanım  
Qurban olsun lala, gül ilən sənə  
Bir neçə gündür ki, səndən ayriyam  
Sanasan həsrətəm il ilən sənə.*

*Deməli çox gizlin dərdi-dilim var,  
Qorxuram ki, deyim eşidə ağyar  
İstərəm ki, yazam göndərəm ey yar  
Səhər oğrun əsan yel ilən sənə.*

*Ağzı piyaləsən, gərdəni mina  
Nazik əllərində innabi həna  
Səni görən deyər yaşılbəş sona  
Ucu həlqə, siyah tel ilən sənə.*

*Çoxlar sənə iyma ilən baş əyər  
Mum tək ərir, olsa bağırı daş əgər  
Tuba görəsə ikram eylər baş əyər  
Bu gözəl boy ilən bel ilən sənə.*

*Yadıma düşəndə zülfün ənbəri  
Qüllab girər ciyərimdən içəri*

*Mən şaham, ey gözəllərin sərvəri  
Qurbanam Vaqif tək qul ilən sənə.*

Bununla belə M.P.Vaqif qoşmalarında biz, necə deyərlər, klassik şeir ənənələrindən axıb gələn müəyyən dərəcədə çətin, ağır görünən ifadələrə də rast gəlirik. Doğrudur, bunlar şairin yüksək sənətkarlıqla işlətdiyi aşiq sənətindən qopub gələn ifadələr içərisində o qədər də hiss olunmur. Şairin klassik şeir formalarından istifadə ilə işlətdiyi bəzi söz və ifadələri burada göstərmək istəyirik. Lal-əhmər, hindu-xal, şamu-səhər, qəmi-eşq, misli səlasil, qibləgah-tər, şuxi-sitəmkar, bari-möhnət, zərb-ab, qeybü-xəzan, cümlə-cahan, huriyi qılman, haqq-nahaq, afəti-can və sairə. Onu da əlavə edim ki, Molla Cümənin qoşma və gərayılılarında belə ifadə və birləşmələr demək olar ki, yoxdur. Aşiq elin qaynayan, çağlayan dilindən seçdiyi sadə, axıcı, şirəli sözlərlə şeirlərini qurub tamamlayırdı.

*Ay ağalar, sizdən xəbər alayım  
Dərdimə dərd qatan burada kimdir.*

*Siz Allah, göstərin onu görəyim  
Qəlbimi saxlayan qarada kimdir.*

*İkimiz danışaq siz qulaq asın  
Görün zəhmətini, eşqin bəlasın  
Alban başına yarın sövdasın  
Nahaq bədnəmə olan orada kimdir.*

*Yüz dərman tapıldı çarəmdən qeyri  
Yüz dəndlər sağaldi yaramdan qeyri  
Fərhad ilə Məcnun, Kərəmdən qeyri  
Cümə tək yetməyən murada kimdir.*

M.P.Vaqif də Molla Cümə də saysız-hesabsız müxəmməslər yazmışdır. Vaqifin müxəmməsləri klassik şeir üslubundadır. Bütün müxəmməslərin hər bəndi beş misradan və beş bənddən ibarətdir. Bizim aşiq sənətimizdə müxəmməs adında həm şeir forması var, həm də aşiq havası var. Molla Cümənin bütün müxəmməsləri məhz aşiq havaları üstündə qurulmuşdur. Şeirlərdə misra və bəndlərin sayı məhz müxəmməs aşiq havasının quruluşuna uyğun

şəkildə yaradılır və oxunur. Hər iki sənətkarın bu formada şcirləri haqqında mənim qeydlərim çoxdur, özü də maraqlıdır. Bir cəhəti xüsusilə qeyd etmək istəyirəm. İlahi, həm Vaqif və həm də Molla Cümə nə qədər şirin-şəkər dilimizi bilir və böyük dahiliklə onun rövnəqlərini qurub qoşduğu müxəmməslərində yerli-yerində işlədə bilirlər. Ana dilimizin möcüzələri hər iki böyük sənətkarın, mən əlbəttə müxəmməslərini nəzərdə tuturam, yaradıcılığından, axtarış, arayış tapıb üzə çıxarmaq olar. Mən hər iki sənətkarın müxəmməslərindən bəzi bəndləri burada misal gətirmək istəyirəm.

### Vaqif:

*Nə zaman ki, deyəsən ey güli-xəndan, gedərəm  
Bil ki, mən həm düşübən dalına giryən gedərəm  
Yəni zülfün kimi çox həli pərişan gedərəm  
Öz ayağınla gəlibən, sənə qurban, gedərəm  
Ey qara kirpiyi ox, qaşı kaman, xoş gəldin!*

### Molla Cümə:

*Ol yaradan yaradıbdır  
Sən balam necə nazlı.  
İncə belli şümşad əlli  
Fəsih dilli, şirin sözlü.  
Orta boylu, gözəl xoylu,  
Ənbər buylu qəmər üzlü,  
Qələm qaşlı, şüx baxışlı,  
İnci dişli, maral gözlü,  
İzin ver, hüsnünə edim  
Doyunca tamaşa dilbər.*

### Vaqif:

*Qaməti mövzun ilə bir sərvi-gülşənsən, gözəl  
İki dönyanın səfavi zövqünə təksən, gözəl  
İtməyə gözdən, könüldən ayrısan gensən, gözəl  
Fikri, zikri dediyi danişdiği sənsən, gözəl  
Mayıl olmaz hər yetən göftarə, gördüm Vaqifi.*

## Molla Cümə:

*A gəlin, yoxdur ayıb  
Qaş kirpiyin gözün gözəl.  
Dil gözəl, dodaq gözəl  
Yanaq gözəl, üzün gözəl.  
Xoy gözəl, qılıq gözəl  
Söhbət gözəl, sözün gözəl.  
Boy gözəl, buxun gözəl  
Qamat gözəl, özün gözəl.  
A gəlin oxşar canın  
Yağmış təzə qara gəlin.*

Akademik Həmid Araslı məqalələrinin birində yazmışdır ki, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh kimi ustad aşıqların vaxtilə klassik şeir üslubunda əsərləri olub. Məsələn: rübai, müxəmməs, qəzəl, mürəbbe və sairə. Belə şeirlər yazıya alınmadığı və aşıqlar tərəfindən ifa edilmədiyi üçün qalmamışdır. Məlumdur ki, Molla Pənah Vaqif klassik şeir üslubunda çoxlu əsərlər yazmışdır. Klassik şeir üslubunda şeirlər Molla Cümənin də yaradıcılığında var. Buna mən xüsusişlə aşığın qəzəllərini göstərə bilərəm. Aşığın qəzəllərini ilk dəfə əlyazmalarından tapıb mən çap eləmişəm. Çox diqqətəlayiqdir ki, Vaqifin və Molla Cümənin qəzəlləri içərisində oxşar nümunələr vardır. İndi mən hər iki sənətkardan bir qəzəl misal göstərəcəyəm.

## Molla Pənah Vaqif:

*Aydın olsun gözlərin kim gəldi yarın kağızı  
Könlümü şad eylədi gözəl nigərin kağızı.  
Oxudum, öpdüm gözə sürtdüm dedim səd mərhəba  
Gözüm üstdə var yerin ey gülüzərin kağızı.  
Səndən ayrı ol qədər qan ağladım kim dəmbədəm  
Yaşa batib islanıb səbri qərarın kağızı.  
Çox çəkirdim intizarın gözlərim yolda idi  
Şükrüllah gəldi çeşmi xumarın kağızı.  
Qeyri yarı ey gözəl qılma bədəl sən Vaqifə  
Yadigar saxla bu olsun etibarın kağızı.*

### **Molla Cümənin qəzəli:**

*Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir*

*Qış günləri yaza döndü şirin dil xoş zəban gəlir.*

*Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istər*

*Öz-özürmə səbir verdim dedim mahi-taban gəlir.*

*Çıxardıb al libasını geyibdi qara donları*

*Yəqin bildim eşq ucundan həli çox pərişan gəlir.*

*Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyə*

*Ayrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir.*

*Molla Cümə çıx daldadan səni görsün o sirdaşın*

*Bəlkə canı qərar tapa eşidib bigüman gəlir.*

Hər iki sənətkarın yaradıcılığında çox maraqlı şeirlərdən biri xüsusilə diqqəti cəlb edir. Əcaba, bir-birindən xəbərsiz yazılın bu müxəmməslərdə necə də oxşarlıqlar var. Bəlkə Molla Cümə doğrudan da Vaqifin bu şeirini nə vaxtsa eşidib, yaxud hardasa ona qulaq asıb. Hər halda bu şeirlər arasında yaxınlıq, bir-biri ilə tanışlıq göz qabağındadır. Görün, böyük ustاد Vaqif necə də sonrakı yenə də ustاد olan sənətkarların yaradıcılığına yol tapırdı.

### **Molla Pənah Vaqif:**

*Gədə, mən qurban olum qaşları kaman bacına*

*Belə bir şüx baxan kirpiyi peykan bacına*

*Məməsi misli-şəkər, gözləri ceyran bacına*

*Dişi dür, ağızı sədəf, ləbləri mərcan bacına*

*Məst dəmənkəşi xəndani xuraman bacına.*

### **Molla Cümə:**

*Gədə mən qurban olum*

*Gözləri göyçək bacına.*

*Başında kəlağayı*

*Baftası ləçək bacına.*

*Saçları güləbatın*

*Teli qurumsağ bacına.*

*Qabağı ayna kimi*

*Yanağı çiçək bacına.*

*Him vurub qaş oynadan*

*Sığallı birçək bacına.*

*Gədə mən qurban olum*

*Gözləri göyçək bacına.*

Hər iki sənətkarda müxəmməs gözəlin tərifinə həsr olunub. Onun gəzişi, duruşu, baxışı, geyimi, nazi, qəmzələri, nadir gözəlliyi, üzü, dişləri, dodaqları, baxışları və s. Oxuların icazəsi ilə mən hər iki sənətkarın müxəmməsindən daha iki bənd gətirməyi məsləhət bilirəm.

### Vaqif:

*Görmüşəm gözlərimi - nərgizi məstanə kimi*

*Gecə-gündüz gəzərəm çölləri divanə kimi.*

*Ələ düşsə dənərəm başına pərvanə kimi*

*Parə-parə ciyərim eyləmişəm şanə kimi*

*İstərəm sarmaşam ol zülfü pərişan bacına.*

### Molla Cümə:

*Gözləri büllur kimi*

*Qaşlarının əyməsi xub.*

*Qoynunda cüt şamama*

*Yengicə dəyməsi xub.*

*Belində gümüş kəmər*

*Yaxasında düyməsi xub.*

*Ayağında kişmir tuman*

*Taftalı yun geyməsi xub.*

*İstiğə çəpkən olan*

*Zər ciqqə əlcək bacına,*

*Gədə mən qurban olum*

*Gözləri göyçək bacına.*

Molla Pənah Vaqif və Molla Cümə bütün bəndlərin sonunda birinci bəndin iki misrasını təkrar edərək şeirin təsir qüvvəsini çoxaldırlar.

Molla Pənah Vaqif klassik Azərbaycan ədəbiyyatının orta əsrlərdə yetişdirdiyi nadir simalardan biridir. Doğrudur, kökündə, mənbəyində Azərbaycan aşiq sənətinin ənənələri dayanır. Ancaq unutmayaq ki, Vaqif klassik şeir üslubunu çox heyrətlə aşiq sənəti ənənələri ilə qovuşdurmuşdur. Onun ədəbiyyatımız, mədəniyyətimiz tarixində ən böyük xidmətlərindən biri də budur. Məsələn, Vaqif də

müxəmməs yazıb, Molla Cümə də. Vaqifin müxəmməs-lərinin ayaqları klassik şeir üslubunda bərkiyib. Molla Cümənin müxəmməsləri isə saz havaları üstündə qurulmuşdur. Cox zaman hər iki sənətkar eyni rədif üstündə müxəmməslərini düzüb-qoşurlar. Əlbəttə, şeirlər biri digərinin himayəsi ilə dünyaya gəlmişdir. Vaqif deyir:

*Dilbər, nə deyim sən kimi canan ələ düşməz  
Zülfün kimi heç zülfü pərişan ələ düşməz  
Ləbin kimi bir ləli-Bədəxşan ələ düşməz  
Bir yerdə belə həkimi-Loğman ələ düşməz  
Biçarələrin dərdinə dərman ələ düşməz.*

Molla Cümə isə aşiq-saz havaları üstündə düzüb qoşduğu müxəmməsində deyir:

*Ey könül, qalxma səmaya  
Əvvəlki dövran ələ düşməz.  
Yarinən, həmdəminən  
Etdiyin seyran ələ düşməz.  
Çox keçər illər, aylar  
Olubdu viran, ələ düşməz.  
Lalə, nərgiz, tər bənaşşa  
Sünbülü-reyhan ələ düşməz  
Gül solub bülbüл gedib  
Ölübdür bağban ələ düşməz.*

Molla Pənah Vaqifin və Molla Cümənin bədii cəhətdən çox kamil, təsirli, bəlkə də oxşar süjetli təcnisləri var. Yalnız qoşmalarda, müxəmməslərdə, qəzəllərdə deyil, hətta təcnislərdə də hər iki sənətkarın gözəl, axıcı, göz-oxşayan, ürəyəyatılmış təcnisləri coxdur. Onları oxuduqca oxumaq istəyirsən.

### M.P.Vaqifdə:

*Çəkilir surmələr, qaralı gözlər  
Alır məndən səbri qaralı gözlər  
Yoluna baxmaqdan qaralı gözlər  
Gəl indi bir quru ayağıla sən.*

## Molla Cümədə:

*Bağ yetirdim bar tapmadım öz əlim  
Ha hərrədim boş qayitdı öz əlim  
Qızıl gülə həsrət qoydu öz əlim  
Bülbüllər yaşırıdı a yazı məndən.*

Molla Pənah Vaqifin qoşmaları elə bil ki, cüt – qoşa yazılmışdır. Bu ənənə Vaqif yaradıcılığında əsas yerlərdən birini tutur. Əgər diqqət eləsək, Molla Cümə də tək şeir qoşmamışdır. Eyni rədifdə ən azı iki qoşması – şeiri vardır. Mən aşığın şeirlərini toplayarkən onu tanıyanlar, qocalar deyirdilər ki, Molla Cümə tək şeir yazmamışdır. (Əlbəttə, bu ənənə onun qoşma, gəraylı, divani və bəzən də təcnislərinə aiddir.) Məsələn, Vaqifin məşhur rədiflər əsasında yazılın qoşmalarından bəzilərinə nəzər salaq:

*Xeyli vaxtdır ayrılmışq yar ilən  
Gördük amma tapışmadıq ayrıldıq.  
...Olmayaydı belə səfərə çıxmaq  
Biz yar ilə danışmadıq, ayrıldıq.*

Yaxud başqa bir misal:

*Açıq başda əgər olsa bir dilbər  
Onda bu nişanlar müəyyən gərək.  
...Bulud zülfli, ay qabaqlı gözəlin  
Duruban başına dolanmaq gərək.*

«Gərək» rədifli qoşmaların sayı çoxdur. Belə misallardan daha çox misal çəkmək olar. Molla Cümə isə əsasən iki oxşar rədifli qoşma söyləyir. Heç vaxt onda bir rədifli qoşma olmayıb, iki-üç oxşar rədif var, ancaq bir rədifli yoxdur.

*Bəd əsilnən dost olmayın qardaşlar,  
Bəd əsil dost olan ahu-zar eylər.  
...Necə dad etməyim ay fələk,  
İsmi-Pünhanın mənə zəlalat eylər.*

Belə misalları daha çox gətirmək olar.

Çox zaman hər iki sənətkar eyni, oxşar bir mövzuya şeirlər həsr edirlər. Molla Cümənin mənim çox sevdiyim «Ağlayanda» rədifli qoşması var, 5 bənddən ibarətdir.

M.P.Vaqifin də həmin mövzuya həsr etdiyi qoşması var. O da 5 bənddir. Maraqlı cəhət odur ki, hər iki sənətkar mövzu ilə bağlı çox ibrətamız, təsirli, bədii cəhətdən yüksək səviyyəli oxşar bədii dil vasitələri, bənzətmə, ibarə, obrazlı müqayisələr seçirlər. Onların bu bədii dil vasitələri ilk baxışda oxşar kimi görünür. Ancaq bədii təsir qüvvəsi ilə orijinal və bənzərsizdir. Məsələ burasındadır ki, hər iki qoşma oxucuda çox dərin bədii vüsət oyadır.

**Vaqif:**

*Məni qərq eylədin qəm dəryasına  
Ey çeşmi-xumarım nösün ağladın,  
Ey gözüm, nə dəyib köyrək könlünə  
Ey şirin göftarım, nösün ağladın.*

*Hər kəs görən dəmdə öz sirdaşını  
Məgər tökər qabağını-qasıntı  
Oda yaxdin ciyərinin başını  
Vaqif der: dildarım nösün ağladın.*

İndi gəlin, Molla Cümənin həmin mövzuda olan qoşmalarından misallara nəzər salaq:

*Beyqafil qovrulub məlül ağladın,  
Müşkül oldu halim sən ağlayanda,  
Elə bil ağladın canım dağladın  
İtirdim kamalın sən ağlayanda.*

*Qurban olum gözlərinin yaşına  
Səbir eylə ol xudanın işinə  
Bir od saldın ciyərimin başına  
Ay bülbül sədalımlı sən ağlayanda.*

Molla Cümə bütün realist həyatdan, eldən-gündən gələn mövzularla yanaşı, mifik və əfsanəvi obrazlara da qədim Şərqi, Azərbaycan, İslam mifologiyasına da çoxlu əsərlər həsr etmişdir. Bu mövzuda olan şeirlərdən bir neçəsinin adını qeyd edək. «Mədəd», «Şükür», «Dünya», «Dünyadır», «Neylədin», «Yarəb», «Bax» və s. rədifi şeirləri buna misaldır. Aşiq hətta digər mövzulara həsr

elədiyi şeirlərində də tez-tez mifoloji və əfsanəvi obrazlara müraciət edir. Belə şeirlər onun ilahiyyat elminə, qədim İslam mədəniyyətinə, Qurani-Kərimə bələdliyini təsdiq edir. Molla Pənah Vaqif də əsl realist bir sənətkardır. O, o dövrün həyatını, həyat gerçəkliliklərini canlı, real gözəlləri tərifləmişdir. Onun gözəlnamələri hər gün və tez-tez rastlaşlığı el, oba qızlarına həsr edilmişdir. Büyük şairin real, üzvi, müqəddəs aşkarə məhəbbəti də böyük və tükənməzdır. Bu o demək deyildir ki, M.P.Vaqif qədim Şərq, Azərbaycan, İslam rəvayət, dastan, lətifələrinə bələd olmamışdır. Aşağıda görəcəyimiz misralar aydın surətdə sübut edir ki, adlarını çəkdiyimiz misflər tarixi və əfsanəvi obraz və şəxslər haqqında olan rəvayət, misflərlə tamamilə tanış idi. Yenə də təkrar edirik ki, Molla Pənah Vaqif yaradıcılığının üslubu belədir, o formalar bunu belə tələb edirdi. Büyük şairin saysız-hesabsız qoşma və gözəlnamələri həyatın özündən nəşət edirdi, elin ən böyük və həm də ən incə gözəlləri haqqında təranələri dağ çeşməsi kimi büllur, saf qaynaqlardan təbii yolla axıb gəlirdi. Qoşmalardan bəzi misallar:

*Bir məlahət kam, Yusifi-sani,  
Yüz Züleyxa, yüz min Yusifi-Kənan.*

*Oturuşu şirin, danışı Leyla  
Ağ sinəndir təxti Süleyman kimi.*

*Gedin deyin o ləbləri Yəmənə  
Olsa yüz min Tuba boylu gül bədən.  
Mən bir Fərhad, sən bir Şirin dəhandan...  
Fərhad Şirin üçün sığındı dağa  
Məcnunun oylağı Leyli dağıdır.  
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm...  
Döndəribdir məni Şeyx Sənana  
Cam içmişəm mən məstənə gəlmışəm. və s.*

Vaqifin «Mənim» rədifli qoşmasından daha bir bənd:

*Vəhdətim, xoş günüm, söhbətim, dəməm  
Fəxfürum, Qeyşərim, Cəmşidim, Cəmim*

*Xosrovum, Xaqanum, şahi-əzəmim,  
Padışahım həm əla sultanım mənim.*

Azərbaycan aşiq sənətinin əlamətlərindən, bəlkə də əsas xüsusiyyətlərindən biri də aşıqların şeirlərdə işlətdikləri rədiflədir. Rədif sadəcə sözlər deyil, onlar bəlkə də aşiq şeirlərinin bəzək-düzəyiidir. Çox zaman rədiflər ayrı-ayrı bəndlərdə hətta qafiyələri də çəkib gətirir. Rədiflər aşiq şeirlərinin ayrılmaz tərkib hissəsidir. Çox zaman aşiq qoşmalarının ümumi təsiri məhz onlarda işlədilən rədiflərlə əlaqədardır. Belədir, hər bir aşiq şeirinin birinci bəndində ikinci misrasının sonu rədifle tamamlanır. Sonra bu rədiflər qoşmaların qalan bəndlərində dördüncü misrada tez-tez təkrar olunur. Ustad aşıqların birinci bənddə işlətdiyi rədiflər sonrakı bəndlərdə dəyişilmir, eynilə təkrar olunur. Bu, xüsusi bir qayda ilə qorunmuş qanundur. Molla Pənah Vaqif qoşma və təcnislərində klassik rədiflər var. Bunlar sonrakı aşıqlarımızın şeirlərində təkrar olunmuşdur. Heç kəs deyə bilmir ki, rədifləri bir aşiq başqasından götürüb. Rədif özü qoşmalarla qoşa-qoşa gəlib özləri xüsusi bir qayda ilə yerləşirlər. Klassik aşıqlarımızın rədif işlətməsində Molla Pənah Vaqifdə bir yenilik var. Başqa sözlə, rədif sonrakı bəndlərdə eyni ilə təkrar olunmur, oxşar səslərlə əvəz olunur. Bir neçə misal çəkək:

*Ziyarətimdir  
İbadətimdir  
Qiyamətimdir  
Əmanətimdir  
Hekayətimdir  
Şikayətimdir.*

Yaxud başqa bir misala nəzər salaq. Eyni bir şeirdə:

*Dürnadəndir  
Xəzandəndir  
Məstanadəndir  
Pərvanadəndir  
Divanadəndir  
Şanadəndir.*

Bu sözler sadəcə sadalanmır. Əksinə hərəsi qoşmanın müvafiq bəndində deyilən fikirdən doğur. Ona görə də yerinə düşür və şeiri rövnəqləndirir. Xalq şairi Səməd Vurğun Kəlbəcərə gedəndə aşiq Şəmşirlə tanış olub. Büyük sənətkar böyük aşığın bir rədifsini çox bəyənmişdir. Bir də ona görə ki, bu rədif çox orijinal və aşiq Şəmşirin kəşfidir. Şair Səməd Vurğun deyir:

«— Ayə, axırdı nə sayaq deyirse, hamısı yadımdan çıxıb.

— Və əgərki Şəmşiri görmək istəsən  
Doğru, düz ilqara gel **vədəsində**.»

Əziz həmkarlarım! Mən Azərbaycan xalqının iki böyük, nəhəng sənətkarının yaradıcılıq yaxınlığı haqqında ilk müşahidələrimi aparmışam. Mənim bu axtarışlarım ilk təcrübədir. Bu problemi daha da irəli aparmaq, dərinləşdirmək, genişləndirmək üçün hazırda mənim imkanım yoxdur. Əziz həmkarlarım, gənc folklorşunas və aşiqşunaslarımız, bu işi tamamlamağı mən sizə vəsiyyət edirəm...

## II BÖLME

### ƏRİZƏLƏR, XAHİŞNAMƏLƏR

Böyük, Ulu öndərimizin dili ilə desək, varlığım qədər sevdiyim doğma xalqımın elminə, təhsilinə, mədəniyyətinə, ədəbiyyatına layiqli töhfələr vermişəm. Mən elm, mədəniyyət, ədəbiyyat fədaisiyəm. Üzüm ağdır, alnim da açıq. İndi gəlib 86 yaşına çatmışam, hər şey mənim üçün çətindir. Mən təbii olaraq ömrümü sərf etdiyim halal zəhmətimin bəhrəsini görmək istəyirəm. Ona görə də mən özümü Böyük və Dahi öndərimizin adına olan müqəddəs təqaüdə tama-mılə layiq bilirəm. Həm ayrı-ayrı hörmətli şəxslərə və həm də idarələrə müxtəlif vaxtlarda yazdığını ərizələrlə bu təbii arzumun yerinə yetirilməsini xahiş eləmişəm. Ancaq 3-4 ilin müddətində heç kimdən və heç yerdən cavab ala bilməmişəm. Bu yaşda, bu səviyyədə hüququ dövlətdə mənim layiqli konstitusiya hüquqlarımı kobudcasına pozmuşlar. Ona görə də bu ərizə və xahişnamələrdən, təmənnalardan bir neçəsini kitabıma daxil edib yaşatmaq istəyirəm. Çünkü bunlar mənim həyatımdır, həm də müəyyən dövrün tarixidir.

#### Əzizim Yusif müəllim!

Artıq 85 yaşım oldu. İndi ağır xəstəyəm. Ömür yol-daşım da ağır xəstədir, yataqdadır. Faciəvi bir ömür yaşayıraq. Mən günlerimi sayıram. Rica edirəm sənədlərimlə şəxsən tanış olun və özünüz bir qərara gəlin. Mən yalnız və yalnız Sizə böyük ümidi ləbəsləyirəm.

*Hörmətlə. Sizi çox istəyən Paşa müəllim. 28/VI/2013*

Böyük, Dahi Ulu Öndərin adına olan müqəddəs təqaüdün arzusu gözümdə, kimsəsizlik taleyimdə, sinəsinə amansızcasına çəkilmiş dağlar ürəyimin başında Allah Taala ilə qovuşmaq üçün köçürəm bu dünyadan. Şükür sənin birliyinə Ulu Tanrı...

*Azərbaycan Respublikasının və hər bir azərbaycanlının prezidenti İlham Əliyev cənablarına*

*Elimizin mehriban qızı Mehriban xanım Əliyevaya Azərbaycan Dövlət Pedaqoji Universiteti «Azərbaycan ədəbiyyatı tarixi» kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Paşa Şərif oğlu Əsfəndiyevdən*

## Ə R İ Z Ə

### Bizim əzizlərimiz!

Mən 1928-ci ildə Qax rayonunun İlisu kəndində xalq müəllimi ailəsində anadan olmuşam. Atam Əsfəndiyev Şərif Müslüm oğlu 45 il maarif sahəsində çalışmış, Respublikanın Əməkdar müəllimi olmuş, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və müxtəlif medallarla təltif olunmuşdur.

Mən 1946-ci ildə Qax rayonunun mərkəzində olan nümunəvi orta məktəbi medalla bitirmişəm. Bu, Qax rayonunda ilk medal idi. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Elə o il Ulu Tanrıdan vergi almış üç böyük filoloq – rektor prof. Cəfər Xəndan Hacıyev, dekan prof. Ə. Dəmirçizadə və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü prof. M. Rəfili məni özlərinə aspirant götürdürlər.

1953-cü ildə türk dünyasında ilk dəfə dünya şöhrətli «Koroğlu» dastanımız haqqında namizədlik dissertasiyası müdafiə etmişəm.

Yenə 1974-cü ildə Azərbaycanın tarixində mənəvi sərvətimiz olan folklorun iki əsrlik tarixini yazıb doktorluq dissertasiyası kimi müdafiə etmişəm. Dissertasiyada 1930-cu illərdə repressiyaya uğrayan Hənəfi Zeynalli, Salman Mümtaz, Əmin Abid, Vəli Xuluflu, Yusif Vəzir Çəmənzəminli, Əli Nazim, Cabbar Əsfəndizadə və türk dünyasının

fəxri olan başqa alımlorın mədəni-mənəvi irsini ilk dəfə üzə çıxarmışam. Bununla fəxr edir, qürur hissi keçirirəm.

66 ildir ki, xalqımızın fəxri olan, milli, böyük pedaqoji məbədin divarları arasındayam. Bu müddətdə filologiya fakültəsinin həm qiyabi, həm də əyani şöbələrində 10 il dekan işləmişəm. 16 il Abdulla Şaiq, Əli Nazim, Mikayıł Rəfilinin müdir olduğu Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmişəm.

16 il doğma Respublikamız üçün elmi kadrlar hazırlayan müdafiə şuralarında ya elmi katib, ya da sədr müavini olmuşam.

Pedaqoji məbədimiz, Gəncə, Naxçıvan, Bakı müəllimlər institutları, rayonlarda filiallara elmi kadrlar hazırlamışam.

İnstitutda fəaliyyətim dövründə 10 elmlər namizədi, 4 elmlər doktoru, onlarla magistr kadrları hazırlamışam. Respublikamızda elmin, təhsilin inkişafına mən də bu illərdə öz töhfələrimi vermişəm, bütün bunlarla fəxr edir və qürur hissi keçirirəm.

60 ildir ki, 90 yaşlı məbədimizdə Azərbaycan xalqının mənəvi sərvətlərinin toplanması, nəşri, tədqiqi və tədrisi ilə məşğulam.

60 ildir mənəvi sərvətimizin – folklorun sırlarını xalqımızın doğma balalarına öyrədirəm.

Pedaqoji məbədimizdə Azərbaycan folklorunun tədrisi tarixində ilk dəfə ali məktəblər üçün kurs yaratmış və onun programını tərtib edib təkmilləşdirərək dəfələrlə çap elətdirmişəm.

Yenə də Respublikamızın ali məktəb tələbələri üçün folklordan ilk dərsliyi də mən yazmışam. 45 ildir Azərbaycan balaları xalqımızın mənəvi sərvətlərinin sırlarını bu dərslikdən öyrənirlər. Bu dərslikdən Türkiyədə, Kiprda, Urmiyada istifadə edirlər.

Doğma universitetimzin 90 yaşı var. Bu 90 ilin 66 ilini mən onun divarları arasındayam. Bu illərdə 30-dan çox dərslik, dərs vəsaiti və monoqrafiya yazıb çap elətdirmişəm.

Yenə də bu illərdə 200-dən çox elmi-tədqiqat məqalələri nəşr etdirmişəm. Hazırda filologiya fakültəsində işləyən dekan və müavinləri, kafedra müdirləri, professor və müəllim heyətinin əksəriyyəti mənim yetirmələrimdir. Fakültədə hazırda mənim yetişdirdiyim 40-dan artıq professor və müəllim işləyir.

Mən Azərbaycan folklorşünaslığının patriarxiyam. Ölkəmizin birinci folklorşünasıyam. Bütün Azərbaycan folklorşünaslarının müəllimi və ağısaqqalıyam. İndi də Respublikamızda gənc folklorşünaslar nəslinin yetişdirilməsində var qüvvəmi sərf edirəm.

Çox hörmətli Mehriban xanım! Mənim 84 yaşı var, onun 66 ilini Milli Pedaqoji Universitetimizin divarları arasında keçirmişəm. İndi ağır xəstəyəm, bir ildə 4 operasiya – əməliyyat keçirmişəm, ürəyim də xəstədir. Keçən il ağır xəstəliyə düşər olmuşdum, huşumu itirmişdim. Həkimlər gəlib 3 gün mənə qan köçürüblər, o dünyadan qaytarıblar, dirildiblər. Ömür yoldaşım 50 ilin müəllimidir, indi ağır xəstədir, psixikası pozulmuşdur, evimizdə facieli bir vəziyyət əmələ gəlib, həkim, dərman, əməliyyatlar üçün vəsait çatışmışdır. İndi mən hər bir azərbaycanının prezidenti olan İlham Əliyevə, elimizin mehriban qızı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edirəm, mən özümü dünya şöhrətli, dahi Ulu Öndərimizin adına olan təqaüdə tamamilə layiq bilirəm. Ömrümün sonunda bundan başqa təmənnam yoxdur.

**26.12.2011**

*Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyev cənablarına*

*Azərbaycan Dövlət Pedaqoji Universiteti  
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru,  
filologiya elmləri doktoru,  
Əməkdar elm xadimi Paşa Əfəndiyevdən*

## Ə R İ Z Ə

**Əziz Ramiz müəllim!** 67 ildir ki, 90 yaşlı Pedaqoji Universitetin divarları arasındayam. 61 ildir ki, xalqımızın mənəvi sərvətlərinin sırlarını doğma balalarımıza öyrədirəm. 10 il dekan, 20 il kafedra müdürü işləmişəm. 14 alim, minlərlə müəllim kadrları hazırlamışam. 30 dərslik, dərs vəsaiti və monoqrafiya, 200-dən çox elmi-nəzəri məqalələr çap eləmişəm. 85 yaşın içindəyəm, bir ildə 4 operasiya keçirmişəm, indi ağır xəstəyəm. Mən özümü dünya şöhrətli Ulu öndərimizin adına olan təqaüdə tamamilə layiq bilirəm.

**Əziz Ramiz müəllim!** Mən Sizə Respublika elmimizin korifeylərindən biri kimi müraciət edirəm. Mən də 65 ildir respublikada elmin inkişafına öz qiymətli töhfələrimi vermişəm. Çox hörmətli Ramiz müəllim, mənim ərizəmi Sizə verməyəcəklər. Mən bu arzumla bağlı çoxlu ərizələr yazmışam, heç birisine də cavab ala bilməmişəm. Bu, hüquqi dövlətdə vətəndaşın konstitusiya hüquqlarının pozulması deyilmi?

**Əziz Ramiz müəllim!** Hər yerdən əlim üzülüb. Mən yalnız Sizin mərhəmətinizə möhtacam. Sizə böyük ümidiər bəsləyirəm.

*Azərbaycan Respublikası Prezident  
Administrasiyası humanitar elmlər şöbəsinin  
müdiri Fatma xanım Abdullazadəyə  
Professor Paşa Şərif oğlu Əfəndiyevdən*

**Ə R İ Z Ə**

**Çox hörmətli Fatma xanım!**

69 ildir ki, xalqımızın fəxri olan böyük milli pedaqoji məbədin divarları arasındayam. Burada tələbə, aspirant, dosent, professor, əməkdar elm xadimi olmuşam. Filologiya fakültəsinin qiyabi və əyani şöbələrində dekan işləmişəm. 16 il universitetimizin yaşıdı olan Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü olmuşam. Respublikamız üçün elmi kadrların hazırlanmasında çox böyük rolu olan ixtisaslaşdırılmış müdafiə şuralarında 16 il elmi katib, sədr müavini işləmişəm.

Respublikada ilk dəfə dünya şöhrətli «Koroğlu» das-tanı haqqında namizədlik dissertasiyası müdafiə etmişəm (1953). Yenə respublikamızda ilk dəfə olaraq xalqımızın milli-mənəvi sərvətlərinin **elmi tarixini** yazış əvvəlcə Bakıda, sonra da Moskvada doktorluq dissertasiyası kimi müdafiə etmişəm (1974). 62 ildir doğma xalqımızın milli-mənəvi sərvətlərini Azərbaycan balalarına tədris edirəm. Hazırda bütün Azərbaycan folklorşunaslarının ağsaqqalıyam, müəllimiyəm. Respublikamızın ümumtəhsil məktəbləri üçün minlərlə müəllim kadrlarının hazırlanmasında bütün istedad və bacarığımı sərf etmişəm. On dörd alim yetişdirmişəm. Doğma, müstəqil Respublikamızda ali məktəb tələbələri üçün milli sərvətimiz folklor haqqında ilk dərsliyi də mən yazmışam. 45 ildir ki, xalqımızın balaları milli folklorumu-zu bu dərslikdən öyrənirlər.

Pedaqoji universitetdə 69 illik fəaliyyətim boyu 30-dan çox dərslik, dərs vəsaiti, monoqrafiyalar və 200-dən artıq elmi-metodiki məqalə çap etdirmişəm.

Əzizimiz Fatma xanım! Mənim 86 yaşım var. İndi ağır xəstəyəm, bir ildə 4 operasiya – əməliyyat keçirmişəm. Ağır xəstəliyə düçar olmuşam, huşumu itirmişdim, mənə üç gün qan köçürdülər, özümə gətirdilər. Ömür yoldaşım da 50 ilin müəllimidir, indi xəstədir, psixikası rozulub, evdə faciəli bir vəziyyət əmələ gəlib. Həkim, dərman üçün də vəsait çatışır. İkinci dəfədir, bu ərizə ilə Sizə müraciət edirəm. İndiki vəziyyətdə mən özümü Ulu öndərimizin adına olan təqaüdə tamamilə layiq biliyəm. Bu işdə yalnız Sizin köməyinizi möhtacam. Sizə böyük ümidi bəsləyirəm.

*Azərbaycan Respublikasının Təhsil Naziri  
Mikayıl Cabbarov cənablarına  
Professor Paşa Şərif oğlu Əfəndiyevdən*

Ə R İ Z Ə

**Çox hörmətli Mikayıl müəllim!**

69 ildir ki, xalqımızın fəxri olan böyük milli pedaqoji məbədin divarları arasındayam. Burada tələbə, aspirant, dosent, professor, əməkdar elm xadimi olmuşam. Filologiya fakültəsinin qiyabi və əyani şöbələrində dekan işləmişəm. 16 il universitetimizin yaşıdı olan Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü olmuşam. Respublikamız üçün elmi kadrların hazırlanmasında çox böyük rolü olan ixtisaslaşdırılmış müdafiə şuralarında 16 il elmi katib, sədr müavini işləmişəm.

Respublikada ilk dəfə dünya şöhrətli «Koroğlu» das-tanı haqqında namizədlik dissertasiyası müdafiə etmişəm (1953). Yenə respublikamızda ilk dəfə olaraq xalqımızın milli-mənəvi sərvətlərinin **elmi tarixini** yazıb əvvəlcə Bakıda, sonra da Moskvada doktorluq dissertasiyası kimi müdafiə cləmişəm (1974). 62 ildir doğma xalqımızın milli-mənəvi sərvətlərini Azərbaycan balalarına tədris edirəm. Hazırda bütün Azərbaycan folklorşünaslarının aqsaqqalıyam, müəl-

limiyəm. Respublikamızın ümumtəhsil məktəbləri üçün minlərlə müəllim kadrlarının hazırlanmasında bütün istedad və bacarığımı sərf etmişəm. On dörd alim yetişdirmişəm. Doğma, müstəqil Respublikamızda ali məktəb tələbələri üçün milli sərvətimiz folklor haqqında ilk dərsliyi də mən yazmışam. 45 ildir, xalqımızın balaları milli folklorumuzu bu dərslikdən öyrənirlər.

Pedaqoji universitetdə 68 illik fəaliyyətim boyu 30-dan çox dərslik, dərs vəsaiti, monoqrafiyalar və 200-dən artıq elmi-metodiki məqalə çap etdirmişəm.

Hörmətli Mikayıl müəllim! Mənim 86 yaşım var. İndi ağır xəstəyəm, bir ildə 4 operasiya – əməliyyat keçirmişəm. Ömür yoldaşım da 50 ilin müəllimidir, indi xəstədir. İkinci dəfədir, bu ərizə ilə Nazirliyə müraciət edirəm. İndiki vəziyyətdə mən özümü Ulu öndərimizin adına olan təqaüdə tamamilə layiq bilirəm. Bu işdə yalnız Sizin köməyinizə möhtacam. Sizə böyük ümidi bəsləyirəm.

*Azərbaycan Respublikası Təhsil Naziri  
professor Misir Mərdanov cənablarına  
Azərbaycan Dövlət Pedaqoji  
Universiteti «Azərbaycan ədəbiyyatı  
tarixi» kafedrasının professoru Paşa  
Əfəndiyevdən*

## Ə R İ Z Ə

Mən bir aydan artıq telefonla Sizin qəbul otağınıza düşə bilmədim. Ələcsiz qalıb Sizə ərizə ilə müraciət elədim. Poçt qəbzləri: 467710, 535850, 596273, 647111. Heç birinə də cavab vermədiniz. Bununla mənim konstitusiya hüququm pozuldu. Mən 65 ilin maarif xadimiyəm. Azərbaycan Dövlət Pedaqoji Universitetində 62 ildir dərs deyirəm. 10 il dekan, 20 il kafedra müdürü olmuşam. Respublikada ilk dərsliyin müəllifiyəm. 30 kitab, 200 elmi əsər yazmışam. 14 alim, on minlərlə müəllim hazırlamışam. 86 yaşım var,

xəstəyəm, bir ildə 4 əməliyyat – operasiya keçirmişəm, günlərimi sayıram. Mən özümü Dünya şöhrətli Ulu Öndərimizin adına olan təqaüdə tamamilə layiq bilirəm.

Çox hörmətli Misir müəllim!

Hər yerdən əlim üzülüb. Mən bu vəziyyətdə yalnız Sizin köməyinizə möhtacam.

*Azərbaycan Dövlət Pedaqoji  
Universitetinin rektoru, Azərbaycan Milli  
Elmlər Akademiyasının müxbir üzvü,  
Əməkdar elm xadimi, professor  
Yusif Məmmədov cənabına  
Professor Paşa Şərif oğlu Əfəndiyevdən*

## Ə R İ Z Ə

**Çox hörmətli Yusif müəllim!**

69 ildir ki, xalqımızın fəxri olan böyük milli məbədin divarları arasındayam. Burada tələbə, aspirant, dosent, professor olmuşam. Filologiya fakültəsinin qiyabi və əyani şöbələrində dekan işləmişəm. 16 il universitetimizin yaşıdı olan Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü olmuşam. Respublikamız üçün elmi kadrların hazırlanmasında çox böyük rolü olan ixtisaslaşdırılmış müdafiə şuralarında 16 il elmi katib, sədr müavini işləmişəm.

Respublikada ilk dəfə dünya şöhrəti «Koroğlu» das-tanı haqqında namizədlik dissertasiyası müdafiə etmişəm. Yenə respublikamızda ilk dəfə olaraq xalqımızın milli-mənəvi sərvətlərinin elmi tarixini yazış doktorluq dissertasiyası kimi müdafiə eləmişəm. 62 ildir doğma xalqımızın milli-mənəvi sərvətlərini Azərbaycan balalarına tədris edirəm. Respublikamızın ümumtəhsil məktəbləri üçün minlərlə müəllim kadrlarının hazırlanmasında bütün istedad və bacarığımı sərf etmişəm. On dörd alim yetişdirmişəm. Doğma, müstəqil Respublikamızda ali məktəb tələbələri üçün milli sərvətimiz folklor haqqında ilk dərsliyi də mən

yazmışam. 40 ildən artıqdır ki, xalqımızın balaları milli folklorumuzu bu dərslikdən öyrənirlər.

Universitetimizdə 68 illik fəaliyyətim boyu 30-dan çox dərslik, dərs vəsaiti, monoqrafiyalar və 200-dən artıq elmi-metodiki məqalə çap etdirmişəm.

Əzizimiz Yusif müəllim! Mənim 86 yaşım var. İndi ağır xəstəyəm. Ömrə yoldaşım da xəstədir. İkinci dəfədir, bu ərizə ilə Sizə müraciət edirəm. İndiki vəziyyətdə mən özümü Ulu öndərimizin adına olan təqaüdə tamamilə layiq bilirəm. Bu işdə yalnız Sizin köməyinizi möhtacam. Sizə böyük ümidişlər bəsləyirəm.

*Azərbaycan Dövlət Pedaqoji  
Universitetinin rektoru, AMEA-nın  
müxbir üzvü, Əməkdar elm xadimi  
Yusif Məmmədov cənablarına  
Filologiya fakültəsi, Azərbaycan  
ədəbiyyatı tarixi kafedrasının  
professoru Paşa Əfəndiyevdən*

## M Ü R A C İ Θ T

**Əzizimiz, sevimlimiz Yusif müəllim!**

Düz 69 ildir ki, xalqımızın fəxri olan böyük milli məbədin divarları arasındayam. Burada tələbə, aspirant, dosent, professor olmuşam. Sizin qayğınız sayəsində Əməkdar elm xadimiyəm. Mən bu böyük, milli məbədin divarları arasında bağlarından qopduğum doğma xalqım üçün çox işlər görmüşəm. Respublikamızın elminə, təhsilinə, mədəniyyətinə layiqli töhfələr vermişəm. Respublikamızda ilk dəfə ali məktəb üçün Azərbaycan şifahi xalq ədəbiyatından elmi-metodiki kurs yaratmışam. Yenə ilk dəfə ali məktəb tələbələri üçün «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyini nəşr elətdirmişəm (1970, 1981, 1992, 2012). 45 ildir bizim doğma xalqımızın balaları zəngin və

rəngarəng mənəvi mədəniyyətimizi bu dərslikdən öyrənirler. İlk dəfə 2 əsrlik folklorumuzun tarixini yazıb əvvəlcə Bakıda sonra da Moskvada müdafiə etmişəm. 14 nəfər folklorşunas alim yetişdirmişəm, minlərlə tələbçiye ata-ana qayğısı göstərərək müəllim kimi yetişdirmişəm. Filologiya fakültəsinin həm qiyabi və həm də əyani şöbələrində dekan işləmişəm. 16 il kafedra müdürü olmuşam. Bu müqəddəs böyük pedaqoji məbədə varlığını, canımı, istedadımı, vicdanımı, ləyaqətimi sərf edərək indi gəlib 86 yaşına çatmışam. Son zamanlar həyatımı sərf etdiyim pedaqoji məbəddə mənə çox soyuq münasibət var, bəzən kobudluq da hiss edirəm. Məni yarımtata keçirmişdilər. Təşəbbuskarı da Tərlan Novruzov olmuşdur. Bir həftə əsəblərimlə oynadılar, hövslədən çıxardılar, yerimi də kiməsə vermişdilər. Mən məqalə və kitablarimdə yazmışam ki, Yusif müəllim böyük alim və həm də böyük humanistdir. Xalqın dili ilə desək aydan arı, sudan duru şəxsdir. Nəhayət, məhz Siz məni və ailəmi xilas etdiniz, məni onların əlindən aldınız.

İndi məni başqa bir dərdə salmışlar. Kafedrada mənə yarımtat dərs qalıb. Bu yarımtatı da əlimdən almaq istəyirlər. Onu da təsdiqləmirlər ki, mən əmək haqqı alıb dolanım. Onlar deyirlər ki, dərs yükündə auditoriya məşğələsi kifayət qədər yoxdur. Azərbaycan ədəbiyyatı tarixi kafedrasında 8 elmlər doktoru var. Başda müdir Himalay Qasımov olmaqla hamısı mənim tələbəm olub. Onlar bir qoca, xəstə müəllimi yola vermək istəmirlər.

Əziz Yusif müəllim, mən indi nə etməliyəm? 69 il ömrümü keçirdiyim təmiz, ədalətlə işlədiyim, halal zəhmətin sahibi kimi bir tikə çörəyə möhtacmı olmaliyam? 86 yaşında mənim yaşımı qeyd eləmək, qayğı, diqqət göstərmək əvəzinə maddi və mənəvi zərbə vururlar. Hazırda mən müxtəlif xəstəliklərə tutulmuşam, günlərimi sayıram. Ömür yoldaşım 50 ilin müəllimi olub, indi ağır xəstədir, psixikası pozulub. Mən faciəli bir ömür yaşayıram.

Əziz Yusif müəllim, bağışlayın, Siz Allah adamınızı, institutumuzda rəhbərliyiniz müddətində mənə həmişə

qayğı göstermisiniz. Yenə də mən Sizin köməyinizi möhtacam. Sizə böyük ümidlər bəsləyirəm.

*Azərbaycan Dövlət Pedaqoji  
Universitetinin rektoru, AMEA-nın  
müxbir üzvü, professor Yusif  
Məmmədov cənablarına  
Professor Paşa Şərif oğlu Əfəndiyevdən*

## MƏLUMAT

### Çox hörmətli Yusif müəllim!

Bu günlərdə Sizinlə görüş mənə qismət oldu. Xoş təessüratla ayrıldıq. Ancaq yenə də ürəyim doludur. Çox sözləri Sizə deyə bilmədim. Mən o dünyalıq adamam. Yataqda xəstəliklər içərisində dərslik yazmışam. Türk dünyasının ən yaxşı dərsliklərindən biridir. Mən onu dörd dəfə təkmilləşdirərək çap eləmişəm. Bu dərslik mənim fəxrimdir. Nazirimiz bizə qonaq gəldi. Mən dərsliyi Mikayıl müəllimin məsləhəti ilə universitetimizin yaxınlığında olan kitab mağazalarından birinə təhvil verdim ki, tələbələr gedib onu alsinlar. İndi eşidirəm ki, filologiya fakültəsinin birinci kursunun 150 tələbəsindən heç biri dərsliyi əldə eləməyib. Deyirlər ki, dekan qadağa qoyub. Bu nə deməkdir, bu nə dəhşətli hadisədir. Mən hətta dekan Bulud-xan Xəlilova da xüsusi ərizə ilə də müraciət etmişdim, yalvarmışdım. O, buna qətiyyən məhəl qoymayıb. Azərbaycan şifahi xalq ədəbiyyatında xalqımızın qəlbi, ürəyi, vicdanı, varlığı, ləyaqəti, bir sözlə xalqın özü bədii boyalarla əks olunub. Ali məktəbə təzəcə qədəm qoyan xalqımızın balalarının mənəviyyatıdır. Almaniya, İran, Türkiyə, Kipr-də istifadə olunan mənim dərsliyimdən doğma xalqımızın balaları öz vətənlərində istifalə edə bilmədilər. Bəşər övladının yaratdığı ilk sənət folklorudur. Müdrik Azərbaycan xalqı əsrlər uzunu əvəzsiz folklor nümunələri yaratmışdır.

Dilinin ucunda, hafızesinde gətirib bizə çatdırıb və tapşırıb ki, onun balalarına bu sərvəti öyrədək. Biz isə bu balaları bu böyük sənətdən məhrum edirik, buna nə ad vermək olar? Birinci kursun 150 tələbəsi əllərini açıb qaldılar. Diqqət edin, dekan öz fakültəsinin birinci kurs tələbələrini, öz xalqının övladlarını türk dünyasının məşhur dərsliklərindən birindən məhrum elədi. Faciədir. 150 tələbə dekanın məsləhəti ilə kitabxanamızdan 30 il bundan əvvəl sovet ideologiyası ilə yazılmış mənim qüsurlu kitabımı alıb qabaqlarına qoymuşlar. Bunu eşitdim, mənim ürəyim ağrıdı.

Yusif müəllim, qurban olum, mən yalnız tələbələrimiz üçün çalışıram. Azərbaycan xalqı öz balalarını öyrətməyi bizə tapşırıb. Həmişə olduğu kimi Sizin köməyinizə möhtacam.

**9 noyabr 2013-cü il**

*Azərbaycan Dövlət Pedaqoji  
Universiteti filologiya  
fakültəsinin dekanı professor  
Buludxan Xəlilov cənablarına*

...Əzizim Buludxan müəllim! Mənim 83 yaşım var. İndi ağır xəstəyəm, ömür yoldaşım da yatağa düşüb, evdə faciəli bir vəziyyət əmələ gəlib. Həkim, dərman üçün də vəsait çatışmir. İndiki vəziyyətdə mən özümü Ulu Öndərimizin adını daşıyan təqaüdə tamamilə layiq bilirəm. Əzizim rektorumuz Yusif müəllimlə məsləhətləşin, mənim adımı fərdi təqaüd üçün namizədliyə irəli sürün.

Sizə böyük ümidi ləbəsləyirəm.<sup>1</sup>

---

<sup>1</sup> Buludxan müəllimə ünvanlanan bu ərizənin 3 ildən artıq tarixi var.

*Filologiya fakültəsinin dekanı professor  
Buludxan Xəlilov cənablarına*

**Əzizim Buludxan müəllim!**

Filologiya fakültəsinin I kurs tələbələri dərsliksiz qalmışlar. Halbuki professor Paşa Əfəndiyev dərsliyi çap eləmişdir. Buna baxmayaraq bu kitablar tələbələrə çatmamışdır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu həmişəyaşar dərsliyin məhz I kurs tələbələrinə çatdırılmasına səy göstərəsiniz.

Buludxan əzizim! Azərbaycan şifahi xalq ədəbiyyatı əsrlər uzunu Azərbaycan xalqının yaratdığı əvəzsiz mədəni sərvətdir, dünya mədəniyyəti xəzinəsinə Azərbaycan xalqının hədiyyəsidir. Bu sərvəti balalarına çatdırmağı doğma xalqımız bizə tapşırıb. Mən 65 ildir bu dünya şöhrətli mədəni sərvətləri Azərbaycan balalarına öyrədirəm. Xalqın mədəni sərvətlərini bir-bir dinləyərək söz çələngi – həmişəyaşar dərslik yazmışam. Bu dərslik 65 illik elmi-metodiki fəaliyyətimin nəticəsidir. 45 ildir ki, xalqımızın balaları bundan bəhrələnirlər. İndi 85 yaşında ölüm yatağında borca-xərcə düşərək bu dərsliyi çap eləmişəm. Bu dərslik sənin vurğunu olduğun fakültədə oxuyan 150 tələbəyə çatmamışdır. Mən acızanə surətdə Səndən xahiş edirəm bu dərsliyin rəhbəri olduğun fakültənin universitetimizə yenicə daxil olan, qədəm qoyan tələbələrə çatdırılmasına səy göstərəsiniz. Şəxsən sənə böyük ümidi ləbədən bəsləyirəm.

*6 oktyabr 2013*

## **HAZIRLADIĞIM ELMLƏR NAMİZƏDLƏRİ**

1. Qafarov Ramazan Oruc o. Azərbaycan uşaq folkloru. Bakı, 1988
2. Vəkilov Qiyas İsmayıł o. XIX əsr aşiq lirikası. Bakı, 1989
3. Əliyev Yaqub Mustafa o. Azərbaycan Sovet folklorşünaslığının təşəkkülü. Bakı, 1990
4. Allahmanov Mahmud Qara o. Aşıq Valehin həyat və yaradıcılığı. Bakı, 1990
5. Əliyev Fazil Bəhmən o. Mirzə İbrahimov və folklor. Bakı, 1991
6. Quliyeva Şəhla Həsən q. Folklor-etnoqrafik ənənələrdə Azərbaycan mövsüm bayramları (Novruz bayramı). Rus dilində, Moskva, 1991
7. Umudov Qüdrət Umud o. Azərbaycan folklorşünaslığı (1930-1941-ci illər). Bakı, 1991
8. Süleymanov Lətif Adil o. Böyük Vətən müharibəsi dövrü Azərbaycan poeziyasında folklor ənənələri. Bakı, 1992
9. Ələkbərova Şərqiyə Müxtar q. Müasir Azərbaycan poeziyası və folklor (1960-80-cı illər). Bakı, 1993
10. Əliyeva Simuzər. Hüseyn Arif və folklor

## **HAZIRLADIĞIM ELMLƏR DOKTORLARI**

1. Həkimov Mürsəl İsmayıł o. Aşıq sənətinin tarixi.
2. Nəbiyev Azad Mövlud o. Azərbaycan-özbək folklor əlaqələri.
3. Xalisbəyli Tağı Teymur o. Nizami Gəncəvi və folklor.
4. Allahmanlı Mahmud. Aşıq sənətinin inkişaf mərhələləri.

## **OPPONENTLİK ETDİYİM DİSSERTASIYALAR**

### **Namizədlilik**

1. Əli Musa oğlu Mehdiyev (Saləddin). «Sabir və folklor». Bakı, 1966
2. Rüstəmxanlı Sabir Adış oğlu. Cəlil Məmmədqulu-zadə («Molla Nəsrəddin») və folklor. Bakı, 1976
3. Əliyev Ağa Əliqəmə o. Azərbaycan bayatlarının bədii xüsusiyyətləri. Bakı, 1980
4. Maqomet Ziyavuttin Nametoviç. Dağıstan-Azərbaycan folklor əlaqələri (rus dilində). Bakı, 1984
5. Əliyev Əkbər Əli o. Azərbaycan aşiq poeziyasının ideya-bədii xüsusiyyətləri. Bakı, 1987
6. Xəlilov Rza Zeynal o. Azərbaycan və ərəb sehrlə nağıl qəhrəmanlarının obrazları. Bakı, 1989

### **Doktorluq**

7. Nəbiyev Azad Mövlud o. Azərbaycan və özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi. Tiflis, 1980
8. Hacıyev Asif Abbas oğlu. Müasir bədii nəsrədə mifologizm və folklorizm problemləri (70-80-cı illər). Bakı, 1988
9. Cəfərli Məhərrəm. Azərbaycan məhəbbət dastanlarının poetikası. Naxçıvan, 2002

### **ÇAP OLUNMUŞ ELMİ-METODİKİ ƏSƏRLƏRİMİN SİYAHISI**

### **Kitablar**

1. Azərbaycan şifahi xalq ədəbiyyatı (dərslik). Bakı, «Maarif», 1970, 15 ç/v.

2. Azərbaycan şifahi xalq ədəbiyyatında Lenin obrazı. Bakı, «Azərnəşr», 1965, 2,6 ç/v.
3. Molla Cümə. Şeirlər. «Azərnəşr», 1966, 5 ç/v.
4. Xalqın səsi. «Gənclik», 1968, 4 ç/v.
5. Folklor praktikasına dair metodik göstərişlər. Bakı, 1980
6. Azərbaycan şifahi xalq ədəbiyyatı (dərslik, ikinci nəşri). «Maarif», 1981, 26 ç/v.
7. Molla Cümə. Seçilmiş əsərləri. «Yazıcı», 1983, 8 ç/v.
8. Xalqın söz xəzinəsi. «Maarif», 1985, 18 ç/v.
9. C.Cabbarlı və şifahi xalq ədəbiyyatı. «Yazıcı», 1985, 8 ç/v.
10. Ustad aşıqlar. «Gənclik», 1983
11. Molla Cümə (rus dilində). «Yazıcı», 1984
12. Sarı Aşıq (rus dilində). «Yazıcı», 1984
13. S.Vurğun və xalq yaradıcılığı. «Yazıcı», 1992, 8 ç/v.
14. Azərbaycan şifahi xalq ədəbiyyatı (dərslik, üçüncü nəşri), «Maarif», 1992, 32 ç/v.
15. Folkloru necə toplamalı. Bakı, 1991, 3 ç/v.
16. Azərbaycan folklorşunaslığı. 1920-ci ilə qədər. Bakı, 1994, 10 ç/v.
17. Molla Cümə. Əsərləri. «Maarif», 1995, 30 ç/v.
18. Azərbaycan folklorşunaslığı. 1920-30-cu illər. Bakı, 1997, 7 ç/v.
19. Azərbaycan folklorşunaslığı. 1940-60-cı illər. Bakı, 1998, 7 ç/v.
20. Dastan yaradıcılığı. Bakı, 1999, 10 ç/v.
21. Azərbaycan folklorşunaslığı (müntəxabat). Bakı, 2000, 14 ç/v.
22. Azərbaycan folklorşunaslığının problemləri. Bakı, 2003, 25 ç/v.
23. Azərbaycan folklorşunaslığının problemləri. II kitab. 2004, 25 m/v.
24. Azərbaycan folklorşunaslığının problemləri. III kitab. 2005, 30 m/v.
25. Azərbaycan folklorşunaslığının tarixi. 2006, 30 m/v.

26. Molla Cümə. Prezident aparatının nəşri, 2006, 40 ç/v.
27. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 2007, 35 ç/v.
28. 63 il institut divarları arasında. Bakı, 2009, 20 ç/v.
29. Azərbaycan folklorşünaslığının problemləri. Bakı, 2010, IV cild, 30 m/v.
30. Azərbaycan folklorşünaslığının problemləri. Bakı, 2010, V cild, 30 m/v.<sup>1</sup>

### Məqalələr

31. Sosialist əməyinin qüvvəsi. «Azərbaycan gəncləri», 1952, №14
32. Sülh nəgmələri. «Azərbaycan gəncləri», 1952, №47
33. Q.Musayevin hekayəsi. «Ədəbiyyat qəzeti», 1953, 320
34. Aşıq Hüseyin Cavanın şeirləri. «Ədəbiyyat və incəsənət», 1954, №10
35. Gənclik haqqında povest. «Azərbaycan gəncləri», 1953, №20
36. «Qəhrəman ana» poeması haqqında. «Azərbaycan gəncləri», 1954, №34
37. Böyük humanist sənətkar (Çexov). «Azərbaycan müəllimi», 1954, №15
38. «Koroglu» dastanının çap olunmamış qoşmaları. «Ədəbiyyat və incəsənət», 1955, №13
39. Azərbaycan şifahi xalq ədəbiyyatının nəşri haqqında. «Ədəbiyyat və incəsənət», 1955, №23
40. Abdulla Şaiq və xalq ədəbiyyatı. «Ədəbiyyat və incəsənət», 1956, №12
41. S.Vurgun və Azərbaycan şifahi xalq ədəbiyyatı. «Ədəbiyyat və incəsənət», 1956, №21

---

<sup>1</sup> Mənim bütün kitablarım Almaniyanın Halle şəhərində Maksirlüter universitetinin kitabxanasındadır.

42. Azərbaycan xalqının qəhrəmanlıq dastanı, «Azərbaycan», 1956, №9
43. «Koroğlu» dastanı, «Sovet Ermənistani», 1956, 20 oktyabr
44. Böyük rus folklorşunası A.N.Afanasyev. «Ədəbiyyat və incəsənət», 1956, №41
45. Xalq dastanı «Koroğlu». «Ədəbiyyat və incəsənət», 1956, №25
46. «Koroğlu» dastanının yeni nəşri (rus dilində). «Literaturniy Azerbaydjan», 1956, №12
47. Molla Nəsrəddin lətifələri. «Literaturniy Azerbaydjan», 1957, №8
48. Müdrik sözlər. «Ədəbiyyat və incəsənət», 1957, 26 mart
49. Aşıqlar Oktyabr inqilabı haqqında. «Sovet Ermənistani», 1957, oktyabr
50. Azərbaycan folklorunda Lenin. «Azərbaycan», 1957, №4
51. Azərbaycan folklorunda Oktyabr mövzusu. API-nin əsərləri, 1958, №4
52. «Koroğlu» dastanı rus mətbuatında. Akademianın əsərləri, 1958, №1
53. Aşıqların yeni nəşri. «Sovet Ermənistani», 1958, 6 aprel
54. Sovet dövründə «Koroğlu» dastanının öyrənilməsi. API-nin Əsərləri, 1959, №7
55. Böyük Vətən müharibəsi illərində aşiq yaradıcılığı. API-nin Əsərləri, 1959, №7
56. C.Cabbarlinin çap olunmamış məqaləsi. «Bakı», 1959, 20 iyun
57. C.Cabbarlinin naməlum əlyazması. «Bakı», 1959, 2 iyul
58. S.Vurğun və Azərbaycan folkloru. «Azərbaycan», 1959, №3
59. Aşıq poeziyası (rus dilində), «Literaturniy Azerbaydjan», 1959, №1

60. Xalqın səsi. «Gənc müəllim», 1959, 15 aprel
61. Molla Nəsrəddin lətifələrinin yeni nəşri, «Bakı», 1959, 14 aprel
62. Sular durulur. «Ədəbiyyat və incəsənət», 1959, 15 avqust
63. Xalq ədəbiyyatı xalqın mənəvi sərvətidir. «Azərbaycan gəncləri», 1960, 2 mart
64. Əbədi çəşmə. «Azərbaycan müəllimi», 1960, 20 mart
65. «Koroğlu» dastanının dili və bədii xüsusiyyətləri. «Dil və ədəbiyyatın tədrisi», 1960, №2
66. Lenin xalq sənəti haqqında. «Gənc müəllim», 30 mart 1960
67. M.F.Axundov və xalq ədəbiyyatı. «Azərbaycan gəncləri», 1962, 26 oktyabr.
68. M.F.Axundov və H.Zərdabi. «Azərbaycan», 1960, №10
69. Böyük söz sənətkarı. Molla Cümə kitabı, 1966
70. Rəhbərə xalq məhəbbəti. «Gənc müəllim», 1966 aprel
71. H.Zərdabi və xalq ədəbiyyatı. «Gənc müəllim», 1967, №33
72. Folklorumuzun tədqiqi. «Ədəbiyyat və incəsənət», 1967, 39
73. C.Məmmədquluzadə və folklor. «Ədəbiyyat və incəsənət», 1967, 11 iyun
74. H.Zərdabi xalq ədəbiyyatı haqqında. «Azərbaycan müəllimi», 1967, 22 noyabr
75. Oktyabr və xalq ədəbiyyatı. «Xalqın səsi» kitabı, 1968
76. İlk Azərbaycan Sovet Folklorşunasları. API-nin əsərləri, XI seriya, 1968, №5
77. Nərimanov haqqında xalq nağılı. «Gənc müəllim», 1969, 8 yanvar
78. Azərbaycan aşığılarının II qurultayı. «Bakı», 1969, 22 oktyabr
79. Lenin və folklor. «Gənc müəllim», 1969, 22 aprel

80. C.Cabbarlı folklor haqqında. «Ədəbiyyat və incəsənət», 1969, №9
81. Xalq yaradıcılığı çəsməsindən. «Bakı», 1969, №138
82. M.Hüseyin xalq ədəbiyyatı haqqında. «Ədəbiyyat və incəsənət», 1969, 5 dekabr
83. Azərbaycan şifahi xalq ədəbiyyatı programı, 1969
84. Aşıq Bəsti. Qoşmalar. «Ədəbiyyat və incəsənət», 1970, 23 may
85. Azərbaycan dastanşunaslığına qiymətli hədiyyə. «Bakı», 1972, 14 avqust
86. Müəllim – folklorşunas Rəşid bəy Əfəndiyev. «Azərbaycan müəllimi», 1972, 10 noyabr
87. «Qafqaz» qəzetindəki qeydin müəllifi. «Bakı», 1973, 5 mart
88. F.Köçərli folklor haqqında. «Ədəbiyyat və incəsənət», 1973, 9 iyun
89. M.Mahmudbəyov xalq ədəbiyyatı haqqında. «Azərbaycan müəllimi», 1973, 13 iyun
90. Seyid Hüseyin xalq ədəbiyyatı haqqında. «Bakı», 1973, 8 avqust
91. Ü.Hacıbəyov xalq ədəbiyyatı haqqında, «Ədəbiyyat və incəsənət», 1973, 29 sentyabr
92. Əsrlərdən gələn səsler. «Azərbaycan müəllimi», 1976, 20 fevral
93. Molla Cümənin yeni əlyazması. «Bakı», 1976, 5 aprel
94. S.Vurğun xalq ədəbiyyatı haqqında. «Ədəbiyyat və incəsənət», 1976, 10 aprel
95. Molla Cümə haqqında yeni məlumat. «Ədəbiyyat və incəsənət», 1976, 24 iyun.
96. Xalq yaradıcılığı çəsməsindən. «Bakı», 1976, 26 iyun
97. S.Vurğun və xalq mahnıları. «Azərbaycan müəllimi», 1976
98. Xalq inciləri. «Ədəbiyyat və incəsənət», 1976, 30 oktyabr

99. İbtidai siniflərdə xalq ədəbiyyatının tədrisi. «Azərbaycan müəllimi», 1977, 27 may
100. Ustad aşiq. «Sovet Ermənistanı», 1977, 16 avqust
101. H.Zeynallı və V.Xuluflunun folklorşunaslıq fəaliyyəti. «Azərbaycan dili və ədəbiyyatı», 1977, №3
102. Azərbaycan aşıqları Lenin haqqında. «Literaturniy Azerbaydjan», 1977, №8
103. Oktyabr və Azərbaycan folkloru. «Azərbaycan», 1977, №11
104. N.Nərimanov folklor haqqında. «Azərbaycan müəllimi», 1978, 5 mart
105. Folklorşunaslığın orta məktəbdə öyrənilməsi, APİ əsərləri, 1978, №2
106. Y.V.Çəmənzəminlinin folklorşunaslıq fəaliyyəti. «Ədəbiyyat və incəsənət», 1978, №16
107. Folklorun xüsusiyyətlərinin orta məktəbdə öyrədilməsi. «Azərbaycan dili və ədəbiyyatı», 1978, №2
108. Folklorun lirik janrları. «Pioner», 1978, №6
109. Azərbaycan folklorun XIX əsrin rus mətbuatında. APİ-nin əsərləri, 1978, №3
110. Azərbaycanı öyrənmə cəmiyyətinin folklorumuzun öyrənilməsində rolü. BDU-nun əsərləri, 1979, №1
111. C.Cabbarlı folklor haqqında. «Azərbaycan», 1979, №3
112. C.Cabbarlı və xalq mahnları. «Bakı», 1979
113. C.Cabbarlinin çap olunmamış məqaləsi. «Azərbaycan müəllimi», 1979
114. C.Cabbarlinin «Sitarə» opera librettosu. «Azərbaycan müəllimi», 1979
115. Dastanlarımız haqqında. «İbtidai təhsil» jurnalı, 1979, №5
116. Müqəddimə, prof.M.Həkimovun «Aşıq yaradıcılığı» kitabı, 1980
117. Aşığın şeirlərinin axtarışında. «Ədəbiyyat və incəsənət», 1981

118. Azərbaycan folklorşünaslığının tarixi, program, 1980
119. Uğurlu səfər sorağında. «Bakı», 14 mart 1980
120. Sarı Aşıq, kitaba müqəddimə, 1983
121. Molla Cümə, kitaba müqəddimə, 1983
122. Əmin Abid xalq ədəbiyyatı haqqında, BPU-nun Əsərləri, 1983
123. Azərbaycan nağılları. «Azərbaycan ədəbiyyatı inciləri» kitabına müqəddimə, 1985
124. Azərbaycan uşaq folkloru. «Xalqın söz xəzinəsi» kitabına müqəddimə. «Maarif», 1985
125. S.Vurğunun «Aybəniz» poeması. «Azərbaycan müəllimi», 1986, 14 may
126. S.Vurğunun bir çıxışı. «Bakı», 1986, 5 iyul
127. S.Vurğun və aşıqlar. «Azərbaycan müəllimi», 1986, 8 avqust
128. S.Vurğun və folklor. «Sovet kəndi», 1986, 3 iyul
129. Xalq yaradıcılığına məhəbbət. «Bakı», 1986, 25 avqust
130. S.Vurğun və bayatılar. «Azərbaycan müəllimi», 1986, 22 oktyabr
131. Xalq yaradıcılığı xəzinəsindən. «Sovet Ermənistani», 1986, 31 avqust
132. M.F.Axundov və folklor. «Ədəbiyyat və incəsənət», 1987, 31 avqust
133. Lenin haqqında bayatılar. «Sovet kəndi», 1987
134. 1001 bayati. «Azərbaycan müəllimi», 1987
135. Oktyabr müğənnisi. «Sovet Ermənistani», 1987, avqust
136. Şairin folklor dünyası. «Azərbaycan müəllimi», 1988, 18 yanvar
137. Tədqiqatın inandırıcılığı. «Ədəbiyyat və incəsənət», 1988, 26 fevral
138. Xalq yaradıcılığı ilə bağlılıq. «Bakı», 1988, 5 may
139. Azərbaycan klassik ədəbiyyatının tədrisi. «Azərbaycan müəllimi», 1987, 1 aprel

140. C.Cabbarlinin naməlum məqaləsi. «Gənc müəllim», 1979, 4 mart
141. Qəhrəmanlıq nəgmələri. «Azərbaycan müəllimi», 1980
142. Molla Cümənin əlyazması. «Elm və həyat», 1989, №8
143. Müəllim haqqında söz. «Azərbaycan müəllimi», 1989, 27 oktyabr
144. Azərbaycan folklorşünaslığı. «Ədəbiyyat və incəsənət», 1989, 30 iyul
145. Molla Cümənin ölümü haqqında həqiqət. «Azərbaycan gəncləri», 1989, oktyabr
146. Molla Cümənin gözəlləri. «Azərbaycan qadını», 1989, №6
147. Əhmədbəy Ağayev xalq poeziyası haqqında. «Azərbaycan müəllimi», 1989, 15 sentyabr
148. Yaz bayramı, saz bayramı. «Kommunist», 1989, 12 fevral
149. Novruz bayramı haqqında. «Azərbaycan müəllimi», 1989, 22 mart
150. Folklorumuzun fədailəri. «Kommunist» qəzeti, 1 fevral, 1990
151. V.Xuluflunun «Koroğlu»su. «Azərbaycan gəncləri», 1989
152. Azərbaycan ədəbiyyatının tədrisi. «Məqalələr məcmuəsi», 1988
153. Azərbaycan folkloru rus mətbuatında. «Məqalələr məcmuəsi», 1990
154. Sabir və folklor. «Azərbaycan müəllimi», 1988, may
155. Xalq ədəbiyyatımızın toplayıcısı və tədqiqatçısı. «Azərbaycan müəllimi», 1991, 19 iyun
156. «Zirvə Qala» kitabı haqqında. «Ədəbiyyat və incəsənət», 1990, 25 may
157. 45 il institut divarları arasında. «Azərbaycan müəllimi», 1991, 16 oktyabr

158. Aşıq Rəfinin bir şeiri. «Bərəkət» qəzeti, 14 dekabr, 1991
159. Mənəviyyat. «Ədəbiyyat və incəsənət», 1992, 20 oktyabr
160. Şərif müəllim. «Azərbaycan müəllimi», 1992, 7 avqust
161. Bulağın neçə yaşı var. «Ədəbiyyat və incəsənət», 1993, 5 may
162. Cavad xan haqqında mahnı. «Azərbaycan» qəzeti, 9 yanvar
163. Molla Cüməni kim öldürüb. «Ədəbiyyat və incəsənət», 1993, 3 dekabr
164. Xalq dühəsinin ölməz bədii abidəsi. «Ədəbiyyat və dil tədrisi», 1997, №4
165. Azərbaycan Demokratik Respublikasının mahnıları. «Kommunist», 1992
166. Folklor praktikası. «Azərbaycan müəllimi», 1992, 15 may
167. Folklor praktikası. «Gənc müəllim», 8 may, 1992
168. Əzəl müəllim. «Azərbaycan müəlliimi», 1985, 15 fevral
169. «Kitabi-Dədə Qorqud» dastanları, məqalələr məcməsi, ADPU, 1999
170. «Kitabi-Dədə Qorqud» dastanları, «Dirçəliş» jurnalı, 1999, №15
171. «Kitabi-Dədə Qorqud» dastanları, «Dirçəliş» jurnalı, 1999, №19 (rus dilində)
172. Molla Cümə. «Musiqi dünyası» jurnalı, 2000, №2
173. «Kitabi-Dədə Qorqud» və türk dastanı yaradıcılığı ənənələri, «Tədqiqlər», 1999, №X
174. Şəki folkloru antologiyası, «Dədə Qorqud» jurnalı, 2001, №1
175. Böyük sənətkarlarımıza ədəbi heykəl ucaldaq. «Şəkinin səsi» qəzeti, 1995, №26
176. İki həcvin tarixi. «Sovet kəndi» qəzeti, 19 aprel, 1990

177. «Şəbi-hicran» poeması və xalq yaradıcılığı. «Təd-qıqlər», 2002, №XI
178. Azərbaycan aşiq sənəti haqqında yeni konsepsiya. «Dədə Qorqud» jurnalı, 2003, №2
179. Azad Nəbiyev və onun «Azərbaycan xalq ədəbiyyatı» əsəri. Bakı, 2002
180. Qubadlı folkloru. «Dədə Qorqud» jurnalı, 2003, №3
181. Redaktordan, Koroğlu, Bakı, 2003
182. Professor Rəfili. «Gənc müəllim», 15 fevral, 2005
183. Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı. «Azərbaycan müəllimi», 1992
184. İsmayıllı Şixli. «Gənc müəllim», 16 yanvar 2006
185. Fərdi ekspedisiyadan etüdlər. «Dədə Qorqud» jurnalı, 2005, №4
186. Professor M.Rəfili. «Ədəbiyyat qəzeti», 25 fevral, 2005
187. İlisuda eşitdiklərim. «Dədə Qorqud» jurnalı, 2006, №1
188. Şixəli Qurbanov. «Gənc müəllim» qəzeti, may, 2005
189. Əhməd bəy Ağayevin xalq ədəbiyyatımız haqqında məqalələri. «Yeni Azərbaycan» qəzeti, 12-13 yanvar, 2005
190. İsmayıllı Şixli. «Azərbaycan müəllimi», 20 iyul 2006
191. Haqq aşağı. Elxan – 60 – 2006
192. 60 il institut divarları arasında. «Yeni Azərbaycan» qəzeti, 8 dekabr, 2006
193. 60 il institutda «Kredo» qəzeti, 9, 16, 23 dekabr, 2006
194. 60 il doğma institutda keçən ömür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Əsərləri, Xüsusi buraxılış, 2006
195. Bəxtiyar Vahabzadə İlisuda. «Kredo» qəzeti, 2 iyun, 2007

196. Novruz gəlir, yaz gəlir. «Xalq qəzeti», 20 mart, 2008
197. Yəhya Vojat. Yəhya Kərimov kitabı. Bakı, 1997
198. Qubadlı folkloru nümunələri. «Dədə Qorqud» jurnalı, 2003, №3
199. İlisuda eşitdiklərim. «Dədə Qorqud» jurnalı, 2006, №7
200. Fərdi ekspedisiyadan etüdlər. «Dədə Qorqud» jurnalı, 2004, №4
201. Dünya şöhrətli dastanımız «Koroğlu». «Kredo» qəzeti, 27 dekabr, 2008
202. Şahkar dastanımız «Əsli və Kərəm». «Kredo» qəzeti, 25 dekabr, 2010
203. Böyük ədib, sevimli müəllim (Abdulla Şaiq). «Kredo» qəzeti, 19 mart, 2011
204. Əziz və sevimli tələbəm. «Ş.Məmədov» kitabı, 2013

## III BÖLME

---

### MÜƏLLİM HAQQINDA SÖZLƏR

*Əli Rza Xələfli*

#### FOLKLORŞUNASLIQ ELMİMİZİN PATRİARXI

**İlk xatirə şəkli və ilk rəy, yaxud görkəmli Azərbaycan alimi  
Paşa Əfəndiyevin 80 illik yubileyinə gecikmiş təbrik**

37 il bundan əvvəl ali məktəb pillələrini tələbə kimi ilk dəfə addımlayanda keçirdiyim hissləri, ilk tələbəlik həyəcanlarını istəsem də, təfərrüati ilə yazmağa imkanım yoxdur. Amma həmin ilk tələbəlik günlərində Azərbaycan şifahi xalq ədəbiyyatından mühazirə oxumağa gələn hörmətli professor, rəhmətlik Məmməd Hüseyn Təhmasib bizə ədəbiyyat siyahısı yazdırmadı. Ancaq bir neçə müəllifin çap olunmuş dərsliklərinin adını şifahi şəkildə dedi. - Kitab mağazalarında var. «Azərbaycan şifahi xalq ədəbiyyatı». Müəllif elə bizini bu ali məktəbin müəllimidir - Paşa Əfəndiyev. Tapıb alarsınız. Mənim də mühazirələrimdən bacardığınızı qeyd edin. Mühazirə yazmağın necə çətin olduğunu və xüsusilə tələbəliyin ilkin beşik günlərində bunun nə demək olduğunu izaha ehtiyac yoxdur. Elə ilk folklorşunaslıq mühazirəsindən çıxan kimi bütün qrup həmin kitabı axtarmağa getdi. Necə oldusa, tələbələrin başı indiki Sahil bağında qarışdı. Mən az qala qaçaqaça kitab pasajına gəldim. Qara meşin cildli, zərli hərflərlə üstü yazılmış «Azərbaycan şifahi xalq ədəbiyyatı» kitabını aldım və bir də təngnəfəs özümü Sahil bağına çatdırdım. Qrup yoldaşlarının hamısı orada idi. Görünür, hələ bir qərara gələ bilməmişdilər. Axır ki, ilk tələbəlik gündündə, ilk birgə tədbir bundan ibarət oldu ki, Sahil bağında kollektiv şəkil çəkdirək. Və mən də elə həmin gün aldığım «Azərbaycan şifahi xalq

ədəbiyyatı» kitabını qabaq cərgədə qucağımda tutub dayandım. Bu, mənim «Azərbaycan şifahi xalq ədəbiyyatı»na, folklorşünaslıq elmimizə ilk addımım və ilk sevgilərimin cüçərtiləri idi. Bir neçə gün gözüm axtardı, kimdir bu Paşa Əfəndiyev? Hamı onun adını hörmət və ehtiramla çekir. Ləyaqət timsalı kimi, əsl ziyanlı və alim kimi. Və çox sonralar anladım ki, Paşa Əfəndiyevin ünvanına olan ehtiramlı münasibət onun təkcə, istedadlı alim olmayı ilə bağlı deyilmiş. Bu, həm də onun bir insan kimi, şairanə təbiəti, bir insan kimi humanizmi ilə bağlı imiş.

Sonralar Paşa Əfəndiyev az müddətə M.H.Təhmasibi əvəz edib bizə mühazirələr də oxudu. Bu qısamüddətli ünsiyətdə onun müəllim-tələbə münasibətlərindəki fitri istedadını da gördüm. Bəlkə də, etiraf etməyə gücümüz çatır. Müəllimliyin - əsil müəllimliyin fitri istedad olduğunu dəqiqliklə ifadə edə bilmərik.

Məmməd Hüseyn Təhmasib də, Paşa Əfəndiyev də, Fərhad Fərhadov da, Feyzulla Qasımsadə də, Kövsər Tanrıverdiyeva da... və onlarca başqları da sözün həqiqi mənasında müəllimlik fenomenləri, auditoriyanın, tələbə dünyasının hiss-emosional aləminin hakimləri idilər. Nə üçün biz bu müəllimlərin səsinə, sözünə aludə idik? Nə üçün onların hər birinin mühazirəsini sonsuz həvəs və istəklə gözləyirdik? Nə üçün heç dəxli olmasa da gedib Əbdüləzəl Dəmirçizadənin mühazirəsini dinləyirdik? Bəli, bu, müəllimlik fenomenidir. Bu, şəxsiyyətin, müəllimliyin ahənrübasıdır. Qoy bir qədər qabağa gəlim. İllər keçdi və bir gün aspiranturaya imtahan verəndə «Azərbaycan nağıllarının bədii xiisusiyətləri» mövzusunda yazdığım referat işini rəy üçün Paşa Əfəndiyevə verdilər. Bir həftədən sonra rəyi kafedradan götürdüm. Paşa Əfəndiyev mənim referat işimi əsl tədqiqat əsəri kimi qiymətləndirmişdi. Həmin rəy arxivimdə durur. Və ara-sıra gözümə dəysə də, son günlər tapa bilmirəm. Nə vaxt tapa bilsəm, Azərbaycan folklorşünaslığının patriarxına hörmət əlaməti olaraq ilk tələbəlik şəkli ilə birlikdə nəşr etdirəcəyəm.

**Kimdir Paşa Əfəndiyev? Bu sualın cavabını asanlıqla  
vermək mümkündürmü?**

Folkloru, şifahi xalq ədəbiyyatını ilk mühazirə dərslərindən eləcə sevgi kimi, məhəbbət kimi təsəvvür eləmişdim. Zənnimcə, bu fənni tədris edən, öyrədən müəllim də, ümumiyyətlə, folklorşunas adlanan hər bir ədəbiyyat adamı da görünən və görünməyən tərəflərlə bir yerdə sevgi kimi təsəvvür olunmalıdır. Çünkü şifahi xalq ədəbiyyatının bütün janrlarının nüvəsində elə sevgi dayanır. İnsanın insana sevgisi, soykökə sevgi, Vətənə, yurda sevgi. Təsadüfi deyil ki, qəribçilik hissələri, qürbət duyğuları yazılı ədəbiyyatın heç bir janrında şifahi xalq ədəbiyyatı qədər hissələrə toxuna biləcək dərinliyə enə bilmir.

Şifahi xalq ədəbiyyatı xalqların taleyiidir. Hər bir xalq birinci növbədə dilində yaratdığı zəngin ədəbi sərvəti ilə güclü görünür. Bu gün elə dünya xalqları var ki, sıradan çıxıb. Demək olar ki, o xalqın özü yoxdur. Ancaq şifahi örnəklər yaşayır və bununla da o xalqın özünü də dünyyanın yaddaşında qoruyub saxlayır. Amerika hinduları - mayya, astek, ink xalqları demək olar ki, tarix səhnəsindən çıxıb. Ancaq onların şifahi örnəkləri yaşayır və onları tarix səhnəsindən çıxarmış olan təcavüzkarları bu gün də ittiham etmək gücündədir.

Paşa Əfəndiyev haqqında danışmaq istəyəndə hardan, necə başlayacağımı kəsdirə bilmədim. 38 il bundan əvvəlin söhbətidir. Yəqin ki, ilk dəfə auditoriyanın qapısını açıb içəri girən Məhəmməd Hüseyin Təhmasibin dərsə aid olmayan qayğılı, beş-üç kəlməlik tapşırmalarından başqa onun ilk mühazirədə dediklərinin heç birisini, indi axtarsam da yaddaşimdə tapa bilməzdim. Ancaq tapdıqlarım da oldu. Bu, folklorə münasibət idi. O münasibəti isə beş-üç kəlməlik giriş sözləri kimi təzədən təsəvvürümdə canlandırmığa başladım və bir də o ilk mühazirədə Təhmasib müəllim Paşa Əfəndiyevin adını çəkmişdi. Aradan az vaxt keçməyib. Folklorşunaslıq elmi də inkişaf edib, onun şəbəkəsi də kifayət qədər genişlənib, çoxlu folklor mütəxəssisləri ilə də araşdırıcıların köməyyət tərkibi

zənginləşib. Bu gün meydanda demək olar ki, güclü folklorşunaslar nəslidir. Azad Nəbiyev, Hüseyn İsmayılov, İsrafil Abbaslı, Böhlul Abdulla, Məhərrəm Qasımlı, Kamil Vəliyev... təbii ki, bu sıranı çox uzatmaq olar. Ancaq folklorşunaslıq elmini Azərbaycanda yaratmış olan alımların, mütəfəkkirlərin hər birisi öz zamanında ayrılıqda bir institut qədər iş görüb. Əlbətə, söhbət o zamandan gedir ki, heç bir plan-tapşırığı verilmirdi. Araşdırıcıya, toplayıcıya ezamiyət xərci və müddəti ayrılmır. XIX əsrən üzü bəri, bəlkə də, daha da əvvəllərdən xalq ədəbiyyatını toplamağa cəhd edən mütəfəkkirlər sadəcə öz xalqlarına, soyköklərinə sevgi qarşısında cavabdeh idilər. Elə ona görə də şifahi xalq ədəbiyyatı fənnini bir sevgi dərsi də adlandırmışdır israrlıyam.

Mənim ilk folklor müəllimim 5-ci sinifdə oxuyanda Firudin bəy Köçərli olub. Onun «Balalara hədiyyə» kitabı sözün həqiqi mənasında, Firudin bəy Köçərlinin özünün müəllimliyi demək idi.

Professor M.H.Təhmasibin minilliklərin dərinliklərinəcən işləyən təfəkkürü ilə bir yerdə Paşa Əfəndiyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» kitabı da mənim üçün elə bu gün də əzizliklə, hörmət və ehtiramla xatırladığım sevgili müəllimlərimdir.

\* \* \*

Çingiz Aytmatovun «Əsrə bərabər gün» romanındaki Abutalib Kuttubəyov obrazı demək olar ki, ədəbiyyat adamlarının hamısına doğmadır. Abutalib Kuttubəyovun başını edam kötüyünə aparan nədir? Axı o, kiməsə zərər vuran adam deyil. Balaca bir stansiyada ailəsi ilə daldalanır, buradakı uşaqlara oxumaq, yazmaq öyrədir və bir də... şifahi xalq ədəbiyyatı nümunələrini toplayır. Qədimdəngəlmə türk əfsanələrini, rəvayətlərini, türkün böyük köçündən başlayan nəğmələri, elegiyaları yazıya alır. İlk baxışdan heç kimə zərəri yoxdur, ancaq o, dəftər səhifələrinə yazılmış şifahi örnəklərlə öz xalqının – türk soyunun tarixinə əl aparır, zamanın alt

qatlarından onun yatmış enerjisini qıcıqlandırır. Bu, enerji, bu güc həssaslığa möhtac olan vulkan kimi, zəlzələ kimi elə bir tərpənişə möhtacdır. Bax bu, qorxuludur. Quruluş üçün, rejim üçün, xalqları itaətdə saxlamağa çalışan ideologiya üçün qorxuludur.

\* \* \*

Azərbaycan folklorşunaslarının taleyi elə Kuttubəyovun taleyidir. Salman Mümtazın, Vəli Xuluflunun, Hənəfi Zeynal-lının, elə bu cərgədə cəsarətlə əlavə etmək olar; Bəkir Çoban-zadənin və başqalarının taleyi elə Abutalıb Kuttubəyovun taleyidir. Nə üçün birbaşa, bəlkə də Paşa Əfəndiyevə dəxli olmayan bu mətləbləri yada salıram. Çünkü həm də bu mətləbləri birbaşa Paşa Əfəndiyevə də, XX əsrдə yaşamış bütün folklorşunaslarımıza da, onların bugünkü nəslinə də aid edirəm.

Folklorda heyvanlar haqqında olan miniatür hekayələrdən birində bir zərbə ilə gözü çıxarılmış canavarı göstərən tülükdən soruşanda ki, bu ədalətli bölgünü hardan öyrənmisən? Cavab verir ki, gözü çıxan qardaşımdan.

Bilavasitə folklorдан danışdığınıم üçün folklor araşdırıcıları və konkret olaraq Paşa Əfəndiyev səhbətimin məğzində dayandığı üçün misalın dəqiq yerinə düşüb-düşmədiyinin fərqliqə varmırám. Ancaq bizim bu gün fəxr etdiyimiz folklorşunaslar nəсли qorxmadılar, tülükünün təlqin etdiyi «ədalət qanununa» boyun əymədilər. Özlərindən əvvəl güllələnmişlərin, ən müxtəlif işgəncə və əzabla edam olunmuşların yolunu davam etdirdilər. Qorxulara, qadağalara baxmayaraq, sovet dövründə təkbəşər ideologiyanın basqları altında qorqudqunaslıq elmi yarandı, koroğluşunaslıq zənginləşdi, inkişaf edildi, dastanlar, nağıllar toplandı, sistemli şəkildə tədqiqata cəlb olundu. Şübhəsiz ki, bu böyük işlərin sırasında lap elə önündə gedənlərin biri də Paşa Əfəndiyev idi. Mən artıq bu barədə bir dəfə danışmışam - Qurbanı ilə bağlı. Qurbanının yerini, yurdunu 70-ci illərin əvvəllerində Azərbaycan folklorşunasları Arazın o tayında bilirdi. Qurbanı mövzusuna toxunan kimi,

mən professor M.H.Təhmasibə Qurbaninin qəbrinin yerini, onun kəndini təsvir etdim və bəri tayda - Diri dağının ətəklərində olduğunu dedim. Təhmasib müəllim «bu, artıq sizin işiniz olacaq», - dedi.. Ancaq bizim işimiz olana qədər də vaxt keçmədi, Paşa Əfəndiyev də, digər folklorşunas alımlar də elə həmin mərhələdə, həmin dövrdə artıq Qurbaninin yerini də, yurdunu da dəqiq bilirdilər.

Tədqiqat daha sürətlə dərinlərə doğru gedirdi. Elə bilirom ki, Azərbaycanın öz müstəqilliyinə qovuşmasında şifahi xalq ədəbiyyatı örnəklərinin daha böyük sevgi ilə toplanmasının, öyrənilməsinin, araşdırılmasının da xidməti, köməyi, rolu az deyil, yox, bəlkə də, əvəzsizdir.

Paşa Əfəndiyevin folklor sahəsindəki tədqiqatlarını iki istiqamətə ayırmış olar. Bu istiqamətlərdən biri bilavasitə folklorşunaslıq elmimizin tədqiqatı sahəsidir. İkincisi, XX əsr Azərbaycan ədəbiyyatının aparıcı simalarının yaradıcılığında şifahi xalq ədəbiyyatı problemləridir. Xüsusilə, Cəfər Cabbarlının və Səməd Vurğunun - hər birinin yaradıcılığında şifahi xalq ədəbiyyatının əvəzsiz rolu var. Paşa Əfəndiyev də XX əsr Azərbaycan ədəbiyyatının bu iki böyük klassikinin hər birinin yaradıcılığında xalq ədəbiyyatı ilə bağlı məsələlərin tədqiqinə həsr olunmuş monoqrafiya həsr etməsi də təsadüfi dcyl. Nə üçün Cəfər Cabbarlı da, Səməd Vurğun da bu qədər dərəcədə böyük sevgi ilə xalqın mənəvi dünyasında özünə əzəmətli saray yapıb? Nəyə görə xalq bu iki sənətkarın hər birini bu qədər əziz tutur? Təbliğatsız, təlqinsiz hər iki sənətkar bu gün də hamımız üçün canlıdır, bizimlə birgə nəfəs alır, bizimlə birgə addimlayır. Ona görə ki, onların hər ikisi bütün yaradıcılıqları boyu xalqla, tarixi-mənəvi dəyərlərlə bağlı olub. Paşa Əfəndiyev bu suallara cavab verir. Əslində, bu sevginin hardan qaynaqlandığını göstərir, çeşmənin gözünü açır.

Heç şübhəsiz, Paşa Əfəndiyevin tədqiqatlarının əsas özüllü bilavasitə Azərbaycan folklorunun öyrənilməsi ilə bağlıdır. Bu sahəyə görkəmli alim üç fundamental tədqiqat əsəri həsr edib. «Azərbaycan folklorşunaslığının tarixi»,

«Azərbaycan şifahi xalq ədəbiyyatı» və «Azərbaycan folklorşunaslığının problemləri».

«Azərbaycan folklorşunaslığının tarixi» əsəri zəngin bir mənbədir. Bir çox nəzəri məsələlər - «folklor və klassik Azərbaycan poeziyası», «xalq ədəbiyyatı əsərlərinin yazıya alınması», «XIX əsrдə folklorşunaslıq», «Azərbaycan folkloru rus mənbələrində» kimi problemlər araştırılır. Sonra XIX əsr folklor araşdırıcıları haqqında dəyərli bədii portret yazılar diqqəti cəlb edir.

Paşa Əfəndiyev övlad sevgisi ilə, ata-babaya hörmət və ehtiramla Eynəli bəy Sultanov, Mahmud bəy Mahmudbəyov, Məhəmməd Veli Qəmərli haqqında yazılarla XIX əsrin folklor toplayıcılarını, araşdırıcılarını XIX əsrə təqdim edir. Paşa Əfəndiyev sözün həqiqi mənasında cəfakes alımlərdəndir. Və onun yazdıqları da, yaratdıqları da bu cəfakesliyin, böyük zəhmətin və alim inadının, tədqiqatçı dönməzliyinin bəhrələridir. XX əsrin əvvəllerində folklorşunaslıq sahəsi də böyük zəhmət bahasına başa gəlib. Əhməd bəy Ağayevin, Seyid Hüseynin, Nəriman Nərimanovun, Rəşid bəy Əfəndiyevin, Abdulla Şaiqin, Firudin bəy Köçərlinin folklorçu kimi təqdim olunması da əlbəttə, kifayət qədər yetərli, əhatəli təqdim olunması da demək olar ki, ilk dəfə Paşa Əfəndiyevin xidmətidir.

XIX əsrдən başlayaraq Azərbaycan xalqının taleyi demək olar ki, həmişə tufanlar içində olub. Heç şübhəsiz, xalqın taleyi tufanlar içində olubsa, bu tufanların ilk zərbəsi, ağrısı, acısı onun folklor araşdırıcılarından yan keçə bilməzdi. Elə buna görə də Paşa Əfəndiyev folklor cəfakeslərinin hər birini ayrı-ayrı onilliklər üzrə təqdim edir. «20-ci illərdə Azərbaycan folklorşunaslığı» fəslinin siziltiləri, yaralarından axan qanla danışan şəxsiyyətləri bu gün də tarixi ittiham edir. Bu mərhələ üçün Paşa Əfəndiyev A.V.Baqrinski, Sübhan-verdixanov, Vəli Xuluflu, Salman Mümtaz, Y.V.Çəmənzəminli, H.Zeynalı portretlərini qabarlıq təqdim edir. 30-cu illərdə folklorşunaslıqdan danışanda Hümmət Əlizadəni, Üzeyir

bəy Hacıbəyovu, Mustafa Quliyevi tədqiqatçı daha qabarıq təqdim edir.

40-60-cı illərdə folklorşunaslığın əsas ağırlığı Həmid Araslinin, M.H.Təhmasibin, Əhliman Axundovun ciyinlərində idi. Bu, əlbəttə, Paşa Əfəndiyevin fikridir, doğru fikirdir, bizim də şorik olduğumuz qənaətlərdir.

O, Azərbaycan folklorşunaslığının tarixinə həsr etdiyi bu böyük əsərində folklor praktikasının əhəmiyyətindən, onun toplanmasının metodikasından, işin texnikasından və tələblərindən, folklor arxivinin yaradılmasından da ətraflı bəhs edir, son nəticədə folklorun toplanması zamanı dəqiqliyin gözlənilməsini bir ata müdrikliyi ilə gələcək tədqiqatçılara əmanətləyir.

«Azərbaycan şifahi xalq ədəbiyyatı» irihəcmli, əhatəli, əsaslı tədqiqat əsəridir və uzun illər folklor tədrisi sahəsində qiymətli dərslik olub. Tədqiqatçının üçüncü cild hesab etdiyi «Azərbaycan folklorşunaslığının problemləri» əsəri də kifayət qədər irihəcmli və əhatəlidir. Bu əsərin birinci hissəsində müəllif qədim dövr mifoloji örnəkləri yada salır. Bu gün də folklorşunaslıq üçün problem olan, həllini gözləyən məsələləri diqqətə çəkir.

Təəssüf ki, bu hissədə «Avesta» problemi diqqətə çəkil-məyib. Halbuki, müəllif Bilqamış və Alp Ər Tonqa haqqında danışanda bu məsələni də gələcək folklorşunaslarının tədqiqat obyekti kimi göstərə bilərdi və müdrik, zəngin həyat və elm yolu keçmiş bir alimin dilindən tapşırma kimi bunun böyük əhəmiyyəti olardı.

Bu əsərin ikinci hissəsində müəllif müasirləri olan Azərbaycan ədəbiyyatının ayrı-ayrı sahələrinin ağırlıqlarını daşmış olan alımlar haqqında söhbət açır. Çoxlu, maraqlı yazılar diqqəti cəlb edir: Mikayıl Rəfilinin, Fərhad Fərhadovun, Abbas Zamanovun, Sədник Paşayevin, M.H.Təhmasibin, Vaqif Vəliyevin, Xalid Əlimirzəyevin, Mürsəl Həkimovun, Əzəl müəllimin (Əbdüləzəl Dəmirçizadə), Şıxəli Qurbanovun canlı portretləri ilə təzədən tanış oluruq.

Bu portretlərə qayıtmaqla müəllif demək istəyir ki, onların hər birinin şəxsiyyəti və yaradıcılığı böyük məktəbdir və bu məktəblərin hər biri də ən müxtəlif tərəflərdən öyrənilməlidir. Onların hər birisinin taleyi artıq çoxdan şifahi xalq ədəbiyyatına qovuşub, əfsanələşib, bizli-bizsiz yaşayır. Onları öyrənməklə cəmiyyətimizin mənəvi sərvətlərini daha da zənginləşdirmiş olarıq.

Bircə faktı qeyd etmək istərdim. Mikayıl Rəfili (1905-1958) haqqında qeydləri ürək ağrısı ilə oxudum. Nədənsə həmişə mənə elə gəlir ki, Mikayıl Rəfili 30-cu illərin repressiya qurbanıdır. Halbuki o, 50-ci illərin axırında vəfat edib. Amma onun taleyi son dərəcə burulğanlı olub. Parlaq istedad, odlu-alovlu natiqlik məharəti, zəngin bilik onun şəxsiyyətinə heyrət və qibə hissi doğruduğu kimi, bir əleyhdarlar cəbhəsi də yaratmışdır. Mikayıl Rəfili Nizami dövrünü «Azərbaycanın parlaq epoxası» adlandıranda ideologiya keşikçiləri onu vurmaq, siyasi elitanın gözündən salmaq üçün «tutarlı» dəlillər tapmış kimi olurdular. Halbuki Mikayıl Rəfilinin o sözlərində Azərbaycan intibahının zəngin bir dövrünün tərənnümü var idi. Nizamini yetirən dövr, əlbəttə, tərənnümə layiqdir. C.Xəndanın, M.Rəfilinin, Ə.Dəmirçizadənin, Ş.Qurbanovun qayğılı, məhəbbətli münasibətlərini bu gün də həssaslıqla xatırlaması varisliyin, ata-babaya, mənəvi örnəyə hörmətin təzahürüdür. O, professor Mikayıl Rəfilinin yetirməsi kimi Mikayıl Rəfili ömrünün mənəvi davamçısıdır. Onun M.Rəfili haqqındaki məqaləsindən belə bir ağrılı hissi duymamaq olmur: Mikayıl Rəfili hələ də mənəvi bəraətini sonakan almayıb. Onun əsərləri, tədqiqatları, şeirləri təzədən nəşr olunmalıdır. Bütün bunlar hələ də gözləyir və bu narahatlıq hissəleri Paşa Əfəndiyevi də tərk etmir.

Paşa Əfəndiyevin qeydlərində Rəfili ilə bağlı maraqlı məqamlar var: «Mənim eşitdiyimə görə M.Rəfili 75 səhifəlik makina yazısında böyük bir ərizə ilə Mir Cəfər Bağırova müraciət etmişdi. Məktub M.C.Bağırova çatıb, o dərhal göstəriş verib ki, professor M.Rəfilini tutduğu bütün vəzifələrinə

qaytarsınlar. Bir gün mən kafedrada oturmuşdum. Birdən M.Rəfili iri addımlarla içəri daxil oldu, qolu yenə cunadan asılı idi. Məni yanına çağırıb bir kağız uzatdı və dedi ki, onu aparıb dəftərxanaya müdirdə verim. Kağızda isə onun instituta və kafedra müdirliyinə bərpası yazılmışdı. Bu illərdə bütün bu mənzərələri müşahidə edir və məni dəhşət bürüyürdü. Axı professor Rəfilini mən tanıyıram. O, heç bir xalqın və onun ədəbiyyatının düşməni olmamışdır, ola bilməzdi. Onun sinəsində doğma xalqına, millətinə, onun milli dəyərlərinə bağlı şam kimi əriyən bir ürək çırıpındı. Bütün bunlar o zaman mənə yuxu kimi gəlirdi. Niyə və nə üçün belə böyük bir insan, şəxsiyyət, nadir istedad sahibi ağır və çıxılmaz bir vəziyyətə salınsın!» (Paşa Əfəndiyev. «Azərbaycan folklorşunaslığının problemləri» (filologiya fakültəsinin tələbələri üçün), III cild. Bakı, 2005, səh.440). Professor ona görə narahatdır ki, cəmiyyət ayrı-ayrı adamların timsalında şəxsiyyətlərin taleyi ilə oynamamalıdır. Zaman ötür, bütün məsuliyyət və günah cəmiyyətin boynunda qalır. Parlaq şəxsiyyətlər tez-gec özünün mənəvi haqqını alırlar.

Əməkdar elm xadimi, professor Paşa Əfəndiyevin 80 illik yubileyi 2008-ci il üçün bir yaddaş, bir təqvim vərəqi oldu. Təqvim vərəqi il ötəndə çevrilir, amma yaddaş özünə-məxsus inadkarlıqla zamandan keçib gedənin obrazını özünün gözəgörünməz fikir və düşüncə kitabına yazır. Nə vaxtsa təzədən qaytarmaq üçün.

Yuxarıda Abutalib Kuttubeyovun dəftərlərini xatırlamışdım. Azərbaycan folklorşunaslarının hər biri beləcə yaddaş dəftəridir.. Unudulmayan, unudulsa belə, təzədən söz-söz, kəlmə-kəlmə, gün-gün, il-il göyərib təzədən bitən, bar-bəhər gətirən bu dəftərlərin üzündə yazılınlar bizim tariximizdir, biza güc, mənəvi təpər, ucalıq gətirən, mənəvi zənginlik gəti-rən sərvətlərdir.

Mən Paşa Əfəndiyevi yaxşı tanıyıram.

Xalqın özünə bənzeyən adamlar var. On yaxşı tanıqlarımız da elə xalqın özünə bənzeyən, xalqın özünü təmsil edən simalardır.

Paşa Əfəndiyev haqqında qeydləri axşam sakitliyində yazmaq istədim. Amma yaza bilmədim. Bu gün hava güñəşlidir. Günəşin parlaq, aydın işqları altında sözlər su kimi axıb gəlməyə başladı. Mən sözlərimin səsini eşidirdim. Və həm də üzünü gördüm. Bu su kimi axıb gələn sözlərin üstündə Paşa Əfəndiyevin adı yazılmışdı.

... İlk xatirə şəklinin hərarəti və ilk rəyin həyecanı mənimlədir.

25.12.2008

## FOLKLORUMUZUN GÖRKƏMLİ TƏDQİQATÇISI

O, ziyalı ailəsində dünyaya gəlmişdi. Rəşid bəy Əfəndiyevin təşəbbüsü ilə Qori Müəllimlər Seminariyasına oxumağa göndərilən, sonra isə bütün mənalı ömrünü şərəfli müəllimlik fəaliyyətinə bağlayan, respublikanın əməkdar müəllimi Şərif Əfəndiyevin ailəsində. O da atası kimi bütün həyatını böyüməkdə olan nəslin təlim-tərbiyəsinə həsr etdi, respublikanın ali və orta məktəbləri üçün yüzlərlə yüksək ixtisaslı dil və ədəbiyyat müəllimləri hazırladı, öz səadətini doğma ana dili və ədəbiyyatını öyrətməkdə və sevdirməkdə tapdı. Hələ uşaqlıq və gənclik illərindən doğma İlisu da öyrəndiyi, gördüyü, eşitdiyi adət-ənənələrə, oynlara, nağıl və dastanlara könül verdi. Onları sevdi, arayıb-arasdırdı, yaddaşlarda yaşayıb bu günləmüzə gəlib çıxan ağız ədəbiyyatı nümunələrinə yeni həyat verdi. Bu şərəfli işə həsr edilən ömrün neçə-neçə solmaz xatirələri yəqin ki, onu tanışanların qəlbində hələ uzun illər yaşaya-caqdır.....

1951-ci ilin yazı çox üzüntülü. Çətin günlərdən sonra yenice ali təhsilini başa vuran Paşayev ikiqat sevinc gətirdi. Onu institutun rektorluğununa çağırdılar. Müəllimləri burada idи.

Tələbəsini çox sevən Mikayıl Rəfilinin çöhrəsində isə xüsusi bir sevinc vardı. Bir az sonra rektor üzünü Paşa tutub təhsilini fərqlənmə diplomu ilə başa vurdوغuna görə institutda pedaqoji işdə və aspiranturada saxlandığını bildirdi. Hələ heç yerdə iş tapmayan, kəndə qayıdır müəllimlik fəaliyyətinə başlamaq istəyən sakit təbiətli, mehriban, bir az da utancaqlıqdan öz haqqını tələb edə bilməyən Paşa üçün bu, gözlənilməz oldu. Ona görə də müəllimlərinə, xüsusilə Mikayıl Rəfiliyə yalnız minnətdarlıq ifadə edən baxışları ilə təşəkürüünü çatdırı bildi.

O ildən pedaqoji fəaliyyətlə yanaşı, gənc Paşa Əfəndiyev elmin çətin yollarında ilk addımlarını atmağa başladı. Aspiranturaya qəbul edildikdən bir neçə gün sonra elmi rəhbəri, professor Mikayıl Rəfili ilə heç vaxt yaddan çıxmayan səhbəti onun elmi yollarındaki istiqamətini qəti şəkildə müəyyən etdi:

- Hansı sahədə tədqiqat aparmaq istəyirsən, Paşa?
- Folklorşunaslıq sahəsində.....
- Çətin olmazmı, oğul?.....
- Narahat olmayın, müəllim.....
- Bəs mövzun necə olsun?
- "Koroğlu" dastanı üzrə işləmək olarmı?

Mikayıl Rəfilinin nigaran baxışları Paşanın çöhrəsində gəzdi, araya sükut çökdü. Ötən anlar ona çox uzun gəldi. Nəhayət, Mikayıl Rəfilinin sakit, amma bir az həyacanlı səsi. Paşanı nigaranlıqdan qurtardı:

- Öhdəsindən gələ bilərsənmi?
- Gələrəm.....
- Onda planı mənə göstər, sabahdan işə başla!

Paşa Əfəndiyev o illərdə ilk dəfə olaraq çoxlarının ağız bütündüyü həmin mövzu üzərində işləməyə başladı. "Koroğlu" dastanı ilə bağlı bütün materialları qısa bir vaxtda əldə etdi. Dastan haqqında keçmiş Sovetlər Birliyi məkanında özünün ilk dəyərli tədqiqat işini yazdı. Gənc tədqiqatçının bu ilk uğurlu folklorşunaslıqda yüksək dəyərləndirildi. Paşa Əfəndiyevi milli koroğluşunaslığının ilk yaradıcılarından biri kimi şöhrətləndirdi.

Onun qələmindən çıxan əsərlərin demək olar ki, böyük əksəriyyəti çap edilib elmi ictimaiyyətə çatdırılmışdır. Lakin koroğluşunaslıq üçün bu günün özündə əhəmiyyətini itirməyən bu əsərin nəşri təəssüf ki, hələ gündəmdə durmaqdadır.

Azərbaycan folklorunun aktual problemləri müəllifin diqqətini cəlb etdikcə həmin sahələrdə onun dəyərli araşdırımları işıq üzü gördü. Paşa Əfəndiyev ali məktəb tələbələri üçün ağız ədəbiyyatının ilk proqramları, dərs vəsaitləri, dərslikləri üzərində çalışır və bir-bir onları nəşr etdirirdi.

60-cı illərdə Pedaqoji institutda Azərbaycan ağız ədəbiyyatının yeni proqrama keçilməsində, sonradan isə həmin proqramın respublikanın bütün filoloji profilli ali məktəbləri üçün nümunə kimi qəbul edilməsində Paşa Əfəndiyevin xidmətləri böyük idi. Həmin illərdə folklorşunas alimin orta məktəb proqramlarında xalq ədəbiyyatı materiallarına geniş yer verilməsi barədə təklifləri də nazirlikdə rəğbətlə qarşılandı. Orta məktəblərin aşağı siniflərindən xalq ədəbiyyatının öyrənilməsinə başlandı.

Azərbaycan folklorunun problemləri ilə yaxından tanış olub onları tədqiqatlara cəlb etdikcə Paşa Əfəndiyev aydın şəkildə görürdü ki, folklorumuzu pərakəndə və təsadüfi tədqiqatlardan, sistemsz araşdırımlardan qurtarmaq, onun ayrıca bir elm sahəsi kimi öyrənmək lazımdır. Ona görə də bu çətin və zəhmətli işin altına girib Azərbaycan folklorşunaslığının yüzillik tarixini doktorluq dissretasiyası kimi araşdırmağı qarşısına məqsəd qoydu. Bu tədqiqatı ilə Paşa Əfəndiyev milli folklorşunaslıqda yeni bir yol açdı, təzə bir məktəb yaratdı. Azərbaycan folklorşunaslığının şərəfli tarixini bərpa edib üzə çıxardı. İlk dəfə olaraq XX əsrin birinci onilliklərində bu sahədə görülən işlərin qiymətini verdi. Paşa Əfəndiyev repressiya dövrünün qurbanı olan folklorşunasların tarixi xidmətləri, barədə elmə ilk açıqlamalar gətirdi, onların bir çoxunun folklorşunaslıq sahəsindəki xidmətlərini faktiki materiallar əsasında araşdırıb üzə çıxartdı. Bu, Paşa Əfəndiyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri idi.

Folklorşünaslığımızın XIX əsrden ötən əsrin 70-ci illərinə qədərki inkişaf tarixinin bir sıra müxtəlif problemlərinə aydınlıq gətirən tədqiqatçı həmin əsəri ilə folklor nəzəri fikrini yeni mərhələyə yüksəltdi, onu bir sırə yanlış meyl, istiqamət və illüziyalardan təmizlədi. Folklorumuzun toplanılma, nəşr, tədqiq tarixinin ən mürəkkəb dövrlərinin dəqiq mənzərəsini verdi. XIX əsrin ikinci yarısı – XX əsrin əvvələrində Azərbaycan mətbuatının folklorumuzun toplanması, yazıya alınması sahəsindəki tarixi xidmətlərini geniş şəkildə əks etdirdi. Azərbaycan xalqına məxsus bir sıra mühüm süjet, motiv və obrazların tarixən bu xalqa mənsub olduğunu zəngin faktlarla təsdiqlədi. Bütün bu dəyərlərinə görə professor P.Əfəndiyevin "Azərbaycan folklorşünasılığı" silsiləsindən olan kitabları, dərslik və dərs vəsaitləri folklorşünaslığımızın hələ uzun illər istinad edəcəyi dəyərli mənbələrdən olacaqdır.

Folklorla yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsi bu gün başlıca diqqət mərkəzində olan problemlərdəndir. Bu baxımdan müəllifin "S. Vurğun və xalq yaradıcılığı" (Bakı, 1992), "C. Cabbarlı və folklor" (Bakı, 1985) əsərləri diqqət xüsusiş cəlb edir. P.Əfəndiyev bu monoqrafiyalarında ilk dəfə olaraq iki qüdrətli ədəbi şəxsiyyətin yaradıcılığını folklor əlaqələri qovşağında təhlilə cəlb edir. Hər iki araştırma qüdrətli nəzəriyyəçi alimin bir sırə təzə baxış və mülahizələri, probleme yeni yanaşma yolu və metodu kimi diqqəti cəlb edir.

P.Əfəndiyev milli ağız ədəbiyyatının toplanma və nəşrə hazırlanması işinə də böyük əmək sərf etmişdir. O, ali və orta məktəblər üçün ağız ədəbiyyatının bir çox seçmə nümunələrini nəşrə hazırlamışdır. Bu cəhətdən "Xalqın söz xəzinəsi" (Bakı, 1985) antologiyası xüsusiş diqqəti cəlb edir.

Müəllifin başqa uğurlu bir fəaliyyət sahəsi isə Molla Cüma irsinin nəşri ilə bağlıdır. Otuz ildən artıq bir dövrə o, Molla Cümənin yeni-yeni əlyazmalarını axtarış tapmış, onları dəfələrlə nəşrə hazırlamışdır. Ustad sənətkarın yaradıcılığını qismən bütöv şəkildə əhatə edən son nəşr ("Molla Cümə",

Bakı, 1995) müəllifin həmin sahədə uzun illərdən bəri gərgin axtarışlarının bütöv elmi yekunudur.

Professor P.Əfəndiyev ömrünün otuz ildən artıq bir hissəsini ali məktəb tələbələri üçün şifahi ədəbiyyat fənnindən dərs vəsaiti, müntəxəbat və dərsliklər hazırlamaq kimi zəhmətli bir işə həsr etmişdir. O, ali məktəblər üçün ilk dərs vəsaitini 1970-ci ildə nəşr etdirmişdir. Sonralar P.Əfəndiyevin həmin sahədəki ardıcıl fəaliyyəti sayəsində ali məktəb tələbələri üçün ilk mükəmməl "Azərbaycan şifahi xalq ədəbiyyatı" (Bakı, 1981) dərsliyi işq üzü görmüşdür. Dərsliyin yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşri isə 1992-ci ildə çap olunmuşdur.

Görkəmli folklorşunas-alim uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü kimi yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir. P.Əfəndiyev onlarla elmlər doktoru, namizədi və magistr işinin elmi məsləhətçisi, rəhbəri, opponenti olmuş, Azərbaycanda folklorşunas kadrların hazırlanmasında əlindən gələni əsirgəməmişdir.

75 yaşı tamam olan folklorşunas-alim bu gün də müəllimlik fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirməkdədir.

*Azad Nəbiyev*  
**Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü**  
2003

## MÜDRİK ALİMİN XATİRƏLƏR DÜNYASI

O, dekanlığın qapısında göründü. Zəngin vurulmasını gözleyirdi – mən gümanladım. Və zəng vuruldu. İti addımlarla dördüncü mərtəbədəki hansısa auditoriyaya tələsdi. Bəstə boylu, gur saçlı, yaşıl gözlü, səliqəli geyinmiş bu şəxs marağımı oyatdı. Yanımda durmuş, bizdən bir kurs irəlidə təhsil alan oğlan üzünü mənə döndərdi: - Güman ki, birinci kursda oxuyursan. O folklorşunas - alim Paşa Əfəndiyevdir, - dedi. -

Məgər sizə dərs vermir? Ola bilməz. Cədvəlinizə baxın. Hələ hazır olmaz. Və adını bildirmədən uzaqlaşdı...

Bizim o illərdə (1959-1964), yəni tarix-filologiya fakültəsinin dərsləri nahardan sonra başlayırdı. Söz vaxtına çəkər... Xəyalım illərlə qanadlandı. Mənim ədəbiyyat müəllimim Dürdəstə Eminova xalamdı. 1953-cü ildə API-ni qurtarmışdı, kurs yoldaşlarından ibarət “Venetka”sı vardi. Tez-tez cavan eks tələbələrin fotolarına baxır, romantik hisslərə qapılırdım. Ürəyimdə bu institutda oxumaq arzusu baş qaldırdı. Həmin “Venetka”da müəllimlər cərgəsində Əbdüləzəl Dəmirçizadə, İsmayıł Şıxlı, Sədi Əfəndiyev, Kamal Qəhrəmanov, Mikayıł Rəfili, Azər Hüseynov... ilə bərabər Paşa Əfəndiyev də vardi. Çox gəncdi. – Hə, o Paşa Əfəndiyevdi...

Səhəri gün (III gün) sinif nümayəndəmiz Zərifə Rəhma-nova (Allah rəhmət eləsin) təzə xəbər kimi bildirdi ki, folklor-dan dosent Paşa Əfəndiyevin mühazirəsidir. Diqqətlə baxırdım, yeganə tələbəydim, onu tanıyırdım - tarixləşən “venetka”dan. Dəyişməmişdi. İlk mühazirəsini yazdırmadı, bunu istəməsəydi də, şəxsən mən dəftərimə köçürməyəcəydim. Bu gün Paşa müəllimimin tələbəsi olaraq tələbələrlimlə ilk görüşdə onların diqqətini yalnız özümə çəkirəm. Axı ilk görüş unudulmur...

Bir-iki aydı bir kitab-memuar yazı masamın üstündədi, arada açıram, vərəqləyirəm, şəkillərə baxıram. Ordan-burdan oxuyuram, əllərim əsir, barmaqlarım titrəyir və qatlayıb kənara qoyuram. Bu nə sirdi, İlahi. Axı yazmaqdə Allah mənə tənbəllik qismət eləməyib, amma yaradıcılıq ovqatını “üzüyola” yox. Qoşun üstümə gəlsə də, faydasızdı. Bu kitaba gəldikdə iso: böyük folklorşünas, professor, əməkdar elm xadimi, saysız əsərlərin müəllifi Paşa Əfəndiyevin “63 il institut divarları arasında” (Bakı, 2009) avtobioqrafik oçerkələr əsəridir. İstedadlı folklorçu, filologiya elmləri doktoru Mahmud Allahmanının redaktorluğu ilə işiq üzü görüb. Nə gözəl: Müəllimin tələbəsiylə yaradıcılıq ünsiyyəti - ön sözü. Və günün birində kitabı başa yetirdim, necə də yüngülləşdim, bədənimdə qanım məcrasına düşdü. Özümü sanki itirmişdim. Nəydi bu hiss: göz

yaşım yanaqlarımda donmuşdu. Axı kişiler göz yaşını xoşlamır, yox, mənlik deyildi. Uzaq illərimdən boylanan, müəlliminin o yaşını ötmüş tələbəsinin gözündən yox, içindən gələn xatirələriydi.... Mən çoxsaylı ali məktəb müəllimimin memuar - əsərlərini oxumuşam, yazıblar, ölenlərə rəhmət. Paşa Əfəndiyev isə... İkinci evim-eşiyim kimi doğma olan pedaqoji institutun divarları arasında keçirdiyin qiymətli illərini qələmə almışdır. Nə vadar eləmişdi? Sadəcə kitab naminə yazmaqmı, artıq haqq dünyalarına qovuşmuş həmfikirlərini, keçmiş tələbələrinimi, yoxsa yaşayıb-yaradan yetirmələrinin xətrinəmi? Bəli, yaşadıqlarının hamisini. Bunların hər günü, ili tarixdir. Lakin hər kəsin ömür – yaşamaq tarixi onun doğuluşundan başlayır. Sonra həyat müstəvisində hərəkətindən: bu “taxtada” əsgərdirmi (o, şah da olur), zabitdirmi, yoxsa şahdır?! Professor Paşa Əfəndiyev xarakterində (əxlaqında), pedaqoqluğunda, alimliyində şahlıq səviyyəsində dayanan nadir şəxsiyyətlərdən biridir - mübaliqəsiz həqiqətdir. Doğulduğu Qaxın İlisu kəndindən çıxan 17 yaşılı gənc Paşa, bu gün 80 yaşında müdrik üləma, əlçatmaz ziyalıdır. Bu iki rəqəmi yanaşı işlətməyə bəlkə də risk eləyirəm. Cümləni oxuyanda qəhərlənəcək, mənsə qapqara saçlarının vəfasızlığını, cizgisiz həyalı sıfatının qırışlara təslim olduğu xiffətini fəhmən tuyacam. Mənim özüm də sakit keçirməyəcəyəm bu tutuşturmadan. Ey vəfasız illər, niyə Paşa müəllimin gəncliyinə xəyanət elədiz? Qocalmaq üçün bu dünyada azmı insanlar var? Bizim müəllimlər niyə yaşa dolurlar, müdrikləşmək üçün mü? Hə, deyəsən elədi, yoxsa dünyanın özü qəfil qocalardı! Bu fikri yalnız Paşa Əfəndiyev təkin ziyalı, sədaqətli ailə başçısı... söyləyər. Başqa heç kim: “Ulu Tanrı məni hifz elədi, mənim institut qurtarandan sonrakı həyatımı özü yoluna qoydu. Allah-Təala professor Mikayıll Rəfili və professor Dəmirçizadə kimi xalqımızın qəlbindən qopub böyüyən və gənclər üçün göndərilən alicənab və müdrik insanları mənim rastıma çıxardı. Hər iki dahinin ən uca keyfiyyətlərini mənəviyyatımdan topladım və özümə söz verdim ki, onlara layiq insan olacağam. Mən indi belə hesab

edirəm ki, muradıma çatmışam. Onların üstündə qalan borclarını doğma xalqımın balalarına bağışlayıram". Bəli, insan - hami - etimad və bu "üç"ün xalqına xidməti. Maraqlı odur ki, Paşa Əfəndiyev 63 il öncə Bakıya ayaq basmış, taleyi uğurla üzləşmiş, yaxşı insanlar arasına düşmüştür. Bu epizodu elə-bələ xatırlamadım. O, bütün xoşbəxt hayatı üçün Bakıya minnətdarlıq eləyir. Belə çörəkitirməzlərə ömrü o Tənha Allahımız verir və nəzarətə alır.

Memuar ədəbiyyatında adətən, şəxsi məsələlərə, xatirələrə daha çox yer ayrılır, fərdi talelər ön sıraya keçir. Paşa Əfəndiyevin memuarında biz belə təfərrüatlarla az qarşılaşırıq. O, çağdaş oxuculara təlqin eləyir ki, ən dahləri də mühit, ayrı-ayrı adamlar, xüsusiilə, vəzifəlilər formalaşdırır, 1946-cı ildə Pedaqoji İnstituta gələn və onun direktoru, Zaqqafqaziyada ilk pedaqoji elmlər doktoru və əməkdar elm xadimi Əhməd Seyidovu hörmətlə xatırlayır. İki görüşü kövrək hissə qeyd eləyir. Eləcə də akademikin Ə.Dəmirçizadə, professor M.Rəfili, Cəfər Xəndan, Əli Sultanlı. Təsadüfi deyil, Paşa Əfəndiyev öz sevimli müəllimlərinə xüsusi yer ayırmış, onların ömür yollarına qısa ekskurs etmişdir. Maraqlısı odur, Paşa Əfəndiyev müəllimlərinin obrazlarını çağdaş oxuculara çatdırmışdır: həm zahirən, həm də daxilən onların səciyyəvi keyfiyyətlərini, vərdişlərini, tələbələri və aspirantları ilə ünsiyyətlərini lakinik dillə vermişdir. Hətta M.Rəfilinin naməlum şeirlərindən bəzi nümunələri kitabına daxil etmişdir. Mənim özümü keçmişə apardı. M.Rəfili və C.Xəndan istisna olmaqla İ.Sixli, Kamal Qəhrəmanov, Ə.Dəmirçizadə, Sədi Əfəndiyev, İmran Babayev vaxtilə mənə dərs demişlər. Onların əziz xatirəsi önündə baş əyirəm.

Professor P.Əfəndiyev mərhum folklorşunas, professor M.H.Təhmasibin layiqli davamçısıdır və zəngin araşdırırmalar müəllifidir. Onlarla dərslik, monoqrafiya, tərtibat və s. janrlarda kitablar yazmışdır. Yüzdən artıq jurnal məqaləsini də bu xəzinəyə daxil edərdim. Görünür bu, zənginlidir. O, aspirantlarına qayğıkeşlik və tələbkarlıq göstermişdir. Yazır ki, bu

yanaşma mənə M.Rəfilidən və Ə.Dəmirçizadədən gəlmişdir, onların elmi üslublarını qorumağa çalışmışam.

“63 il institut divarları arasında” kitabı mən deyərdim - Pedaqoji Universitetin canlı, real ensiklopediyasıdır. Güclü yaddaşa, təmiz qəlbə, yüksək elmə malik Paşa Əfəndiyevin gələcək nəslə ən etibarlı hədiyyəsidir. O insanların - yaşı nəslin ömrü yalnız xatırələrdə yaşamır. Bu şəxsiyyətlər təhsil ocağına təmənnasız, tərtəmiz, niyyətsiz gəlmış, auditoriyada gənc nəslə məktəbə, ictimai müstəviyə hazırlamış və onlarla fəxr etmişlər. Bəzən doğma Universitetimə gedirəm, mərtəbələrə çıxıram, pəncərələrin qarşısında dayanıb, bu simaların izlərini axtarıram. Hani onlar? Bəlkə uçublar o haqq dünyasına? Bəli, “bəlkə” yerində dilimdən qopmuşdur, onlar qonaq getmişlər, amma ürəklərini yetirmələrinə etibar edib, “uçmuşlar”. Mən daima belə hissi yaşamışam. Vaxtılı bu pedaqoqlar bilik və bacarıqlarını, həyatlarını nəsillərə fəda etmişlər. Məhz Paşa müəllimin böyüklüyü bir də ondadır - öz müəllimlərini əbədiləşdirmişdir. Bizim də borcumuz müəllimlərimizi ürəyimizdə, qələmimizdə yaşatmaqdır.

Xidməti işimlə bağlı kafedrada başladığım bu yazını bitirməkdə çətinlik çəkirdim. Əlimi çəksəydim, mövzuya qayitmaq çətin olacaqdı. Bir də şirin və işıqlı qələmə malik Paşa müəllimin kitabından ayrılmak istəmirdim. Nə edəsən?.... Səhərisi şənbə günü idi, axşam telefon zəng çaldı. Səsi eşidəndə telefonun dəstəyi əlimdə titrədi: İlahi, müəllimi tələbəsinin əhvalını yoxlayır, işilə maraqlanır: - Allahverdi. - Astadan gəldirdi səsi. - Darixdim, azca nasazam, həyatdı, etibarım yoxdu. İlk xətrini çox istədiyim tələbəmə - sənə zəng çaldım. - Sonra bir neçəsinin adını tutdu. - Bunları da unutmamışam. Qəhər boğmuşdu məni, müəllimimdən gizlətməyə çalışırdım. - Paşa müəllim ötən illərə qayıtdı..... Mən çəşbaş qalmışdım, onu sanki ovundurmaq istəyirdim. Ömrünün 80-ni adlayan işıqlı şəxsiyyətin - alimin könlünü açmaq mümkündürmü? Başqa nə gəldirdi əlimdən?

- Paşa müəllim - piçildadım, səsimin boğulduğunu gizlədirdim. - Sizin ilk gəlinizi dünənə kimi xatırlayıram. İçeri girdiniz, ağ, qolsuz köynəyə qalstuk taxmamışdım. Əlinizdə dəftər-kitab yoxuydu. Saçınıza hiss olunurdu təzəcə daraq çəkmişdiniz. Gözləriniz tələbələrə səpələnən baxışlarınızı müşayiət edirdi. Əlli nəfərlik auditoriya sizin səsinizi gözləyirdi. Xalq ədəbiyyatının incilərini söyləyəcəkdiniz. Sağ qolunu taxta tribunaya söykənir, arabir auditoriyada gəzişir, nigaran üzümüzə nəzər yetirməyi də unutmurdunuz. Biz məzunlar sizə qibtəylə baxırdıq. Siz buna layiq idiniz..... Zəng vuruldu. Mühazırəni saxladız, xudahafizləsdiz. Biz dərhal dördüncü mərtəbənin dəhlizinə çıxıb, arxanızca baxdıq. Mənim ürəyimdən (yəqin tələbə yoldaşlarının da) o keçdi ki, hələ 30 yaşı olmayan, səliqəli gənc dosent Paşa Əfəndiyevdir.....

Teləfonda sükut səsləndi. Mən daha danışmaq gücündə deyildim. Bəs Paşa müəllim necə?

*Allahverdi Eminov*

*08.02.2010*

## FOLKLORŞÜNASLIQ SALNAMƏMİZİN CANLI BƏLƏDÇİSİ

Paşa Şərif oğlu Əfəndiyev 1928-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb. Müəllim ailəsində doğulmuş Paşa Əfəndiyevdə uşaq yaşılarından mütaliəyə böyük maraqlı olub. Əməkdar müəllim Şərif Əfəndiyevin kitabxanasındaki “Atalar sözləri”, “Aşıqlar”, “Koroğlu”, “Nizami əsərlərinin el variantları”ni oxuyan gənc filologiyaya meyilli olub.

Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) dil-ədəbiyyat fakültəsinə daxil olub. O dövrün qüdrətli müəllimlərindən dil, ədəbiyyat və tarix... elmləri üzrə dərs alıb. Ali məktəbi bitirən gənc müəllim fakültə elmi şurasının qərarı ilə aspiranturada saxlanılıb. Professor Mikayıl Rəfilinin rəhbərliyi altında “Koroğlu” Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır” adlı dissertasiya üzərində araşdırımlar aparıb. Dissertasiya

ishi tamamlanıb müdafiəyə buraxılıb, lakin bədxahlar tapılıb. Onun tədqiqatı rəy üçün akademiyaya göndərilib. Və heç yerde çalışmayan gənc həm maddi, həm də mənəvi çətinliklərə dözməli olub. Az sonra hər şey yoluna düşüb. Respublika mətbuatında məqalelərlə çıxış edən Paşa Şərif oğlu tezliklə ali məktəb müəllimi kimi tanınıb.

Paşa Əfəndiyev 1962-1966-ci illərdə Azərbaycan Pedaqoji İnstytutunun filologiya fakültəsinin qiyabi şöbəsinin dekanı olub. 1981-1982-ci illərdə həmin fakültənin əyani şöbəsinin dekanı kimi çalışıb. 1983-cü ildən 1998-ci ilə kimi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdürü kimi fəaliyyət göstərib. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 80 illiyi münasibətilə ona əməkdar elm xadimi fəxri adı verilib.

**İlk tanışlıq.** 1966-ci ilin sentyabr ayının əvvəlləri idi. Hələ bir-birinə əməlli-başlı isinişməmiş I kurs tələbələri auditoriyaya hər təzə gələn müəllimə bir özgə maraqla baxır, onun haqqında nəsə bir şey öyrənmək istəyirdilər. “Azərbaycan şifahi xalq ədəbiyyatı” kursundan mühazirə deyən müəllim haqqında bunu öyrəndik ki, dosentdir, Qax rayonunun İlisu kəndindəndir. Orta boylu, ariq bədənli, sarışın müəllim bizə bir az qaraqabaq təsiri bağışladı. Amma ilk dərsindən hamımızı ovsunladı. Hələ uşaq ikən babalarımızdan eşitdiklərimizi, nənələrimizin danışqları, nağıl və əfsanələri, atalar sözləri və bayatları açıqlayan mühazirələr o qədər şirin, o qədər maraqlı olurdu ki..... Mühazirə və seminarlarda ana laylalarının ülviyətinə bələnir, nağıllı uşaqlıq illərinə dönür, babaların dözülmünün, nənələrin yozumunun sirlinə yiylənirdik.

Beləcə dörd ay gəlib keçdi. Birinci semestrdə verdiyimiz zaqtılardan biri “Azərbaycan folkloru”ndan oldu. İlkən ötüb keçdi. Ali məktəbi bitirdik. Hərəmiz taleyin hökmü ilə bir yerdə işə başladıq.

Mənim taleyim elə gətirdi ki, Paşa Əfəndiyevlə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında görüşdük. Orta məktəbdə bir il müəllim kimi işlədikdən sonra ordu sıralarında qulluq edib qayıtmışdım. Redaktor Şahin Səfərov məni redak-

siyaya işe götürmüdü. Bir gün Paşa müəllimi redaksiyada gördüm. Görkəmli maarifçilərimizin folkloşunaslıq fəaliyyəti ilə bağlı məsələləri açıqlayan dəyərli məqalələr gətirmişdi.

...İllər ötdü, folklorla bağlı namizədlik dissertasiyamı oxuyub ona rəy verənlərdən, çətin günlərimdə bədxahlarımı qarşı möhkəm olmağı tövsiyə edənlərdən biri oldu.

**Folkloşunaslığımızın müdrik ozanı.** Paşa müəlliminin xoşbəxtliyi ondadır ki, həyatını Azərbaycan folklorunun tədqiqi, tədrisi və toplanılması kimi bir fəaliyyətə həsr edib.

“Folklor yaddaşdır. Etnos bütün tarixi ilə folklorda ilk növbədə yaddaşlaşır. Folklorun ilkin funksiyası da məhz yaddaşla bağlıdır. O, yaddaş olaraq yaranmış və bütün inkişaf tarixi boyu bu funksiyasından məhrum olmamışdır. Folklorla hər hansı ünsiyyətdə olmaq milli mənəvi yaddaşla, qan-gen yaddaşla ilə təmasa girmək deməkdir. Bu təmasa insani, ilk növbədə, doğma olanla üzləşdirir. Ona görə də folklorla təmas insan üçün şirin, hərarətli, məhrəm olur. Və elə bu, fikrimizcə, folklorla ünsiyyətdən doymazlığın, qopa bilməməyin əsasında durur. Folkloşunas alımların çoxunun elm aləminə gəlişi məhz bu cür baş vermişdir” - “Yaddaş və şəxsiyyət” kitabından alınmış bu sətirləri şərhə ehtiyac yoxdur.

Paşa Əfəndiyevin xalq ədəbiyyatı sahəsində ilk tədqiqatı milli qəhramanlıq məktəbimiz olan “Koroğlu” ilə bağlıdır. O, “Koroğlu” dastanını təhlil müstəvisinə gətirməklə Azərbaycan xalqının qəhrəmanlıq tarixinin eposda ifadəsinin təsbitini nəzərdə tuturdu. Tədqiqatçı araşdırılmalarını “Koroğlu”nun mətni, onun nəşri və öyrənilməsi; Eposun tarixi və ictimai əsasları; “Koroğlu”da vətənpərvərlik ideyaları; “Koroğlu”nun dili, üslubu və mənası - fəsillərində ümumiləşdirmiştir.

“Koroğlu”nu bir mətn - janr olaraq epopeya kimi dəyərləndirən P.Əfəndiyevin əsərinin opponentlərindən biri olmuş M.H.Təhmasib dissertasiyanın müsbət tərəflərini qeyd etməklə iradlarını bildirmiş, xüsusən elmi-tədqiqat işinin dilinin aydın və səlis olduğunu göstərməklə yazmışdı: Ümumiyyətlə, əsər

görkəmli bir axtarış, inadlı bir tədqiqat məhsuludur..... Bu sahədə atılmış ilk addım, yazılmış ilk əsərdir.

Pedaqoq-alim 60-cı illərin ortalarından başlayaraq folklorşunaslıq tariximizi araşdırıb.

“Azərbaycan foklorşunaslığı tarixi” doktorluq dissertasiyasının “Folklor və klassik Azərbaycan poeziyası” və “Xalq yaradıcılığı nümunələrinin ilk qeydə alınmaları” bölmələri “Qədim və orta əsrlərdə Azərbaycan folkloruna maraq” fəslini təşkil edir.

Əsasən arxiv materialları əsasında yazılmış “XIX əsrдə Azərbaycan folklorşunaslığı” adlı ikinci fəsil rus mətbuatında təqdim olunmuş milli folklor nümunələrimiz əsasında yazılmış, ayrı-ayrı folklor toplayıcılarının işi təsvir və təhlil olunmuşdur.

“Azərbaycan folklorşunaslığı XX əsrin əvvələrində” adlanan üçüncü fəsildə xalq ədəbiyyatımızın toplanılması, nəşri və öyrənilməsi məsələləri ciddi tədqiq olunmuşdur.

“Xalq yaradıcılığı haqqında Azərbaycan sovet elminin təşəkkülü” adlanan dördüncü fəsil, eləcə də sonrakı fəsillər – “Azərbaycan folklorşunaslığı 30-40-cı illərdə”, “Azərbaycan folklorşunaslığı 1950-1960-cı illərdə” “gərgin alim hünəri”nin nəticələridir, “arxivlərdə keçmiş ömürdü, şifahi yaddaşın elmi kodla inikasının tarixi konteksdə ümmükləşdirilməsi və dəyərləndirilməsi”dir.

Rəsmi opponentlər – akademik H.Arası, professor K.Məmmədov, professor X.Əlimirzəyev əsərin aktuallığını və əhəmiyyətini, yeni faktlarla zənginliyini, çoxillik tədqiqatın səmərəli və faydalı nəticəsi olduğunu xüsusi vurğulamışlar.

\* \* \*

Dünya miqyaslı müvafiq tədqiqatlardan çıxarılan nəticə budur: folklor bədii yaradıcılığın müxtəlif sahələri üçün mənbə olmuşdur, qaynaq rolunu oynayır, indi də mədəniyyət və incəsənətin daimi komponenti kimi mühüm yer tutur.

Azərbaycan ədəbiyyatında folklorizmin klassik nümunələri Nizami, Nəsimi, Füzuli kimi sənət korifeylərinin adı ilə

bağlıdır. XX əsr Azərbaycan ədəbiyyatı folklorizminin özü daşını qoyanlar sırasında Cəfər Cabbarlı, Səməd Vurğun yaradıcılığı xüsusi yer tutur.

Cəfər Cabbarlı zəngin ədəbi və musiqi folklorumuzdan sistemli şəkildə istifadə edən sənətkar olmuşdur. İndiyə qədər böyük ədibin yaradıcılığındaki bu və ya digər ədəbi-bədii məsələlər ayrıca tədqiqat obyektinə çevrilmiş, lakin onun ırsının foklora bağlılığı geniş araşdırılmamışdır. Professor Paşa Əfəndiyevin “Yazıcı” nəşriyyatı tərəfindən 1985-ci ildə çapdan buraxılmış “Cəfər Cabbarlı və xalq yaradıcılığı” kitabı bu baxımdan faydalı və dəyərli əsərdir.

Cəfər Cabbarlı əsərlərində atalar sözləri və məsələlərdən, əfsanə və nağıllardan, dastanlardan, mahnilardan istifadə etmişdir. Cəfər Cabbarının istifadə etdiyi ataların sözləri və məsəllər obrazın mənəvi-əxlaqi sıfətlərini üzə çıxaran vasitələrdirdə, mahni hiss və emosiyaların daşıyıcısıdır. Dastan və ya əfsanə böyük ədibi narahat edən köklü məsələlərin bədii estetik həllinə imkan verən qiymətli ədəbi materialdır. Beləliklə, böyük sənətkarın istifadə etdiyi folklor incisinin hər birinin öz bədii estetik funksiyası vardır. Kitabda bu məsələlər ilk dəfə olaraq geniş şəkildə araşdırılmışdır.

Cəfər Cabbarının folklor barədə fikirləri onun ədəbi estetik dünyasının ayrılmaz hissəsidir. Professor P. Əfəndiyev haqlı olaraq qeyd edir ki, ədibin yaradıcılığının xəlqi əsasını, milli və beynəlmiləl qütbərini aydınlaşdırmaqdə bu məsələlərin - folklorra dair fikirlərin tədqiqi xüsusilə vacibdir.

Kitabda Cabbarının “Xalq ədəbiyyatı toplaşdırılmalıdır” məqaləsi (həmin məqalə Paşa Əfəndiyev tərəfindən aşkara çıxarılib oxuculara çatdırılmışdır) və digər yazıları əsasında onun folklorla münasibəti araşdırılmışdır. Bu hissədə böyük sənətkarın xalq ədəbiyyatı, aşiq yaradıcılığı, xalq oyun və tamaşalarına (həm də dünya xalqlarının folklor yanırlarına aid fikirləri də nəzərə alınmaqla) dair fikir, mülahizə və tezis-qeydləri müasir ədəbiyyatşünaslıq tələbləri baxımından dəqiq və səbrlə təhlil edilmişdir.

Böyük sənətkara məhəbbətdən yaranan, çoxillik axtarış-  
ların məhsulu olan əsas orta məktəb müəllimləri, tələbələr,  
sənətkarlar, nəhayət tədqiqatçılar üçün dəyərli vəsaitdir. Dünya  
Azərbaycan folklorşunaslığının nailiyyətlərinə əsaslanmaqla  
hazırlanmış kitab cabbarşunaslıqə layiqli töhfədir.

\* \* \*

İlk qələm təcrübəsindən ömrünün sonuna qədər folk-  
lordan özünəməxsus şəkildə istifadə etmiş S.Vurğun yara-  
dıcılığı ədəbiyyatşunaslıq və folklorşunaslıqda aktual problemlərdən biri kimi araşdırılan folklor və yazılı ədəbiyyat mövzusu  
üçün obyektdir. Doğrudur, bu problemlə bağlı Cəlal Abdullaev, Vaqif Vəliyev, Bəxtiyar Vahabzadə və başqa müəlliflər  
tədqiqat, monoqrafiya və məqalələrində söhbət açmışlar.  
Professor Paşa Əfəndiyev bu mövzunu geniş miqyasda  
araşdırmağı qarşısına məqsəd qoymuş, "Yaziçi" nəşriyyatında  
8 çap vərəqi həcmində dəyərli bir monoqrafiya çap etmişdir.

Paşa Əfəndiyev Səməd Vurğunun publisistikasını dərin-  
dən öyrənmiş, şairin elmi, elmi-publisistik məqalələrindəki  
folklorla, onun janrı və ya poetikası ilə bağlı məsələləri aşkar-  
layaraq təhlilini vermişdir. Monoqrafiyanın birinci fəslində  
məhz həmin məsələlərə geniş yer ayırmış, Səməd Vurğunun  
xalq ədəbiyyatı barədə fikirləri şərh və təqdim olunmuşdur.  
Səməd Vurğunun "Koroğlu" operası, "Koroğlu" dastanı, ayrı-  
ayrı aşıqlar haqqında elmi-nəzəri əhəmiyyəti olan fikirləri  
verilmiş, onun ümumiyyətlə xalq yaradıcılığı sahələrinə  
münasibəti açıqlanmışdır.

Kitabın ikinci fəsl Səməd Vurğun ədəbi irsinin qay-  
naqlarını aşkarlamaq, xalqın dərin və zəngin sənəti olan aşiq  
yaradıcılığından bəhrələnməsinin yolları, poetik məqamları,  
bədii-estetik əhəmiyyəti təsvir edilmişdir.

Professor Paşa Əfəndiyev sənətkar və xalq yaradıcılığı  
məsələsinə toxunaraq yazmışdır: "O sənətkarlar öz yaradıcılığı  
ilə dünya mədəniyyəti xəzinəsini zənginləşdirmişdir ki, onlar  
ilk növbədə mənsub olduğu xalqın həyatını, mənəviyyatını,

ideyalarını yüksək poetik şəkildə ifadə etmişlər. Deməli, milli olmayan yaradıcılığının bütün telleri ilə öz xalqına bağlanmayan sənətkar heç bir zaman xəlqi ola bilməz".

Kitabın zəngin faktlara istinadən yazılmış fəsillərindən biri "Mahni qanadlarında" adlanır. Şairin zəngin xəlqiliyi ilə seçilən lirik əsərləri mahnilara çevrilib kütləviləşdirilmişdir.

Paşa Əfəndiyev kitabın beşinci fəslində Səməd Vurğunun xalqın hikmət xəzinəsi sayılan atalar sözləri və məsələlərdən istifadə faktlarından söhbət açmışdır. O, kitabın sonunda yazır: Səməd Vurğun yaradıcılığının Azərbaycan folklor ənənələri ilə bağlılığı, şairin xalq hikməti qaynaqlarından bəhrələnməsi gərgin əmək, ciddi axtarışlar tələb edən geniş və zəngin bir mövzudur. Biz bu qeydlərimizi həmin yolda atılan ilk addım kimi qiymətləndirir və ümid edirik ki, folklorşunaslarımız, ədəbiyyatşunas alımlarımız daha irəli gedərək yeni-yeni əsərlər yaradacaqlar.

Milli mədəniyyətin bilicisi, onun kulturoloji dəyərlərinin qiymətləndiricisi, böyük və müdrik Səməd Mustafa oğlu Vəkilov P. Əfəndiyevin yaradıcılığına münasibətdə demişdir: "Şifahi xalq ədəbiyyatının tarixi Azərbaycan insanının sosial-mədəni, mənəvi-idrak təkamülünün inkişaf tendensiyalarını öyrənmək baxımından əvəzsiz dəyər daşıyır. Həmin inkişaf təkamülüni elmi şəkildə inikas etmək baxımından professor Paşa Əfəndiyevin "folklorşunaslıq tarixi" mövzusunda yaradıcılığı hələlik əvəzsiz qaynaqdır".

**Şifahi xalq ədəbiyyatının tədrisi sahəsində xidmətləri.** Professor Paşa Əfəndiyev folklorun tədrisi istiqamətində də əməyi olan alımlərdəndir. Azərbaycan şifahi xalq ədəbiyyatından mühazirələr kursunun yaradılması, bu kursun tədris programının yaradılması (üç dəfə təkmilləşdirərək çap etdirilmişdir) onun bu sahədə gördüyü işlərdəndir.

Paşa Şərif oğlu "Azərbaycan folklorşunaslığı" mövzusunda ixtisas kursu oxumuş, respublikada şifahi xalq ədəbiyyatından ali məktəb üçün dərsliyi ilk dəfə P. Əfəndiyev dosent İmran Babayevlə birlikdə 1970-ci ildə nəşr etdirmişdir.

“Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyinin 1970-ci il nəşrinin 39 səhifəsi İ.Babayevə, 227 səhifəsi P.Əfəndiyevə məxsusdur.

Sonralar Paşa müəllim dərslik üzərində yenidən, köklü şəkildə təkmilləşdirmə apararaq “Azərbaycan şifahi xalq ədəbiyyatı”ni 1981-ci ildə nəşr etdirmişdir. 403 səhifəlik bu əsərin nəşri o vaxtlar Azərbaycan SSR Ali və orta ixtisas təhsili naziri olmuş Qurban Əliyevin qayğısı ilə reallaşmışdır.

Sonralar - 1992-ci ildə “Maarif” nəşriyyatında buraxılmış üçüncü nəşr artıq kitabxanalarda nadir nüsxələrə çevrilib.

Professor Paşa Əfəndiyevin şifahi xalq ədəbiyyatı sahəsində fəaliyyəti namizədlik və doktorluq dissertasiyaları ilə, yaxud Molla Cümə ırsini toplamaqla məhdudlaşdırıb.

Paşa müəllimin 2000-ci illərin əvvələrində çap etdirdiyi “Azərbaycan folklorşünaslığının problemləri” adlı iki irihəcmli məqalələr toplusu onun çoxillik elmi araşdırımalarının nəticələri olaraq yazılmış dəyərli qələm məhsullarıdır.

Filologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuş bu dərs vəsaitləri əslində xalq yaradıcılığı məsələləri ilə məşğul olanlar üçün faydalı ədəbiyyatlardandır.

2004-cü ildə buraxılmış ikinci kitabın ümumi həcmi 395 səhifədir. Topluda “Koroğlu” dastanı, C.Cabbarlı, S.Vurğun, “Molla Nəsrəddin lətifələri”, “Novruz bayramı”, xalq poeziyası ənənələri, Molla Cümə, Aşıq Rəfi və b. haqqında məqalələr verilmişdir. Müəllif bu kitaba həmçinin ayrı-ayrı folklorşunas alımların kitabları haqqında məqalələrini, dissertasiyaları barədə rəyləri də daxil etmişdir.

Kitabın sonrakı səhifələrində alim dissertasiyalarının yazılması, ixtisaslaşmış müdafiə şuralarında iştirakı, institut-dakı tədbirlər haqqında yazıb.

Bu gün Azərbaycan efir məkanında ən uzunmürlü xalq yaradıcılığı verilişi olan “Bulaq” haqqında qələm məhsulu tarixilik baxımından dəyərli bir materiallardır.

“Azərbaycan folklorşünasılığı (1920-ci ilə qədər)”, “Azərbaycan folklorşünasılığı (1930-40-ci illər)”, “Azərbaycan

folklorşunaslığı (1940-60-ci illər)", "Azərbaycan folklorşunaslığı (müntəxəbat)" ali məktəb tələbələrinin, magistr və doktorantların sıx-sıx istifadə etdikləri mənbələrdəndir.

Filologiya fakültəsinin tələbələri üçün buraxılmış "Dastan yaradıcılığı" (1999) kitabında folklorşunas alım qədim türk dastanlarından bəhs etmiş, "Bilqamis", "Alp Ər Tonqa", "Şu", "Göytürk", "Ərgənəqon", "Oğuz xaqan", "Manas", "Kitabi-Dədə Qorqud", "Koroğlu" dastanlarından epik silsilə şəklində bəhs etmişdir.

Mütəxəssilərin də qeyd etdiyi kimi, Paşa Əfəndiyevin eposşunaslıq sahəsində fəaliyyəti milli elmimiz üçün çox dəyərli hadisədir.

"63 il institut divarları arasında" adlı avtobioqrafik oçerklər toplusu (Bakı, 2009, 285 s.) 83 yaşlı alım – müəllimin bir növ həyat salnaməsidir. 2002-2007-ci illər arasında qələmə alınmış bu avtobioqrafik əsər 14 bölmədən ibarətdir.

"Müqəddimə əvəzi" adlanan hissə Paşa müəllimin yetirməsi, filologiya elmləri doktoru Mahmud Allahmanının elmi rəhbərinin həyat yolu, yaradıcılığı haqqında düşüncə və duyumlarının publisistik ifadəsidir.

Sonrakı bölmələrdə əməkdar elm xadimi P.Əfəndiyev doğma İlisu kəndi, onun təbiəti, tarixi, adət-ənənələri, mədəni mühiti haqqında söhbət açıb. Tələbəlik illəri xatirə yarpaqlarına çevrilib, müəllimləri hörmətlə yad edilib. Öz aspirantura dövrünü təsvir edən müəllif məqalə və kitablarının yaranma tarixçələrinə nəzərə salır, dekan və kafedra müdürü işlədiyi dövrlərin salnaməsinə üz tutur.

"P.Əfəndiyev tələbələrinin və respublika ictimaiyyətinin təsəvvüründə, ilk növbədə, folklorşunaslıq tarixinin yaradıcısı, Azərbaycan folklor salnaməsinin müəllfididir". Onun adı milli yaddaş salnaməmizlə qırılmaz şəkildə bağlıdır.

*Şamxəlil Məmmədov*  
2011

## FOLKLORŞÜNAS PAŞA ƏFƏNDİYEV VƏ ONUN “AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI” DƏRSLİYİ

Azərbaycan folklorşunaslığı böyük bir inkişaf yolu keçmişdir. Xalqın zəngin xəzinəsinin toplanması, nəşri, tədqiqi sahəsində əvəzziz işlər görülmüşdür. Bir-birindən istedadlı, sinəsi vətən sevgisi ilə dolu ziyalılarımız bütün varlığı ilə xalqın milli-mənəvi mədəniyyətinin keşiyində dayanmışlar. Sözün həqiqi mənasında fədakarlıq nümunəsinə çevrilmişlər. M.Mahmudbəyovun, T.Bayraməlibəyovun, F.Köçərlinin, Y.V.Çəmənzəminlinin, S.Mümtazın, V.Xuluflunun, H.Əlizadənin və bu sıradan olan başqalarının gördükleri buna nümunədir. Bu sıralanmada kifayət qədər ucalıqda duracaq və heç kəslə müqayisə olunmayacaq bir ad da var. Bu əməkdar elm xadimi filologiya elmləri doktoru, professor Paşa Şərif oğlu Əfəndiyevin adıdır. Azərbaycan folklorşunaslığı onun gördüyü böyük işlər sayəsində kifayət qədər ugurlara imza atıbdi. «Koroğlu» dastanının tədqiqindən başlayan bu yol «Azərbaycan folklorşunaslığının tarixi»nin işlənməsinə qədər böyük bir məsaфəni özündə yaşıdır. Düşünürəm ki, bu yolda Ulu Tanrı ondan heç nəyi əsirgəməyib. Böyük zəhmət, bacarıq, istedad, xalq, vətən sevgisi, bütün əziyyətlərə qatlaşmaq, səbr və təmkinlə məqsədə çatmaq üçün çalışmaq və s. kimi keyfiyyətləri bol-bol başının üstündən səpibdi. Bundan əlavə qarşısına bir-birindən xeyirxah, alicənab ziyalıları çıxarıbdi. «63 il institutut divarlan arasında» kitabında özü bu məqamı vurğulayaraq yazır: «Ulu Tanrı məni hifz elədi, mənim institutu qurtarandan sonraki həyatımı özü yoluna qoydu. Allah Taala professor M.Rəfili və professor Ə.Dəmirçizadə kimi xalqımızın qəlbindən qopub böyüyən və gənclər üçün göndərilən alicənab və müdrik insanları mənim rastıma çıxardı. Hər iki dahi insanın ən yaxşı keyfiyyətlərini mənəviyyatında topladım və özümə söz verdim ki, onlara layiq insan olacağam. Mən indi belə hesab edirəm ki, muradıma çatmışam. Onların

üstümdə qalan borçlarını doğma xalqının balalarına bağışlayıram». Bu sətirlər professor P.Əfəndiyev haqqında nə varsa hamısını özündə ifadə edir. Bir əlavəni də edim. Bəli, professor P.Əfəndiyev həmin böyük şəxsiyyətlərin üstündə qalan borçların xalqımızın balalarının üstündən bu gün də səpələmədədir. Ulu Tanrı Paşa müəllimin qabağına M.Rəfili, Ə.Dəmirçizadə kimi alicənab, müdrik insanlar çıxardısa, mənim və mənim kimi onlarla, yüzlərlə adamın qarşısına prof.P.Əfəndiyev kimi insanlıq, ədəb-ərkan nümunəsini çıxardı. Bu, ənənənin davamıdır. Yaradanın xeyrxah əlinin üstümüzdə olmasıdı, bize istəyidi.

Prof.P.Əfəndiyev həmin böyük şəxsiyyətlərin ona öyrətdiklərini – elmlə ədəb-ərkanı, xeyrxahlığı, necə olmayı gələcəyə daşıyır. Onun gördüyü böyük işlər bir daha düşünməni zəruri edir ki, böyük Yaradan təkcə onun qəlbini vətən, yurd sevgisi ilə doldurmamışdı, həm də qarşısına bir-birindən gözəl insanları çıxarmışdı. Həmin şəxsiyyətlər də Paşa müəllimə doğru yolu göstərmiş, xalq ədəbiyyatımızın sırlarını öyrənməyə istiqamətləndirmişdi. İndi professor P.Əfəndiyev həmin yoluñ zirvəsindədi. Və yüzə-yüz əmin ola bilər ki, gördüyü böyük işləri ilə müəllimlərinin etimadını doğrultmuş, bəlkə də həmin nurlu insanların gözlədiklərdən qat-qat artıq uğurlara imza atmışdı. Bunu onun uzun illər boyu yorulmadan, usanmadan bir-birinin ardınca sıraladığı kitablari göstərir. Hansı kitablardı ki, hər birisi elmimizdə olan boşluğu doldurma məqsədindən, problemin işlənmə zərurətindən yaranmışdı. Çünkü həmin problemlərin aktuallığını hamidian yaxşı Paşa müəllim bilirdi. Bütün yazıları ilə (məqalələrindən kitablarına qədər) istiqamətləri açırdı. Sanki bir ağsaqqal kimi yolları müəyyənləşdirirdi. «Koroğlu» dastanı ilə bağlı namizədlik dissertasiyasından sonra bu mövzuda bəlkə də onlarla araşdırılara rəvac verildi. Düzdü, bu araşdırımlar məqalə səviyyəsində əvvəller də özünü göstərirdi. Ancaq sistemli tədqiqatlara istiqamətnə prof.P.Əfəndiyevin adı ilə bağlıdır. Eləcə də Azərbaycan folklorşünaslığının işlənməsi problemi

bunu aydınla göstərir. Birmənalı şəkildə etiraf etmək lazımdır ki, Azərbaycan folklorşunaslığının tarixinin işlənməsi Paşa Əfəndiyevin adı ilə bağlıdır. Məsələnin mahiyyətinə vardiqda folklorşunaslığın tarixinin işlənməsinin nə qədər ağır, ciddi problem olduğu aydınlaşır. Təkcə onu demək kifayətdir ki, Paşa müəllim bu problemi işləməklə folklorşunaslığımızın tarixinə güzgü tutmuşdu. Mənbələri, harada nəyin olmasını bütün tərəfləri ilə açıb göstərmışdı. Özü demişkən, «ilk dəfə dünya şöhrətli, türk dünyasının repressiyaya uğramış Hənəfi Zeynallı, Salman Mümtaz, Vəli Xulullu, Əmin Abid, Yusif Vəzir Çəmənzəminli kimi alımlarının folklorşunaslıq fəaliyyəti tədqiqat obyektiñə çevrilmişdir». Bu özlüyündə elə də asan iş deyildi. Prof.P.Əfəndiyev bunun üçün arxivləri, cüngləri, bəyazları, rus və Azərbaycan dilli mətbuatı izləmişdi. Bunun yolu isə sözün həqiqi mənasında fədakarlıqlıdan, xalqa sonsuz sevgidən, ömrü-günü qəzet səhifələri arasında keçirmədən gedir. Müasir folklorşunaslıq elminin yolu P.Əfəndiyevin tədqiqatlarından keçir. Folklorşunaslığa yenicə qədəm qoyan hər bir kəs elmin sırlarını, mənbələrini onun dediklərindən öyrənməklə araşdırmalarına rəvac verir. Daha doğrusu, folklorşunaslığın yoluna çıxır.

Prof. P.Əfəndiyev heç zaman əhəmiyyətini itirməyəcək, zamanların bütün sınaqlarına sinə gərəcək bir-birindən gözəl monoqrafik əsərlər müəllifidir. «Cəfər Cabbarlı və xalq ədəbiyyatı» (1985), «Xalqın söz xəzinəsi» (1985), «Səməd Vurğun və xalq yaradıcılığı» (1992), «Dastan yaradıcılığı» (1999), «Azərbaycan folklorşunaslığı müntəxəbatı» (2000), «Azərbaycan folklorşunaslığının problemləri» (5 cilddə), «63 il institut divarları arasında» (2009) və başqa kitabları vardır. Bundan başqa aşiq ədəbiyyatımızın görkəmli sənətkarı Molla Cümənin şeirlərinin toplanması, nəşri sahəsində əvəzsiz işlər görmüşdü. Təkcə onu demək kifayətdir ki, folklorşunas alım ömrünün 35 ilini Molla Cümə şeirlərinin toplanmasına həsr etmişdir. Molla Cümə onun həyatının bir hissəsinə çevrilmişdi. P.Əfəndiyev aşığın dörd kitabını nəşr etdirmişdi. Klassik

Azərbaycan ədəbiyyatı seriyasından çıxan «Mola Cümə. Əsərləri. Bakı, Şərq-Qərb, 2006) özünün monumentallığı ilə əvəzsizdi. Bütün bunlar Paşa müəllimin həyatının, fəaliyyətinin göstəriciləridi. O, özlüyündə bu gün folklorşunaslığımızın canlı ensiklopediyasıdır. Heç nə etməyib bu əsərlərin birini yazımaqla da folklorşunaslıq elmimizin tarixində qalmaq olardı. Ancaq P.Əfəndiyev bunu etməyib əsərdən-əsərə ugurlara imza atıbdi. Bir növ mənəvi borc kimi bu işləri görməyi qarşısına məqsəd qoyubdu. Hər hansı bir əsərə başladıqdan sonra yeni problemlərin işlənmə gərəkliyini görübdü və sonrakı tədqiqatların problem istiqamətini müəyyənləşdiribdi. Məhz folklorşunas P.Əfəndiyev ucalıqlara belə imza atıbdi.

Prof.P.Əfəndiyevin folklorşunaslıq fəaliyyətində mühüm və əsaslı hissəni «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyi tutur. Təkcə onu demək kifayətdir ki, bu dərslik keçən əsrin 70-ci ilindən bəri yol gəlir. Qırx ildən çoxdur ki, Azərbaycan balaları xalq ədəbiyyatının sirlərini Paşa müəllimin kitabından öyrənir. Paşa müəllim qırx ildən çoxdur ki, bù dərsliyi ilə Azərbaycan balalarına özü demişkən layla çalır. Respublikamızın elə bir eli, obası olmaz ki, «Azərbaycan şifahi xalq ədəbiyyatı» gedib ora çatmasın. Prof. P.Əfəndiyev bu dərsliyi ilə məmələkətimizi, bütünlükdə türk dünyasını dolaşır. Əminik ki, prof.P.Əfəndiyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» neçə belə qırx illər xalqımızın stolüstü kitabı olaraq qalacaqdı. Daha dəqiq desək, xalqla, Azərbaycan folklorşunaslıq elmi ilə birgə addımlayacaqdı. Çünkü burada Paşa müəllimin təkcə tədqiqatçılıq fəaliyyəti deyil, eyni zamanda onun uzun müddət auditoriya təcrübəsi, müəllimlik səriştəsi birləşir. Daha doğrusu, alimlik, müəllimlik, xalq sevgisi, auditoriyani bilmək və bu əsasda lazım olanı dərsliyə gətirmək bacarığı birləşir. Ədəbiyyatımızda belə uzunömürlü dərslik çox azdır. Onları barmaqla saymaq olar. Son dövrün olayları da dərslik yazmanın çətinliyini göstərdi. Dərslik yazmanın xüsusi prinsipləri var. Burada elm nümayiş etdirmək yox, ən başlıca olan auditoriyaya nələri necə çatdırmağı bilməkdi. Gərək elmle

auditoriyani birləşdirə, birgə apara biləsən. Bir qrup tədqiqatçılar var ki, dərslikdə özlerinin elmini, savad nümayiş etdirmə yolunu tuturlar. Bəziləri isə auditoriya ilə əlaqəsi olmadığı halda dərslik yazmaq iddiasında olurlar. Bunların hər birisi son olaraq uğursuzluqlara aparib çıxarır. Təkrar deyirik, son dövrün qarışılıqları bir çox özündən müştəbeh tədqiqatçıların dərslik yazma istəyində hansı uğursuzluqlarla üzləşdiyini tam aydınlığı ilə göstərdi. Həmin dərsliklər auditoriyalarda olmazın uğursuzluqlarla qarsılandı. Onu da ortaya qoydu ki, kərpiç-kərpiç kitabları nüfuz hesabına dərslik kimi çap etdirmək olar, ancaq auditoriyaya sevdirmək, yaşarılıq qazandırmaq mümkün deyil. P.Əfəndiyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyi məhz son dövrün qarışılıqları timsalında özünün ucalığını bir daha göstərdi.

Paşa müəllim bütün fəaliyyəti ilə auditoriyaya bağlı olmuşdu. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra oranın aspiranti olmuş və taleyini auditoriya ilə bağlamışdı. Bu mənada təkcə Paşa müəlliminin «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyi azərbaycanlı balalarına layla çalmaşıdı, həm də prof.P.Əfəndiyev mühəzirələri, müəllimliyi ilə də azərbaycanlı ballarına layla çalmışdı. Müəllim necə olmalıdır sualına fəaliyyəti ilə cavab vermişdi. Əyani nümunə olmuşdu. Çünkü o müəllimliyə gəlincəyə qədər də böyük yol keçmişdi. Atası Şərif müəllimdən, ali məktəb auditoriyasında «Ulu Tanrıının ərməğan kimi göndərdiyi Allah vergisi almış müəllimlər»dən dərs almışdı. Elə Paşa müəllimə də müəllimliyi, alimiliyi Ulu Tanrı ərməğan kimi vermişdi. Ömrünün ahilliq çağını yaşamاسına baxmayaraq P.Əfəndiyev yenə də auditoriya, tələbə sevgisi ilə yaşayır. Bunu folklorşunas alimin son dövrlərdə «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyi ilə bağlı keçirdiyi narahatlıqlarda bir daha gördüm. Çünkü bu dərslik 1970 (dərs vəsaiti), 1981, 1992, 2008-ci illərdə müəyyən dəyişikliklərlə, əlavələrlə çap olunmuşdu. Bu əlavələr son dövrlərdəki folklorşunaslığın uğurlarını auditoriyaya çatdırmaq məqsədi daşıyırıdı. «2008-ci il nəşrinə «Əziz

müəllim və tələbələrim» adlı müraciət xarakterli bir söz yazmışdı. Orada 1992-ci il nəşri nəzərdə tutularaq deyilir: «Bu dərslik folklorşunaslığımızda və mənim həyatımda böyük bir hadisə idi. 50 illik elmi-pedaqoji fəaliyyətimin yekunu idi. Aşıq sənəti, dastanlarımız, nağıl və bayatılarım tamamilə yenidən yazılmışdı. İndi dərslikdə janların təhlilində poetika, bədii xüsusiyyətlər üstünlük təşkil edir. Mən öz aləmimdə dedim ki, doğma xalqımın bədii yaradıcılığından söz çələngi hörmüşəm». Bu çələngi P.Əfəndiyev 2008-ci ildə heç bir dəyişiklik etmədən və ona ehtiyac duymadan yenidən çap etdi. Və xüsusi olaraq vurğuladı ki, «orada köhnələn, lazımlı olmayan bir söz, ifadə, hətta cümlə belə yoxdu». Ancaq son dövrün olayları bu dərsliyə daha ciddi ehtiyac doğurmadı. Çünkü tələbə auditoriyasında bu gün «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyinin çatızmamazlığı müşahidə olunur. Müəllimlər, çoxlu sayda tələbələr Paşa müəllimə dərsliklə bağlı müraciətlər edirlər. Hətta dəfələrlə mən də bunun canlı şahidi olmuşam. Bu gün auditoriyalarda «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyinin çatışmamazlığı hökm sürür. Bütün ictimai, siyasi sahədə olan biganəlik, qarışıqlıq dərslik sahəsində də yaşanır. Paşa müəllim bunları aradan qaldırmaq yolunu tutdu. Özünün çətinliklərinə, sıxıntılarına baxmayaraq dərsliyin təzədən nəşrinə qərar verdi. «Bayatılar» bölməsinə təxminən iki səhifə əlavə etdi. Dastanlar bölməsinə «Qədim türk dastanları» adında gərkli bir hissə artırdı. Xeyli vaxt idi ki, tələbələr türk dastan yaradıcılığı ilə bağlı bilgiləri öyrənməkdə çətinlik çəkirdi. «Yaradılış», «Şu», «Törəyiş», «Boz qurd», «Bilqamış», «Manas», «Alpamış», «Oğuz Kağan» və s. bu silsilədən olan dastanların tədrisə gətirilməsinə və dərslik səviyyəsində ümumiləşdirilməsinə xüsusi ehtiyac vardı. Prof.P.Əfəndiyev bunlan dərslik səviyyəsində işləməklə həmin boşluğu doldurdu. İndi həmin hissə bütövdü. Bütünlükdə türk dastan yaradıcılığının inkişaf istiqaməti haqqında bütöv bilgi verilir. 1992-ci il nəşrində mifologiya ilə bağlı da belə bir ehtiyac yaranmışdı. Paşa müəllim həmin vaxt dərsliyinə

«Mifologiya» bölüməsini əlavə etdi. Onu da qeyd edək ki, son dövrdə mifologiya ilə, dastanlarla bağlı bayağı, elmlilikdən uzaq araşdırırmalar aparılır. Bunlar bir istiqamətdə mənbələri izləməməkdən, problemin mahiyyətini dərk eləməməkdən irəli gəlir. P.Əfəndiyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı»nda verilən bölmələr bütövlüyü, mahiyyəti özündə ehtiva etmə xüsusiyyəti ilə dəyərlidir. Bütün bu xüsusiyyətləri ilə «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərsliyi təkcə tələbə auditoriyası ilə də məhdudlaşdırır. Tam məsuliyyəti ilə demək olar ki, folklorşunaslışa qədəm qoyan hər bir kəsin yolu buradan keçir. Mənbələri, nəyin harada olmasının ən dürüst, ən səhih məlumatını buradan alır. Ona görə də bu dərsliyin əhəmiyyəti sonsuzdu. Sonda Paşa müəllimin özü haqqında dediyi bir fikri xatırladıram: «Ulu Tanrı məni hifz elədi, mənim institutu qurtarandan sonrakı həyatımı özü yoluna qoydu». Ancaq onu da əlavə edək ki, Ulu Tanrı təkcə onu hifz eləyib sonrakı həyatını öz yoluna qoymadı, eyni zamanda «Azərbaycan şifahi xalq ədəbiyyatı» kimi möhtəşəm dərsliyi yaratmaq üçün Paşa müəllimin könlünə ilham verdi. Xalqımızın milli-mənəvi mədəniyyətini öyrənmək yoluna istiqamətləndirdi. Bizə belə gəlir, bu yolun işığı folklorşunaslığımızın, xalqımızın üzərinə çox-çox zamanlar düşəcəkdi.

*Mahmud Allahmanlı  
Filologiya elmləri doktoru, professor*

## ELMİN VƏ MÜDRİKLİYİN ZİRVƏSİNDƏ

Xalqın milli-mənəvi mədəniyyətinə bütün varlığı, ruhu ilə xidmət edən, ona axıra qədər sədaqət göstərən bir neçə folklorşunasımız var. Onlardan biri, bəlkə də birincilərdən biri əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Paşa Şərif oğlu Əfəndiyevdir. Onun xidmətlərinin, etdiklərinin sayı-hesabı yoxdur. Həyatını bu yolda şam kimi əridib, şam-çıraq edibdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan folklorşunaslığına qədəm qoyan, folklorşunaslığın qapısını açan hər bir kəsin yolu P.Əfəndiyevin yazdıqlarından keçir. Etiraf edək ki, folklorşunaslığımızın tarixini yazmaq son dərəcə ağır və müräkkəb, həm də məsuliyyət tələb edən işdir. Çünkü burada on doqquzuncu yüzillikdən bu yana olanları, hər bir məqaləni, toplunu, və yaxud da hansısa yazıda bu və ya digər şəkildə deyilənləri ortaya gətirmək, təhlil süzgəcindən keçirib qiymətləndirmək işi, məsuliyyəti var. Rusdilli mətbuatın işlənməsi elə özlüyündə qəhrəmanlıqdır. Azərbaycanın Rusiya tərəfindən işğalından sonrakı mərhələdə Qafqazı, Qafqaz xalqlarını öyrənmək məqsədilə müəyyən tədbirlər görülməyə başladı. Burada xalqın məişətinin, mədəniyyətinin, tarixinin, psixologiyasının, etnik tərkibinin öyrənilməsi və işlərin bu istiqamətdə qurulması kimi siyasi məqsəd vardı. Bizim üçün maraqlı olanlar sırasında isə həmin görülən işlərdə verilən faktik materiallar, xalqdan toplanan nümunələrin nəşri və təhlili ilə bağlı yazılın yazılar idi. İndi, müasir çağımızda onun əhəmiyyəti əvəzzizdir. Və bu işlərdə rus şərqşunaslarının, ziyalılarının əməyini qiymətləndirmək gərəkdir. Burada mühüm bir xətt isə Azərbaycan ziyahlarının gördüklləri idi. Qori müəllimlər seminariyasını qurtaran ziyalılarımız, eləcə də digərləri Azərbaycana qayıdır xalqın elminin, mədəniyyətinin, maariflənməsinin keşiyində dayandılar. Özlərinin elmə və mədəniyyətə töhfələrini verməyə başladılar. Bu işdə bütün varlıqları ilə çalışdılar, əllərindən gələni əsirgəmədilər. Prof. P.Əfəndiyev də həmin ziyalılarımızın –M.Mahmudbəyovun,

T.Bayraməlibəyovun, E.Sultanovun, H.Zərdabının, M.F.Axundovun, F.Köçərlinin, R.Əfəndiyevin, Y.V.Çəmənzəminlinin və başqalarının gördüklerini təzədən folklorşunaslığımiza təqdim etdi. Sovet dövrü Azərbaycan folklorşunaslığının problemləri haqqında təhlilləri də bura daxildir. S.Mümtazın, H.Zeynallının, V.Xuluflunun, H.Əlizadənin və digərlərinin böyük işlərinin sistemli şəkildə araşdırılması, folklorşunaslıq tarixi koneteksində işlənməsi prof.P.Əfəndiyevin adı ilə bağlıdır. Azərbaycan mətbuatının on doqquzuncu əsrin sonu iyirmici əsrinin əvvələrinədək materiallarının tədqiqata çap edilməsi (folklorşunaslıq tarixi anlamında) də bu sıradadır. Paşa müəllim bir növ folklorşunaslığımızın problem istiqamətlərini müəyyənləşdirdi. Təkrar deyirik, o yerlərə, həmin yazıların olduğu səhifələrə gedib çıxməq, onların yerini, ünvanını müəyyənləşdirmək elə də asan məsələ deyildi. Böyük əzmkarlıq, dözüm, mətanət və sonsuz sevgi tələb edirdi. İnsan xarakteri elədi ki, həmişə asana, rahatlıqla başa gələnə üstünlük verir. Əhəmiyyətindən, dəyərindən asılı olmayaraq çətinin başa gətirmək fikrindən böyük əksəriyyət uzaq olur. Ancaq 85 yaşı alımımız P.Əfəndiyev bu yolu getmədi. Bütün məsuliyyət öz üzərinə götürərək həmin işlərə rəvac verdi və Azərbaycan folklorşunaslığının tarixini yazdı. "Azərbaycan folklorşunaslığı. 1920-ci ilə qədər" (Bakı, 1994), "Azərbaycan folklorşunaslığı 1920-30-cu illər" (Bakı, 1997), "Azərbaycan folklorşunaslığı 1940-60-cı illər" (Bakı, 1998), "Azərbaycan folklorşunaslığı (müntəxabat)" (Bakı, 2000), "Azərbaycan folklorşunaslığının problemləri" (Bakı, 2003), "Azərbaycan folklorşunaslığının problemləri". II kitab (Bakı, 2004), "Azərbaycan folklorşunaslığının problemləri". III kitab (Bakı, 2005), "Azərbaycan folklorşunaslığının problemləri". IV kitab (Bakı, 2010), "Azərbaycan folklorşunaslığının problemləri". V kitab (Bakı, 2010), "Azərbaycan folklorşunaslığının tarixi" (Bakı, 2006) kitabları bunun nümunəsidir. Görkəmli ədəbiyyatşunasımız F.Köçərli hələ keçən əsrin əvvəllerində M.P.Vaqif və M.V.Vidadi haqqında yazdı: "Hərgah Vaqif və Vidadi

kimi məşhur şairlər özgə millətlərin arasında zühr etmiş olsa idilər, bişübhə, indiyə kimi onların asarü əşarı dəfaət ilə çapdan çıxb əbnayi-millət içində yayılmışdı... Amma biz türklərdə bu hissiyat və qədrşünaslıq yoxdur. Şan və şərafətimizə vətən və millətimizin sərəfrazlığına səbəb olan, dilimiz və ədəbiyyatımıza rövnəq verən əziz və möhtərəm vücuḍaların qədr və mənzilətini bilmirik və onların asari-güzidələri ilə iftixar etmirik. Əzbəs ki, avamlığımızdan milliyyət hissi bizlərdə ayılmayıbdır, vətənimizin, dilimizin və ədəbiyyatımızın qədrini bilmirik". Bu gün də belədir. Yüz il bundan əvvəl deyilmiş bu fikirlər bizim böyükdən-kiçiyə hamımızın şüuruna baş yazı kimi yeridilməlidir. Və baş şuarımıza çevriləməlidir. Əksinə vəziyyətimiz daha da qəlizləşibdi. Bir qədər də geriyə getmişik, məhəlləcilik, tayfaçılık, qohumbazlıq mərəzi bütünlükdə mühiti başına götürübdü. Böyük ideallarımıza, milli düşün-cəmizə, mədəniyyətimizə xidmət edənlərə, bu yolda fədakrlıq göstərənlərə qısqanlıqla baxmağa, onları aşağılamağa çalışmışıq. Müasir Azərbaycan mühitində çox ağır və acinacaqlı olan məsələ beşinci, onuncu dərəcəli olanın xalqa qəhrəman kimi sıridılması prosesidir. Paşa müəllimlər və Paşa müəllim kimilər tamamilə kənarda, gözdən könüldən uzaqda saxlanılır. Ümumiyyətlə, ictimai mühitdə elmimizə, elm adamlarımıza qarşı bir qısqanlıq, biganəlik, ögey baxma ab-havası hökm sürür. Bu, bütünlükdə Azərbaycan elminə aiddir və elmimizə münasibətlə bağlı məsələdir. Halbuki, bir neçə mahnı oxuyanlar (hələ necə oxuması bir yana qalsın), xalqın mədəniyyətindən başqa hər şeyə xidmət edənlər bütün dürlü adlara (prezident təqaüdündən, xalq artisti kimi böyük şərəfə) layiq görülürülər. Acinacaqlısı budur. On birinci yüzilliyin sənətkarı Ə.Yügnəkli "biliklə tapılar səadət yolu" deyirdi. İndi isə həmən biliklə səadət yolu tapmanın yolları kəsilir. Təəssüf, min təəssüf. Çox yaxşı və sevindirici haldır ki, elmimiz, elm adamlarımız bu münasibətin mahiyyətinə varmadada deyillər. Şərəf və ləyaqətlə Azərbaycan elminə xidmət etmədəirlər. Prof. P.Əfəndiyev məhz səksən beş yaşından tamamında da bu

yolu davam etdirir. Onun mükafatı xalqa, folklorşunaslığımıza, elmimizə xidmətindən, sədaqət göstərməsindən, bu yolda nümunə olmasından gəlir.

P.Əfəndiyev təkcə folklorşunaslığımızın tarixini yazmadı. O, dünya şöhrəti “Koroğlu” dastanımızın tədqiqatçısı kimi adını folklorşunaslığımızın tarixinə yazdı. Elmimizə bu dastanla bağlı ilk tədqiqat işi aparan (namızədlik dissertasiyası səviyyəsində) alim kimi daxil oldu. Və axırə qədər də bu yola sədaqət göstərdi. Son dövrlərdə çapdan çıxan “Dünya şöhrəti dastanımız “Koroğlu” (“Kredo” qəzeti, 27 dekabr, 2008) məqaləsi buna nümunədir. Və əlavə edim ki, bir tədqiqat əsəri qədər əhəmiyyətlidir. Yaxın zamanlarda “Koroğluya” olan ögeyliyə, məqsədli aşağılamağa bir cavabdır. Düşünülmüş, məqsədli aşağılama adı məqalələrdən ta onunla bağlı heykələ qədər müşahidə olunur. Həmin məqsədli münasibətdə bir növ xalqın qəhrəmanlıq tarixinin zədələnməsi tendensiyası var.

Son dövrlərdə Paşa müəllim “63 il institut divarları arasında” (Bakı, 2009) kimi möhtəşəm bir kitabını yazdı. Daha doğrusu, tarixə çevrilmiş böyük bir tarixi yaratdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixində günümüzə qədər belə bir əsər yazılmamışdı. Böyük həm də əvəzsiz ənənələri olan universitetimizin tarixinin yazılmasına həmişə ehtiyac olubdu. Paşa müəllim bu tarixin altmış üç ilini burada yaşayıbdi. Böyük-böyük şəxsiyyətlərlə ciyin-ciyinə çalışıbdi. Onlardan öyrənib və öyrəndiklərini sonrakı nəsillərə öyrətməyə, bir varislik hadisəsi kimi yaşatmağa çalışıbdi. Minlərlə, on minlərlə tələbə Paşa müəllimin və bu sıradan olan müəllimlərin öyrətdikləri ilə həyata vəsiqə alıblar və bu gün də almadadırlar. Yeri gəlmışkən bir məsələni də xüsusi olaraq vurğulayaq ki, prof.P.Əfəndiyev Azərbaycanda müəllim kadrlarının, ziyanlı mühitinin yetişməsində və formalaşmasında çox böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Respublikamızın elə bir kəndi olmaz ki, orada onun tələbəsi olmasın. Həmin tələbələrin qəlbində bir Paşa müəllim sevgisi yaşamaqdadır. Çünkü ondan tələbələr təkcə elmi öyrənməyiblər, həm də insanlığı, ədəb -

ərkanı, xeyirxahlığı mənimsəyiblər. Xeyirxahlığın və elmin Paşa müəllim nümunəsi ilə qarşılaşıblar. Onun rəhbərliyi altında neçə-neçə elmlər namizədi, elmlər doktoru ədəbiyyatımıza gəlibdi. Mənim də elmə gəlişimin və bütün etdiklərimin başlangıcında prof.P.Əfəndiyev durur. Bu gün də belədir. Öz müəllimimi, ağsaqqalımı həmişə ucalıqda gördüm və ona doğru can atdım. Onun üzərimdə olan haqqını həmişə hiss etdim. Sözün məsuliyyətini, xalqa, torpağa, vətənə xidmətin nümunəsini duydum və yaşadım. Professor Paşa Əfəndiyev şəxsində gördüm.

Paşa müəllimin zəngin elmi fəaliyyətinin mühüm bir hissəsini ustad aşıqlarımızdan olan Molla Cümə ilə bağlı araşdırmaları təşkil edir. Onu da əlavə edək ki, Molla Cümə prof.P.Əfəndiyevin düşüncəsini elmə gəldiyi ilk vaxtlardan bu günə qədər izləmədədir. Həyatı, taleyi, bütünlükdə yaradıcılığı sirlə, müəmmalarla dolu olan bu sənətkarın öyrənilməsinə, üstünə çəkilmiş örtüyün açılmasına həmişə böyük ehtiyac olubdu. Onu isə Paşa müəllim el-el gəzərək ağsaqalların, ağbircəklərin söyləmələri əsasında dəqiqləşdirməyə, üzərindəki örtüyü götürməyə çalışmışdır. Və buna da demək olar nail olmuşdur. Özünün dediyi kimi, ömrünün qırx beş ilini bu işə həsr etmişdir. Onun müxtəlif illərdə nəşr etdirdiyi “Molla Cümə. Şeirlər” (Bakı, Azərnəşr, 1966), “Molla Cümə. Seçilmiş əsərləri” (Bakı, Yaziçi, 1983), “Molla Cümə. Əsərləri” (Bakı, Maarif, 1995), “Molla Cümə” (Bakı, Prezident aparatının nəşri, 2006) kitabları buna nümunədir. Həmin kitablarda Paşa müəllimin toplayıcılıq və tədqiqatçılıq fəaliyyəti bir-birini tamamlayır. O, bir folklorşunas kimi ustad sənətkarımızın şeirlərini uzun illər toplamış və təzədən xalqa təqdim etmişdir. Burada dediyimiz kimi digər tərəf Molla Cümənin həyatı, yaradıcılığı, şeirlərinin ideya istiqamətlərinin açılışı ilə bağlı araşdırmaçıdır. Molla Cümə bütün yaradıcılığı sirlə, ecazzkarlıqlarla dolu olan ustadlarımızdanıdır. Paşa müəllim bu ustadın həyatını, yaradıcılığını bütün tərəfləri ilə işləyib

elmimizə təqdim etməyə çalışmışdır. Onun kitabdakı ön sözü mən deyərdim bir monoqrafiya qədər dəyərlidir.

Folklorşünaslıqda mühüm problemlərdən birisi yazıçı və şifahi xalq ədəbiyyatı məsələsinin öyrənilməsidir. Məlum olduğu kimi, xalq ədəbiyyatının zənginliklərindən bütün yazıçılarımız, şairlərimiz özlerinin istedadları, bacarıqları müqabilində bəhrələniblər. O zəngin xəzinədən istifadə etməyən sənətkar yoxdur və istifadə etməmək də mümkün süzdür. Klassiklərimiz özlerinin əsərlərinə xalqın yaratdığı əfsanə, əsatir, nağıl, dastan, atalar sözü, məsəl, layla, bayati və s. örnəklərindən bəhrələnməklə yeni çalar vermişlər. Bir növ əbədiyaşarlıq qazandırmışlar. N.Gəncəvinin, M.Gəncəvinin, Ş.İ.Xətainin, M.Füzulinin, S.Təbrizinin, M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin, S.Vurğunun, O.Sarıvəllinin, H.Arifin və başqalarının bir istiqamətdə böyüklüyünün sırrı həmin xalq yaradıcılığından bol-bol bəhrələnməsindədir. Paşa müəllimin bu istiqamətdə də bir-birindən maraqlı araşdırmaqlar aparmışdır. “C.Cabbarlı və şifahi xalq ədəbiyyatı” (Bakı, Yaziçi, 1985), “S.Vurğun və xalq yaradıcılığı” (Bakı, Yaziçi, 1992) kitabları, “H.Zərdabi və xalq ədəbiyyatı”, “Abdulla Şaiq və xalq ədəbiyyatı”, “S.Vurğun və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “S.Vurğun və Azərbaycan folkloru”, “C.Məmmədquluzadə və folklor”, “S.Vurğun və xalq mahnları”, “S.Vurğun və aşıqlar”, “S.Vurğun və bayatılar”, “M.F.Axundov və folklor” və s. məqalələri Paşa müəllimin bir folkloşunas kimi tədqiqatçı zənginliyinin göstəricisidir.

P.Əfəndiyevin Azərbaycan elminə, mədəniyyətinə xidmətləri sırasında əvəzsizliklə görünən bir istiqamət də var. Bu onun ali məktəblər üçün yazdığı “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyi ilə bağlıdır. Təkcə onu demək kifayətdir ki, həmin dərslik 43 ildir ki, yol gəlir. Və şəriksiz olaraq auditoriyamızı izləyir. Ondan sonra Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlı dərsliklər yazmağa bir neçə dəfə cəhdlər olmuşdu. Lakin hamısı da bir uğursuzluqla üz-üzə qalmışdır. “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyi müxtəlif illərdə

(1970, 1981, 1992, 2007, 2012) əlavə və dəyişikliklərlə, təkmilləşmələrlə çap olunmuşdur. Ədəbiyyatçı olmaq istəyilə universitet auditoriyasına qədəm qoyanların hamisinin yolu bu dərslikdən keçir. Mənim və mənim çox həmkarlarımın yolu da buradan keçibdir. Son dövrlərdə dərslik yaratma sahəsində problemlər yaşanmaqdadır. Bizim klassik dərsliklərimiz və dərslik müəlliflərimiz olubdu. Təəssüf ki, onların böyük işi Azərbaycanın müstəqilliyindən sonra davamını tapmadı. Daha doğrusu, həmin klassik ənənə pozuldu, məhvərindən çıxarıldı. Mənim üçün Azərbaycanımızın müstəqilliyindən irəli olacaq hansısa bir şey yoxdur. Ancaq bu müstəqillik özü ilə demokratiya pərdəsi altında bir pərakəndəlik, layiq olmayanların layiq olmadığı yerlərdə oturulması, məhəlləçilik, tayfaçılıq kimi gərəksiz, olduqca qorxulu tendensiyaları, bəlkə də deyərdim mərəzi götirdi. Halbuki Azərbaycanımızı bu vəziyyətdə görmək istəməzdik. Heyf yazıq, başı bələli məmləkət. Təhsilimizdə də bir problem kimi cılızlaşma hökm sürmədədir. Halbuki bütün ziyalılarımız maariflənməni bir xətt kimi yüksələn inkişafa istiqamətləndirməyə çalışmışlar. Ancaq müasir mənzərə nikbin danışmağa heç cür əsas vermir. Bu isə daha çox təhsilimizdəki problemlərlə bağlıdır. Daha doğrusu, işin işbilənlərə tapşırılmaması məsələsidir. Orta məktəblərdə hökm sürən dərslik mənzərəsi də bunun bir faktıdır. Təhsildə olan son on beş ildəki hökmfərmanlılıqdı. Azərbaycanımızın daxildəki göynərtiləridi. Yenə açar klassikada, ənənədə və onu müasirliklə qovuşdurmadadır. Onun isə Paşa müəllim kimi canlı nümunələri var.

Artıq əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Paşa Şərif oğlu Əfəndiyevin səksən beş yaşı tamam olur. O, bu səksən beş yaşa böyük xalq sevgisi, əvəzsiz xidmətləri, bir-birindən maraqlı monoqrafiyaları, tədqiqat əsərləri ilə gəlmışdır. Bir də foklorşunaslığın sabahkı taleyində ona keşikçi olacaq folklorşunasları yetişdirmişdir. Heç kəsə nəsib olmayan yolu açmışdır. Paşa müəllim bu işi ilə qürürlana, fəxr edə bilər. Və ona da əmin ola bilər ki, onun

kimilər mükafatını ancaq və ancaq xalqdan alır. Professor P.Əfəndiyevin mükafatı da xalqdandır, xalqın sevgisidir.

*Mahmud Allahmanlı*  
*Filologiya elmləri doktoru, professor*  
**2013**

## FOLKLORŞÜNASLIĞIMIZA DƏYƏRLİ TÖHFƏ

Filologiya elmləri doktoru, professor Paşa Əfəndiyevin “Azərbaycan folklorşünaslığı problemləri” (“Elm və təhsil”, 2011) kitabında (Elmi redaktoru professor Mahmud Allahmanlıdır) bir sıra dəyərli məqalələr toplanmışdır. Bunların içərisində “Azərbaycan folklorşünaslığının bəzi problemləri haqqında” adlı geniş həcimli yazı xüsusilə diqqətimi çəkdi. Burada Paşa müəllim bir qocaman alım folklorşunas kimi çıxış edir, özünün bir sıra tövsiyə və məsləhətlərini müasir dövrün aktual məsələləri kimi diqqətə çatdırır. Eyni zamanda özünün tənqidini fikirlərini də yeri gəldikcə bildirir. “Folklormuzun hər bir janının stabil nəşr prinsipləri olmalıdır. Bunlar birinci növbədə elmi-tədqiqat işləri üçün vacibdir. Həm də bunlar folklorşünaslıq elminin əsas sahələri kimi əhəmiyyətlidir” (s.17) kimi dəyərli fikirlər bəyan edən professor bir qədər sonra yenə bu məsələ ilə bağlı həyacan səsi qaldırıb deyir: “Xalq ədəbiyyatı əsərlərinin kitablarda düzülüyü bizi qane etmir. Burada bir qarşıqlıq, xaos var... Mən təkrarən Azərbaycan folklorşünaslarına müraciət edirəm. Xalq ədəbiyyatı nümunələrinin nəşri üsulu böyük bir problem kimi bizi narahat etməlidir.” (s.21) Bax beləcə, Paşa müəllim bir ağsaqqal folklorşunas kimi folklorşünaslığımızın problemlərilə bağlı görüb şahidi olduğu məsələləri monoqrafiyada açıqlayır və özünün dəyərli tapşırıqlarını gənc folklorşünaslara verir. Kitabda müəllifin tənqidini fikirləri, habelə xalq yaradıcılığı nümunələrilə bağlı maraqlı şərhləri də özünə geniş yer alıb:

“Bizim böyük kahinimiz Məmməd Arif müəllim deyirdi ki, bir bayatı, bir el mahnısı üzərində əsrlərlə bir xalq işləyir”. Buna baxmayaraq, son vaxtlar bəziləri quru, kobud, köntöy sözləri bir-birinin yanına düzüb, “bayatı” qoşurlar. Bununla da onlar əsrlər uzunu xalqımız arasında yaşayıb-yaradan bayatı ustalarını təhqir edirlər.

Xalqımız deyir ki, mən bayatı çağırıram, düzəldirəm, qoşuram demir, yəni bayatını oxuyuram. Bu o deməkdir ki, bayatları xalq musiqi sədaları altında oxuya-oxuya cilalayıb, sıggallayıb, ədəbi qəlibə salıblar. Deməli, bayatlar əsrlərin zəhmətli nəticəsində dünyaya gəlir. Baxın, şair xalqımız bir bayatıda necə keçmiş - mifologiyani və müasir gerçəkliyi çuğlayır:

*Göy üzü damar-damar.  
Göydən yerə nur damar,  
Qəlb dediyin şüşədir,  
Sən sindırsan, kim yamar.*

Gəlin bu bayatını çözələyək: “Göy üzü damar-damar” – İslam mifologiyasına görə göy üzü yeddi qatdır, yeddi damardır. “Göydən yerə nur damar”. Yenə islam mifologiyasına görə Ulu Tanrı - Allah Nur dağıdır. Oradan gecə-gündüz nur - işıq yağır. Bayatının o bir iki misrası isə yüksək poetik vüsətlə deyilmiş həyatımızın gerçəkliyidir”. (s.20)

Fikir versək, yuxarıda Paşa müəllimin xalq inciləri, bağlı söylədiyi fikir palitrasının mənəvi zənginliyindən dəyərli nəticələr çıxarmış olarıq. Bayatların hansı bədii-estetik funksiyaları daşıdığını incələməsi, habelə bəzilərinin bayatiya ucuz münasibət bəslədiyinə tənqidi münasibət bildirməsi əslində hər birimiz üçün nəticə çıxarmalı dərsdir.

Professor monoqrafiyada nağıl, dastan, aşiq yaradıcılığı və s. barədə də, onların nəşr prinsipləri ilə bağlı da dəyərli nəzəri-təcrübə fikirlər söyləyir, bir alim və vətəndaş kimi folklorumuzun qayğısına qalmağın vacibliyi əhəmiyyətindən danışıb, öz dəyərli məsləhətlərini verir.

Ağsaqqal folklorşunasımız Paşa Əfəndiyevə cansağlığı arzulayır və Azərbaycan folklorşunaslığının problemləri istiqamətində qaldırdığı məsələlərə isə folklorşunaslarımızın müsbət reaksiyasını istəyirəm.

*Şakir Əlifoğlu*

## MOLLA CÜMƏ

Ağrılarla dolu bir tale yaşayan Molla Cümənin şeirlər kitabı (Molla Cümə. Əsərləri, "Şərq-Qərb", 2006) bu günlərdə işıq üzü gördü. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə buraxılan kitablar seriyasından olan bu kitab bir sıra keyfiyyətləri ilə səciyyələnir. Ən başlıcası, ustad sənətkarın əldə olan külliyyatının tamlıqla çap olunması xüsusiyyəti ilə böyük dəyər kəsb edib. Çünkü bütün ustadların yaradıcılığı zaman-zaman böyük itkilərlə qarşılaşır. El məclislərində, xalq arasında yaşayan nümunələr tədrici prosesdə unudulub. Müəyyən nümunələr isə əsrlərin sınağına dözerək tarixə yol yoldaşı olub. Molla Cümənin zəngin yaradıcılığı da heç şübhəsiz bələ itkilərlə üzləşib. Bunu ustadı tanıyıb bilən ağsaqqallar, xalq ədəbiyyatının qayğısına qalan folklor toplayıcıları zamanında qeyd ediblər. Eyni zamanda onun şeirlərinin toplanıb nəşr olunması qayğısına qalıbalar. Bu işin başlanğıçı ilk önce aşığın özü tərəfindən qoyulmuşdur. Yaşının altmışa çatdığını deyən ustad oğluna "sidqinən yaxşı tutub, göz yetir dəftərə, Həsən. Yazdım bu dəftəri saxla yadigar, Həsən" deyirdi. Bu, dünyanın hər üzünə bələd olan ustadın yaradıcılığının gələcək taleyindən narahatlığıdır. Ancaq çox xoş ki, bu zəngin yaradıcılıq nə qədər təsirlərə, olub-itimlərə məruz qalsa da, xeyir-xah adamların, elini, vətənini sevənlərin, vətənpərvər Azərbaycan ziyalılarının sayəsində yazıya alınıb müxtəlif vaxtlarda ayrı-ayrı toplularda nəşr olundu. Molla Cümənin özünün

yaziya almasından, Salman Mümtazdan, Hümmət Əlizadədən başlayan bu yol görkəmli folklorşunas alim, folklorşunaslığımızın ağsaqqallarından olan Paşa Şərif oğlu Əfəndiyev tərəfindən davam etdirildi. İlk önce onu qeyd edək ki, Paşa müəllim Azərbaycan folklorşunaslığı üçün çox böyük iş görən tədqiqatçılardandır. O, folklorşunaslığa şərəflə xidmət etmiş ziyanlılardandır. Bunu müəllifin folklorşunaslığın tarixi, "Koroglu" dastanı, yazıçı və folklor problemi istiqamətində yaratdığı əsərlər, Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlı yazdığı dərslik, son olaraq "Molla Cümə" kitabı aydınlıqla göstərir. P.Əfəndiyev Molla Cümənin şeirlərinin toplanması işinə çox erkən yaşlarından, elm aləminə yenicə qədəm basdığı vaxtlardan başlayıb. Bu günlə həmin tarix arasında indi qırö beş illik bir ömür yolu var. Bu müddət ərzində o müxtəlif vaxtlarda ustad sənətkarın yaradıcılığı ilə bağlı bir sıra dəyərli işlər görüb. Mətbuat səhifələrində məqalələrlə çıxış edib. Həyatının ayrı-ayrı qaranlıq tərəflərinə işıq tutub. Mübahisəli məqamlara aydınlıq gətirməyə çalışıb. Şeirlərini kənd-kənd gəzərək el ağsaqqallarının, sənətkarların dilindən toplayaraq kitaba gətirib. Bir neçə dəfə kitabını nəşr etdirib. Bu sonuncu nəşr məhz həmin böyük işlərin davamı kimi görünür.

Folklorşunas alim kitaba kifayər qədər maraqlı bir ön söz yazmışdır. Bu yazıda Molla Cüməyə olan sevgi, aşiq yaradıcılığında onun tutduğu yer və s. məsələlər özünün geniş əksini təpib. O yazır: "1961-ci ilin oktyabrında aşığın şeirlərini toplamaq məqsədilə ilk fərdi ekspedisiyaya getməli oldum. İşə əvvəlcə Qax rayonunun İlisu kəndindən başladım. Yunis Təhməzovu nişan verdilər. Yunis dayı çox həvəslə Molla Cümədən söhbətlər etdi və aşığın əsərlərindən ibarət böyük bir əlyazmasını lütfə mənə bağışladı. Beləliklə, İlisudan başlanan yol məni, Qaxa, Zaqatalaya, oradan Balakənə və qayıdan baş aşığın vətəni Şəkiyə gətirib çıxardı. Bir ay müddətində kəndləri dolaşdım... Nə gördüm... Bu yerlərin torpağı, daşı da Molla Cümədən danışındır". Bizə belə gəlir bu gün də həmin yerlərin torpağı, daşı Molla Cümədən danışır, onun şeirlərini, İsmi

Pünhanını zümzümə edir. Köksündə yazıya gətirilməmiş neçə-neçə sirli-sehrli xatirələrini qoruyub saxlayır. P.Əfəndiyev onların böyük əksəriyyətini toplayıb gələcək nəsillərə çatdırmaq anlamında müqəddəs bir iş görüb. Hansı ideallarla yaşamasını, duygu və düşüncələr aləminin möcüzəsini bir ərməğan kimi bizlərə yetirib. Bu böyük sirli-sehirləri dünya haqqında aşiq özü müxtəlif məqamlarda səhbətlər açmış, nə qədər arif olduğunu ilk önce şeirlərində deməyə çalışmışdı.

*Aşnayam, gedərəm doğru yolunan,  
Bülbüləm, səhbətim olar gülünən,  
Danışsalar yetmiş iki dilinən,  
Ol qədər arifəm, qanasıyam mən.*

*Qanıram ustaddan almışam dərsi,  
Oxumuşam ərəb, türkünən, farsi,  
Fikrim seyr eyləyər, ərşinən kürsü,  
Dərin kitabların mənasıyam mən.*

Bu misralar Molla Cümə haqqında kifayət qədər bilgi verir, onun kimliyi, hansı böyük dəyərlərə malik olması məsəlesi ətrafında düşünməni zəruri edir. Kitaba yazdığı ön sözə prof.P.Əfəndiyev ilk önce bu böyüklüyə işq tutur. Onun piri-ustaddan dərs almasını göstərir. Kitab üçün maraq doğuran digər cəhət folklorşunas alimin axırdı verdiyi “Qeydlər, izahlar” adlı yazısıdır. Burada məsələnin bir başqa cəhəti, toplayıcılıq fəaliyyəti aydınlıqla görünür. Bu nümunələrin kimdən, necə yazıya alınması, kimlərlə görüşməsi, bu istiqamətdə hansı işləri görməsi, ümumilikdə böyük zəhməti birər-birər gözlərimiz qarşısında canlanır. Paşa müəllim bu işi ilə bizlərə, folklorşunaslara bir nümunə olur. S.Mümtazdan, H.Əli-zadədən, H.Zeynallıdan gələn yolu ləyaqətlə davam etdirdiyini göstərir. Bu hissə özlüyündə bir tarixdir. Molla Cümə şeirlərinin toplanması, xalqın yaddaşında yaşam tarixidir. Digər istiqamətdə folklorşunas alim P.Əfəndiyevin keçdiyi şərəfli yolun tarixidir. Kitabda olan sonuncu bölməni “Lügət” adında bir hissə təşkil edir. İlk önce onu qeyd edək ki, Molla Cümə

yaratıcılığı sıralı-sehirli bir dünyadır. Onu isə lügətsiz, şərhsiz oxumaq, axıra qədər dərk etmək çətindir. Çünkü mükemmel təhsil görən, özünün dediyi kimi, ərəbi, farsi, türkü bilən, piri-üstaddan dərs alan bu ustad bəzən çətin anlaşılan ifadələrdən istifadə etmişdir. Bütün bunlar kitabın başlangıç və son hissələridir. Əsas olanı isə aşığın müxtəlif məzmunlu qoşma, gəraylı, təcnis, müxəmməs, bayatı, deyişmə, qəzəl və dastanları təşkil edir. Artıq bu şeirlərdə Molla Cümənin kimliyi, Azərbaycan şeirində, aşiq poeziyasında tutduğu yer aydınlaşır. Onu da qeyd edək ki, hələ bu çapda ustad sənətkarın külliyyatının hamısı deyildir. Çünkü H.Əlizadə keçən əsrin otuzuncu illərində onun çox böyük külliyyatının olduğunu və onun bir hissəsini yazıya ala bildiyini qeyd edir. Paşa müəllim isə Molla Cümə ilə bağlı xatirələrdən söhbət açarkən ustadın on dəftərdən ibarət şeirlərini əldə etdiyini göstərir. Folklorşunas alim ustadın əldə olan şeirlərini toplayaraq müxtəlif başlıqlar altında oxuculara təqdim edir. Həmin şeirlər özünün mükəmməlliyi, fikir tutumu ilə seçilir. Eyni zamanda burada bir rəngarənglik var. Dövrün siyasi hadisələrini, ustadın dünya, zaman haqqında təsəvvürlerini ümumiləşdirmək anlamında bu nümunələr çox məsələləri diktə edir. Bunlar bir növ şairin iç dünyasıdır, eyni zamanda mühitin hansı hissələrlə yaşamاسını aşkarlayır. "Ağlaya-ağlaya" gəraylısı bu baxımdan tipikdir, elə kitab da bu şeirlə başlayır.

*Bir ərzim var ol xudaya,  
Qıllam ağlaya-ağlaya.  
Yetirməsə muradıma,  
Qallam ağlaya-ağlaya.*

*Sürmədim zövqü-səfani,  
Çəkərəm cövrü cəfani,  
Xalq içina Nuh tufani  
Sallam ağlaya-ağlaya.*

Molla Cümə yaratıcılığı ənənəyə, kökə bağlı yaratıcılığıdır. Bu, ilk önce xalq şeiri üslübündə yazmanın başlıca faktı

kimi görünür. Çünkü ilk önce Molla Cümə el sənətkarı idi. O, elin ağır yiğnaqlarını aparır, böyük kütlənin sevincini, kədərini zümrümə edirdi. Bir növ xalqın vuran ürəyi, düşünən beyni idi. Məhz ona görə də xalqın sənətkarı olan bu sənətkar xalq tərəfindən də böyük sevgi ilə qarşılıarıdı. Eldə - obada şeirləri oxunur, bir növ məclislerin bəzəyinə çevrilirdi. Bu mənada Molla Cümə klassikləri, Dirili Qurbani, Abbas Tufarqanlısı, Qaraca oğlu, Xəstə Qasımı, Sarı Aşığı xatırladır. Digər istiqamətdə o, türk şeirinin görkəmli nümayəndələrindən olan Əhməd Yasəvi, Cəlaləddin Rumi, Yunis Əmrə ilə birləşir. Daha çox isə bunların qovuşوغunda parlayan sənətkar təsiri bağışlayır. Bunu onun şeirlərinin fikir və ifadə zənginliyi, sözdən yüksək sənətkarlıqla istifadə edə bilmək bacarığı aydınla göstərir. Molla Cümənin taleyi kimi şeirləri də möcüzələrlə, ağrilarla doludur. Burada siyasi mühitin ağrılardan tutmuş İsmi Pünhan müəmmasına qədər çox məqamlar var. Həmin müəmmalar indi də sərr olaraq qalmaqdadır. Necə ki, son olaraq onun cismani cəhətdən həyatla vidalaşmasında bunu görürük. "Molla Cümə 1920-ci ilin may-iyun aylarında vəhşicəsinə öldürülmüşdür". Bu Molla Cümə həyatının indi də sırı qalan bir tərəfidir. Onun başqa bir tərəfində yaradıcılığında bir ardıcılıqla vurgulanan İsmi Pünhan faktıdır. Xalq arasında bununla bağlı müxtəlif söhbətlər, əhvalatlar dolaşmaqdadır. Bütün bunlara baxmayaraq, yenə də bunu dəqiqləşdirməyin çətinliyi var. Onu da qeyd edək ki, Molla Cümə adını çəkəndə ilk önce yada gələn İsmi Pünhan olur. "Başında" adlı gəraylısında oxuyuruq:

*İsmi Pünhan, söylə görüm,  
Nə kələk var o başında.  
Hərdən səni xəcil görüb,  
Batur yasa sirdaşın da.*

Molla Cümənin bütün hayatı İsmi Pünhan müəmmasından keçir. Bununla o, axşam - səhər öz ağrilarını zümrümə edir. Bu ağrilar bir növ onun cismani taleyindən yaradıcı taleyinə qədər səpələnir. Təmiz sevgi hisslərindən, mühitin

problemlərinə qədər yayılır. Ona görə də ustad sənətkar maraqlı olacaq tərzdə gileyli-gileyli həyata etirazlarını bildirir.

*Beş gün ömrüm bir kefinən surmədim,  
Qarğış edib Şəkistana, ağlaram,  
Bu yixiqda bir dərd əhli görmədim,  
Dad çəkərəm Dağıstana ağlaram.*

Molla Cümə yaradıcılığı aşiq şeirlərinin zənginliyini, klassik ənənəni qoruyub saxlamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Çünkü burada klassik ənənənin yaşanışı var. Eyni zamanda ustad həmin zənginliyə özünün əlavələrini etmiş, ona yeni çalarlar gətirmişdir. Bu baxımdan onun ustad-namələri, təcnisləri, müxəmməsləri, divaniləri sənət nümunəsi faktı kimi böyük təsir bağışlayır. Ona görə də Molla Cümə haqlı olaraq deyirdi:

*Aşıqlıq Adəmdən icad olubdur,  
Ol Adəm atanın nəvəsiyəm mən,  
Nə qədər dünyaya aşiq gəlibdir,  
Külli aşıqların anasıyam mən.*

Bütün bunlar Molla Cümə yaradıcılığından bir qətrə qədərində deyilənlərdir. Onun sırrını, sehrini, nələrə qabil olmasını isə ustadın yeni çap olunan kitabında hər misrada, hər səhifədə görmək olur. Bu mənada Molla Cümə şeirlərinin toplanması, nəşri ədəbiyyatımız, xalqın zəngin mənəvi mədəniyyəti üçün ədəbi hadisə faktıdır. Türk şeirinin keçib gəldiyi yolda böyük sənət hadisəsidir. Prof. Paşa Əfəndiyev də məhz bunları çox böyük uzaqqörənliklə duymuş, min cür əziyyətlərə qatlaşaraq qırx beş ildən çox bir zamanı onun şeirlərinin toplanmasına sərf etmişdir. Nəticədə mükəmməl bir kitabın ortaya çıxmamasına nail olmuşdur. Bu kitab isə aşiq poeziyamızda Molla Cümə zirvəsinin açıq/aydın ifadəsidir.

*Qüdrət Umudov  
Mahmud Allahmanlı*

## Axırıncı səs

Böyük dahi, dünya şöhrətli Öndərimizin adına olan  
müqəddəs təqaüd arzusu gözümüzdə, kimsəsizlik taleyimdə,  
ədalətsizcəsinə çəkilmiş mənəvi dağlar üzəyinin başında  
Böyük Allahımıza qovuşmaq üçün köçürəm bu dünyadan,  
şükür sənin birliyinə Ulu Tanrı!...

## M Ü N D Ö R İ C A T

---

I b ö l m ə. Oxucularıma .....	3
<i>86 yaşımın illəri</i> .....	6
<i>Cəbrayıl Ələsgərov</i> .....	88
<i>Mirzə Fətəli Axundov və şifahi xalq yaradıcılığı (anadan olmasının 200 illiyinə)</i> .....	93
<i>Molla Cümə</i> .....	112
<i>Əziz və sevimli tələbəm</i> .....	189
<i>Sarı Aşıq</i> .....	191
<i>Əzizim Əli Rza müəllim</i> .....	200
<i>Molla Pənah Vaqif və Molla Cümə</i> .....	201
II b ö l m ə. Ərizələr, xahişnamələr .....	225
III b ö l m ə. Müəllim haqqında sözlər .....	252
<i>Əli Rza Xələfli. Folklorşünaslıq elmimizin patriarxi</i> .....	252
<i>Azad Nəbiyev. Folklorumuzun görkəmli tədqiqatçısı</i> .....	262
<i>Allahverdi Eminov. Müdrik alimin xatırələr dünyası</i> .....	266
<i>Şamxəlil Məmmədov. Folklorşünaslıq salnaməmizin canlı bələdçisi</i> .....	271
<i>Mahmud Allahmanlı. Folklorşunas Paşa Əfəndiyev və onun "Azərbaycan şifahi xalq ədəbiyyatı" dərsliyi</i> .....	280
<i>Mahmud Allahmanlı. Elmin və müdrikliyin zirvəsində</i> .....	287
<i>Şakir Əlif oğlu. Folklorşünaslığımıza dəyərlili töhfə</i> .....	294
<i>Qüdrət Umudov, Mahmud Allahmanlı. Molla Cümə</i> .....	296

**«Elm və təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ**

Dizayn: *Zahid Məmmədov*  
Texniki redaktor: *Günay Məmmədova*

Çapa imzalanmış **25.09.2014**  
Şərti çap vərəqi **19.** Sifariş № **120**  
Kağız formatı **60x84 1/16.** Tiraj **100**

---

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya  
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur.  
**E-mail: nurlan1959@gmail.com**

Tel: 497-16-32; 050-311-41-89  
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.